



# ÇİNGİZ AYTMATOV

Türk ruhunun qələbəsi

# ÇİNGİZ AYTMATOV

Türk ruhunun qələbəsi

“Nağıl Evi”  
Bakı  
2013

*Tərtibçi, redaktor və ön söz:*

**Elnarə Akimova**, filologiya üzrə fəlsəfə doktoru

*Elmi redaktor:*

**İsa Həbibbəyli**, AMEA-nın vitse-prezidenti,  
akademik

### **Çingiz Aytmatov – türk ruhunun qələbəsi.**

Bakı, 2013. "Nağıl Evi", 284 səh.

Kitabda dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun ömür yoluñun sahifələri işıqlandırılmış, onuna bağlı Azərbaycan və digər ölkə yazarlarının düşüncələri, təssüratları, tədqiqat xarakterli məqalələri, eləcə də yazıçının müsahibələri toplanmışdır.  
Kitab vaxzının 85 illik yubilevinə həsr olunur.

A 4502020000 2013  
93

© "Nağıl Evi" 2013

### **BİTMƏYƏN YOL, SUSMAYAN DUA...**

Ey insanlar. Allah sizləri qeyri-insani bələldərdən qorusun!

C.Aytmatov

Çingiz Aytmatov XX əsr dünya nəşrinə yaradın yazuçular-dandır, bu nəşrin daxili dinamikasını - ritmini, ovqatını dəyişən, ədəbiyyata bilavasitə türk nəşri poetikasını gətirən, onu yetişdirən, yazan və hətta yazardır tarixi simadır. Kiçik bir ölkənin nəşrinə başər sivilizasiyasına qovuşdurmuş Çingiz Aytmatov yaradılıcı bütün çəğdaş təfəkkür işığında müəyyən parametrləri ilə xüsusi önəm kəsb edir. Zamanın XXI əsr insanının qarşısına çıxardığı böşürlər suallara cavab aramaqdə bu nəşrin potensialı yetərinə güclüdür.

Çingiz Aytmatovun yetişdiyi ədəbi dövr 60-ci illərin - yeni nəşr düşüncəsinin qurulduğu (məhz qurulduğul) illərə bağlanır ki, bu mərhələ bildiyimiz kimi bütün postsovets məkanı ölkələri üçün yeniliklərə açıqlığı ilə səciyyələnir. Ədəbiyyatın bu dövründə irəli gələn yeni dalğası öz bədiilik meyarlarına mühafizəkarlığı ilə diqqət çəkir, ilk növbədə sənətin pafosdan real həqiqətə, sərf bədii-estetik meyarlara dönüşü, ümumbaşarı dəyərlərə doğru meyllənməsi ilə şərtlənir. Təbii ki, 60-cı illər ədəbiyyatında başlanan bu təbəddülətlər həm də cəmiyyət məyiyyəndə gedən ideoloji ilqilənlərinin nəticəsi idi. Qəribə bir parodoksallıq da məhz, bu zaman(dan) başlayır. Rejimin sərtliliyi nisbatan, yumşalmışa doğru getdiyə, ədəbiyyatın içindeki ağrı simvolikası, ruhun təhlükə, tənhaçılıq çalarları daha çox üzə çıxır. Bu, bəlkə də, əsrin 20-30-cu illərində yarımcıq qalmış, yarida qırılmış ədəbiyyat, azadlıq ideallarının içini hopmuş kədəri idi, yaxud 1937-ci ildə qırğına verilmiş bütöv bir ədəbi nəşrin səssiz fəryadı idi – indi, zamanı galidikcə boy verməyə başlayırı. Hansı ki, həmin prosesin faci nəticəsi Çingiz Aytmatovun da taleyindən izsiz ölüşməmiş, yazıçının dövlət qulluğunda işləyən atası Terekul Aytmatov 1937-ci ildə həbs edilərək bir il sonra güllələnmişdir.

İstər sağlığında, istərsə də ölümündən sonra yazlığını qınayır-dilar; niyə atasını güllələyən bir rejimin dissident yazılıcı olmayıb deyə. Bu, Aytmatov istedadına yeni bir çalar qatmasayıd da, olsun ki, rejim çökdürdən sonra müəyyən imic qazandıra bilərdi. Amma bütün hallarda yazıçılığın mayasında istedad durur və bu istedad deyilən nəsnə insanda yoxdursa, diyarbədiyər laməkan olsa belə, ədəbiyyatın kandarına ayaq basmaq müvəffəq olmayaçaq. Məgər A. Soljenitsini dünyaya tanıdan SSRİ kimisi dövlət müxalifçiliyi ilə baham ham da istedad deyildi? Elə Əlahəzər İstedadın sayəsində Çingiz Aytmatov başqa yolu seçdi, sovet sisteminin daxilində yazıcı-yaratdı, hüdudsuz idrakı, kosmoqonik düşüncə qatı ilə sovet nəşri qanunlarını yarib onu dünya nəşri səviyyəsində gerçəkləşdirdi və atasını qırğına verən bir cəmiyyəti öz qarşısında təzim etdirməyə nail oldu. Sosialist realizmin insana müxalif konsepsiyası daxilində Aytmatov humanizmi kult səviyyəyə qaldırdı, psixologizmi dərinləndirdi. Bu mənca, dissidentlikdən də çatin hasılə galən bir hünərdir. R.Rövşən demiş: "Dünyaya savamaq asanmış demə, çatını dünyaya barışmaq imiş..." Bir də bəlli bir qanunauyğunluq dıqqət çəkməyin zamanıdır: istənilən sənətkarı, ədəbi şəxsiyyəti, həmçinin ədəbiyyat tarixininin özünü belə real tarixi gerçəklilikdən ayırdıqda zaman da, sənətkar da yeni pressiyarın qurbanına çevirilirlər. Halbuki, Tanrıının Ç.Aytmatova ayırdığı missiya daha ağır, daha mütqaddas idi. O, sovet rejiminin daxilində aslı ədəbiyyat yaratmağın nümunəsi olmamışdı, istedadın heç bir qadağı, sarhəd tanımadığına insanları, olsun ki, imperiyanın süqtutundan sonra doğulacaq yeni ədəbi naslı inandırmalı idi. "Ösərə bərabər gün" romanındaki bir epizodu xatırlayırsınız mı? Nayman Ana onu tanımayan oğlunun yaddaşını hərkətə gətmək üçün başına dizləri üstə alıb layla oxuyur. Silinan yaddaş, itan hafızını qaytarmağın bundan titrək vasitəsi ola bilməz. Ç.Aytmatovun əsərləri də sovet sisteminin ideoloji siyasetində böğulan insanlar üçün bir layla səciyyəsi daşıyır. "Sanı nə hala gətirdilər, xatır kim olduğunu"- bu, Nayman Ananın dili ilə özündən, özgürliyündən zorla qoparılan bütün türklərə ünvanlanmış nida, qan yaddaşını oyatmağa yönəlik türkü idi.

Bu gün bütün keçmiş postsoviet məkanı ölkələrində XX əsrin ilk onilliklərində rəngarəng tendensiyaların formallaşmasına rəvac verən amil kimi I Dünya müharibəsi, onun aşılılığı inqilabi xarakter, başər miqyasında başlanan dekadans, dünyanyın galəcəyi ilə bağlı

pessimist əhval-ruhiyyə, apokalipsis hissi, insanların psixolojisində, düşüncə və xarakterində başlanan "çevrilmə" əsas sabəblər kimi manallandırılır və bu, həqiqətan da, XX əsr insanını, sənətkarını keçib gəldiyi zamanın gerçəkləri və tələbləri içərə səciyyələndirməyə imkan verir. Əsrin planetar məzmunu, elmi informasiya məkanında iştirakı ilə şərtləndirilən başlangıcı elə onunla səciyyəvidir ki, qotı olaraq tarixi gedisati çağdaş dünya proseslərinə calb edir; on aza təcrübəsinə daxil edib onu dərk etməyə çalışır. 20-ci illərdən başlayaraq sovet hakimiyyətinin diktasi, asılılığında olan ölkələrin ədəbiyyatındakı prosesləri özgə səmtlərə yonəltdi. Bu epoxanın bir neçə onilliyini qapsayan sovet ideologiyasının insana vət etdiyi işiqli həyat, xoşbəxt galacak ilə bağlı fikirlərin sadəcə illüziyadan başqa bir şey olmadığı işa taxminən 60-ci illərdək davam etdi. Bu zamandan başlayaraq sənətə münasibətdə pessimizm meydana çıxmış sabəbləri daha çox maarifçilik ideyalarının özünü doğrultmadığı və zəkanın süqutu ilə əlaqədar idi. İki dünya müharibəsi, ölüm sobaları, konslagerlər, total inqilablar və əksinqilablar – hər biri cahanda kamalın tantanasi arzusunu fiasko yaradı. Fəlsəfənin bu çağadək diktə etdiyi əqli inkişaf intibah doğurmadi. Əksinə, müharibələrə yol açdı. Ədəbiyyatda əqlin gücünə olan inam sarsıldı. Həmin xaotik durumun rəvac verdiyi neqativlər sonucda ən böyük zərbəni insana vurdur, onuna zamanın, mənəvi-əxlaqi dəyərlərin sabitliyi arasındaki əlaqənin pozulmasına gətirib çıxardı: qlobal tənhaçı insanın özgələşməsini, özündən ayrılmamasını, yadlaşmasını şərtləndirmiş oldu. Bu mənada, sovet rejiminin İnsanı yalnız müharibələrin əzdiyi insan deyildi, o, həm də tək qalmış, tacrid olunmuş, cəmiyyətə tərafından tabii bir proseslə uzaqlaşmış, yadlaşmış çərasız insan idi. Həmin dönenin mahiyyəti, onun yaddaş strukturunda yer almış görüntüləri ilə çağın insanların düşüncəsi arasında dialoq bədii təfəkkürə yansımaya bilməzdı. Bədii düşüncə yeni təfəkkür modelləri axtarışında fərqli fəaliyyət sferasına daxil oldu. Qərbdə bu sosial anomaliya ilə ekzistensialist fəlsəfə məşğul olurken, keçmiş postsoviet məkanı ölkələrinin dünyası ilə, insanla yeni münasibətlər sistemi yaratmağa çalışan fəlsəfi-estetik fikrində sərt realistik boyalar üstünlük qazanmağa başladı. Bu mənada, 60-ci illərdən başlayaraq dünya ədəbiyyatının yüklandıyi İnsan ağrısının ədəbiyyatın mərkəzinə çəkilməsi yalnız rejimin yumşalması sabəbindən hasılı gəlməmişdi,

həm də puç olmuş, bəda getmiş xayalların yazıçı psixolojisində yaratdığı məntiqi natiqdən qaynaqlanmışdı.

Əslində, ədəbiyyatda yenilik hesab olunan hər bir nəsnə yeni İnsan konsepsiyasının yaranması, ənənəvi sənətin təqidi dərk ilə bağlı masalıdır. İstanlödə ədəbi tamayülün möşəl olduğu və həll etməyə çalıştığı ən mühüm problemlərdən biri məhz, insana baxış masələsinin öncə çəkilməsidir. Deməli, burada iki amilin rolü həlli-cidi: zamanı irali aparmağa çalışan ideyalar və onun doğuluşunu şərtləndirən yeni sənət, insanın zamanda yeri ilə bağlı irali gələn yeni estetik prinsiplər. Bəs bu mübadilə Ç.Aytmatovun iştirakı nə qədər funksional görünür? Bunu, təbii ki, ustad yazıçının əsərlərinin dünya maraqları kontekstində tədqiqatə cəlb etməklə öyrənmək mümkündür.

Ç.Aytmatov nəsrinin güc mənbəyi nədədir? Sualın cavabı yazıçının yaradıcılığı ilə tanış olan hər kəsa ballidir. Ç.Aytmatov yaradıcılığı başlanç zamanadən sənətin ali prinsiplərinin, bəşəri dəyərlərin nədə ehtiva olunduğunu dərinəndən anladı və bütün şüurlu ömrünü həmin ali prinsiplərin realizasına yönəltdi. "İnsan - təbiəti etibarılə kosmosdur" - deyən ustad yazıçı ədəbiyyatın əbədi predmetinə kosmos olaraq yanaşdı, onu təbiətin və Tanrıının zərrəsi kimi aldi, başçının əsrafı kimi dəyərləndirdi. İndi, bəlkə də, İnsanı bədii mətnən tətirək, onun dördləndən, qayğılarından, sevgi və həyəcanlarından yazaqmaq o qədər də çatın deyil. Amma Aytmatov zamanında bu o qədər da asan məsələ deyildi. Sənətkarlı bütün hallarda öz zamanasının övladıdır və onu öz mühiti və dövrü içərə dəyərləndirmək lazımdır.

Həlo XX əsrin əvvəllərində yazdığı "Türklər kimdir və kimlərdən ibarətdir" əsərində R Hüseyinzadə qırız türklərinin istədiyi haqqında Radlovun dediyi fikirlərə şərik olaraq yaziirdi: "Yunan şairi-əzəmi Homer zamanadəki sünuhati-milliyinin dövrü-dastanisini bu gün ancaq qırız qövmündə müşahidə etmək mümkündür". Ç.Aytmatovun əsərləri həmin folklorla, miflə, tarixi keçmişlə körpü rolunu oynadı. Mifdən yazıya, eposdan kitaba və nəhayət, dünəndən bu güna uzanan elə bir körpü ki, onunla çağdaş dövrün təmasını yaratmaq sovet dövründə zamanın qırılmış bağlarını birləşdirmək, onun bütövlüyünü bərpa etmək üçün lazımdı. Bu mənada ədəbiyyata yeni gələn yazıçının üzünü yaddaşa çevirən tarix - özündə xalqın milli kodunu və möhürünnü əbədişdirən söz sənətinə tutması

ilk növbədə, həmin boşluğu doldurmaq ehtiyacından irəli gəlirdi. Təbii ki, bu həm də qırız xalqının min illər boyu formalasmış dəyərlərinin nösrət təcəssümü idi, zamanı gəlmüş də "Manas oğlunuñ" qalamında əksini tapmışdır.

Ç.Aytmatov insan dəyərinə xidmət edən sənət yaradır və yalnız bu sənəti əqli-mənəvi intibahın, milli-başarı dəyər və beynəl-miləl sərvət axarışının mərkəzinə götürdü. 1960-ci illərdən başlayaraq bu nəşr elə mövzuları qabardır ki, əvvəlki dövrlərlə müqayisədə təsəvvür hüdüllərini aşır. Konkret tarixi materialın kontekstində ümumbaşarı problemləri qoyub həll etmətə çalışan bu əsərlərdə İnsan onun mövcudluq problemlərinin dəyişməz mənəvi və sosial dəyərləri sınağında dərk edildi. Hansı ki, bəşəriyyətin qarşısında həmişə bütün kəskinliyi və ciddiliyi ilə durmaqdır. Əbədi insan-zaman, Tanrı-mən, hayat-ölüm məsələlərini ehtiva edən bu əsərlər ilk növbədə, İnsan konsepsiyasının bütövlüyü ilə, dövrün mörəkkəb və təzadlı proseslərində, harmoniya və mənəvi kamillik axarışlarında iştirak edən milli sərvət kimi dəyərləndirilir.

Yazıcıının oğlu İlqiz Aytmatov da atasının ədəbi ərsinə "dəyərlər məxəzi" kimi yanaşır, ondan çağın problemlərini dərk etməkdə kara gələn ünvan olaraq bahs edir: "...cəmiyyətin özündə daima və sistematiq olaraq insanların düşüncələrinə humanizm, sevgi, qarşılıqlı hörmət, beynəlmiləciliyə, dostluq münasibətləri, əmin-amanlıq və zəhmətsevər hayatılarının hakim kəsilməsi üçün təbliğatı iş aparılmışdır. Təsəssüf ki, insanın real hayatından, əsasən, adamların bir-birinə qarşı durması amilləri mövcudur. Bu gün Çingiz Aytmatovun ədəbi əsərləri müasir cəmiyyətin inkişafının ideoloji – əxlaqi əsasının təşəkkül tapmasına fəlsəfi və hayatı mənbələr olə bilər." Həqiqətən də, öz sosial-siyasi görüşlərinin miqyası və məzmunu, İnsanın, onun mövqeyinə və roluna verdiyi dəyəri, əqli-əxlaqi takamül ideali ilə Ç.Aytmatovun əsərləri bəşəriyyət üçün güclü impulsları verir. Çingiz Aytmatovun son əsərlərində belə qloballaşan dünən-nuzun təbəddülətlərinə, onun insan mənəviyyatını üstələməsinə dair fikirlər var. Müəllif yeni dünya həqiqətlərinə, hayat tərzinə qarşı milli yaddaşın öz keyfiyyətlərini qoyur və bu məramla yadlaşma (yaddaşsızlaşma!) prosesinə müqavimət hissi aşayırdı. Çingiz Aytmatov sanki zamanı yeni sınaq qarşısına çıxarı: özgə madəniyyətlər daxilində hər bir milli insanın mövqeyi necə görürün, ənənə və mühafizəkarlıq meyarlarının cəmiyyətdə dayanıqlılığına necə çaba

gösterir. Faktura ve problematika müasirlikdən, keçib gəldiyimiz çağdaş və hələ də diri qalan problemlərimizin aktuallığından nəşət edirdi.

“Əsrə bərabər gün”, “Kassandra damğası”, “Edam kötüyü” - bu əsərlərə yazıçı başarıyyətin xilası yolunda ahəng, birliyə addımı ifadə edən ünvanları nişan verirdi. Bu əsərlərdə eyni anlam yaradıcı mexanizmlər fəaliyyət göstərir, yeni dünya modelinin mənə axarlarının trayektoriyası kosmik, mifik və ilahi elementlərin məkanları içərə gəzisidır. Ona görə də məhz burası yaradıcılıqda kodlaşan ədəbi və mənəvi dəyərlərin vüsəti böyük idi: din və dil birləşiyi, ruhani və başarı problemlər, dünyavilik və ilahilik. Tanrı eşqi və insan sevgisi Aytmatov yaradıcılığında ideal bütövlük və ahəng yaradırdı. Məkan və zaman paralelləri, süjetdə çoxqatlı ekspozisiya, təbiətlə insan ahənginin birləşiyi, hayat və ölüm, mif və reallıq arasında sərhədsiz keçidlər - hər biri təsadüfü xarakter daşıdır, əsərlərdə yalnız bədii deyil, eyni zamanda fəlsəfi məkanı təşkil edirdilər. Yaziçi müasir problemlərin inikasına varmaq üçün da yolunu tarixdən, mifologiyadan, folklorдан salırdı, təsvirə çəkəcəyi predmetin etnik-tarixi tipini – genotipini müəyyənləşdirirdi. Əsrarəngiz təbiət təsvirləri, heyvan obrazları, müxtalif rəmzlər, şərti-metaforik obrazlar onun təhkiyə üsulunun mifoloji kökləri idilər. “Ağ gəmi”da Ana maral, “Dəniz kənarı ilə qaçan Alabaş”da Qadın balıq, “Edam kötüyü” romanındaki Taşçaynar adlı quş obrazları, Gülsarı, Qaranar, Ağbars kimi real heyvan obrazları yazıçının milli folklorla bağlı (bağlılığı) zəminindən qaynaqlanmaqla baham onun fərdi yaradıcılıq təslübünün əsas özəlliyi kimi çıxış edirdi. Həmin mifoloji obrazların inikası yazıçıya insan taleyini qabartmaq, tacəssüm etdirmək üçün lazımdı. Bu manada onun bir yazıçı kimi özəlliyi heç də yaratdığı türk obrazlarının mükəmməlliyyi, yaxud insan yaddasının simvolikası ilə məhdudlaşmışdır. Onun mürəkkəb, çoxplanlı nəsrinin ən əsas özəlliyi hər zaman məhz, türk təfəkkürü macrasında düşünməsi və düşüncələrini türkün zəngin tarixi mədəniyyəti kontekstində ədəbiyyat müstəvisinə gətirməsidir. Bu özəlliyi zamanında duyan və dəyərləndirən ədəbiyyatşunas-alım Nizami Cəfərovun dediyi kimi, “Ç.Aytmatov ona görə nəhəng sənətkardır ki, min illerin zəngin türk mədəniyyətinə özündə məhz tarixi inkişaf möntiqi ilə ehtiva edir, - onun təfəkküründə buddizm də, iudaizm də, xristianlığın da, İslamin da fəlsəfi-estetik anlayışları ardıcıl şəkildə türk mədəniyyətinin idrak prinsiplərinə tabe olur, həmin prinsiplər baxımından işlənir,

bu mənada Ç.Aytmatov medəni-tarixi mövcudluğumuzun arxeoloji ibtidasından gelir...” Hələ ilk əsəri olan “Cəmilə”nin nəşrin fəzəsində doğuluşu müəllifin türk mentalliğine bağlılığını uğurla sərgiləyir, türk etnosunun etnoqrafiq cizgilərinin portretini yaradırdı. Baxma-yaraq ki, əsər könülləri “ən gözəl sevgi hekayəti”(L.Araqon) kimi fəth etmişdi.


Mənə elə galır ki, Ç.Aytmatovun ən saf, ən zərif əsəri məhz “Cəmilə”dir. Yalnız ona görə yox ki, povest yazıcının ilk qəlam tacribası sırasına daxildir. Sadəcə bu əsərdə Ç.Aytmatov qələmə dünyasının böyük ıslaklılarına bulaşmayaraq, ona eşqin nəzərləri ilə boylanmağı təqib qılırdı. Cəmilənin “kicinəbala”sı olan Seyidin rənglər dünyasında sevgi boyaları oxucuya “gördüyündən artıq görə bilmək” cosarəti və həssaslığı aşılıyındı. Ç.Aytmatov sevgisinin yaddasını oyadır, onu İnsanın mənəviyyatının başlıca məziiyyəti kimi qabardırırdı. Sonralar müsahibələrinin birində bu konsepsiyanı daha inamlı təlqin edir - “həyatın əsasını məhəbbət təşkil edir” deyirdi. Bu, ağırlırdan keçib galan XX əsr yazıcısının faci reallıqlar çerçəsində çıxış yolu idi. Ç.Aytmatovun istisnásız bütün əsərlərində bu konsepsiyanın - humanizmin ideya istiqamətləri aydın görünürdü. “Cəmilə” əsəri ilə yazıçı sevgisi gözündə donan bir cəmiyyətin buzunu əriməyə qalxışırı və bunu elə zamanın özünün dəyərlərinə müxalif olaraq, tabulara qarşı çıxaraq edirdi. Bu “mərkəzdən qaçma tendensiyası” icazəli yenilik idimi? Düşünmürəm. Çünkü əsər icazəsiz-filansız, öz bədii məziiyyətləri ilə bütün cəmiyyət qanunlarını nəşrin fazasından görməzdən gəlir, bu qanunların hər şeyin fövqünə qaldırıldığı sevgi motivindən neçə boy aşağıda, çökəkdə olduğuna ayna tuturdu.

“Bu dünyanın köhnəlməmiş rəngləri, Sevdim səni məhəbbətlə boyadım” (N.Kəsəmanlı), Ç.Aytmatov da beləcə, bozluq içinde yaşayış sovet insanına Sevgi adlı ali hissəndə bəhs edirdi. Əmək adamlarının yalnız iş başında təsvir çəkmək də deyil, içindəki dəyərlə halları üzə çıxarmaqla mənalı edirdi. Cəmilə, Daniyar, Dütəyen, Tanabay, Edigey, Boston - ilk növbədə, mənəvi yüksəklilişlər ilə maraqlı idilər. Çünkü həmin vaxta qədər nəsrədə sözün böyük mənasında İnsan təsvirə çəkilmirdi. Kolxoçu, fəhlə, inqilabçı, çoban və s. - bu peşələri təmsil edən obrazların arxasında düşünen beyini, döyüñən ürəyi bədii mətnə gətirmək, nədənsə, yazıçıları o qədər da məşğul etmirdi. Ç.Aytmatov ilk olaraq İnsanı bədiiyyatın mərkəzinə gətirdi və elə həmin zümrənin İnsanının hiss və həyəcanlarından,

qayğı və problemlərindən, sabahı namına keçmişindən və indisindən yaxşı.

Çingiz Aytmatov ömrünün son çaglarında öz principinə sadiq qaldı. Dünyanın mal, mülk, torpaq iddiaları ilə bağlı ağlasığın səlakatlılarına, insanlığa edilən amansız cinayətlərə münasibətdə öz mövqeyindən sapmadı: "İndi artıq dünya qan tökəklə problemləri həll etmək yolunu tuta bilməz. Müharibə kultunun yerinə mütləq dünya mədəniyyəti gəlməlidir. Dünya paytaxtlarının mərkəzində mütləq at belində sorkordalar görürük. Bəs sühl istəyən böyük şəxsiyyətlər həmi?" Bu fikirlər Çingiz Aytmatov ziyanlığının yerinə yetirdiyi missiya baxımından özüllüyinin sübutu kimi xüsusi bir əməl cizgisi kəsb edir. Yəni yazıçı ortaya qoyduğu əsərlərlə milli cəmiyyətin hossas və aylıq yanaşlığı məsələlərdə müəyyən təklif və əlavələrdə bulunmalı, qılıncı İslaya bilmədiyi dərinlərdə Sözü ideoloji vasitə olaraq qələm çala – "qılınc oynada" bilməlidir. Axi ədəbiyyat, bədii söz həm də tarixin yuvasıdır, bu günün dörsələrini zamanın sonrakı axarına qataran və gələcəyə ötürən ən etibarlı məzəxdır. Bu baxımdan Çingiz Aytmatov irsi başəriyyətin sabahına aparan yolda kara galən ən etibarlı bələdçidir. Biz "köçəri quşun iniltisi"ni yenə eşidirik və heç şübhəsiz, bu səs dünyanın ən gözəl Duasına çevrilir öz işq selini hər zaman yer üzüna axıdaqdır...

Elnarə Akimova,  
tərtibçi



Bir zamanlar neçə fateh  
Qılıncıyla mən-mən dedi,  
Heyhat, onlar bilmədilər,  
Qan tökəyin sonu nədir!  
İskəndərlər, Çingizxanlar  
Yadda qaldı ələmliyə.  
Ərzi eşqlə fəth elədi  
Aytmatov qələmliyə

**Sahmar ƏKBƏRZADƏ**

## ÖMÜRDƏN SƏHİFƏLƏR

1928, 12 dekabr. Qırğızistan, Talas vilayətinin Şəkər aulunda anadan olub.

1946-1948. Cambul Zoobaytarlıq Texnikumunda oxumuş, oranı fərqlənmə diplому ilə bitirmişdir.

1948-1953. Qırğızistan Dövlət İnstitutunu fərqlənmə diplому ilə bitirmişdir.

1951, 11 noyabr. "Leninçil jaş" qəzetində çıxan "Rusca-qırğızca sözlük haqqında sözüm" adlı ilk tənqid yazısı ilə ədəbi mühito qədəm qoymuşdur.

1952. "Qəzətçi Dzyo" yazardığı ilk hekayədir. Bunun ardınca həmin il "Aşım", "Mi idyom dalşə" hekayələri işq üzü görmüşdür.

1953-1956. Çon-Arık sovxozunga zootexnik işləmişdir.

1953. "Sipayı" ("Muştuluqqu") hekayəsi "Qırğızistan" almanaxında rus dilində dərc olunmuşdur.

1954. "Ağ dünya", "Dəməyə torpaqda" hekayələri işq üzü görmüşdür.

1955. "Asma körpü", "Gecə sovqatı" hekayələri çapdan çıxmışdır.

1956. SSRİ Yazarlar İttifaqına üzv qəbul olunmuşdur.

"Çətin keçid" hekayəsi çıxmışdır.

1956-1958. Moskvada SSRİ Yazarlar İttifaqının Ali Ədəbiyyat kursunun dinləyicisi olmuşdur.

1957. "Üzbəüz" povesti "Alatoo" jurnalında dərc olunmuşdur.

1958. "Cəmilə" ("Noviy mir", Moskva), "Üzbəüz" ("Oktyabr" Moskva) və "Rəqiblər" ("Drujba narodov", Moskva) hekayələri dərc olunmuşdur.

1960-1965. "Pravda" qəzeti Qırğızistan üzrə xüsusi müxbiri vəzifəsində çalışmışdır.

1958-1960. "Literurniy Kirqızstan" jurnalının baş redaktoru işləmişdir.

1961. "Qırmızı yaylıqli qovağım mənim" ("Drujba narodov"), "Köşək gözü" ("Noviy mir") povestləri çıxmışdır.

1963. "İllik müəllim", "Ana tarla" povestləri işq üzü görmüşdür.

1963. "Dağların və səhraların povestləri" nə görə Lenin Mükafati Laureati adına layiq görülmüşdür.

1960-1986. Qırğızistan Kinematoqrafları Birliyinin sədri seçilmişdir.

1966. "Olvida, Gülsarı" povesti çapdan çıxmışdır.

1967. "Qırmızı Əmək bayraqı" ordeni almışdır.

1968. "Olvida, Gülsarı" povesti SSRİ Dövlət Mükafatına layiq görülmüşdür. "Qırğızistanın xalq yazıcısı" adı verilmişdir.

1970. "Ağ gəmi" povesti çapdan çıxmışdır. Ədəbiyyat üzrə Qırğızistan Dövlət Mükafatı almışdır.

1971. Lenin ordeninə layiq görülmüşdür.

1973. "Fudziyamunun fəthi" dramı Moskvada sahnəlaşdırılmışdır.

1974. Qırğızistan Elmlər Akademiyasının akademiki seçilmişdir.

1975. "Erkən gələn durnalar" povesti çıxmışdır.

1977. "Ağ gəmi" filmində görə SSRİ Dövlət Mükafatı almışdır. "Dəniz kənarıyla qaçan Alabəş" povesti çapdan çıxmışdır.

1978. Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür.

1980. "Gün var əsrə bərabər" romanı dərc olunmuşdur. İtaliyanın "Etruriya" ədəbiyyat mükafatını almışdır. Avropa Elm və İncəsənat Akademiyasının akademiki seçilmişdir.

1983. "Gün var əsrə bərabər" romanı SSRİ Dövlət Mükafatı almışdır.

1985. Beynəlxalq Cəvahirlər Nehru mükafatı almışdır.

1986. "Qiyamat" ("Plaxa") romanı çapdan çıxmışdır.

1986-1995. SSRİ prezidentinin və Sov.İKP MK Baş katibinin müşaviri olmuşdur.

1986-1990. Qırğızistan Yazarlar Birliyinin sədri seçilmişdir.

1988-1990. "İnostrannaya literatura" jurnalının baş redaktoru olmuşdur.

1990-1993. SSRİ-nin Lüksemburqdə səfiri olmuşdur.

1993. "Ruhun böyüklüyü barədə Oda" (D.İkeda ilə dialog-kitab) çap olunmuşdur..

1993. Avropa ədəbiyyatı mükafatı olmuşdur.

1994. Qırğızıstanın Belçikada, Niderlandda və Lüksemburqda böyük elçisi. Avropa Birliyində, "UNESCO"-da Qırğızıstanın solahiyətli nümayəndəsi olmuşdur.

1994. Kaliforniya Beynəlxalq Elm, Təhsil və İncəsənat Akademiyasının akademiki seçilmişdir. (ABŞ)

1995. "Kassandra damğası" romanını yazmağa basılmışdır. V.Hüqo adına Beynəlxalq mükafata layiq görülmüşdür. (Paris)

1995. Mərkəzi Asiya xalqları Mədəniyyət Assambleyasının prezidentini seçilmişdir.

M.Şaxanovla birlikdə yazdığı "Uçurum qarşısında ovçu ağısı" kitabı çıxmışdır.

1996. Türkiyənin Ali Ədəbiyyat mükafatına layiq görülmüşdür. "Sokratın anna gecəsi" pyesini (M.Şaxanovla birlikdə) yazmışdır.

1997. Qırğızıstan Respublikasının qəhrəmanı adına layiq görülmüşdür.

1998. "Dünya elmi, ədəbiyyatı və incəsəntində görkəmli xidmətlərinə görə A.Eynşteyn adına böyük Qızıl Medala layiq görülmüşdür. Xalqların mənəvi, mədəni cəhətdən yaxınlaşması sahəsində xidmətlərinə görə A.Men adına mükafat almışdır.

1998. Xalqlar ordeni almışdır.

1999. Qırğızıstanın I dərəcəli Manas ordeninə layiq görülmüşdür.

2000. Otan ordeni almışdır.

2006. Xidmətə görə zabit xəçi ordeni almışdır.

2007. Türkəlli ölkələrin mədəniyyətinin inkişafına görə Türkiyənin yüksək Dövlət mükafatına layiq görülmüşdür.

2008, 26 fevral. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev onu "Dostluq" ordeni ilə təltif etmişdir. Ç.Aytmatov bu ordenə Azərbaycan və Qırğızıstan respublikaları arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə layiq görülmüşdür.

2008. 80 illiyi münasibətilə Qırğızıstan prezidentinin fərmanı ilə Qırğızıstanda Çingiz Aytmatov ili elan olunmuşdu.

2008. 10 iyun. Almanıyanın Nürnberg xəstəxanasında vəfat etmişdir.



Dünya ədəbiyyatı xəzinəsinə  
gözəl əsərlər bəxş etmiş  
Çingiz Aytmatov həm  
Qırğızıstanın, həm də bütün  
Türk dünyasının fəxridir.

**Heydər ƏLİYEV**  
**Azərbaycan xalqının**  
**ümummilli lideri**

**ÇİNGİZ AYTMATOV:** Mən Sizə öz ehtiramımı bir daha bildirmək üçün yenidən burada olmağıma şadam. Mən Siziñ atanızı yaxşı tanıyrıdım, onunla Moskvada səhbətlərimiz olubdur.

**İLHAM ƏLİYEV:** Hörmətli Çingiz Torekuloviç, mən Sizi Azərbaycanın yüksək ordeni ilə təltif etmək istərdim. Bu orden "Dostluq" adlanır. Siz həmişə, bütün dövrlərdə Azərbaycanın böyük dostu olmuşsunuz. Bu, sovet dövründə də belə olub, - mən bunu atamın səhbətlərindən də bilirəm, Sizin onunla münasibətləriniz mənə məlumdur, - müstəqillik dövründə də. Siz həmişə bizi dəstəkləməsiniz. Çatın anlarda Siz həmişə ədalətin, sülhün, əməkdaşlığın tərəfdarı kimi öz qətiyyətli sözünüüz demisiniz. İcaza verin, bu mükafatı Siza təqdim edim. Təbrik edirəm.

Burada bir xüsusi məqam var. Bu ordenin qeydiyyat nömrəsi 1-dir. "Dostluq" ordeni yeni ordendir, dövlət təltifidir. Siz bu ordenin təqdim edildiyi birinci şaxssiniz. Bu, çox mühümdür, bu - tarixdir.

**Azərbaycan Respublikasının Prezidenti  
İlham Əliyevin Cingiz Aytmatovu  
"Dostluq" ordeni ilə təltif edərkən sohbətdən.**

Bakı  
26.02.2008.

## ZAMANDAN UCA YAZICI-MÜTƏFƏKKİR

Hidayət ORUCOV,  
Azərbaycan Respublikasının  
Qırğız Respublikasındakı  
Fövqələdə və Salahiyətli Səfiri

Çingiz Aytmatov mənim uşaqlıq və gənclik dövrümün yazarıçısidır, ən çox sevdiyim qələm sahiblərindən biridir. Mən onu yalnız sevməmişəm, həm də onunla fəxr etmişəm. Bu gün də fəxr edirəm ki, qardaş qırğız xalqının və türk dünyasının belə bir fikir sahibi var. Mən, demək olar ki, onun bütün əsərlərini oxumüşəm. Onu da deyim ki, Qırğızistandan və Rusiyadan sonra Çingiz Aytmatovun əsərləri ("Cəmilə"dən tutmuş "Edam kötüyü"nə və ondan sonrakı əsərlərinəcən) ən çox Azərbaycanda tərcümə olunub, çap edilib.

Tale elə gətirdi ki, mən onunla 1982 və ya 1983-cü ildə İrəvanda tanış oldum, iki dəfə ikitərəflı, bir neçə dəfə çoxluqda görüşlərimiz oldu, xeyli səhbət etdik. Xanımı və uşaqları ilə ora dəvət olunmuşdu. Yazıcılar İttifaqının akt zalında ictmayıyyətlə keçirilən görüşündə də iştirak etmişəm. Yazıcılar İttifaqının İrəvan yaxınlığında soğafı bir yerdə yaradıcılıq evi vardi, sonra Çingiz Aytmatovu ora istirahətə apardıq. Adını ermənicəyə dəyişib "Caxkacor" qoysalar da, çoxu qədim, asıl adını - elə "Dərəçiçək" deyirdi.

Çingiz Dərəçiçəkdə dincələndə elə oldu ki, mən təcili olaraq SSRİ Mədəniyyət Nazirliyinin kollegiya iclasına-Moskvaya getdim və başqa görüşlərim də olduğu üçün səfərim çox çəkdi. Mən qayidianan Cingiz Torekul oğlu Moskvaya dönmüşdüm. İrəvandakı səhbətlərimdə mən erməni millətçiliyindən danışdım və bu məlumatlar ona yeni idi, dediklərimi diqqətlə, sabırla dinləyirdi. illər keçəndən sonra biz Moskvada Yazıcılar Evində görüşdük. Dedi: "Səni tez-tez xatırlayıram", onda artıq Bakıda "Gənclik" nəşriyəyatinin baş redaktoru işləyirdim.

Bakıya köcdündən sonra onun povestlərindən ibarət iri həcmli kitabını bizim nəşrlər evində çap etdirdik. Moskvaya telefon açdim,

danişdiq, müqavilə ona göndərildi, imzalayıb Bakıya qaytardı. Sonra o mənə zəng etdi.

Kecmiş SSRİ-nin dağılıması ərefəsində yenidən Moskvada görürdük. Artıq Dağlıq Qarabağ problemi başlamışdı, o özü vəziyyət barədə maraqla soruşdu, biz erməni masallarından geniş danişdiq. O mənə dedi ki, neçə illər əvvəl İrəvanda görüşəndə mənə bu haqda danışmışdım (illər öncə İrəvanda ona bu barədə nəşə dediyim o anlarda yadında deyildi, sonra xatırladım-mütləssəl demişdim) və çox darin bir fikrə getdi.

Mən çox tössüsüz edirəm ki, Çingiz Aytmatov sonuncu dəfə Bakıya gələndə mən xaricdə idim, əlbəttə, o məni soruşmuşdu. Bışkekdə işa başlayandan bir az sonra Qırğızistən Yazıçılar Birliyinin rəhbərliyi və bir qrup görkəmli yazılışı ilə "Ata Beyit"ə gedib Çingiz Aytmatovun məzarını ziyarət etdim. Məzarın öündən ehtiramla baş əydikcə, yanındakı Represiya Qurbanları Müzeinin tükürpədici eksponatlarına baxdıqca, dəhşətli informasiyaları oxuduqca, şorhedici amaklışın kodərlə səsinə, qəmlı sözlərinin dindirdikcə çox matləb barədə düşündüm. "Dünya bir pəncədarid"-hami gəlir, gedir... Böyükələr əbədiyyətə qovuşurlar.

Biz tez-tez görüşməsək də, münasibətlərimiz səmimi idi. Yaşa məndən on altı il böyüklə olsa da, ona sadəcə "Çingiz" deyə müraciət edirdim. İlk öncə nə üçün belə müraciət etdiyimin izahını da vermişdim: "Sizə Çingiz ağa, Çingiz mirza, ya Çingiz Torequloğlu - deyə müraciət etsəm, nəhəngliyinizi, "statusunuuzu" kiçiltilmiş olaram. O Çingiz tarixin fəthlər Çingiziyidi. Siz unun tarixdəki obrazınızı ədəbiyyatda yaradırsınız, beləliklə, dünya ədəbiyyatının Çingizisiniz".

Gülə-gülə deyirdi: "Mənə elə belə də müraciət et, belə xoşuma galır".

Bir daha deyirəm: Çingiz Aytmatovu, demək olar, bütün dünya oxuyur, tanrıyr, sevir. Ancaq onun Qırğızistəndən sonra ən çox dəyərləndirildiyi, sevildiyi ölkə Azərbaycanıdır. Azərbaycanı yaxşı tanıyan, Çingizi çox sevən qırğız qardaş-bacılardan mənə deyirlər: "Biz Çingizi oxumağı və dəyərləndirməyi sizdən öyrənməliyik". Mən deyirəm: "Bizi çox böyütməyin, Çingizə olan səmimi sevgimizin üstüne çox qoymayın." Deyirlər: "Heç nəyi böyütmürük, üstüne heç nə qoymurraq". (Qırğız dostların məndən inciməsinən, dediklərim qırğız dostların sözləridir).

Xalqımızın Ümummilli Lideri Heydər Əliyev Çingiz Aytma-

tovu həm yazıçı, həm də Ziyalı Şəxsiyyət kimi yüksək dəyərləndirirdi. Onun tapşırığı ilə böyük yazılıçının doğumunun 75 illiyinin Azərbaycanda qeyd olunması üçün hazırlığa başlanıldı. Milli Akademik Dram Teatrında Muxtar Şaxanovla birlikdə həmmüəllifi olduğunu pyesin sahna halli üzərində iş başlandı. Tamaşa hazırlanırdı. Yubiley payız aylarında keçiriləcəkdi.

...Aprel ayında Ulu Öndər xəstələndi...

...Dekabrın 12-də - Çingiz Aytmatovun doğum gündündə əbədiyyətə qovuşdu.

Yubiley Azərbaycanda beş il sonraya, 2008-ci ilə yaziçinin 80 illiyinə qaldı və yüksək səviyyədə keçirildi. Prezident İlham Əliyevin sərəncamı ilə Çingiz Torekul oğlu "Dostluq" ordeni ilə təltif edildi. Bu orden "Dostluq" ordeninin ilki - 1 sayılı idi.

Ölkə Prezidentimizin sərəncamı ilə ölməz söz ustadının 85 illiyi Azərbaycanda yüksək səviyyədə keçirildi. Prezident İlham Əliyevin

...Hələ gənclik illərində yazdığım, indiyənəcən də sevdiyim, həyata işə görəmədiyim ustadına həsr etdiyim "Səməd Vurğun Qıtəsi" şerindən misralar düşdü yadına:

...Gördüm orda  
dahilərin taleləri  
insanlığın öz yoludur, həyatıdır,  
Kitabını varaqlaya-varaqlaya  
mən bir daha inandım ki -  
ən çatın janr bayatıdır!!!

Gördüm orda  
istiqbalın duyuguları qanad açıb  
qatar-qatar,

Gördüm, ustad,  
yerlə göyün arasında  
Vurğun adlı bir qıtə var!

Dünyada belə bir qıtə də Çingiz Qıtəsidir.  
Yerlə göyün arasında-  
Zamandan uca.

5.11.2013. Bışkek

türk mədəniyyətinin salahiyətli elçisine çevirmiştir. XX əsrda dünyada Aytmatov qadır maşhur olan, sevilən, xətri əziz tutulan ikinci sənətkar rast gəlmək mümkün deyil.

*Polad Bülbüloğlu,*

*Azərbaycanın Rusiyada Fövqəladə və səlahiyyətli səfiri*

Aytmatov hər şeydan önce mənim qan qardaşımdır. "O, qırız torpağının əli qələm tutan Batır Manası olmaqla yanaşı, həm də bütün türk dünyasının üzünü Yer üzündə ağ edən XX əsrin klassikidir. Ömrünü söz yolunda girov qoyan qələm adamı kimi deyə biliram ki, "V.Hüqonun "Səfirlər"indən sonra məni "Gün var asra bərabər" romanı qədər sarsıdan başqa əsər olmayıb. Jan Valjanın keşş evinin başına dolana-dolana özünündərkənəsi ilə Qazanqapın dəfnini zamanı Yedigeyin oxuduğu dua qədər heyratləndiyim episod ağlıma gölmir. Aytmatov qələmının sehri, ecazi dünya ədəbiyyatına misilsiz incilər baxış edib. Bu, bütövlükdə türk ruhunun, turançılığımızın qələbəsidir. Çingiz Aytmatov mənim üçün yaş həddinə siğmayan, əsərlərlə əbədiyyətə çıxdan qoşuşan sənət cəngavəridir.

*Bəxtiyar Vahabzadə,  
Xalq şairi*

Mən Çingiz haqqında çox sözlər deyə bilərəm. Onun böyük yazıçılığını, güclü əsərləriylə o zaman sovet ədəbiyyatında necə bir "partlayış" etməsini də çox gözəl bilirəm. Amma yaxın dost kimi necə səmimi, insanpərvər, sədaqətli, sözübü töv, kübar, aristokrat bir insan olmasını isə heç zaman unuda bilmirəm. Bunu ancaq onu yaxından tanrınlar, onuna dostluq edənlər bilər.

*Toğrul Nərimanbəyov,  
Xalq rəssamı*

Kimdir Aytmatov?

Onun adına heç bir epitet yaraşdırmaq lazımdır. Nə filosof, nə ensiklopedik alim, nə də ideoloq titulları onun şəxsiyyətini, biliyini tam ehtiva eləmir. O, mədəniyyətimizin Allah vergisi olan elçisidir. Əliqulinclı müdrik Manasın əliqələmli yeni tazahürüdür və təkəcə qırız xalqının, türk aləminin deyil, bütün dünyanın övladıdır. Bununla belə, Tanrı onu türk mentalitetinin canlı səsinə, yer üzündə

Çingiz Aytmatovun "Ağ gəmi" povestini oxudum. Çingiz "Cəmils"ni yazanda Azərbaycanda onun ədəbi nəslindən olan və ondan daha yüksək bir bədiiliklə, ondan daha artıq bir dərinliklə yanan yazıçılar var idi.

Ancaq Çingiz əsərdən-əsərə dərinlərə getdi, bizimkilər isə, əsərdən-əsərə üzər qalxmağa başladılar.

Mən bunun səbəbini tapa bilmirəm.

Mən həmişə bu fikirdə olmuşum və dəfələrlə bunu yazmışam ki, ədəbiyyatda, ümumiyyətlə, sonatda başarılıya aparan yol millidən keçir. Mən dəfələrlə Lev Tolstoyu misal çəkərək yazmışam: nə üçün Lev Tolstoy dünyada bu qədər qəbul olunur? Nə üçün o, Azərbaycan intellektualına da, sadə oxucusuna da bu qədər doğmadır və Annanın intiharı, yaxud Hacı Muradın başının kasılməsi intellektualı da, həmin sadə oxucunu da sarsıdır?

Cünki Lev Tolstoy tam millidir, ilk növbədə və ilk növbədə rus yazıçılarından, onun çatdığı və sahibi olduğu başarı mərtəbənin bünövrəsi milliyyə - rusluğa söykənir. Eyni cəhət Balzak və Hüqo, Dikkens və Tekkerey, Dostoevski və Çexov və bu mötəbərlikdə olan başqa qələm sahibləri üçün da səciyyəvidir.

XX əsrin ikinci yarısı və bugünkü türk nəşrinin bütün dünyada maşhur və populyar olan Orxan Kamal və Tahir Kamal, yaxud Əziz Nəsim, yaxud Yaşar Kamal kimi böyük nümayəndləri ilk növbədə Türkiyənin, türkün böyük yazıçılarıdır, türk oxucusu onları qəbul edir və sevir və həqiqət bundan ibarətdir ki, bu sənətkarlarla olan xalqılık (yanlış elə "İncə Məmməd" i yada salın!) Orxan Pamukda yoxdur. O zaman, başarılık millidən başlayırsın, müasir ədəbiyyatda Pamuk təcrübəsi və başqa bu tipli sənətkarların təcrübəsi necə olsun?

Kimdir Pamuk - kosmopolit, yoxsa milli ədəbiyyatın nümayəndəsi?

Mənə elə gəlir ki, bu tipli ədəbi hadisələr qloballaşma döv-

rünün meydana çıxdığı yeni ədəbi hadisədir və Pamuk yaradıcılığı "Türk düşüncə ənənəsi" (Nizami Cəfərov) ilə kosmopolitizmin sintezidir. Yalançı "xalqılık" attributlarından uzaq Pamuk xalqılıyi – genetik xalqılıkdir və o görünmür, çünki kosmopolitliyin arxasında gizlənib.

Sovet İttifaqında müharibədən sonra İosif Stalinin ölümüne qədərki dövr - ədəbi-ictimai hayatı hakim ideologiyanın elan etdiyi "kosmopolitizma qarşı mübarizi!" dövrü idи va biz - ədəbi təqnid və ümumiyyətlə, ədəbi proses - "kosmopolitlik" məşhuminu hələ də sovet yozumunda, yəni tamam manfi qiyafada qəbul edirik, onu yalnız öz mentalitetinə, ədəbiyyatınə, sənatiна тəkabbürlə yuxarıdan aşağı baxmaq mənasında başa düşürük, ancaq böyük mənada kosmopolitlik ali düşüncənin ifadəsidir, yəni millini qiymətləndirməklə bərabər, yanlız millinin yox, başşərinin maraqları ilə yaşayırsan, başşərinin meyarları ilə düşünürsən. Bu mənada mən Çingiz Aytmatov ilə Orxan Pamuk arasında çox doğma bir yaxınılıq görürməm.

*Elçin,  
Xalq yazıçısı*

Çingiz insan qəlbinin sarı simini tərpədən, onun varlığını coşdurun, aqlını faallasdırın həssas psixoloqdur. Qələmə aldığı ən adı hadisəni, əhvalatı belə canlı insanlar vasitəsi ilə comiyətdə, Ana torpağın fonunda, təbiətin qoynunda təsvir edir, fəaliyyətdə, təmasda, hərəkətdə göstərir. Oxuları hazır düsturla arxayı salmayaraq, məsələnin həllini, işin nəticəsini, mətbəbin onların öz öhdəsinə verir.

Çingiz Aytmatov hansi problemini bədii həllinə müraciət edirsə-etsin, onun diqqət mərkəzində həmişə insan dayanır. İnsan – onun əmək rəşadəti, paklığı, bütövülüyü, həyatı, torpağa münasibəti; bir da, əlbəttə, məhəbbəti. Bu məhəbbət ədibin qəhrəmanlarını mürrəkkəb münaqışlardan, toqquşmalardan, həyat sınaqlarından, bərk-dən-boşdan keçirir, mənəvi imtahana çəkir, kamilləşdirir.

*Vilayət Rüstəmzadə,  
sair-tərcüməçi*

Çingiz Aytmatov mənim üçün hər şeydən əvvəl ustaddır. Müasir dünyanın ədəbi sənət zirvəsini, geniş fəlsəfi-estetik alnında fətih etmiş sənətkardır. Mən əvvəller onu bir oxucu kimi sevirdimə, onun yaradıcılığına maraqlı göstərdimə, sonrakı illarda onun əsərlərini tərcümə etmək ehtiyacı yarandı. Onun "Dəniz kənarıyla qaçan alabaş" povesti tərcümə etmişəm. Mənə elə gəlir ki, əgər Çingiz Aytmatov yazıçı olmasayıdı, mütləq ya rəssam, ya da bəstəkar olmalıydı. Onun bir sıra əsərlərində bunu hiss etmək olur. O, suların, dalğaların çırpıntısını, müyyəyen məqamda, rəngini, musiqisini verir.

*Xeyrulla Əliyev,  
ədəbiyyatşünas*

Aytmatov qədim türk torpağında – Qırğızistanda doğulan, lakin bütün dünyanın övladına çevrilən misilsiz yazıçıdır. O, xalqından aldığı qüdrətin, mənəvi gücün hesabına uzaq-uzaq üfüqlərə havalandı. Bu uçuş Qırğızistana əbədi xoşbəxtlik gotirdi. Beləliklə, Çingiz Aytmatov mənim üçün qırız torpağından dünya üfüqlərinə qanadlanan qartaldır.

*Nəbi Xəzri,  
Xalq şairi*

Aytmatov mənim üçün türk dünyasının böyük sənətkarı, tükənməz mənəvi sərvətidir. Manqurtlaşmaya qarşı qəzəb vulkanıdır.

*Famil Mehdi,  
şair-publisist*

Çingiz Aytmatov təkcə qırız və türk dünyasının deyil, Yer üzünün böyük yazarlarından biri, aramızda yaşaya-yasaşa ismi mİN illərin ədəbiyyat karvanına qoşulmuş bir insandır.

Bizlər - ədəbiyyat alanına ötən yüzilin 70-ci illərində atılmış yazarlar üçün Çingiz Aytmatov elə o çağlarından bir əfsanəvi qurur

yeri idi. Qardaş Qırğızıstan'dan çıkmış bir türk övladının çok genç yaşılarından tanım sevilməsi, kitablarının ol-ol gəzməsi, bir-birinin ardına dünya dillərinə çevrilmesi ürəyimizi qanadlandırır, onun addımlarını və yeni kitablarını böyük maraqla gözlayırdı.

Çingiz Aytmatov aşağı-yuxarı əlli il sürən bir zaman içinde dünyani dolasdı, hər yeni əsərini milyonlara oxucu intizarla gözlədi. Onun qələmi Manas Yurdunu çağdaş ədəbiyyatın paytaxtlarından birinə çevirdi. Aytmatovun cisməni hayatı birtsə da, ədəbə-mənəvi hayatı heç zaman bitməyəcək və o, dirilərin dirisi, ünlülərin tülüsü kimi hər zaman yer üzündə, insanların arasında, düşüncə və yaşam-larında, sevgi və ümidiirlərində var olacaqdır.

Çingiz ağa hər yeni əsərə qırğız həyatının sirlə bir səhifəsini açdı, qırğız ruhunun yeni bir qatına yüksəldi, insanlığın ağlaşığımız bir möctəzəsinə ortaya qoysdu.

Əgər Çingiz Aytmatov yazılarının, hekayə və romanlarının ən ənəməli dəyərləri soruşsalar, birey kəlməyə “işiq” söyləyərdim. Onun bütün əsərləri, hətta ən faciəvi yazıları belə insanı sehirləyən bir ilahi-nuruna və gözəllik işığına bürütüb.

Mənim “işiq” deyə dayarlılırdıymı bu bədii dəyərə - eyni zamanda sevgi, mənəvi kamilliyyin daim yaşayacağına inam, insanlığı qorumaq uğrunda mübarizə və ya insani özüne, ilkin köküna qaytar-maq yolu da söyləmək olar.

Çingiz Aytmatov öz əsərləri ilə təkcə Qırğızıstanı yox, həm də Türk Dünyasını, türk yaşam tərzini, yəni türk kültürüünü yüksəldi və sevdirdi.

*Sabir Rüstəmxanlı,  
millət vəkili, yazıçı-publisist*

Çingiz Aytmatov təbii ki, mənim üçün ilk növbədə böyük yazıçı, nəhəng fiki adamlıdır.

XX əsr başa çatır. Çingiz fenomeni məhz bu yüzilliyin qismətinə düşüb. Amma Aytmatov elə əvəzsiz Söz sahibidir ki, onun yadtığı əsərlər gələn qırınlar, yüzilliklərin insanlarını da, bu gün olduğu kimi düşündürəcək, hayacanlaşdıracaq, onların qəlbini ehtι-zaza gətirəcək.

Adətən, böyük kəşfləri dəqiq elmlərin hüdudundə axtarırlar.

Mənə elə gəlir ki, Aytmatovun hər bir əsəri böyük ədəbi kəsfdir. Onun özü isə XX əsrin hadisəsidir.

İllər keçəcək, əsrlər əbədiyyətə qovuşacaq – Aytmatov ırsı zaman-zaman insanları öz sehrinə salacaq, onları sabah da, bu gün olduğu kimi düşünməyə vadar edəcək, kədərləndirəcək, sevindirəcək.

*Firuz Mustafa,  
yazıçı - filosof*

Çingiz Aytmatov mənim üçün ümumdünya mədəniyyətinə ən böyük töhfə olan, gözə görünən zirvalarından biridir. O həla Sovetlər İttifaqının dövründə öz xalqının və bizim də məxsus olduğumuz böyük türk dünyasının naya qadir olduğunu dünyaya görkəldi. Mən ikinci bir şəxsiyyət tanımırıam ki, Çingiz Aytmatov qədər oxucu qal-bına girə bilsin. Çingiz Aytmatov sözün əsl mənasında qəhrəmanlıq nümunəsidir. O, ürəkləri, ölkələri fah etməyi bacaran bir dühadır. Sovet imperiyası zamanında milli inkişafdan ağızduloslu danışanların iç üzünü açan, türk xalqlarının kölə vəziyyətini ilk dəfə öz əsərlərində yer üzüna çatdırıran Aytmatov olmuşdur. Mən onun əsərlərini həmişə sevə-sevə oxumuşam. Ümumhəşəri, sivil düşüncəli bədii tə-fəkkürün cəngavərliyini, gözəl nümunələrini Çingiz Aytmatovda görmüşəm. O, qüdrətli bir qələm sahibidir. Tanrı belə sənətkarı Tanrı dağlarına və bütövlükdə türk dünyasına çox görəməsin.

*Fətəhh Heydərov,  
millət vəkili*

Qırğız xalqının mədəni-mənəvi aləminin müəyyənleşməsində Çingiz Aytmatov mühüm rol oynayıb. Təkcə Qırğızıstan yox, dünya mütəxəssisləri də sübut etdilər ki, Ç.Aytmatov, həqiqətən, çox böyük yazıçı idi. O, qırğız ədəbiyyatının səməsində ildirim kimi çaxdı, gü-nəş kimi parladi. Çingiz Aytmatovun əsərləri əsasında çəkilmiş film-lər qırğız kino sanətində mənəvi-əxlaqi axtarışlar mərhələsini for-malaşdırıñ dəyərlə ekran əsərləri idi. Bu filmlərdə insanın mənəvi lə-yaqatı, əxlaqi dəyərləri, insan və tabiat, insan və cəmiyyət, insan və tarixi keçmiş, milli-ənənəvi özünüdərk kimi problemlər kontekstində

nəzərdən keçirilir, müasir baxımdan qiymətləndirilir. Buna əminlik yaratmaq üçün ədibin müxtəlif zamanlarda çəkilmiş "İlk müəllim", "Ağ gəmi" filmlərini müxtəsər nəzərdən keçirmək kifayətdir.

*Tofiq İsmayılov,  
kinorejissor*

"Cəmilə" - o qədər dahiyana bir əsər idi ki, onun bu dahiyana-  
liyina görə, hətta kommunist liderləri də bu əsərin daxilində gizlən-  
miş təhlükəni görə bilmədilər. Ümumiyyətlə, Aytmatovun əsərlərin  
oxuyanda onun yazıçı dühəsinə heyran olmaya bilmirsən".

*Həmid İsmayılov,  
özbək yazıçısı*

"Cəmilə" haqqında düşüncələrimi yazmağa başlarkən, nə qədər  
tərəddüd içində olsam da, amma deyə bilərəm ki, bu əsər mənimcün  
dünyanın ən gözəl əşq hekayəsidir.

Hər haliylə öyünən, qürurlu, məgrur Parisdə - Hüqo ilə  
Volterin doğulduğu məkanda, neçə krallar və çevrilisişlər görən Parisdə - hər hansı bir daşı uzun-uzun hekayalar, əfsanələr xatirlədən böyük rəssamların Parisində, atəşli eşqlərin və atəşlərin şəhərində gör-  
mədiyi, oxumadığı, mətbuatdan keçməyəni qalmayan bu şəhərdə man "Cəmilə"ni oxudum... Bax, o an Verter ilə Veronikanın, Antonio ilə Kleopatranın, ya da Manon Leskautun mənim gözümzdə heç  
bir dəyəri qalmadı. Və yenə də o an Romeo ilə Cülyettanın, Paolo ilə  
Franceskanın, Ernan ilə Danyarsonun xayalları gözlərimin öündən  
bir anda silinib getdi. Çünkü man Daniyar və Cəmiləyə qarşılaşdım  
və onlarla bərabər ikinci Dünya savaşının 3-cü ilinə, 1943-cü ilin bir  
avqust ayına, gözəl bir gecəyə yenidən dönüb orada Kurkoru çayına,  
əkin yüklü arabalara və digər iksisinin hekayəsini bizlərə naqıl edən  
Seyid adında yeniyetmənin yanına getdim.

Hər nə qədər sənə inanmasam da, minnətdaram sənə, Ulu Tanrı! Sevgiyə olan sonsuz inancımdan zərrə qədər bir əksilmə olmadan,

qarşılaşıduğum bu avqust gecəsi üçün minlərlə, on minlərlə dəfə  
təşəkkürlər!..

*Lui Araon,  
fransız yazıçısı*

Hələ sovet zamanından dünya Aytmatov haqqında Qırğızistan  
haqqında olduğundan çox bilirdi. O, bizim mənəvi pasportumuzu,  
bizim vizit kartımızı təcəssüm edirdi.

*Abdildacan Əhmədəliyev,  
Qırğızistan EA-nın akademiki*

"Cəmilə" Ç.Aytmatovun ilk əsəri deyildir. Fəqat yenə də o,  
mənimcün gənc bir yazıçıdır. Mənəcə, "Cəmilə" ilə özünməxsus  
qabiliyyətini göstərən Aytmatovun bu əsərində anlatma gücü, təsvir  
özəlliyi ilə yaradıcılığının yüksək zirvəsinə çatdığını aydın görünür.  
Elə isə Aytmatovun bəhs etdiyimiz özünə xas cəhətin sırrı nadir?  
Doğrusunu desəm, yerinə düşər ki, Çingiz Aytmatovun qırğız adə-  
biyatına bir yenilik olaraq ən önəmlı xüsusiyyəti insan davra-  
nışlarını və insan münasibətlərini özgə birisi kimi deyil, onları tam  
mənəsiylə anlayın, başa düşən, bir sözü, son dərəcə təbii, canlı bir  
şəkildə vermişədir. Hekayəciliyin başlıca meyarlarını və özellilikləri-  
ni öyrənmək, özünkünləşdirmək və bu əsaslar daxilində yazmaq bi-  
zim yazıçılarımızın çoxu üçün hələ də böyük problemdir, əksizlikdir  
və qüsurdur. Çingiz Aytmatov nasrin bu formasında hayatında  
yaşamış olduğu iç dünyasının ağrı-acılarını da açıqa görürük.

*Muxtar Auezov,  
yazıçı-dramaturq,  
Qazaxstan EA-nın akademiki*

Çingiz Aytmatov təbii və dahi sənətkardır. O, xalqının mənəvi  
lideridir. Möhkəm yaradıcılığı, yazıçı individuallığı, bəhrəli təsir  
qüvvəsi, milli sənət təcəssümü onun dahiyyini göstəri, başqa sözə

desək, bir çox sənət nümunələrinə aydın sübut edir ki, qeyri mədəniyyətlərin təsirində olmayıb öz mədəniyyətini planetlərin daxilində yaşayanlara – Qərbin üzünə Şərqi qapısını açır.

*Artikpay Suyundukov,  
qırğız rejissoru*

“...onun içərisində olduğu mülkü, onun dünyası – qırğız dağlarının əsatirləri və folklorunun dünyası və ... kosmos aləmi idi. Cünki, əsatir – əsatirlərin gündəlik həyatda əksidir. Və bu mənada Aytmatov keçilsə bilməyən bir ustad iddi. O na yazırsa-yazsun, istər böyük ana maral obrazını qabardığı “Ağ gəmi” əsəri, istər vohşidəvə obrazı olan “Boranlı yarımdəzgah”, istərsə də, - mən bunu deməkdən heç çəkinmirəm də – şimaldan söhbət açılan “Dəniz kənarı ilə qaçan Alabaş” əsəri olsun – bütün bunlar vahid bir baxış altında yaradılmış əsərlərdir. Bunlar – bütün bəşəriyyət ilə ümumi dil tapmaq cəhdləridir.”

*Ravil Buxarayev,  
tatar şair-dramaturqu*



“Çingiz ağa sözümüzün padşahıdır”.

**Ojas SÜLEYMENOV**

## ONUNLA BİZ DƏ FƏXR EDİRİK

ANAR,  
*Xalq yaziçisi*

Uşaqlıq və yeniyetmalik çağında həyatın bütün amansız sınaqlarından keçəndən sonra Çingiz də, Tahir də istedadları, iradəli və əzmkarlıqları sayəsində çox gənc ikən artıq ümumittifaq məqyasda tanındılar, sonra da dünya şöhrəti qazandılar. Çingiz Aytmatov — Allah vergisiylə yaziçıdır, amma ixtisası üzrə sootexnikdır, baytarlıq fakültəsinə bitirib. Bu, onun yaradıcılığına da təsir göstərib. Az yaziçı adı çökəmkə olar ki, Aytmatov kimi yer üzündəki bütün canlı məxluqları bə qədər dərindən və daqiq tanışın, insan iztirablarının bütün varlıqları sirlə vəhdətinə duya bilsin — kənar Gülsərinin, ya qara nərin taleyiన bəşər övladının ömrüylə əlaqələndirməyi bacarsın. Ədəbiyyatşünaslıqda artıq dəfə-dəfə söylənmiş müqayisəni, dahi L.Tolstoynun "Xolstomer" ilə müqayisəni burda bir daha təkrar etmək istəmirəm.

Panteist dünya duyumu, Ana Maral, ya qurd Bozdon, qırız çöllərinin genişliyi və dağların əzəməti, İssik-Kulun müqaddəs suları, Manasın və Çingizin Özünün vətəni Talas vadisində bitən hər ot, hər çiçək, Boranın qatar dayanacağı və yazının doğuldugu Şəkər aulu, kosmik fantaziyalar elə Tövrat, İncil süjetləri — Aytmatov badii kəhəkəşanının mərkəzində üzvü ünsürlərdir. Təbii ki, bu kəhəkəşanın mərkəzində XX yüz il insanların taleyi durur. Əsrin bütün mürəkkəb problemlərini ehtiva edən insan taleyi.

Bu problemlər sovet gerçəkliliyinin həm ayrı-ayrı adamların, ailələrin, həm də bütün xalqların qarşısına ötən əsrin iyirminci, otuzuncu illərində, mühərribə dövründə və ondan sonrakı zamanda çıxardığı problemlərdir. Amma eyni zamanda bu problemlərin bir çoxu müəyyən bir tarix kəsiyinə bağlı deyil. Həyat və Ölüm, Xeyir və Şər, Şərəf və Şərəfsizlik, Məhəbbət və Nifrət məsələləri əbədidir. Bu məsələlərlə insanlar hansı dövrədə, hansı ölkədə, hansı ictimai qurukuşa yaşamaqlarından asılı olmayaq üz-üzə gəlir. Məhz bunu dərk və ifadə edə bildiyinə görə, bu ümumbaşarı problemləri qırız-

həyatı və qırız tarixinin gerçəklilikləriylə əlaqələndirdiyinə görə Çingiz Aytmatov, əlbəttə, ilk növbədə böyük istədiyi sayəsində dünya yaziçisi ola bildi. Əsərləri dünyanın bütün qitalarında neçənə dələ çevrilən, naşr olunan, oxunan və sevilən bir yaziçı.

İztirablı uşaqlıq illərindən Ç.Aytmatov ürək titradan saf, təmiz uşaq suratını gətirib əbədiləndirdi. Bu uşaq heç cür Şərlə bariş bil-mir, Şərin tantənasını qəbul etmir və çaya atılıb xayallarında yaşayın Ağ gominin dalınca axıb gedir. Amma, o, ölüma doğru, hatta İssik — gölün müqəddəs sularına doğru üzmür. O, əbadiyyatə təraf üzür, bu səbəbdən də yaşayır və həmişə yaşayacaq. Çingiz Aytmatov danişir ki, bir dəfə Pekində olarkən ona zəng edirlər. telefon edən qırız dilində yaziçıya bayan edir ki, onun oğludur.

Görüşdükələri zaman məlum olur ki, tələbədir, Çində oxuyur. Sonra gəncələvə edir: Mən həmin o balaca oğlanam, "Ağ gəmi" povestində çaya atılıraq axıb gedən uşaq.

Əsərlərində miflərə, əfsanələrə gen-bol müraciət edən Ç.Aytmatov özü də mif yaradıcısıdır. Qədim əfsanələrdən bəhrələnərək onları elə yeni anlamda mənalandırır ki, tamamilə müasir səslənlər.

İstanbulda Rəsul Rzanın yubiley təntənələrində çıxış edərkən dedim ki, həla VII əsrə Orxon kitabələrində acı bir şikayət həkk olunub — türk bəyləri yadelli tabqacların şirin sözlərinə və bahalı bəxşislərinə aldınaraq öz türk adlarından, dillərindən, türklüklerindən imtina etmiş, tabqaç adları qəbul etmiş, tabqaçlar arasında az qala assimila olunmuşlar. Və budur, XX əsr yaziçisi Ç.Aytmatov yaddaşını itmiş, hətta taniyı bilmediyi anasına əl qılıran Manqurt əfsanəsinə qələmə alaraq xəbərdarlıq edir — xalqın tarixi hafizəsinin korşalması, fördərin və xalqların öz mənliliklərini qeyb etməsi — faciadır. Böyük humanist yaziçı bunu elə bir zamanda yazmışdı ki, "yeni vahid insan birliliyi — sovet xalqı" haqqında müddəə hakim ideologiya idi və Ç.Aytmatov bax, bu ideologiyaya meydan oxuyurdu. Əfsus ki, buna yeni postsovets dövrünün müasir manqurtları anlamırlar, unudublar, yaxud unutmağa çalışırlar, ötən dövrün bütün anlayışlarına — mənfi cəhətlərinə də, müsbət dəyərlərinə də eyni niqarangılıq mövqeyində duranlar qurunun oduna yaşı və yandırmağa can atırlar.

Söz azadlığının çox vaxt söz azığlığı kimi dərk olunduğu bizim günlərdə mətbuat özbaşinalığı zamanın acı xüsusiyətləridir.

Baxtlarına dünyaya bir az gec gəlmək səadəti düşmüş bir para qələm əhlindən ötan illərin təzyiqləri, senzura qəddarlığı, ideoloji və bəzi başqı xidmətlərin təhlükəsiylə üz-üzə durmaq nəsib olmayıb. İndi "icazəli cəsarət" dövründə sovet dönməni şairlərini, yazıçıları, sənətkarlarını ucdantutma qaralayır, üstlərinə camur, çirkəb atırlar. Əlbəttə, sovet dövründə çoxluq (bəlkə də, əksəriyyət) taşkı edan yaradıcı xadimlər vardi ki, bəzən, bəlkə də, səmimi şəkildə, bəzən də üzə görə quruluşa sədəqətlərini bəyan edirlər. Maddi mənəfətlər güdən, fəxri ad, mükafat tamarzısı olan konyukturaçılardan az deyildi.

Amma, axı hətta təltif olunanlar, mükafatlar, fəxri adlar alanlar arasında sənətkarlıq və vətəndaşlıq vicdanına xilaf çıxmayanlar da vardi və C.Aytmatov da məhz belələrinin ilk sıralarındaydı. Bu sənətkarlar yalnız həqiqətə idmət edirdilər.

Bizim günlərin bir qəribə paradoksu da ondadır ki, istedadsız və təmənnali konyukturaçılı - "Zəmanə adamlarını" artıq heç kəs xatırlamır, onlar unudulub gedib və deməli, onları qinayan, onlara irad tutanlar da olmur. Təqnidlərin, bəzən açıq böhtənlərin və təhqiqərlərin hədəfi issa o dövrün namuslu sənətkarlarıdır. Onları nədə günahlandırırlar. Günahlandırıllar ki, sürgünlərdə mahv olmayıblar, güllələnmeyiblər, öz zamanları haqqında həqiqətin heç olmasa, bir qismini yaza biliblər. Elə bunda da təqsirləndirirlər: Niyə görə tam həqiqəti yox, onun yalnız müəyyən hissəsini qələmə alıblar? Birincisi, uca Tanrıdan başqa tam həqiqəti kim bilir axı? İkinci, bu gün tam həqiqət kimi qəbul edilən, sabah tamamilə tərsinə qavranıla bilər. Üçüncü, C.Aytmatov kimi əsl yazıçılar bütün həqiqətləri edə bilməyibsa, bədii bir kəlmə də yalan yazmayıblar. (Müxtəlif kompaniya imzalamları, rəsmi müsahibələr və məcburi bayanatları hesaba almırıam).

Bu yazıçılar imkan daxilində maksimum dərəcədə böyük həqiqətin müəyyən və çox vacib hissəsini oxucularına çatdırıb illiblər. Etiraz edə bilərlər: həqiqətin bir hissəsi yalandan betədir. Yox, yox, belə deyil! Həqiqətin bir hissəsi heç də yarın həqiqət, şikət, kəsirli həqiqət deyil. Tütülüm, əgər yazıçı əsərlərində mühərəba dövründə aqchı çəkən Rusiya, Qırğızistan və ya Azərbaycan kəndi haqqında tam həqiqəti göstərə bilibsa, "bəs niyə ziyalıların əzab-əziyyəti haqqında susursan" - deyə onu ittihəm etmək olmaz. Yaxud, yazıçı ziyalıların mənəvi işgəncələrini, məşəqqətlə axtarışlarını qələmə

alırsa, onu fəhlə sinfinin problemlərinə biganəliyindən ötrü qınamaq düz deyil.

Yazıcı adına layiq olan hər qələm əhli öz tacribasından, öz şəxsi ömürlüyünün keşməkəşlərindən, ona yaxın olan problem-lərindən çıxış edərək müəyyən bir mövzuya müraciət edir və sovet dövrünüñ əsl ədəbiyyatı - C.Aytmatov da bu ədəbiyyatın mötbəbə yaradınanlarındandır - küll halında öz zamanını bütün mövcud ziddiyyatlıyla göstərə bilmışdır.

Man "sovət dövrü ədəbiyyatı" ifadəsinin altını çizirəm, mənca, bu ifadə hec də bədmən sosialist realizmi metoduyla yaranan "sovət ədəbiyyatı" anlayışıyla eyni məna daşıdır. Vulqar-sosiooloji proletariat nəzəriyəsindən qeyri heç kəsin ağlinə gəlməz ki, feodalizm dövründə yaşayıb-yaratmış Nizamini, Danteni, ya Şekspiri, Markesi kapitalist yazıçısı saysın. Yalnız "Usta və Marqarita" romanının deyil, Stalin haqqında pyesin müəllifi olan M.Bulgakovu da sovet yazıçısı adlandırmaga heç kəsin dili gəlməz. Eyni sözləri Aytmatov haqqında, bir çox başqa yazıçılar, o cümlədən "alıtmışincilər" in çoxu haqqında da söyləmək mümkündür.

Bizim nəslin Azərbaycan yazıçıları milli ədəbiyyatın zəminində yetişdi. Büyük C.Məmmədquluzadənin mənəviyyat dərslərinin mənimsədi, eyni zamanda rus və dünya ədəbiyyatına da bələd oldu. İki müasir nasırın tacribası bizimcün xüsusi əhəmiyyət kəsb elədi - mən Isa Hüseynovu və C.Aytmatovu nəzərdə tutram.

Yeri gəlməşkən qeyd edim ki, bu il Isa Hüseynovun da 75 yaşı tamam oldu və fırıldan istifadə edərək man bu böyük sənətkarın bizim ədəbi nəslin yetişməsində müstəsnə rolunu xüsusi vürgüləməq istəyirəm. Əgər söz sənətinin şərti olaraq "şəhər ədəbiyyatı" və "kənd ədəbiyyatı" kimi təsnifləsək, Isa Hüseynovun mühərribə illərində Azərbaycan kəndini təsvir edən povestlərini man bu günəcən "kənd nəsrimizdə" hələ heç kəsin ucalə biləmədiyi zirvə sayıram. Eynilə bu cür C.Aytmatovu da biz böyük yoldaşımız kimi qəbul edirik və məmənunam ki, mənə avtoqrafla bağlılığı "Kassandra damğası" kitabında Çingiz ağa bu sözləri yazmışdır: "Anara, böyük qardaşından."

Çingiz Aytmatov bizim xalqın da çox sevdiyi yazıçıdır. Kitabları dilimizə çevrilmiş və Bakıda nəşr edilmişdir. Əsərlər üzrə sahnələrimizdə tamaşalar qoyulmuşdur. O, bir sıra şair, nasır, bəstəkar və rəssamlarımızla dostluq edirdi və edir.

Bişkekda bizi qonaqpərvərliklə qəbul etdiyi mənzilinin divarlarınıñ gözal rəssamımız Cavad Mircavadovun tabloları bəzəyir.

Lap bu yaxınlarda, oktyabr ayında Fikrət Qocayla mən Bişkekda, dialoq Avrasiya platformunun toplantısında iştirak edirdik. Ç.Aytmatovla görüşdük, bir daha onun sadəliyinin, məhrəbanlığının, xalqımıza rəğbatının şahidi olduq.

Toplantı Qırğız dövlətinin 2200 illiyilə əlaqələndirilmişdi. Əlbəttə, çox təsəssüfləndik ki, Qırğızistanda Yazıçılar İttifaqı ləğv olunub və nə yaziq ki, qırğız dilində yeganə ədəbi jurnal "Alatoor" da çıxmır.

Vaxtilə elə Aytmatovun özünün, bir sıra talantlı rejissorların, o cümlədən, mənim mərhum dostum Tolomuş Okeyevin da səyləriylə dünya söhrəti qazanmış qırğız kinosu da bu gün yoxdur.

Ancaq biz, dövlətçiliyinin 2200 illiyini bayram edən qırğız xalqının fərəhini və iftixarını da bölüşürdük. Qırğızlar dünyanın ən qədim xalqlarındandır və indiki bəzi təkəbbürlü ölkələrin izi-sorağı belə olmayan dövrlərdə öz dövlətlərini yaratmaqlarıyla fəxr etməyə haqları var.

Dünyanın həcmə ən iri eposu olan "Manas" dastanını da qırğızlar yaradıb. "Manas"ın höcmi "İliada"nın, "Odisseya"nın, "Mahabbarata"nın, "Ramaya"nın ümumi həcmindən dəfə-dəfə böyükdür.

Qırğız xalqı dünyaya Ç.Aytmatov, ümumtürk köklərimiz baxımından soydaşımız sayılı biləcək böyük yazılıcını da bəxş edibidir.

Çingiz Aytmatovla biz də fəxr edirik.

## ƏDƏBİYYATDA MİLLİLİK LƏ BƏŞƏRİLİYİN VƏHDƏTİNİN ÇİNGİZ AYTMATOV MODELİ

İsa HƏBİBBƏYLİ,  
AMEA-nın vitse-prezidenti,  
millət vəkili, akademik

Geniş dünya söhrəti qazanmış Çingiz Aytmatov XX əsrin və ümumiyatlaş, böyük ədəbiyyatın an qüdrətli ustadlarından biri kimi qəbul olunur. Çingiz Aytmatov dünya ədəbiyyatında yeni nəşrin görkəmli yaradıcıları sırasına daxil olmuşdur. XX əsrin ikinci yarısında böyük ədəbiyyatda yeni tipli insan obrazının formalasdırılmasında və təşəkkülündə Çingiz Aytmatovun əvəzsiz xidmətləri vardır. Sovet rejiminin sart ideoloji tələblərinə baxmayaraq, Çingiz Aytmatov sadəcə əməli, işi ilə deyil, mənəvi aləminin bütün zənginlikləri, qaribalıkları ilə yeni olan insanı ciddi bir ədəbiyyat hadisəsi səviyyəsində təbii şəkildə təqdim etmək vəzifəsinə bacarıqla həyata keçirmişdir. Sovet dövrünün görkəmli yazılıcısı Çingiz Aytmatovun milli mövqeyi, yeni insanı və bəşəri problemləri böyük ədəbiyyat miqyasında ifadə etməklə yanaşı, həm də nəşr etdirib dünyada yaya bilməsi sosializm dövrünün möcüzələrindən biri idi. Bəzi sovet yazıçıları kimi Çingiz Aytmatov da əsərlərində əks etdirdiyi problemləri bəzi qədər gərginləşdirirək Nobel mükafatı alıb, ölkəni tərk etmək imkanını gerçəkləşdirə bilərdi. Lakin Çingiz Aytmatov sosializm cəmiyyətində yaşayıb, sovet gerçekliyinin sadələrini aşan böyük ədəbiyyat yaratmağın təkrarsız nümunəsini göstərmişdir. Hətta bəzi Nobel mükafatı laureatları ilə müqayisədə Çingiz Aytmatovun əsərlərində dərin həyatı proseslər siyasi motivlərdən daha çoxdur. Çingiz Aytmatov Nobel mükafatı səviyyəsində yazıb-yaradan və Sovetlər İttifaqında qalib yaşamağı bacarmış qüdrətli dünya yazılıcısı idi. Fikrimcə, bu mənada Nobel mükafatı almamış Çingiz Aytmatovun xidmətləri bəzi böyük beynəlxalq mükafatın laureatlarından heç də az deyildir. Dünyanın digər görkəmli yazılıcılarının yaradıcılığına və fəaliyyətinə kölgə salmadan, əksinə, onlardan hər birinin əsərlərinə obyektiv şəkildə yüksək qiymət verməklə, həm də bu qənaətdəyəm ki, Çingiz Aytmatov

vun yaradıcılığı ile dünya ədəbiyyatının yeni standartı meydana çıxmışdır. Bəlkə də, nə vaxtsa, dünyanın bu tipli ədəbiyyatı üçün də yeni bir beynəlxalq mükafat – Çingiz Aytmatov mükafatı da təsis ediləcəkdir.

Çingiz Aytmatovun əsərlərində və baxışlarında milliliklə bəşərilik vəhdət halındadır. Milliliklə bəşəriliyin dahiyanə harmoniyası Çingiz Aytmatov sənətinin özünməxsusluğunu müəyyənləşdirir. Millilik və bəşərilinin dialektik əlaqəsi və üzvi sintezi Çingiz Aytmatovun ümumdünya tarzlığı modelinin əsas dayaqlarını təskil edir. Çingiz Aytmatov ədəbiyyatda insani milli varlığı və bəşəri dəyəri ilə vəhdətdə təqdim etməyi zəruri saymış və yaradıcılığını bu ahəng üstündə tarzlaşdırırdı. Beləliklə, ayrlıqlıq götürülmüş bir obrazın ya ya xalqın timsalında bütövlükde bəşər övladı üçün əhamiyyətli olan problemlərin ümumiləşdirilməsi kimi məsuliyyətli və şərəflə vəzifə özünün orijinal bədii həllini tapmışdır. Dünya ədəbiyyatında milli ilə bəşərinin vahdatını əks etdirmək yeni hadisə olmasa da, bu sahədə Çingiz Aytmatov öz modelini yaratmışdır. Çingiz Aytmatovun yaradıcılığında milli və bəşəri anlayışlarını geniş mənada insanlıq düşüncəsi birləşdirir.

Bundan başqa, Çingiz Aytmatovun ümumdünya tarzlığı modelinin dahi bir özünməxsusluğu da bu dahi sənətkarın dünyadakı problemləri qan təkmək, mühərabələrə təkan vermek yolu ilə deyil, mədəniyyəti, ədəbiyyatı öm mövqeyə çəkmək əsulu ilə hall etməyə hesablanmış dahiyanın çağırışları idi. Çingiz Aytmatovun 20 il əvvəl meydana çıxmış “Mühəribə kulturun yerinə mütləq mədəniyyət gəlməlidir” çağırışı bu gün dənənkindən da aktual ssəslərin. Millilik və bəşərilinin Çingiz Aytmatov modeli insanlıq ədalət, sülh, birlik vəd edir.

Göründüyü kimi, Çingiz Aytmatov Asiya ağırlıqlı və Avropa meyilli yazarıdır. Böyük sənətkarın yaradıcılığında milli varlığın ifadəsi ilə bəşəri meyarlarının vəhdəti Asiya və Avropa düşüncə miqyasları hüdudlarında öz həllini tapır. Qırğız hayatından timsalında təqdim olunan Asiya gerçəklilik və Avropa düşüncəsi əsasında yanaşmalar onun yaradıcılığında üzvi sintez halında ifadə olunur. Çingiz Aytmatov öz əsərlərində milli dəyərlərlə bəşəri düşüncənin ideal balansını tapmışdır. O bütün kökləri, nəbzi, qayəsi etibarilə ümumiturk təfəkküründən, qırğız ruhundan doğan dahiyanə bədii əsərlərində əsas ideyəni ifadə edərkən nümayiş etdirdiyi cəsarət, ümidi bəslədiyi

gələcək mənasında həm doğma xalqına və həm də ümumiyyətlə, insanlığa şərəflə xidmət etmişdir.

Çingiz Aytmatovun Asiya düşüncəsinin ana xələri mənsub olduğu qırğız xalqının taleyinini və mənəvi dünyasının əsasını formalasdırığı dərin həyat fəlsəfəsində və ümumiləşdirmələrində əks-səda tapır. O, qırğız ellərinin və çöllərinin ruhunu bütün reallıqları və özünəməxsusluğunu ilə böyük ədəbiyyatda canlandırmışla bütövlük-də Orta Asiya coğrafiyasının ümumiləşmiş obrazını yaratmışdır. Dünya xalqları Qırğızistanı və Orta Asiyani Çingiz Aytmatovun əsərləri vasitəsilə xəritədəkindən da yaxından tanımaq imkanı əldə etmişlər. Bu manada ümumturk təfəkkürünün möhtəşəm daşıyıcısı olan Çingiz Aytmatov ilk növbədə qırğız ruhunun böyük ədəbiyyat heykəlidir. O, mənsub olduğu xalqı və ölkəni ana torpaq və insan haqqında bəşəri düşüncə səviyyəsində təqdim etmək istədiyi ilə dünya ədəbiyyatı məkanına daxil olmuşdur. Çingiz Aytmatov “Manas” dastanından doğulan, əsərləri ilə yeni tipli Manas fəlsəfəsi və müsəris ədəbiyyat təfəkkürü yaradan böyük mütəfəkkiridir. Obrazlı şəkildə desək, insanlıq xidmət edən ölməz əsərləri ilə birləşdə Çingiz Aytmatov dünyanın ən uca zirvələrindən biri olan Tyan Şan dağlarında bədii sözün qədrinə, böyük ədəbiyyata ucalıdan möhtəşəm abidədir. Onun yüksək və təkrarsız istedadının məhsulu olan bədii əsərləri qıtələri, ölkələri, xalqları yaxınlaşdırıran və doğmalaşdırıran böyük sənət körpülləridir. Çingiz Aytmatovun “Əsra bərabər gün” əsəri ideyəsi və bədii-sənətkarlıq xüsusiyyətləri etibarilə XX əsrin ən möhtəşəm epopeyasıdır. “Əsra bərabər gün” romanının qəhrəmanı Boranlı Yedigey dünaya ədəbiyyatında bənzəri olmayan, bütöv bir epoxanı, nəhayət, mənsub olduğu xalqın və məmələkətin taleyini ümumiləşmiş şəkildə əks etdirən nadir bədii obrazdır. Nayman Ana milli kimliklərin unutdurulması proseslərinin yaşandığı dünyada yenidən oyanıb özünə “Mən kiməm” sualını verib, cavab axtaran insanlığın milli-mənəvi özünədərəkinin tamam yeni bədii təcəssümüdür. “Əsra bərabər gün” romanı dünya ədəbiyyatının son bir əsərlik dövrünün möhtəşəm yekunu, yenidən özünədərək qayıtmışa can atın müsəris epoxanın ədəbiyyatının start nöqtəsidir.

Çingiz Aytmatovun düşüncəsində Avropa meyli onun əsərlərində siyasi və mənəvi əsərətin görəniliklərini, əzəblərini, milli azadlığın çatın və əzəblə yollarını böyük cəsarətlə ifadə etmək bacarığında öz əksini tapmışdır. O, milli-mənəvi özünədərki hər bir xalqın, o

cümlədən qırğız xalqının böyük borcu və amali səviyyəsində təqdim etmişdir. Sovet imperiyasının saat rejimi çörçivəsində bütövlükdə insan və ya konkret bir millət haqqında taleyülü böyük ideyalları əks etdirmək Çingiz Aytmatovun qəhrəmanlığı idi.

Asiya gerçəkliliyi haqqındaki böyük ədəbiyyata örnək olan, milli və başarı mövqənin sintezi əsasında yazılmış əsərləri ilə Çingiz Aytmatov geniş mənada dünyani təəcübənləndirməyi və düşündürməyi bacarmışdır.

Janrından asılı olmayaraq Çingiz Aytmatovun bütün əsərlərində roman ağırlığı var. Çingiz Aytmatov dünyani roman miqyasında qavrayan və ifadə edən qüdrətli yazıçıdır. Görkəmli əsərkərin həcmindən görə povest kimi görünən əsərləri əhatə etdiyi problemlərə və maraqlı, keşməkəşli insan taleyini əks etdirməsinə görə ciddi roman təssüratları yarada bilir. "Əlvida, Gülsarı", "Ana tarla", "Cəmila", "İlk müslüm" kimi kiçik povestlərin daşıdığı böyük ideyamənnəvi yük cild-cild romanlarla müqayisədə ağır gələr. Bu əsərlərlə dünya ədəbiyyatı yeni süjetlərlə və obrazlara təzələnmiş və zənginləşmişdir.

XX əsrin allinci illərində, otuz yaşlı Çingiz Aytmatovun yaratdığı Cəmila obrazı təkcə sovet ədəbiyyatında deyil, bütövlükdə dünya ədəbiyyatında yeni hadisə səviyyəsində qarşılıqlıdır. Təsadüfi deyildir ki, məşhur fransız yazıçısı Lui Araqon "Comilo" povestini "dünyanın an gözəl eşq həkayəsi" kimi dəyərləndirmişdir. Çingiz Aytmatovun digər əsərləri və qəhrəmanları da dünyada yeni ədəbiyyatın bənzərsiz təzahürləri olaraq qəbul edilmişdir. Cəmila, Dəniyər, Sadiq, Tolunay, Aysel, Altınay, Baytemir, Togulğan, Altın və başqları Çingiz Aytmatovun nadir istedadından və dərin müşahidələrindən doğulan yeni tipli obrazlardır. Çingiz Aytmatovun yaratdığı obrazlar sovet ədəbiyyatında model kimi qəbul edilmiş müsbət qəhrəman və mənfi obraz qalibini aşib keçən, bu ideoloji formatın fəlsəfəsini dağıdan hadisədir. Çingiz Aytmatovun ədəbiyyatda sovet adamını yox, sadəcə olaraq təbiiyyi ilə insanı təsvir etmişdir. Tanrı dağlarının atəklərində, yovşanlı çöllərdə yaşıyib çalışın bu adı insanların taleyində bütövlükdə insanlığın taleyi və düşüncələri öz əksini tapmışdır. Beləliklə, Çingiz Aytmatovun əsərləri, ideyalları və obrazları ilə dünya da, dünya ədəbiyyatı da iraliyə doğru dəyişikliklər prosesi yaşamalı olmuşdur. Dəyişilməkdə olan dünyadan yeniləşmə proseslərinin çox mükəmməl ədəbiyyatını Çingiz Aytma-

tov yaratmışdır. Geniş mənada bütöv bir sistem halında Çingiz Aytmatovun əsərlərinin hamisi bir yerdə son yüzilliyin ən möhtəşəm epopeyasıdır. Bütövlükdə bəşəriyyət, xüsusi də qırğız xalqı həmin çoxcılilik və dərin mənalara malik Çingiznamədə özünün dünənini tapdıgi kimi, bu gününü də güzgüdə olduğu kimi görə, sabahına gedən yolları da müəyyən edə bilir. Yer kurasına Qırğızistanda Qazaxstanı qovuşdurun və Orta Asiya ilə əlaqələndirən Talas vadisi çıxış nöqtəsindən baxan Çingiz Aytmatov XX əsrə getirdiyi süjetlər, ideyalar və obrazlarla dünyada yeni ədəbiyyat təfakkürü formaslaşmışdır. Dünya ədəbiyyatının fonunda möhtəşəm əsərləri əzəmətli bir abidənin pyedestali, bu əsərlərin müəllifi olan qüdrətli yazıçı Çingiz Aytmatov isə onun heykalidir. Bu möhtəşəm ədəbiyyat abidəsinin baş memarı da Çingiz Aytmatovdur.

Manasın böyük oğlu Çingiz Aytmatovun adı və əsərləri Azərbaycanda da məşhurdur. Azərbaycan Çingiz Aytmatovun əsərlərində əks etdirdiyi ideyaların, tarixi-mənnəvi proseslərin tale ortaçıdır. Dünya ədəbi-ictimai fikrinin qüdrətli temsilçisi, qırğız ədəbiyyatının görkəmli klassiki Çingiz Aytmatovun əsərləri Azərbaycanda ana dilində yazılmış bədii ədəbiyyatın ən qiymətli nümunələri kimi oxunur. Çingiz Aytmatovun, demək olar ki, bütün əsərləri Azərbaycan xalqının dəyəri mənəvi sarvatına çevrilmişdir. Vaxtla xalq şairi Bəxtiyar Vahabzadının Çingiz Aytmatovdan «qan qardaşı» kimi söz açması bütövlükdə Azərbaycan xalqının böyük yazılıcı bəslədiyi ümumxalq ehtiramını ifadə edir. Bəxtiyar Vahabzadə böyük qururla yazardı ki: "Aytmatov hər şəydən öncə mənim qan qardaşımdır. O, qırğız torpağının əli qələm tutan Batır Manası olmaqla yanaşı, həm də bütün türk dünyasının üzünü ağ edən XX əsrin klassikidir... Aytmatov qələminin sehri, ecazi dünya ədəbiyyatına misilsiz incilər bəxş edib... Çingiz Aytmatov mənim üçün yaş həddinə siğmayan, əsərlərlə çoxdan əbədiyyatə qovuşan sənət conqavəridir".

Dəfələrlə ölkəmizdə olmuş Çingiz Aytmatov Azərbaycan xalqı və mədəniyyəti haqqında qiymətli fikirlər söylemişdir. O, Azərbaycanın böyük demokrat yazıçısı Cəlil Məmmədquluzadənin yaradıcılığını yeni nəşrin mühüm hadisəsi kimi dəyərləndirmişdir. Çingiz Aytmatovun qüdrətli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin dünya ədəbiyyatındaki yeri və yaradıcılığında novatorluq barəsində 1967-ci ildə deyilmiş aşağıdakı fikirləri yazıçı təəssüratından çox mütəfəkkir bir şəxsiyyətin dərin düşüncəsini aydın şəkildə ifadə edir:

"Müasir dövrə milli ədəbiyyatların, xüsusən də nəsrin inkişafından Cəlil Məmmədquluzadə yaradıcılığının əhəmiyyətini dəyərləndirməmək mümkün deyildir. O, türk xalqları ədəbiyyatında realist nəşr məktəbinin asasını qoymuşdur. Böyük sənətkar həm də, alovlu satirik, mükəmməl ruhlu yazıçı və sosioloq kimi də çıxış edir. O, bütün hallarda yeniləşməyə nail ola bilməmişdir".

Qeyd etmək lazımdır ki, XX əsrin əvvəllərində bədii nəşr sahəsində görkəmlə Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin göstərdiyi hünəri keçən yüzyillin ikinci yarısından sonra böyük qırız adibi Cingiz Aytmatov nümayiş etdirmiştir. Nəticə etibarla Molla Nəsrəddin taxallüsü ilə böyük şöhrət qazanmış Cəlil Məmmədquluzadə və Manasın böyük oğlu olaraq qəbul edilmiş Cingiz Aytmatov dünyada yeni nəsrin böyük qurucuları kimi dərin iz qoymuşlar.

Cingiz Aytmatovun Azərbaycan yazıçılarından Bəxtiyar Vahabzadə, Anar, Şahmar Əkbərzadə, Hidayət, Hüseynbala Mirələmov və başqları ilə dostluq xalqlarımız arasındaki çoxəsrlik əlaqələrin yeni mərhələsini təşkil edir. Azərbaycanın xalq yazıçısı Anar çox haqlı olaraq yazar ki, Cingiz Aytmatovla "biz də qürur duyurుq".

Görkəmlı dövlət xadimi Heydər Əliyevin böyük siyasetdəki yeri və xalqına xidməti haqqında Cingiz Aytmatovun aşağıdakı fikirləri şəkərənəkli bir epoxonun fonunda qüdrətli bir şəxsiyyət barəsində roman səviyyəsində ifadə olunan dərin mənəni ümumiləşdirmələr kimi söslənir. "Heydər Əliyev, həqiqətən də, tarixi, hatta əfsanəvi bir şəxsiyyətdir. Bu, sovet dövründə də belə idi, bu günkü MDB məkanında, xeyli çatınlaşmış müasir dünya şəraitində də belədir. Heydər Əliyev hər zaman xalqının xidmətində olmuşdur.

Heydər Əliyev və onun yaşıdlarının və hətta ondan cavan olan bir çox siyasi xadimin bacarmadığı xüsusiyəti – müasir dövrün ən aktual çağışlılarına hazır olmadığı nümayiş etdirdə bilməşdir. Məhz Heydər Əliyevin zəngin tacrübəsinin və humanitar dünyaya görüşünün genişliyi naticasında indi Azərbaycanda sabitlik, tolerantlıq, mədəniyyət, maarifçilik hökm sürməkdədir. Bütün bunlar isə Azərbaycan dövlətinin müasir inkişafını və tərəqqisini təmin edəcək əsas amillərdir!"

Eyni zamanda, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də böyük yazıçı və icitməi xadim Cingiz Aytmatovun şəxsiyyətinə və xidmətlərinə yüksək qiymət vermişdir: "Dünya ədəbiyyatı

xəzinəsinə gözəl əsərlər baxış etmiş Cingiz Aytmatov həm Qırğızıstanın, həm də bütün türk dünyasının fəxridir".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci ildə dünya şöhrətli yazıçı Cingiz Aytmatovu "Dostluq" ordeni ilə təltif etməsi bütövlükdə bu böyük söz ustادına, onun olmaz sanatına Azərbaycanda verilməsi yüksək qiymətlə yanaşı, həm də başlanılan qardaşlıq münasibətini, ümumxalq ehtiramını əyani şəkildə ifadə edir. Prezident İlham Əliyevin 26 fevral 2008-ci il tarixdə Bakıda "Dostluq" ordeninin təqdimetmə mərasimindəki aşağıdakı fikirləri Cingiz Aytmatov və Azərbaycan münasibətlərinin darin mahiyyətini aydın surətdə mənalandırır: "Siz həmişə, bütün dövrlərdə Azərbaycanın dəstu olmuşsunuz. Bu sovet dövründə də belə olub, ...müsətəqillik dövründə də... Çatın anlarında siz həmişə ədalətin, sülhün, əməkdaşlığın tərəfdarı kimi öz qatıyyatlı sözünüzü demisiniz".

Göründüyü kimi, Cingiz Aytmatov və Azərbaycan geniş və sistemli bir tədqiqatın mövzusuna ola bilər.

Cingiz Aytmatovun böyük idealları və olmaz əsərləri yeni dövrlərin inkişafına, ölkələrimiz və xalqlarımız arasındakı dərin bağlılıqların daha da möhkəmləndirilməsinə şərəflə xidmət edir.

Yeni dünya təsəkkürünün formalşamasında mühüm rolu olan Cingiz Aytmatovun əsərləri və idealları həmişə müasir cəmiyyətin və insanlığın yollarına işiq salır.

## NARAHATLIĞIN EPOPEYASI

İmamverdi ƏBİLOV,  
*professor*

Ədəbiyyata gəldiyi, "Cəmils"ni yazdığı dövrdən başlayaraq Çingiz Aytmatov dünya ədəbiyyatının qüdrətli sənətkarları ilə bir sırada dayandı. "Cəmils", "Qırmızı yaylıqli qovägim mənim", "İllik müəllim", "Köşk gözü", "Ana tarla", "Əlvida, Gulsarı", "Ağ gəmi", "Dəniz kanarı ilə qaçan alabəs" povestləri üçün səciyyəvi olan dorin icitimi psixologizm əsərən-əsərən diqqəti daha qabarq cəlb etdi. Çingiz Aytmatov bütün əsərlərində fərd və cəmiyyət, insan və bəşəriyyət problemini ön plana çəkdi. Hadisələri epik genişliklə təsvir etdi. Hər əsərində yığcılıq və konkretlik nümunəsi yaratdı. Müdirlik, ciddi, cəsarətli bədii, psixoloji və məfkurəvi düşüncələrin inikası olan "Gün var asra bərabər" romanı bu cəhətdən müasir dünya nəsrinin ən əzəmətli nümunəsidir.

Bədii-fəlsəfi şərtılıkdan, simvoldan, mifoloji detallardan məharətlə istifadə edən C. Aytmatov real əhvalatlarla nağıl, həqiqətlə əfsanə, gerçəkliliklə fantaziya arasındakı sadı aradan qaldırdı.

Boranlı keçidində Qazanqapın ölümü, Nayman Ana əfsanəsi, şərti "Tramplin" orbitindəki "Paritet" kosmik stansiyasında olan fəvqələdo hadisa, fantastik Meşəlidəş planetinin qeyri-adi humanist sakinləri... zahirən bir-birindən uzaq zaman, məkan və insanlar... Eyni zamanda məntiqi bağlılıq baxımından nüfuzedici kəsərlə düşüncəmizi hərəkətə gətirən süjet vəhdəti. Bu baxımdan müəllif qayosının manifesti kimi səslənən "Yer sakinlərinə məktub" parçası romanın məfkurəvi özüldür. İki kosmonavtin dilindən yazılımış bu "məktub" emosiya ilə faktun, gerçəkliliklə fərziyyənin, həqiqətlə romantikanın bədii sintezidir. Kainatın və bəşəriyyətin taleyi üçün məsuliyyət hissindən yaranmış tragik xəbərdarlıqdır. İki ölkə kosmonavtinin "Paritet" orbital stansiyasını tərk edib məchul bir ələmə safari adıçə maraqlı, növbəti cəsarət, ötərgi havas deyil, belə bir həqiqəti öyrənmək ehtirasıdır ki, "Doğrudanmı, yer üzündəki insan təcrübəsi kainatda mənəviyyat sahibi olmaq sahəsində müstəsnalıq

təşkil etmir"? Onlar üzük ağrısı və ələcsiz təəssüfə olsa da, inanmaq, sübüt etmək istəyirlər ki, cəmiyyəti ümidişliyə sürükleyən və dünyadan sivilizasiya təcrübəsinə onun məhvini yönəldənləri cilovlamaq lazımdır. Zəka, ağıl insan səadətinə kömək etməlidir. "Bizi ora sövgədən bilik havası, bir da insanın əbadi arzusu – başqa ələmlərdə özüna bənzər ağıllı canlılar təpib, ağıllı ağıla qovusdurmaq istəyidir". İnsan səadəti namına müxtəlif əqidəli, səviyyəli, ixtisaslı adamları vahid məqsəd zirvəsində birləşdirmək ideyası süjet xəttini işləqləndirir.

Cingiz Aytmatov böyük mətləblərə keçid üçün çox vaxt adı, ilk baxışda diqqət calb etməyən faktlardan istifadə edir. Yedigeylə Qazanqapın ilk tanışlığı, Abutalibin ailəsi ilə birgə Boranlı keçidində gəlişi, şidişığı yaşış, Sabitcanın dözülməz ötkəmliyi... ilk baxışda, bəlkə də, bədii əsər üçün qeyri-zəruri detallar kimi görünə bilər. Əslində isə əsərdə heç bir detal, ştrix müştarık qayğıdan təcrid olunmayıb. Buradakı simvolik obrazlar – dəmiryolu boyunca şor-tuyan, sönğüyən tülük və qadim Ana-Beyit, indi isə kosmodromda məxsus qapalı zonanın üstündə "bu yerlərin sahibi kimi tələsmədən təmkinlə" qanad çalan çalağan da romanın məfkurəvi mahiyyətindən ayrılmaz rəmzi elementlərdir.

Romandaki hadisələr bütün ömrünü dəmiryol keçidində bağlamış Qazanqapın ölüm xəbəri ilə başlanır. Ukübalanın bu bəd xəbəri Yedigeyə çatdırılması və Ana-Beyit qəbristanlığında dəfn olunmaq üçün cənəzənin Sarı-Özək çölünə aparılması ilə davam edir. Zaman etibarilə konkrət əhvalatın başlanması və bitməsi bir gündə cərayan edir. Lakin mövzunun mahiyyətyindən doğan əlavə əhvalatlar, bu kiçik keçidək adamların taleyi ilə bağlı hadisələr romandaki epik vüsətin üfüqlərini genişləndirmiş, nöticədə dövrün mühüm ictimai problemlərini, bəşəriyyətin iztirablarını əks etdirən monumental ədəbiyyat abidəsi hasılə golmuşdır.

İctimai mənşəyi və həyat mövqeyi ilə öz səlfərinin ardıcılıqları, əedadların adət-ənənələrinə sonsuz ehtiramı və sədəqətlə səciyyələnən Boranlı Yedigey dəyanatı, inadkarlığı, cəsarəti, yorulmazlığı, təfəkkür tərzisi ilə takrarsızdır. Sabitcanın etirazına rəğmən, Qazanqapın vəsiyyətinə əmal edib cənəzəsini Ana-Beyitə aparanda da, ağır müharibə illərində də, tərxis olub Aral sahilinə qayıdanda da, altı aylıq qoyub getdiyi övladının 11 aylıqda tələf olduğunu çox sonralar eşidəndə də, Kumbeldə və Boranlıda sərt iqlim və iş

şəraitində də, Abutalibin haqsız ittihamdan xilası namına göstərdiyi saylarda da, Zərifəyə bəslədiyi anlaşılmaz münasibətdə də, qonşu aul sakinilarını narahat etdiyinə görə Qaranərə cəza verəndə də, dostunun ölüm xəbərini alanda da, Zərifin öz övladları Daul və Ermeklə xəbərsiz-ətərsiz çıxıb getdiyini eşidəndə də, Alma-Atada yaşayan akademik Afanasi Ivanoviç Yelizarovla dostluğunda da, bir ər kimi Ukubala ilə ünsiyyətində də Yedigey dinamikdir, orijinaldır...

Aytmatov juanjuanların vəhşiliy hesabına əbədi zəlil olmuş manqurtun və anası Nayman Ananın faciəsini bu günün hadisələri fonunda əsatirlə həqiqəti, uzaq keçmişlə uzaq gələcəyi qovuşduraraq və zaman şartılıklarını unutduraraq təqdim edir. Təcavüz siyasetini tətbiq edərkən ən müdhiş üsullara əl atan juanjuanlar bilir ki, "hər bir qul potensial üşyançıdır". Buna görə də öz qurbanlarının – cavan döyüşülərin başına zif keçirməklə onları keçmişini, ata-anasını, vatanını unudan müti və təhlükəsiz manqurta çevirirlər. Bu düzülməz zülma qarşı üşyan edən Nayman Ana manqurta çevrilmiş oğlu ilə qarşılaşanda dəhşətdən sarsılırlar. Oğul, ananı tanımır, atasının kim, adının Jolaman olduğunu heç vəchlə yadına sala bilmir. Nayman Ana insanların düşünmək haqqına edilən təcavüze dözmür: "Torpagı almaq olar, mali-dövləti almaq olar, lap adəmin həyatını da almaq olar... ancaq adəmin hafızasına kim qəsd eləyə bilər, bunu kim fikirləşib, tapıb? Pərvəndigara..."

İnsan dühasının intəhəsizliyi ilə siyasi, ideoloji, irqi maneələrin doğruduğu ziddiyatlılarından bəhs edən "Gün var asra bərabər" romanı inandırır ki, "adamlar bir-birilə yola gedə bilərlər, amma öz insanlıqlarını saxlamaq istayırlarsa, heç vaxt eyni düşünə bilməzlər".

## ÇİNGİZ AYTMATOV TÜRK RUHUNUN TANRI DAĞIDIR

Sahmar ƏKBƏRZADƏ,  
\_\_\_\_\_şair

Dünyada çox möcüzələr olub. Amma qeyri-adi fenomenal hadisə XX əsrin ortalarında baş verdi.

Qırğızıstan Kənd Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə bitirən qırğız oğlu sənət kəhkişanında ulduz kimi parlayan fenomenlərin özünü heyvətə gətirdi. İlk qələm təcrübələri işıq üzü gərəndən sonra planetimizin nəhang yazıçıları, alimləri, dövlət başçıları, din xadimləri onun daimi oxucularına, heyvanaşlarına çevrildilər. Lui Araqonların, Şoloxovların, Fellinişirin yazıcıının doğulduğu Şəkar auluna ziyanat galomları buna parlaq sübutdur. Aldığı ali təhsillə ədəbiyyatın əlaqəsizliyi hələ də heyrat obyektidir.

Bu, tanrı sırrıdır. Tanrı sırrına əl aparmaq olmaz. Görünür, dünya ədəbi prosesinin "qan dövrənini" bir zootexnik təzələməliymiş.

Bu gün XX əsr dünya mədəniyyətini Aytmatovsuz təsəvvür etmək mümkün deyil. Çingiz qələminin sehri ilə məşhurlaşmış Şəkar aulunu indi dünən mədəniyyət beşiklərinin biri hesab etmək olar. Onun doğuldugu daxma bu gün yer üzündəki möhtəşəm saraylardan çox-çox vüqarlı görünür. 60-ci illərdən sonra xalq Alatoo dağlarındakı iki ən uca zirvədən birinə "Monasdin çöküsü", o birinə isə "Çinqizdin çöküsü" adını verib. Burada təsədüf yoxdur. Bir zamanlar Manasın qılınca qoruduğu Qırğızistani Çingiz ağa qələmilə bütün dünyada səhrətləndirib.

Özü də yer üzünün ən sevimli övladına, fəxri vətəndaşına çevrilir. Dünya xalqları qədim Manasstani Çingiz ağaya görə tanır, sevir və buranı ziyanat etməyi özlərinə borc bilirlər. Məhz buna görə də Qırğızistani "Çingizstan" adlandırmış mənəvi haqqımız var, Qırğız torpagının nəinki adamları Cəmləsi, Düyəneni, Tolqonayı, Yedikeyi, hətta Qaranəri, Gülsarısı, Ana maralı, Taşçaynarı, Akbarası, əfsanəvi dağları və səhərləri da Aytmatovun pəvestlərində

yer üzünü qıt-qıt, ölkə-ölkə dolaşaraq əbədiyyət qazanıblar. Budur qələmin qüdrəti!

Sözün sehri silahlardan çox-çox qüdrətlidir. Tarix şahiddir ki, Nizami, Şekspir, Tolstoy və Hüuronun hakimiyyəti bütün imperiyaların hakimiyyətindən daha qüdrəli və yaşarıdır.... Müdir sözün bütün sərvətlərdən ucada dayandığını, devalvəsiyaya uğramadığını XX əsrə səbüt yetirənlərin başında Aytmatov dayanır. Biz onun timsalında görürük ki, söz har hansı hakimiyyətə meydan oxumağa, onu ifşa etməyə qadirdir, qılıncdan da artıq kəsərlidir. Cəsarətlə deyə bilərik ki, Aytmatov sözünün tasiri super dövlətlərin tasır sferasından daha hörmətlidir. Onun yaratdığı Beynəlxalq İssik-kul forumu bunu bir daha təsdiq edir.

Çingiz Aytmatov bu gün türk ruhunun Tanrı dağıdır. 70 yaşı tamam olmuş bu müdrik, vüqarlı insan yalnız 35 yaşı bir adamın ruhu qarşısında əyilir, 9 yaşı uşaqa çevrilir. Bu yaziçinin atası Torekul ağadır. Mən yaziçinin çoxmilyonlu oxucularıyla birlikdə bu yaxılarda mazarı aşkar olunan, sovet calladlarının allahsızcasına qatla yetirdiyi Torekul ağanının, habelə belə bir oğul doğan, onun beşiyi behinda laylalar çalan Nakima ananın torpağına baş ayırmış. Əgar mən “Dünyanın ən bədbəxt adamı kimdir?” sualına cavab verəsi olsam, “Aytmatovun “Ana tarla”, “İlk müəllim”, “Əlvida, Gülsarı”, “Gün var əsrə bərabər”, “Qiyamat” əsərlərini oxumadan dünyasını dayışdırındır” deyirdim.

Bir obada doğulub, bir ölkəyə və bütün dünyaya oğul olmaq hər insana nəsib olan səadət deyil. Bu şahlıq quşu qırğız törəmizin bəxtəvari, türk oğlu Çingiz ağanın başına qonub. Ruhumuzun yer kürəsindəki elçisina üz tutaraq deyirəm:

Jürök töstör bolsun bir jan  
Munu aytat Azerbayjan!  
Aylanayın, Kırqızstan,  
Aylanayın, Manasstan,  
Aylanayın, Çinqızstan!

## MƏN NECƏ “ÇİNGİZLƏŞDİM”

Cəmil ƏLIBƏYOV,  
yazıçı

Mənim Çingiz Aytmatova iman götirməyim “Cəmilə”nin ilk oxunuşundan başladı. Üzünü görmədiyim yazının “haqq kələmi”na o vaxtdan vurulmuşam. Çingiz ədəbi dünyasına daxil olduqca, zaman-zaman düşünmüşüm: İlahi, böyükliyünə min şükür, bu necə qismətdir? Azərbaycanın yüksək peşəkar tərcüməçiləri, redaktorları, lap elə böyülvikdə qadir qəlam əhli dura-dura, mən-cəmi bir neçə il qəzet əməkdaşı olmuş, bir parça bədii söz yazmış gənc bir jurnalist peyğəmbər yazının ilk maşhur əsərinin Azərbaycanda ilk nəşrinin sıfırsını qoymalı olmuşam?

Bilirsiniz, necə oldu? “Azərbaycan gəncləri” qəzeti redaksiyasına təzəcə golmiş Kamil Məmmədov mənə kiçik bir povest təqdim etdi: “Cəmilə”. Bizim zərafatımız vardı, zəng eləmdim ki, adımla bağlı povest yazıldığını nəzərimə qatdırıb, məzəliklilik eləmək istəyir. Ancaq o dedi: “Cəmil, oxu, mən belə povest oxumamışam!” Oxudum və sözlərini özüna qaytardım: “Mən də belə şey oxumamışam”.

Qoşa mülliiflikdən qaçsam da, ikimiz də “Cəmilə”nin tərcüməsi üzərində işləməyimin vacibliyini tez hiss elədik. Kamil rus dilini yaxşı biliirdi, mən Azərbaycan dilini və həm də kənd hayatında böyüümüşüm, povest qəhrəmanlarının timsali olan kəndlilərin psixologiyası ruhuma hompuşdu.

Etiraf edim ki, bədii aləmə girmək cəsəratım istedadın təkanı ilə yox, borc ödəmək kimi mənəvi bir təsirlə olub. Mən də bir vaxtlar davanın ağır günləndən əl boyda çörayımız, yumruq boyda süzəməmizi və dağ boyda dərdimizi bərabər bölüşdүüm adamlar haqqında ürayımdakiləri demək istayırdım. Povest yazdım. Əşər Sibir məsrutu ilə davam etsa də, onun torpağad, adamlara, təbiətə münasibəti Çingiz Aytmatovun sənət müşələndən işiq alırdı. Və bu zaman bütün yaradıcılığım üçün minnətdar olduğum “Gənclik” nəşriyyatı “İlk müəllim” povestini tərcümə etməyi mənə təklif elədi. Sonradan “Ana tarla”nı dilimizə çevirdim və Çingiz Aytmatov yaradıcılığının təbliğatçısı Vilayət Rüstəmzadə “Ağ gəmi”ni tərcümə etməyi mənə tapşırıdı və “Yazıcı” nəşriyyatı böyük tirajla bunu oxuculara çatdırıldı. Artıq mən, özüm də hiss etmadən “Çingizləşdim”.

## FENOMEN

Olijas SÜLEYMENOV,  
*Qazax şairi, yazıçı və ədəbiyyatşünas*

Çingiz Aytmatovun həyat hekayəsini yazarlar onun həyatını dövrlərə bölməyə çalışmadıqlarıdır. – Bu dövrlərdən biri və on uzunu – 40 il yaxın xoşbəxt yazıçılıq dövrü kimi dəyərləndirirə bilərik. Bu dövr əncə Aytmatovun Moskvadakı Qorki adına ədəbiyyat institutuna qəbul olduğu vaxt başlıdı. O, burada "Cəmilsə" əsərini "Noviy Mir" jurnalında dərc etdi. Tvardovski, Lui Araqon və Muxtar Auezov kimi məşhur yazarlarla qarşılaşdı. Amma onun əsl bacarığı "Noviy Mir" jurnalının nəşr bölümünün redaktoru Dmitriyeva ilə tanışlığıdan sonra başladı. Nədənsə, bu redaktorluq məsələsinə bütün önem verilməməkdədir. İndi bəzi naşriyyatlar redaktorsuz, hətta təsisçi olmadan çalışırlar. Ədəbiyyat hayatı yeni atılan Ç.Aytmatovun o zaman qarşısına peşəkar redaktorlar çıxmışdır. Və onun Sovet nəşrində böyük karyera qazanmasında, mənsəbə çatmasında bu redaktorların böyük zəhməti olub.

Sovetlər Birliyi daşıldıqdan sonra sovet nasirlərinin xoşbəxt günləri sənə yetdi. "Dünyada on çox oxuyan millət" məfhumu yox oldu. Yüksək oxucu ilə nəşrənən və Sovet ədəbiyyatı ilə birlikdə çökərək geriye döndü. Bir çox məşhur adlar söndü. – Bax, bu çöküntüləri və geriləmə dövrünü milyonlarla oxucusu tərəfindən sevilən, oxunan çox dəyərli yazarlarımızdan biri olan Çingiz Aytmatov da keçirdi. Hər zamanki ilhamı dirəklərini itirən Ç.Aytmatov qəflətən yoluna çıxan unudulmaya, yaddan çıxmaga qarşı düz 20 ilə qədər mübariza apardı. Yeni əsərlər yazdı. Amma bu əsərlər yazıçının axtardığını deyil, çəşqinliğini bürüza verdi.

"Cəmilsə" və "Boranlı Bəket" əsərlərində müstəqil dil ifadələri vardır. Bunlar kimi şah əsərlər, kitablar galəcək nəsilçün görünən zirvəyə dirmanmaq üçün bir yoxus idı. Nəçə yoxus keçdiyin heç ənəmlili deyil, adını məşhur etməkçün bir-ikisi də yetərlidir. Bəzilərində əgər ənəmlili düşüncə və duygular yer almırsa, yüz dənə yoxus

keçəsələr də bəs etməz. Aytmatovun əsərlərində isə bütün bunlar açıq bir şəkildə görülmüşdür.

Son dövrləri demək olar ki, 20 il diplomat işləriylə keçdi. Əvvəlcə Sovetlər Birliyinin Lüksemburqdakı kiçik elçisi kimi, daha sonra kiçik Qırğızistandan Böyük Avropa Birliyi Mərkəzində məsul vəzifədə çalışdı. Və onu hər yerdə o qədər də tanınmayan xalqının elçisi kimi deyil, dünya mədəniyyətinin bir nümayəndəsi olaraq qarşıladılar.

Qazax təbiəti, bozkırıllar dünyası Auezovdan sonra Aytmatovun əsərlərində, romanlarında gözəl bir duyu ilə təsvir olunub. Biz bunu könlü rəhatlığı ilə söyləyə bilərik. Çingiz Aytmatov fenomeni haqqında çox yazılib və daha çox yazılaçaqdır. Özünü Avrasiyada ədəbi olaraq ölümsüz tanıtmışı, heç də təsədүf olmayan bu DAHİNİN necə böyük olduğunu və onun varlığını fikir və düşüncə süzgacından keçirib anlamaq üçün zaman lazımdır.

Salamat qal, Çingiz ağa!

## BÖYÜK MƏDƏNİYYƏTİN ÖVLADI, YAXUD VARİSLİYİN POETİKASI

Nizami CƏFƏROV,  
*AMEA-nın müxbir üzvü, millət vəkili*

“Qatarlar bu yerlərdə şərqdən qərbe, qərbdən də şərqə gedir-dilər... Dəməriyulin hər iki tərəfi ilə intəhasız sarı torpaq çöllerin göbəyi hesab edilən Sarı Özək düzənliyi uzanır. Coğrafiyada hər şey Qırınıç meridianına görə ölçüldüyü kimi, bu yerlərdə də bütün məsafələr deməriyol ilə hesablanır. Qatarlar isə şərqdən qərbe, qərbden də şərqə gedirdilər...”

Şərqdən qərbe, qərbdən də şərqə çapan hənəfətin ayaq səslerini eşidirsinizmi?.. Enin daxilinizdəki qədimliyi, enin və dinleyin, - siz o səsleri mütləq eşidəcəksiniz...

Ç.Aytmatov ona görə nəhəng sənətkardır ki, min illərin zəngin türk mədəniyyətini özündə məhz tarixi inkişaf möntiqi ilə ehtiva edir,- onun təfəkküründə buddizmin də, iudaizmin də, xristianlığın da, İslamin da fəlsəfi-estetik anlayışları ardıcıl şəkildə türk mədəniyyətinin idrak prinsiplərinə təbə olur, həmin prinsiplər baxımında işlənir, - bu menəda Ç.Aytmatov mədəni-tarixi mövcudluğumuzun arxeoloji ibtidasından gəlir...

Türk mədəniyyətinin qədimdən bəri ümumdünya mədəniyyəti sferasında (və onun üzvi tərkib hissəsi kimi) təqdim olumluq təcrübəsi mövcuddur. V-X əsrlərin türk eposunu - Alp Ər Tonqa barədəki neğmələri xatırlayıñ-, insanın dünyadakı yeri haqqında fəlsəfi ümumiləşdirmələr türk eposunda məhəlli hüdüdləri yarır, tək bir mədəniyyətin faktı olaraq qalmır, ümumdünya mədəniyyətinin geniş fasasına çıxır. Yaxud müsəlman intibahı dövrünü yada salın. Türk mədəniyyətinin yaratdığı nə varsa - “Oğuzname”lərdən tutmuş “Xəmsə”ləre qədər demək olar ki, hamısı ümumdünya estetik təfəkkürünə telebləri səviyyəsindədir,- bu əsərlərə qapalılıq yaddır. Milli mədəniyyətlərin təşəkkülü də türk mədəniyyətinin dünyası mədəniyyəti olmaq stixiyasından məhrum etmir. XVII - XVIII əsrlərdən etibarən ister ümumtürk, isterse də ümumdünya miqyasında milli mədəniyyətlərin qarşılıqlı münasibətinin tipologiyası dəyişə də, bir qanunauyğunluq qalır; bu, ondan ibarətdir ki, hər hansı

türk mədəniyyəti ümumdünya miqyasına təcrid olunmuş şəkilde deyil, ümumtürk konteksti ilə qalxır, onu özündə ehtiva edə bilirsə, qalxır, onun ümumi faktı ola bilirsə, qalxır. Ç.Aytmatovun yaradıcılığı bunu sübut edir.

Türk xalqları ədəbiyyatında professional nəsrin təşəkkülü, demək olar ki, son illərə aiddir; indin özündə də nəsrin minimal professionalizm dən uzaq nümunələri hətta kültüvi şəkilde meydana çıxmışdır, bu isə onu göstərir ki, nəsr təfəkkürünə axtarışları hələ də ümumən ixtisaslaşmadan gedir; bir tərefdə nəhəng sonət əsərləri yaranır, o biri tərefdə isə qarşısı alınmaz bir sürətlə kağız korlanır... Varislik əlaqəsi isə, şübhəsiz, professionalizm əsasında müəyyən olunur (əslində, kağız korlanmanın varisiyli var, lakin bu, artıq filoloji şərhin mövzusu deyil), həmin əlaqənin mözəmənənən ibarətdir ki, türk xalqlarında nəsr təfəkkürü şeir təfəkküründən yaranır; bu prosesi əvvəl folklor keçirir, sonra oxşar hal yazılı ədəbiyyatda təkrar olunur... Əlbəttə, nəsr təfəkkürünün şeir təfəkkürü əsasında təşəkkülü ümumən təbəddülət yaradır, jəmə münasibətləri deyisir. Ç.Aytmatov türk xalqları nəsrinde gedən tarixi prosesləri, demək olar ki, bütün dəqiqiliyi ilə - aks etdirir,- onun axtarışları türk nəsr təfəkkürünün inkişaf stixiyası ilə bütün məqamlarda üst-üstə düşür... 50-ci illərin sonu, 60-ci illərdə Ç.Aytmatov “Cemile”, “Qırmızı yaylıqli qovağım mənim”, “Köşək gözü”, “İllk müslüm”, “Ana tarla”, “Əlvida, Gülsarı” povestlərinə yazar-oxşarlıq baxın: bu zaman bizim yazıcılar da taxminin eyni problemlərlə bağlı silsilə povestlər üzərində işləyirlər; həm də oxşarlıq tekçə problematikadır deyil, təfəkkür mədəniyyətinin eyniyəti var.

“Ağ gəmi”, “Erkən durnalar”, “Dəniz kenarı ilə qaçan alabaş” əsərləri ilə Ç. Aytmatov povest hüdudunu aşmadan novatorluq edir,- bu, o zaman idи ki, Azərbaycan nasırları də axtarışda idilər. 60-ci illərin səviyyəsi onları da qane etmirdi. Nəsrin inkişaf stixiyasını hərə bir cür anladı, ona görə də hərə bir yolla getdi. Lakin türk nəsriinin axtarışları geniş miqyasda götüründə parçalanmadı; 70-ci illərdə Ç.Aytmatovu düşündürən mətbəblər eyni zamanda Anarı, Elçini, M.Süleymanlı, S.Azərin... də düşündürdü,- onların bu illərdəki əsərlərində bir ovqat uyğunluğu görünməkdedir. Eyni ovqat 70-ci illərin özbək, qazax nəsrində də müsahidə edilir (U.Umarbəyov, A.Kekilbayev...).

Ç.Aytmatovun 50-ci illərin sonu, 60-ci illərin əvvəllərində yazdıqları əsərlərində müharibə ağırları qabarlıqdır, lakin bu ağırların

kökünün bir qədər də dərində olduğunu hiss etməmək mümkün deyildi. 30-cu illərin – repressiya dövrünün dördləri də bu dövrdə müharibə dərdi adına çəkilir, beləliklə, dord mücərrədəlardı, publisistik konkretlikdən xilas olurdu, sənətin həqiqi faktına çevrilirdi.

Ç.Aytmatov "Gün var əsrə bərabər", xüsusilə "Cəllad kötüyü" romanları ilə 70-ci illərdəki axtarışlarını tamamladı, - ümumTürk nəşr təfəkkürünün iki nəhəng abidəsi qarşısında dünya mat qaldı, ona görə ümumTürk deyirik ki, bu romanlar nə problematikasına, nə də poetikasına görə tək deyildir, onlara cyni zamanda İ.Hüscrovun "İdeal", "Əbədiyyət", Y.Səmədoğluun "Qətl günü" romanları da yaranmışdı; əlbəttə, həmin əsərləri müqayisə etmək fikrində deyilik. Lakin fakt faklılığından qalır ki, Ç.Aytmatovun yaradıcılıq inkısafinin ən qüdrəti vaxtında da türk nəşr təfəkkürü kontekstindədir, ondan kənara çıxmır, əksinə, onun keyfiyyatını müəyyən edir, potensiyasını aşkarlayır, - onu dünya nəşri miqyasına qaldırır.

"Gün var əsrə bərabər" romanına yazıçı, prinsip etibarilə, "Dəniz kanarı ilə qaçan alabəs" povestindən geldi, - her iki əsərdə dünya mifoloji-fantastik möntiqə dərk olunur, lakin povestdə fantastika mifologiyaya, romanda isə mifologiya fantastikaya tabedir. Həm povestdə, həm də romanda etnoqrafik naturallıq gözlənilir, real ictimai münasibətlər nə mifik, nə də fantastik metaforalar arxasında sərt simasını itirib estetikləşir. "Gün var əsrə bərabər" romanında tarixilik, tarixi dəyərlər ictimai mövcudluğun şərti kimi verilir, təsdiq olunur ki, tarixini itirən xalq mənliyini itirmiş kimidir, bu gündündə məhrum edilmiş kimidir; təsdiq olunur ki, vətən hissini itirən kəs insanlığını itirmiş kimidir, geleceyindən məhrum edilmiş kimidir, - xalq ona görə xalqdır ki, tarixi var; insan ona görə insandır ki, vətəni var...

"Cəllad kötüyü"ndə ən adı reallıqlar metaforalaşır, ən qeyriadi metaforalar reallaşır, — insan öz mifik hamisinin — içinin qatılına çevirilir və onun faciəsi başlayır... Ç.Aytmatov xristian fəlsəfəsinə müraciət edir, ona görə ki, günahkarlığın, iztrəabin və nəhayət, etirafın psixoloji möntiqini açmaq üçün xristianlığın anlayışları daha genis imkan verir, — o, mənşəyi etibarilə kölələrin fəlsəfəsidir, həyatdan, gerçəklilikdən elini üzüb içi ile tek qalmış adamın yaşamaq chtirasını ifadə edir... "Cəllad kötüyü"ndə xristian fəlsəfəsi estetik idrakın əsas priyomu deyil, türk mifoloji təfəkkürü kontekstində mövcud olub onun tipologiyasını daşıyır, M.Bulgakovun İisusu ilə Ç.Aytmatovun İisusunu, yaxud hər iki sənətkarın

Ponti Pilatını müqayisə edək; M.Bulgakov simvolaşdırır, mifoloji obrazın estetik möntiqinə varır, Ç.Aytmatov isə fenomenoloji şərh verir, hayat əlaməti axtarır... Şübhəsiz, bu, türk mifologiyasının möntiqi ilə düşünməkdən iżli Geliş, "Cəllad kötüyü"ndə xristian fəlsəfəsinin anlayışları var, möntiqi isə yoxdur.

"Gün var əsrə bərabər"de manqurtluğun mifoloji planda təqdimi ilə real planda təqdimi arasında məsafə var, "Cəllad kötüyü"ndə həmin məsafə iştir... Ç.Aytmatov bu məqamdan etibarən artıq yazılıçı kimi yox, filosof kimi düşünür, bütün gününü insanın özünü özündən xilas etmeye yönəldir; onun şərhinə görə, insan — cəmiyyət münasibəti absurd sinxron münasibət (ekzistensialistlərin qəbul etdiyi kimi) deyil, insan ictimai varlığı bütün tarixi ilə özündə etibar edir, odur ki, onun ictimai idrakı, hər şeydən əvvəl, daxilində gedir; insan daxilinə endike olaraq cəmiyyətdən, əxlaqdan uzaqlaşır, bəlkə, ona daha da yaxınlaşır; Ç.Aytmatovun fəlsəfəsinin humanizmi bundadır...

Ç.Aytmatovun elə obrazları var ki, kompozisiyadan yaranır, elə obrazları da var ki, kompozisiyani yaradır; "Cəllad kötüyü"ndəki Ağbörү kompozisiya qurulana qədər da yazının təfəkküründə mövcud olur, İisus isə analoji möntiqə mətnə daxil edilir (Ağbörүnun real qarşılığı yoxdur, İisusun real qarşılığı var, — bu, Avdidir), — ümumiyyətə, belədir ki, türk mifologiyasında obraz süjetdən güclü olur, süjet undulda da, obraz qalır və təkəcə anlaysı deyil, həm də möntiqi işarələyir. O obraz ki, başqa mədəniyyətin faktıdır, türk kontekstində özünün süjet, heç olmasa, motiv müəyyənliyi ilə gelir.

"Cəllad kötüyü" ilə "Qətl günü" arasında poetik strukturca uyğunluq olduğunu qeyd etdi, lakin zahirən uyğun olmayan elə bir məqam da var ki, onun üzərində dayanmağa ehtiyac duyurur: "Qətl günü"ndə hər zaman xətti öz əslublu ilə, "Cəllad kötüyü"ndə isə bütün zamanlar bir əslubla təqdim olunur, — səbəbi odur ki, "Qətl günü"ndə yazılıçı zaman müxtəlifliyini funksiyaların tarixi məzmununda yox, formalarda görür, forma metaforalaşır. "Cəllad kötüyü"ndə isə forma folklorda olduğu kimi, zamana münasibətdə neytrallaşır... Metaforalaşma ilə neytrallaşmanı isə əslinde cyni estetik prinsip idarə edir.

Ç.Aytmatovun möntiqi ilə sintaksisi arasındaki əlaqə hansı "akademik" stixiya ilə nizama salınır, — həmin stixiya türk das-tanlarının hamisində var; Ç.Aytmatov bu mənada da türk mədəniyyətinin fenomenidir.

"Qatarlar bu yerlərdə şərqdən qərbe, qərbdən de şərqə gedirdilər... Bu yerlərdə dəmir yolun her iki tərəfi ilə intəhəsiz sarı torpaq çöllərin göbəyi hesab edilən Sarı Özək düzənlüyü uzanırdı. Coğrafiyada hər şey Qinviç meridianına görə ölçüldüyü kimi, bu yerlərdə də bütün məsafeler dəmiryol ilə hesablanır. Qatarlar isə şərqdən qərbe, qərbdən isə şərqə gedirdilər..."

Enin daxilinizdəki qədimliyə... Enin daxilinizdəki həqiqətə...  
Enin və dinleyin, siz o səsləri mütləq eşidəcəksiniz...

## BÖYÜK SÖZÜN ÖVLADI

Kamil Veli NƏRİMANOĞLU,  
*professor*

Çingiz Aytmatov vəfat edəndə mən Türk Dünyasının çəkisiinin, boyunun azaldığını fiziki hiss etdim. Bu yaxınlarda Bışkekə idim. Çingizin qəbrini ziyarət etdim -bacısı oğlu ilə birlikdə. Bu ziyarət mənə qürur verdi. Mən Çingiz Aytmatovun şərəfli yaradıcılığı önündə başımı həmişə dik tutmuşdım və başımı onun qəbri önündə endirdim. Qəbirüstüne yalqız gedərlər. Kimsə sənin hissəlinə mane olmasın, utanmadan ağlayasan, təmənnəsiz dua oxuyasan və bir damla göz yaşına marhumun ruhuna toxunmağa çalışsan. Elə də etdim. Ağladım. Fatiha oxudum və Çingiz Aytmatov haqqında bir daha ən yaxın məsəfdən son dəfə düşündüm. Cənaza və torpağın üzü soyuduqdan sonra ruh da yavaş-yavaş çıxıb gedir uzaqlara, çox uzaqlara. Son zamanlar mən öz üryəyimin sözünü yazanda ağlayıram. Yəqin ki, yaşıdır. Doğrudan da, insan yaşlaşıqca uşaqlaşır, kövrəkləşir. Ancaq mənim qəbirüstündə axıtdığım göz yaşları tamam başqa göz yaşları idi. Bu yaşları mən son dəfə anamın dəfnində və bir dostumun əzablı ölümü günü axıtmışdım. Hiss etdim ki, bu yaş da o yaşıdır. Və qəbirüstə tək gələndə mən Çingizin oğul-uşaq, qohum-qardaş, el-oba, hökumət-dövlət içinde yalqızlığını yaşadım və anamın çox razı olduğu övladları olsa da, atamın ölümündən sonrakı yalnızlığı darın bir uçurum idi, elə bil bir adam onu uçurumun dibində tək-tənha qoyub getmişdi. Heç bir söz demirdi və susmağı ilə elə şeylər deyirdi ki, onu yazmaq mümkün deyil. Dostum yanmışdı və ən dəhşətlisi də odur ki, ölməmişdi, həsunu itirməmişdi, o vəziyyətdə yalqızların ən yalqızı idi. Çingizin yalqızlığı başqa yalqızlıq idi. 80 yaşı qırğız kişişi bütün dünyaya ün saldıqdan sonra çiyəm pambiqli ayağında əşkar çəkməsi və qurd üzünə bənzər üzü ilə tənha qalmışdı. Nə Tanrı dağlarının əzəmati, nə yazardıqlarının şöhrəti, nə yaza biləcəklərinin ümidi onu bu tənhalıqdan ayırmış gücündə idi. O, öz içindəki dibsiz quyuya düşmüşdü və əzrayıldan başqa heç kəs onu bu quyudan çıxarmaq iqtidarında deyildi. Qoy dostları,

qohumları, sevənləri, vurğunları inciməsin, Çingizin tənhalıq gücü onların Çingizi yaşıdan, yaşada bilən gücdən qat-qat artı idi. Və yalqılığın bu dəhşətli gücü Çingizi asla rahatsız etmirdi. Bir imperiya çökmüş, içindən dağılmışdı. Hətta bu imperiyanın əleyhinə olsa belə, Çingiz bu imperiyanın adamı idi. Saxarov kimi, Soljenitsin kimi... Dibindən qopan ağac onu sevənləri də, sevmeyənləri də məhv edir. Nə müstəqil Qırğızistan respublikası, nə yeni Türk Dünyası onun idi. Onun dünyası dünyadan silinmişdi. Sovetlər Birliyi dağıldıqdan sonra ən yeni nəsil - az-çox yazarın və yazmaq istəyənlər ortaya çıxdı. Bu, olduqca tabbi idi. Siyassatın aparıcı olduğu bir zamanda yeni və ən yeni ədəbi (bəzən ədəbi-siyasi) nəslin zamanın gətirdiyi bir avantajla birlikdə "Sovet ədəbiyyatı" qavramının "sovət siyaseti", "sovət rejimi", "sovət camiiyyəti" qavramları ilə eyniləşdirilmiş doğru baxış söylemə bilməz. Bəli, Demyan Bedni ədəbiyyatı və ya Pavlik Morozov obrazının "Sovet rejimi" qavramı ilə üst-üstə düşməsi haqqıqtı ifadə edir. Azərbaycan sovet ədəbiyyatında bunun örnəkləri kifayat qədərdir. Sözü uzatmadan mətləbə keçirəm. Sovet ədəbiyyatının V.Mayakovskisi də, M.Qorkisi də, B.Pasternakı da, M.Şoloxovi da, S.Vurğunu da, R.Rzası da, B.Vahabzadəsi... də böyük ədəbiyyat ölçülərinə cavab verən ustadlardır. Və albəttə ki, bu sırada Ç.Aytmatov adı zirvədəkilərdəndir. Rejim dövründə böyük ədəbiyyat yarana bilməz fikri haqqıqtı ifadə etmir. Rejim vaxtı sənətkar facia yaşaya bilər, zamanın ziddiyyətləri içərisində çirpına bilər, böyük ədəbiyyatla vulqar ədəbiyyat ölçüləri içərisində çabalaya bilər, ancaq bu şərtlər 70-80 illik zamanın ədəbiyyatı üzərinə xətt çəkə bilməz. Və unutmayaq ki, müasir rus modernist nəşri də, postmodernist nəşri və galacık hansısa nəşri də adlarını çəkdiyim və çəkmədiyim Trifonovdan, Şükşəndən, Belovdan, Bitovdan... çox uzağa gedə bilməyəcək. Əgər gedəcəksə, sənətin yolu açıqdır. Sənət izmlərin içində deyil, izmlər sənətin içindədir. Bu uzun söhbəti mən Türkiyədə bir nəzəri jurnalda "Sovet ədəbiyyatı: açıq söhbət" silsilə məqalələrdə genişliyi ilə yazacağam və Azərbaycan sovet ədəbiyyatına yeni baxışı ortaya qoymağa çalışacağam. Hər cür polemikaya da hazırlam. Mətləbdən bir qədər uzaq düşdüm, deyəsən. Amma elə bəhs etdiyim mətləbə Çingiz Aytmatov örnəyi hər cür - zaman və sənətkar, rejim və ədəbiyyat, ədəbiyyatda oyun, qurğu poetikası... baxımından, mənəcə, tam uyğundur. Türkçə düşünüb rusça yanan, Lenin mükafatçısı və sonralar Nobel mükafatı namizədləri arasında

olan, Avropanın, Amerikanın və Asyanın ən üst düzey ədəbiyyat, üslub, poetika, fəlsəfə, siyaset, psixologiya... axtarışlarının mərkəzində olan sovet yazarı da, yeni tipli Avrasiya yazarı da, Quran və "Manas" açarı ilə dünya ədəbiyyatının qapılalarını açmaq istəyen də Ç.Aytmatov idi. Manqurtluq fəlsəfəsi ilə zamana yeni bir baxış, yozum və bədii, elmi şərh, diskussiya götürən də Ç.Aytmatov idi. Təssüf, min təssüf ki, ədəbiyyat, sənət zamanın içərisindədir və zamanın içərisində ola-ola zamansızdır. Nə qədər paradoxal olsa da, bələdir. Və zamansızlıq, məkansızlıq dünyasında Ç.Aytmatov zamanı və məkanı bizi hələ çox düşündürəcək.

Dünya dönəcək, zaman keçəcək, yeni nəsillər, yeni mədəniyyətlər yaranacaq. Hər şey dəyişəcək vəaslında, heç nə dəyişməyəcək. Və dünyanın yaddaşında Çingiz Aytmatov şəxsiyyəti əbədi yaşayacaq. ...Dünya yolunun Çingiz Aytmatov dayanacağında tənha bir kişi - yorgun baxışlı bir qırğız kişisi bizləri gözləyir...

## ÇİNGİZ AYTMATOVUN AĞ BULUDU

Azər TURAN,  
*filologiya üzrə fəlsəfə doktoru*

“Itin agası varsa, qurdun da Allahı var!”  
Boranlı Yedigey.

“Kimi lərdənən? Adın nədir? Adını yadına sal!”  
Nayman Ana

Çingiz Aytmatov varacağı hədəfi daqiq müəyyənləşdirdi. Səddi parçaladı. Dünyadakı şər yatağının mərkəzini, dayaq nöqtəsini təpib onu sarsdı. Manqurtu kəşf eldi. Yapma siyasetlərin, çürük ideoloqların yalançı mahiyətini aşkarladı.

2008-ci ilin 28 fevralında Çingiz Aytmatovun söhbətinə nəfəsinin hanırını duybilişək qədər yaxından qulaq asdim. Üzündəki, bəlkə də, işıq göldən (İssik göldən) yansıyan böyük işıq kütləsi Çingiz Aytmatovun adı, bizim kimi adamlardan olmadığından xəbər verirdi. Bilinirdi ki, bu adam bəşarıyyatın seçilmişlərindən biridir.

Çingiz Aytmatov əcdadlarından fərqli olaraq Gök adamina deyil, danişan, hərəkət edən, adam şökləne düşmüş bir yer kürəsinə bənzayırdı...

\*\*\*

“Manas” qismən Çingiz Aytmatovun təbirincə (qismən təbirincə) özünün əbədi və on yüksək aşamasında Çingiz Aytmatovla üz-üzə gəldi. Həla üstəlik, Çingiz Aytmatov Manasın yaşadığı bölgədə - Talasda (Talas vadisinin Şəkər köyündə) doğulmuşdu...

Qırğızların fövqündəki Manas, bəlkə də, bundan sonra dünyada daha çox dünyanın fövqünə yüksəlmış övladına - Çingiz Aytmatova görə xatırlanıb əzizlənəcək.

\*\*\*

“Manas” qırğız türklərinin bədii düşüncəsinin çeşidini, təribini balırlayən ən böyük abidədir. Manasın övladları, Əli bay Hüseynzadənin həlo 1905-ci ildə yazdığı kimi, başqa türk qövmərindən fərqli olaraq lirikaya, qəzəliyyata meyl etmir. Daha parlaq,

daha ehtisamlı bir tarixi keçmişə, qəhrəmanlıq tarixinə malik olan qırğızlar epik deyilən ... dastanlardan zövq alır, daha çox belə əsərlər yaratmağa meyl göstərirler. Akademik Radlov deyir ki, yunanların böyük şairi Homer zamanındaki milli qəhrəmanlığın dastanlar dövrünü bu gün ancaq qırğız qövmündə müşahidə etmək mümkündür. Qırğızların belə əsərləri başlıca Sarı noğay qəbiləsindən olan ər Manas adlı qəhrəmanın hünərini təsvir edir... (“Manas” barədə Azərbaycanda ilk sözün altından Əli bay Hüseynzadə imza atır) əsil qırğızların İşıq Göl附近, Talas və Çu çaylarından Çin Türküstani, Tyan Şan və Altay dağları, Hind hüduduna qədər müxtəlif cəhətlərdə yaşadıqlarını və saylarının milyonlarca olduqlarını bildirir. Yenə də Əli bay xatirladırı ki, antropoloji coğrafi məktəbin qurucusu Fridrix Rodzel “Əhvali-əqvəmi-aləm” adlı mətbəər kitabında qırğızları tərif edərək haqlarında deyir ki, millətlərin və xalqların həqiqi mayası qırğızlardır”.

Çingiz Aytmatov tarix sahəsinə öz fövqələdə ilkinlik yaddaşına söykənərək çıxmışdı. Ədəbi əslub xüsusiyyətinə, epikliyinə görə də (həm də bu xüsusiyyətlərinə görə - qəzəliyyata deyil, dastanlar bütçənə, miflərə yönəldiyi üçün) Çingiz Aytmatov ənənəvi qırğızdır.

\*\*\*

Çingiz Aytmatov dünəsini dəyişə də, “Cəmi-lə... Cəmi-lə...!” - deyə haraylayan Seyidin param-parça olub ayrıraq heclarına bölünmüş səsi bu dünyada həmişəlik qalacaq. Çünkü o səsi Çingiz Aytmatovun qələmi yaratmışdı. Belə bir səs nə rusun, nə ingilisin, nə farsın, nə fransızın, nə də orəbin ruhundan gələ bilərdi. Danyarı bizlər Məcnündən daha yaxın, Cəmiləni avropalılara Cülyettədan daha doğma edən o səsi dünənya eşq, sevgi dərsi keçən türk bədii düşüncəsi doğura bilərdi. Bunu “hər haliylə öyünən, qürurlu və məqrur Parisdə” “Cəmilə”ni mütəlia və tərcümə edərən “Romeo ilə Cülyettanın...” xəyalları gözlərinin öndən bir anda silinib gedən” Lui Araqon hamidən əvvəl sezmişdi.

Danyar da, Cəmilə də zahirən belə görünənlər də, əslində, adətlərə üşyan qaldırmadı. Sadəcə, Çingiz Aytmatov dünya adəbiyyatında firtina qoparmışdı. Danyar və Cəmiləni aulda deyil, adəbiyyatda kəşf etmişdi, həyatı adəbiyyat (literatur) səviyyəsinə qaldırmışdı. Özünün böyük bədii sərvətlər toplusu ilə hər zaman, hər bir yüzillikdə qürurlu olmağa adat etmiş Avropaya Orta Asyanın

Şəkər köyündən ədəbiyyat dərsi verən bir firtına əsmişdi. Avropa bunun fərqliydəyi. Ədəbiyyata gəldiyi ilk gündən günün yazıcısı olmaq qismətini Tanrı Torequlun oğluna nəsib etmişdi. Formaca milli, məzmunca sosialist adətlər və ənənəvi sovet ədəbi tənqidçi kicik ananın galinina aşiq olduğunu, Cəmiliəni sevdiyinə və ilk uşaqlıq məhəbbətinə, ən başlıcası, ütlülənmış sovet uşağı olmadığını görə Seyidi də Danyarın gözüne qatıb əclaf, yaxud nacins adlandırmışa macal tapmamış dünya özünün "ən gözəl bir eşq hekayəsindən" (L'Araçon) bayıldı. Adı həyatda, adətən, belə olmur. Ədəbiyyatda isə bu, min ilən bir baş versə, yetərlidir.

Yer üzündən Sariözəyindəki insanların iztirab və duyularına az qala, yüz ildi ki, bigana qalan dünya türkün faciasının yalnız Çingiz Aytmatovun qələminin hesabına əhəmiyyət verməyə başladı. Çingiz Aytmatov XX yüzyillikdə sovet ideoloji qiyamotunda yaşayan türklərin çəkdiyi zülmü ümumbaşşarın ortaq facisi kimi tanıtmağa müvəffəq oldu. Sonrası da işiqli və daha xeyrli olsun deyə, bizzən xəbərsiz, bizim çəkəcəyimiz azəblrəi təkbaşına çəkdi - ikinci, örtülü Stalin, gizli Hitler bu böyük yazıcıının taxəyyülündə mühakimə olundu, çarmıxa çəkildi və zərarsızdırıldı. Siyasətlərin, diplomatiyaların yüz ildə yapa bilmədiyi Çingiz Aytmatov iki onilin içərisində gerçəkləşdirməyi bacardı.

Çingiz Aytmatovun ədəbiyyat dərsi hamıya örnəkdir.

O, yüngül-yüngül ədəbiyyat dava-dalaşı salanları dünya ədəbiyyatının nə demək olduğunu öyrətdi. «Kassandra damğası» ilə başarıyyatın bigana ruhunu səndi. O, ədəbiyyatın içərisinə takca estetik ölçüləri və cərəyanları deyil, həm də türk dünyasının dördlərini yüklədi. O qədər ki, bu dərəd ən sonunda dünyanın öz dərdi kimi anlaşıldı. Bu dərd o qədər dünyayılaşı ki, yazarına bəzən kosmopolit dedilər. Olsun. Türk düşünəcə təbəqəsinin min ildir püskürmək istədiyi vulkan gəlib, gəlib Çingizin qələmində qaynamışdı. Minillər boyu səsi qırtılığına ilisib qalmış Boz Qurd da eləcə, ağızını Çingizin qələminə dayayıb ulamışdı. O, kosmik Filofeyin yapmaq istədiklərini biliirdi. Axi Çingiz Aytmatovun fəhmi fövqalbəşər bir mahiyətdədir, peygəmbərcəsinədir. (Mən onuñ üz cizgilərində, davranışının aurasında peygəmbəranə bir hal müşahidə edirdim).

\*\*\*

İyirminci yüzil əsrin birinci qismində dünyaya gəlmış Stalin-hitler birliyinin - ümumi şərin, qan və iqtidar şəcərəsinin, iblisənə

bolshevikizm və faşizm vəhdətinin qabağına özünün son çərayində Çingiz Aytmatovu çıxardı. Fizioloji olaraq ayrı bədənləri daşıyan təkrulu canavar Hitlerstalinin yerüstü ərzəsində qarşı tıranlara ölümü xatrlarından, qısır qarabaş Altunun qarıyb-qartmış döşünə süd verən Tanrı Çingizin mümtəz ruhlu yalansız, yanlışsız Goy xəbərçisini - Ağ bulud mifini çıxardı.

O, kosmosdan, kosmosdakı rahibin bildiyi elmdən xəbər verirdi. Çingiz xəbər verirdi ki, qlobal bir fəlakətin astanasında dəyərmiş əşəriyyət indi siyasi yalanlara, nə üçünə, dəha çox inanır. Adəmoğlu böyük şərə doğru gedən yolda daha çox yalana, indiya, bu saatda, bu ana, bu daqiqəyə meyllidir. Sanki onun əbədiyyətə hesablanmış məramı qalmayıb. Başarıyyat bütün dayanacaqlardan keçib, indi də acları təhlükəsi, SPİD, mühəribələr, iqtisadi böhran, sosial firtina, fahişəlik, narkomaniya və narkomafiya, etnik qalmaqlaşdır, irqçılık, ekoəlokci fəlakət, nüva sinaqları, qara dəliklər və bu kimi digər gerçək kabusların təhdidiylə özünün son duracığına doğru tələsir. Dünyaya həm də bunu xəbər vermək, kosmik rahib Filofeyin adından Roma papasına məktub yazmaq, Kassandra embrionların səsini fəhm etmək üçün ədəbiyyat göyümüzdən asılıb qalmış bir ağ bulud idi Çingiz Aytmatov.

Çingiz Aytmatov fəlakətlər tariximizin sözünü şər çanaxı imperiya üçün qurulmuş edam kötüyünün üzünə yazdı - atası Torequlun qisasını almağı bacardı.

SSRİ həm də Çingiz Aytmatovun doğurduğu zehniyyətin zərbasından yixildi. «Ana tarla»nın epiqrafına yazdı: "Ata, bilmir harada dəfn olunmusan. Buna sən, Torequl Aytmatova itəhəf edirəm", - nisgiliñi Tanrı Ata-Beyit qəbiristanı - anıt ilə müjdələdi. İndiyəcən tək qırğız türkərinin ziyyarətgahı olan Ata-Beyit bundan sonra bütün dünya türklüğünün ziyyarətgahına çevriləcək. Çünkü bura artıq rus əsəratindəki Ana-Beyit deyil, Manasın övladlarına dirilik suyu içirmiş Çingiz Aytmatovun son dargahıdır. Orda daha çətin şorṭlərin, daha çəkilməz bir dövrün türkünə, türklüyüna yalavacılıq etmiş böyük elçi - Çingiz Aytmatov uyuyur.

Çingiz Aytmatov Ata-Beyit qəbiristanında torpağı verildi. Onu yaradan ağınnın içini dəfn olundu. Bacısı Roza Aytmatovanın bildirdiyi kimi, kütləvi məzarlıqdə 1938-də güllələnin basdırılmış 137 nəfərdən yalnız birinin - Torequlun cəsidi sahibinin adı ilə tapılmışdı. Çünkü hamını başının arxasından güllələmisi dilar. Tore-

qulu işa ürəyindən vurmusdular. Döş cibinda "törətdiyi cinayətlərin" yazılışı sonad varmış. Güllə kağızı yandırıb-dəlib ürəyə çatmışdı... SSİ dağılardan sonra həmin məzarlıq kaşf olunanda 137 nəfərin ümumi halda kimlər olduğu bəlli olub. Ancaq Toreqlı şəxşən tanınıb. Şəxsin bədəni çürüüb, ancaq şəxsi işi, yazısıdır. Cürlüməyi. Cingiz Aytmatovun atasını yazı, kağız nişan verib. Gerçəkdan qələmə və qələmlə yazılna and olsun!

Cingiz Aytmatov qələminin hesabına mifik təfəkkür qeynaqlarımız kurqanlardakı böyük sıruların hüdudlarını aşdı. Göylə Yerin vəhdəti Cingiz Aytmatovun ilahi yazısı ilə gerçəkləşdi.

Onun SSİ parlamentindəki varlığı, mança, qan və iqtidar şeytanı Qorbaçovun olini-ayağını bağlamışdı. Hər haldə, o dənəmdə ekrnlardan görünən Cingizin müqəddas bir tövrü vardı. Onun rəyasət heyətində ayağa qalxıb göstərəməsini xatırlayıram. O, ona həqarət edən deputata elə öz amiranə qədimliyi və alplığı ilə cavab verirdi. Xirdalıqlara emmirdi. Söyüni söymürdü. Ancaq yüzə yüz əminən, o maqamda Cingizin ürəyində misilsiz bir xəbar cərəyan edirdi: "bəşəvik törəmələri, bir azdan sizin şər taxtinizi bəşinəzə çevirəcəyəm", mənasında. O, bu baradə həla səksən beşinci ildə Bəxtiyar Vahabzadənin yubiley törəninə qatılırkən, Bakıda möhdud bir dost məclisində də danışımdı. "SSİ dağılacaq!" - demişdi. Özü də piçılıyla yox, ürək genişliyi ilə demişdi.

Aytmatov ömrünün lap sonlarında türk dilinin sülh dili olacağının vurğulamışdı (2005-ci il. Köln). "Avropa Asiyasız, Asiya da Avropasız mövcud olmayıacaqdır", - deyirdi, dünyanın birləşməsini və həm də türk varlığının əzəmətini açıqlayan əsərlərin yaradılmasını istəyirdi.

... Qırx beş illik hayatımın ən bəxtiyar anlarından birini iyirmi beş yaşında boranlı Yedigeyin Qazanqapın məzarı üstündə namaz qılması epizodunu oxuduğum gecə yaşadım. Bu bəxtiyarlığın nəşəsini, ləzzətini uzun illor ruhumda daşıdım. Cingiz Aytmatov məni səccadaya və Boz Qurdə eyni vüsatla yaxınlaşdırılmışdı. Sonralar onun bir az da xristianlıqla meyl etdiyini eşitmışdım. Səksəninci illərin sonunda onun barəsində yazılmış bir yazıda yazıcıının allah-axtarılılığı müstəvisində təqdiminə da rast gəlmışdım. Abdias obrayıla xristianlıqla meylinə görə mühafizəkar təqnidilər tərəfindən qızanan yazıçı "Əsrə bərabər gün" romanındaki Yedigeyin qıldıqı namazın timsalında heç də müsəlmanlıq xristianlıqla tərcih etmədiyi

kimi, "Dişi qurdun röyaları"ndakı Abdiasın fani mübarizəsi ilə xristianlığı da islamıyyətə tərcih etmirdi. Ona qalırsa, Cingiz Aytmatovun "Ağ gəmi" dəki qəhrəmanlarından birinin ruhunda buynuzlu marala inancı hakimdir. Tarixdəki hər iki Cingizin - Cingiz Xanla Cingiz Aytmatov şəcərasının ulu babası Altun İşiq - Boz Qurdur. Cingizlərin ulu nənəsi Alankova isə Ana Geyik (Maral) soyundandır. Dünyadan müsləmlənlər olaraq, türk olaraq, insan olaraq köçüb gedən Cingiz Aytmatov sadəcə başarı falakatlarından birinin səbabı kimi cəmiyyətdə yaddaşız və imansız bir nəsən yetişməsini nişan verirdi.

(Türküstən piri Əhməd Yasavının ayrı-ayrı diniñə tapınan insanlar tərəfindən necə sevildiyini Fuad Köprülüün "Türk adəbiyyatında ilk mütəsəvvüflər", Mövlana Ruminin cənaza törənənə müxtalif diniñən olan insanların öz müqəddəs kitabları ilə qatıldığını isə Osman Turanın "Türk cahan hakimiyəti məfkurəsi" kitablarından oxumuşdum).

Qaribədir, dünyanın qlobal fəlakətləri baradə Roma papasını xəbərdar etmək istəyen Filofey katolik deyildi. Və Roma papası onun üçün Hz. İsanın canisini, yaxud müqəddəs Pyotrın varisi olduğuna görə deyil, mənsub olduğu etiqad sisteminin milyonlarla ardıcılı olan bir din xadimi kimi maraqlıydı. Bu, balkı də, Cingizin işarətiydi və bu işarət Nobel ödüllünə miqyasına siğmayan böyük yazıçı ruhunun, onun ərdəmli şaxsiyyətinin doğdurduğu bir rəmz kimi əbdilik tarixin yaddaşına köcdü. (Filofey rəmz libasını soyundan yənə də rəmz olurdu. Andrey Krilçov mühərribə dövrünün uydurması - yetimlər evində ona verilmiş bir ünvandi). Əslində, Cingiz Aytmatov da cavid kimi "Din bir olsayı, yeryüzündə əgar, daha masud olurdu cinsibəşər" hipotetizini az qala, gerçəkləşə biləcək bir hala yaxınlaşdırıldı. Ancaq bunu yapmadı. Buna çaba vermadı. Cingizin qələmində Yedigeyin namaz qılması mənim əbədi qürur mənbəyim olaraq qaldı. Ancaq məni həm də Abdias cəzb elədi.

\*\*\*

Cingizin məzarı başında "Quran" oxundu. Və nə qədər qəribə olsa da, mənə elə gəlir ki, bu "Quran"ı dinləyən ruhlar arasında buynuzlu maralın, Abdiasın, Boz Qurdun, boranlı Yedigeyin ruhu da var.

\*\*\*

Torequlun yatıldığı Ata-Beyit qəbiristanında ruhlar hər gecə və ta qiyamətəcən Allahsız Stalinə lənət oxuyacaqlar. Onların səsinə səs vermək üçün ora daha bir ruh gəldi. Bu, Çingiz Aytmatovun ruhudur.

...2008-ci ilin fevralında Manasın varisi Azərbaycan daydı. Çingiz Aytmatov ondan bir az əvvəl Bakıya gəlmış Orxan Pamukdan fərqli olaraq, əyləndiyi salonun arxitekturasına deyil, ətrafındakı insanların gözlerinin içini baxırdı. Bəlkə də, Ata-Beyitdəki sonnən-zilində uzun minillər boyu tək qalanda həm də bu üzləri xatırlamaq üçün hamını yaddaşına köçürmək istəyirdi...

## RUHUNU GÖZLƏRİNDƏN GÖRÜRDÜM

Hüseynbala MİRƏLƏMOV,  
*yazıçı, millət vəkili*

Bəzən əfsanələri əsası olmayan, həyatdan gəlməyən, ancaq çox şirin bir nağıl kimi dinləyirik. Sanki özümüzə, ruhumuzə təskinlik üçün dinləyirik. Əfsanə qəhrəmanlarının taleyiənə acısaq da, ancaq özümüzə, daxili dünyamıza aydın olan gizlin bir təskinliklə düşünürük: bu, əfsanədir, həyatda belə şeylər olmur. Etiraf edirəm, Çingiz Aytmatov haqqında man himişə əfsanə kimi düşünmüşəm. Bilmirəm, nə səbəbə mənim üçün o, əfsanə qəhrəmanı olub. Heç əslinə qalsa, bu səbabları axtmaraq fikrində deyiləm. Həmin aydın olmayan duyğuların içindən həmin səbabları elə aydın görürəm.

Əfsanəvi bir obraz kimi Çingiz Aytmatov təkcə mənim yox, onun "imperiyasında" olanların daxili-mənəvi aləmlərinə çöküb. İlk əvvəllər, bəlkə, bir çoxları kimi mən də düşünürüm ki, "ilk əvvəllər" deyəndə mən böyük Sovet imperiyasının dağılmadı olduğuna mərhələni nəzardə tuturam – yəqin Ç.Aytmatov fenomeni bu mərhələdə başqa cür görünəcək. Siyaset burulğanlarına düşəcək, yaxud elə özü nahəng bir ümman kimi dalğalanacaq, qüdrətli, siyasi liderə çevriləcək. Cox güman ki, bu cür düşünmə həmin dövrə xas olan əlamət idi. Söz yox ki, bu, məndə ötəri oldu. Elə həmin mərhələnin bir çox keyfiyyətləri kimi. Ç.Aytmatov öz yolundan dönəmedi. Yaradıcılıq aləmindən ayrılmadı, necə vardısa, özünün real obrazını, həm də əfsanələşmiş obrazını qoruyub-saxladı. "Qoruyub-saxladı" sözlərində bir hərəkət var. Guya ki, o, elə olduğu kimi qalmaq üçün mübarizə aparırı. Xeyr, belə da deyildi. Sadəcə yaradıcılıq dünyası onun üçün həyətə baş verənlərin hamisindən yuxarıda idi. O, elə bir əlçatmazlıqda idi ki, ondan aşağılarda, Yer adlı planetin üstündə insan dalğaları çarpışır, bir-birinin ziddinə, bir-birinin əksinə gedən kütülələr seli toqquşur, ancaq bu toqquşmaların bir çinqisi da, bir damlaşası da Çingiz Aytmatov yüksəkliyinə qalxa bilmir.

Onun missiyası başqdır. O, cəmiyyətin, insanların taleyiəni düşünür. Bu taleyiən ən düzgün yollarını, ən doğru-dürüst istiqamət-

lərini özünün söz adlı səltənətində sehri-əfsunu əsərlərinin dili ilə göstərməyə çalışır.

Heç vaxt düşünmürdüm ki, mən nə vaxtsa Çingiz Aytmatovla üzbüyə aylasoram. Onuna yaxın müsahib, səmimi bir dost kimi görüşəram. Hər şey "Xəcalat" əsərindən başladı. Düz bir il əvvəl mənim "Xəcalat" povestim rus dilində, bir qədər işlənmiş yenisi varianında "Pokayanie" adı ilə nəşr olunmuşdu. Kitabın bir nüsxəsinə aslanı bakılı olan, Almaniyyada yaşayan dostum David Kostyukovski Qırğızıstanın Belçikada səfəri olan, müasir dünya ədəbiyyatının klassiki adını çoxdan qazanmış Çingiz Torekuloviçə çatdırır. Elə həmin arafadə - yaqın ki, bir neçə gün sonra iş otagini telefonum zəng çaldı. Dəstəyi götürdü. Bu, Çingiz Aytmatov idi.

Bəli, ədəbiyyat əfsanəsi Çingiz Aytmatov mənə zəng etmişdi. Doğrusu, çox həyacanlandırmış. Bu, haqqıqtən o idimi? Bir neçə dəfə onun televiziya çıxışlarını dinləmişdim. Səsi yaddaşmda idi. Bəli, bu, həmin doğma səs idi. İstisnasız olaraq deyirəm ki, hamımızın azizi olan Çingiz Aytmatovun səsi. O, əsəri oxuduğunu, Qarabağ mövzusunun bələ real cizgilərlə bu tezliklə ədəbiyyata gətirilməsinin yaxşı hal olduğunu deyirdi. Mənim yaradıcılıq planları haqqında da soruşdu. Daha hansı mövzularda yazdığını bilmək istədi.

İndi dəqiq xatırlamıram, həmin həyacanlı anlarda mən ona neçə cavab verirdim. Ancaq səhəbatinin sonunda "nə vaxt Avropaya səfərin olsa, mütləq görüşərik" - təklifini veranda sevincimin həddi-hüdüdü yox idi. Sonraları bir neçə dəfə biz zəngləşdik. Daha doğrusu, əsəsan, o, zəng edirdi. Axır ki, bu il yanvarın axırında mənim Avropaya işgəzar səfərim oldu.

Məni aeroporda dostum David qarşılıdı. Brüsseldə Novohotelsdə yerləşdik. Bir az işlərimi qaydaya qoyandan sonra Çingiz Torekuloviçə zəng vurdum. Brüsseldə olduğumu biləndə sevindi: - Aha, çox yaxşı, indi görüşə bilərik, - dedi.

Şənba günü idi. Telefonda xeyli danışdıq. Bakıda vəziyyəti, abhavını soruştı, səhhatimlə maraqlandı. Mən də eyni zamanda, ondan hal-ahval tutdum. Brüsseldə nə qədər qalacağımı bildikdən sonra təklif etdi ki, - sabah bazar günü saat 3-də Qırğızıstan səfərliyində, onun iş yerində görüşək.

Sabahda qədər mən həyacan və nigaranlıqla gözladım. Yanvarın 29-da, bazar günü saat üçə on dəqiqə qalmış Qırğızıstan səfərliyinin qarşısında idik; dostum David Kostyukovski ilə. Səfər-

liyin qapılarına yaxınlaşdıq. Qapılar bağlı idi. Narahat oldum. Hər şey ola bilardı. Düşündüm ki, hansısa bir səbəbdən Çingiz Aytmatov görüşə gəlməyə imkan tapmayıb. Mən təsəssüf etdim ki, gərək otelden çıxanda bir də zəng vurayıb. Bu nigaranlıqlar on dəqiqə çəksə də, mənə on il qədər uzun galdi. Ancaq düz saat üç tamamda bir avtomobil səfərliyin qapısına yaxınlaşdı. Bir qədər aralıda dayandı. Avtomobil dən hündürboy, düz qəmətli, harmonik bədən quruluşu, qürurlu və əzəməti yerişiyələ diqqəti çəkən Çingiz Aytmatov düşdü. Əlinde adı çanta var idi.

...Belçikanın təbiati Azərbaycan təbiatının oxşarlığı var. Hava da elə soyuq deyildi. Günsəz nazik buludun arasında süzülüb yerə işiq yayındı. Ancaq mən həmin anlarda təbiəti daha işqli görürdüm. Bu, mənim üçün ədəbiyyat günəşinin işığı idi - Çingiz Aytmatovun işığı. Yaxınlaşüb mənimlə çox səmimi, köhnə bir dost kimi göründü. Davidlə də səmimi görüşüb salamlaşdıqdan sonra bizi içəriyə dəvət etdi. Onun iş otagini ayləşdirdi. Səfərliyin işçisi olan bir xanım biza qulluq edirdi. Süfrəyə çay, mer-meyvə qoyuldu. Burada səhəbatlarımız, əsəsan, hal-ahval səhəbatları idi. Sonra Çingiz ağa bizi nahara dəvət etdi. Şəhərin ucqar bir tərəfində sakit bir Fransız restoranında süfrə arxasında ayləşdik. Yadına Bakının hay-küylü, təntənəli restoranları düşdü. Ağzı deyəni qulaq eşitmirdi. Mən hiss etdim ki, adamlar Avropada restoranlara, əsəsan, istirahət üçün gedirlər. Hər cür səs-küydən kənar, arxayı bir yerdə ayləşir, bu sakitlik içində öz hissələrini bölüşürərlər.

Hərdən deyirlər ki, Bakıya bu hay-küy Avropadan gəlib. Amma mən Avropanın sakit, təmkinli baxışları altında düşünürəm ki, Avropa yaxşı olan nə varsə saxlamağı bacarıır. İmtina elədiyini özündən kənara atır. Bu, təbiidir, elə belə də olmalıdır; kim nəyi saxlayır, kim nəyi götürür?

Ç.Aytmatovla səhəbatlərimiz, əsəsan, Azərbaycan ədəbiyyatı ilə bağlı oldu. Coxlarımız düşünürək ki, az qala bütün dünya üçün əfsanəyə çevrilmiş bu yaziçı ancaq özünün yaradıcılıq aləminə qapılıb. Belə deyil. O, Azərbaycan ədəbiyyatının çox gözal bilicisidir. B.Vahabzadənin yaradıcılığına dərindən bələddir. Onu müasir dönyanın böyük şairlərindən biri hesab edir. Elçini, Anarı soruştı. Onların Azərbaycanın taleyi ilə bağlı narahaklılarını başa düşdüyünü dedi. Və hiss edirdim ki, bu sənətkarların har birinə xüsusi hörmət və ehtiramı var. Həm Elçinin, həm də Anarın yaradıcılıq dünyalarının

formalaşmasında Azərbaycan mənəvi mühitindən başqa onların atalarının – XX əsr Azərbaycan ədəbiyyatı klassiklərinin, Rəsul Rzənin, İlyas Əfəndiyevin böyük rolü olduğunu da qeyd etməyi unutmadı.

Mən burada bir məqamı xüsusilə qeyd etmək istəyirəm; Ç.Aytmatov Azərbaycanın gözəl şairi, çox vətənpərvər bir ziyanlı olan Şahmar Əkbərzadənin vaxtsız ölümüne necə təssüflənlərdi. Bu sözlər Ç.Aytmatovun ağızından necə çıxıb elə də deyirəm: "Şahmari Qarabağ dərdi apardı. O, hala çox yaşaya bilərdi. Qarabağla bağlı o, çox hayacanlar keçirirdi. Bu qədər həyəcanın qarşısında onun ürəyi tablaya bilənməzdii".

Bu vaxt Çingiz Torekuloviçin xanımı da yanımızda idi. Onu da bildirməyi özüma borc biləram ki, Çingiz Aytmatovun xanımı son daraca nacib, geniş dünyagörüşə malik ziyanlı, məşhur kino ssenarıdır. Çingiz Aytmatovun, demək olar ki, bütün ekranaşdırılmış əsərlərinin hamisini ssenari müəllifidir. Onun həyat yoldaşına – böyük Aytmatova qarşı necə hassas olması, onların arasındakı qeyri-adi duygulu münasibət – mən bunu böyük məhəbbət adlandırdırm – ayrica səhbətin mövzusudur. Qayıdırıram səhbətinin həmin yerinə ki, o, Şahmari xatrınlarıdı. Həmin anlarda Çingiz Aytmatovun xanımı da Şahmari necə ağrı və nisqili yada saldı. Bəli, Şahmar Əkbərzadə Aytmatovlar ailəsinin sevimlisi olub, elə indi də sevimlisidir.

Sonra Çingiz Torekuloviç Şahmar Əkbərzadənin onun 70 illik yubileyində Düşənbədəki çıxışını yada saldı; - Şahmar necə vurğunluqla danışındı, - dedi.

Mən fürsətdən istifadə edib Qarabağ probleminin həlli yolu ilə bağlı onlu sənədlər verdim:

- Çingiz Torekuloviç, siz nə düşünürsünüz, Qarabağ problemi necə həll olunmalıdır?

O, ani fikrə getdi. Bir azdan aydın və qətiyyətli səslə danışmağa başladı:

- Qarabağ Azərbaycanın ərazisidir, Azərbaycanın ərazi bütövlüyü gözlənilməlidir. Ərazi məsələləri ilə bağlı xalqların taleyi ilə yonamaq olmaz. Ancaq mən tərəfdaram ki, Qarabağ problemi hərb yolu ilə yox, sülh yolu ilə həll edilsin. İndi artıq dünya qan tökməklə problemləri həll etmək yoluńa tuta bilməz. – Mən hiss elədim ki, o, düşüncələrini olduğu kimi dedi.

Əlbəttə, mən də onun fikri ilə razı idim. Bu, dünyani bütün rəngləri ilə görən dahiinin gəldiyi qənaat idi. Sonra Çingiz Aytmatov səhbətini davam etdirdi. Heydər Əliyevin bu istiqamətdə görüdüyü işləri yada saldı.

Çingiz Aytmatov sanki hər şeyi olçüb-biçib danışındı. Ancaq qəlbində olanları deyirdi:

- Onun yoluńa ancaq İlham Əliyev davam etdirə bilər. İlham Əliyev çox ağıllı gəndər. O, dünyadan nəbzini tuta bilir. Mən sevindim ki, Azərbaycan xalqı onu prezident seçdi. Siyaset aləminə İlham Əliyev tipli siyasetçilərin gəlməsi çox yaxşıdır.

Mən Heydər Əliyevin siyasi portretini aks etdirən bir neçə kitabın müəllifi oldığumu və bu yaxınlarda "Görkəmlı adamların həyatı" seriyasından Moskvada tanınmış rus publisisti Viktor Andriyanovla birləlikdə "Heydər Əliyev" adlı kitabımın çap olunacağından deyəndə çox sevindi. Təklif etdi ki, bu il martda Avropada Beynəlxalq Kitab Yarmarkasında həmin əsərlərlə iştirak edim. Mən də bildirdim ki, bu, çox yaxşı olardı, amma təassüf ki, bu il qatdırıbilməram. Sağlıq olsun.

Biz həmin gün beş saatdan çox bir yerdə olduq. Xudahafizləşib ayrılanlı dedi, yena görüşərik. Hiss edirdim ki, onun qalbi doludur, danışmaq istəyir. Aramızda elə səmimi münasibət yaranmışdı ki, sanki biz on illərin dostu idik. Elə ona görə də mən təklif etdim ki, sabah da naharı birləlikdə edərik. Çingiz Torekuloviç mənim bu təklifimi üzəkdən qəbul etdi. Biz sabah görüşəcəyimiz vaxtı və yeri dəqiqləşdirdik. Çingiz Torekuloviç özü dedi ki, mən sabah sizin otelə gələrəm, oradan birləşdə nahara gedərik.

Şəhəri gün axşam saat yeddiyə Çingiz Aytmatov otelin foyesində idi. Burada xeyli səhbətələşdik. Mənə əlyazmasını bağışladı. Əlyazmanın üstündə öz xətti ilə elə oradaca yazdı: "Bu əlyazmanı qələm qardaşım Hüseynbala Mirələmova bağışlayıram.

Brüssel. Çingiz Aytmatov, 30 yanvar 2005".

Çingiz Aytmatov mənə daha bir kitab da bağışladı. Bu, onun yaradıcılığını aks etdirən "Aytmatov imperiyası" adlı kitabı idi. Rus dilində çap olunmuşdu. Rustan Rəhmənaliyevin müəllifiyi ilə. Dünhyada ədəbiyyatı klassikinin həyat və yaradıcılığını öyrənmək üçün dəyərli mənbə ola bilər.

Biz oteldən çıxıb bu dəfə bir Çin Restoranına getdik. Burada da sakitlik məni heyran etdi. Sanki adamlar səssiz, sükutla bir-birini

başa düşürdüler. Biz bir tərəfdə əyləşdik. Çingiz Torekuloviç yənə də xanımı ilə gəlməmişdi. Neçə oldusa Mən Qabriel Qarsiyani soruşdum. O, Qabriel Qarsiya Markesla dostluğundan xeyli danişdi.

Mən Çingiz Aytmatovdan ona nə üçün Nobel mükafatının verilməməsinin səbəbindən soruşmaq istəyirdim. Ancaq bu sual, bəlkə də, mənim üçün dünyanın an çatın suali idi. Bu suali mən neçə verim ki?! Dünyanın qəlbini artıq çoxdan hakim olan və bir çoxlarının, elə onu Nobel mükafatçı hesab etməsindən sonra sualının bu böyük insanı göynətməsindən, ağırmışından ehtiyat edirdim. Hər halda mən bu suali vera bildim.

- Çingiz Torekuloviç, siz çoxdan Nobel mükafatına layiqsiniz. "Kassandra damğası" romanınızdan əvvəl...

O tez sözümüzü kasib soruşdu:

- Sən bu əsəri oxumusunm?
- Bəli, oxumuşam, Çingiz Torekuloviç.
- Ancaq çox ağır oxunur – özü dedi.

Həqiqətən, bu əsər çox güclü fəlsəfi ümumişdirmələrlə qələmə alınıb.

Burada bəşərin, dünyanın taleyi yazıçı təxəyyülünün gücü ilə, yazıçı ürəyinin ağrısı ilə sözə çevrilib.

Çingiz Torekuloviç öz xanımına dedi ki, bu əsəri hamı asanlıqla oxuya bilmir. Görürsənmi, dostum oxuyub. Həmin əsərlə bağlı mənim fikir və mülahizələrimə o, şərik oldu. Sonra onun digər əsərlərinə yada saldıq: "Əsra bərabər gün", "Qiyamət" romanlarını, bir çox povestlərini. O, "Manqurt əfsanasi", "Sarı özək" haqqında danişdi. Maraqlı əhvalatlar yada saldı. Dedi:

- Bir dəfə Moskvada Tverskoy küçəsi ilə gedirdim. Orta yaşılı, gümrah, aqsağı bir qadın manə yaxınlaşdı. Məndən sahətəm, əhvalimi soruşdu. Və gözləmədiyim halda, birdən "bilirsənmi mən kiməm"? - dedi. Təbii ki, mən cavab verdim ki, bilmirəm. Həmin qadın dedi: mən Akbarayam. Qadın bu sözləri deyən kimi çıxıb getdi.

Bəli, o qadın hamıمية sevimli olan "Qiyamət" romanının əsas obrazı Ağ Börünü nəzərdə tuturmuş.

Çingiz Torekuloviç öz həyatından başqa maraqlı hekayətlər danişdi. Bu hekayələrin hər biri elə onun özünün əsərləri qədər əfsanəvi idi:

- Neçə illər bundan əvvəl SSRİ dövründə sovet nümayəndə heyətinin tərkibində Pekino getmişdim. Bir gün sonra, axşam qaldığım otelə telefon zəng çaldı. Gənc bir oğlan səsi idi. Dedi: - Salam, mənim atam, xoş gəlmisin Pekino. Bu gənc elə səmimiyyətlə "atam" dedi ki, mən çəşib qaldım. Axi burada mənim oğlum yoxdur. Oğlan sanki mənim təccübüm hiss etdi. Tez dilləndi ki, mən sizin "Ağ gəmi" povestinizin qəhrəmanı olan Uşagam. Bəli, mən o vaxt haməni o əfsanəvi çaylarda İssik-Kuldan keçib, üzüb gəlmİŞEM buraya. İndi Pekində oxuyoram.

Həqiqətən, həmin oğlanın sözləri məni xeyli həyəcanlandırdı. Danışdıq ki, sabah otelə Pekində oxuyan Orta Asiyalı tələbələrlə görüş keçirək.

Sabah gün otelin foyesinə allı nəfərə qədər gənc oğlanlar və qızılxar toplaşmışdır. Hamısı da bir-birinə oxşayırdı. Bir-bir hamı ilə əl verib görüşdürlər. Lap axırıcı oğlana çatanda dedim ki, "mənim oğlum sənsənmış?". O dedi ki, bəli. Az qala mənim gözlərim doldmuşdu. O vaxtdan sonra mən dostlarımı danişıram. Hər ilin yayında bir ay İssik-Kula gedirəm. Marağı olan gəncləri oraya dəvət edirəm. Bir ay onların istirahətini təşkil edirəm, onlara mühabirələr oxuyuram. Mənim üçün çox vacibdir ki, türk xalqları bir-birinə yaxınlaşın. Biz bir kökdənlik, bir ağacın budaqlarıyıq, dilimiz nə qədər doğmadır bir-birinə.

...Çingiz Torekuloviç danişirdi. Türk dünyasından neçə min kilometr uzaqda - bir Avropa şəhərində özünün yazıçı taleyini yaşıyan bu sənətkarın həmin uzaqliqda ola-ola türk dünyasına neçə yaxın olduğunu gördüm. O, hərdən mənimlə qırğızca danişirdi. Mən də Azərbaycanca cavab verirdim. Sanki bununla o, demək istəyirdi ki, görürsənmi, biz bir-birimizi neçə başa düşürük.

Çingiz Aytmatov çox yaxında idi. Bütün türk dünyasının qəlbini hakim olan bu insan – həmin anlarda, mən görürdüm ki, o, bizim ruhumuza əbədi olaraq hopub.

...Mən bilmirəm, ruhları görən varmı? Ancaq mən Çingiz Aytmatovun – dünyanın fəxr elədiyi bu insanın ruhunu gözlərindən görürdüm.

**ÇİNGİZ AYMATOV: "TÜRK BİRLİYİNİN  
FORMALAŞMASININ ƏN GÖZƏL MODELİ  
TÜRKİYƏ-AZƏRBAYCAN MÜNASİBƏTLƏRİDİR"**

**Elçin İSGƏNDƏRZADƏ,**  
*sair*

Adı iş günlərimdən biri. Bakıdan "çox uzaq", lakin Türk Dönyasına çox yaxın olan Əhmədli qəsəbəsindəki iş otağında gündəlik fəaliyyətimlə məşğulam. Telefonum zəng çalır. Rusca çox doğmaliq və şirinliklə danışan bir xanım Çingiz Aytmatovun mənimlə danışmaq istədiyini bildirir. Qulaqlarına inanıram. Arximedin "Evraka" simi söylərkən, Nyutonun mexanika qanunlarını bularkən, Kolumbun Amerikani keşf edərkən, Qaqrarinin kosmosu fəth edərkən yaşadıqları hissələri yaşayıram. Telefonun o biri başından, Avropanın paytaxtı Brüsseldən Çingiz Aytmatovun Tanrı dağları qədər əzəmətli, İssikgöl kimi səcəsi eşidilir. Çox səmimi hal-əhvəldən sonra Çingiz Ağanın yarı ciddi, yarı zarafat, tabassüm fonunda söylədikləri mənəm üçün asl sürpriz olur:

- Elçin bəy, mənim Qırğızistandımda ötən əsrin ən populyar adamı man olmuşam, bu əsrə isə, deyəsan, estafeti son əla almışam. Qırğızistanda çox məşhurlaşmış bu gənc azərbaycanlı alim-sair ilə görüşmək şərəfinə nail ol bilərikim?

Ustada bu şərafın mənə aid olduğunu vurğulayaraq iyunun ilk ongünülüy Brüsselədə görüsəməyi qarşalarşıraq.

Səhərisi gün elektron poçtuma Qırğızistan Respublikasının Belçika, Niderland, Lüksemburq və Fransa ölkələrindəki səfirliyinin konsulu Arslanbek Umetaliyevdən səfir Çingiz Aytmatovun şəxsi qonağı olaraq dəvət məktubu daxil olur.

Şəngən viza almaq üçün Almaniya səfirliyinə üz tuturam. Viza möhürü vurulduğundan sonra, xarici pasportu şəxsen təqdim edən Almaniyadan Azərbaycandakı Səfirliyinin konsulunun gözlərimin içiniə həsəndlə baxaraq söylədiyi bu sözləri ölenədək unutmayacam:

- Cənab professor, Sizə qıtbə etmək olar. Cox xoşbəxt adamsınız. Çingiz Aytmatovun qonağı olmaq, onunla görüşmək hər kəsə nəsib olan iş deyil. Lütfən bir alman oxucusu olaraq böyük yazıçıya mənim də sevgilərimi bildirin.

Təəccübümüz gizlədə bilmirəm. Demək Türk dünyasının lider yazarları almanlar da sevirmiş.

Sonra, Belçikada olduğumda öyrəndim ki, Çingiz Ağanın əsərlərinin çəvirlərə çap olunduğu 170-dək ölkənin içərisində ən öncü yerlərdən birini mahz Almaniya tuturmuş.

5 iyun 2006-cı il. Brüsselin məşhur Botanika bağının beş addimliğindəki "Royal de Villa" otelinə yerləşməyimdən heç on beş daqiqə keçməmiş telefonum zəng çalır. Dəstəyin o biri başında qırğız:

- Sizi aparmaq üçün gəlmisəm. Çingiz Aytmatov elçilikdə Sizi gözləyir.

Elçiliyə yollanırıq.

Çingiz Ağa mahz Çingiz Aytmatov kimi dahilərin edə biləcəyi bir jest edir. Konsul Arslanbek Umetaliyevlə bərabər məni Qırğızistandan safirliyinin həyatında, lap giriş qapısının öntündə şəxsən özü qarşılıyır (indiyədək görüşdüm onlara xarici ölkə və Azərbaycan səfirlərindən, hətta ən yaxın dostlarım olan safirlərlə belə protokol olaraq onların rəsmi iqamətqahalarında görüşmişdəm).

Min ilin tanışları kimi qol-boyun olurq. Hayəcanımdan və heyətindən nə edəcəyimi bilmirəm. Amma ilk saniyədən Çingiz Aytmatov dühəsi və doğmalığı elə bir aura yaradır ki, sanki özümlə təkbəşinayam.

- Elçin bəy, deyirəm belə edək, beş daqiqə sonra nahar başlıyır. Mənca yeməyə bir az ləng də gedə bilərik. Qoy işçilər na-hara çıxsınlar, biz isə heç bir maneasız iki qardaş oturub səhbətləşək.

Bələ də edirik. Qırğızistandan milli ornamentləri ilə çox gözəl süs-lənmiş və zəngin şirniyyat süfrəsi açılmış qəbul otağında aylasırıq. Biza çay və qəhvə gətirən köməkçi qırğız xanımı üz tutaraq:

- Siz də nahara gedin. Biz özümüz özümüza qulluq edəcəyik, - söyləyir.

Və saat yarımlıq səhbətimiz əsnasında mənə əlimi qəhvədana uzatmağa imkan vermir. Özü böyük səvqələ ev sahibliyi edir.

İlk öncə Bakıdan götürdüğüm kitabları, dərgiləri, qəzetləri və fotomaterialları təqdim edirəm. Onları böyük təşəkkür hissi ilə qəbul

edərək ötən əsrin ortalarında qırğızların "Həyat yolu" adlandırdıqları Frunze-Oş avtomaqistral yolunda Narın çayı üzərində akademik Əli Əliyevin rəhbərliyi ilə inşa edilən əfsanəvi 109 metrlik asma körpünün şəhərin böyük diqqətlə nəzərdən keçirərək soruşur:

- Ha, Elçin bay, necə oldu ki, Əli bəylə sən Qırğızistanda bu qədər populyarlaşdırınız?

- Çingiz Ağa, əslində mənim də Qırğızistanda tanınmağımın və sevilməyimin əsas səbəbkəri Əli müəllim oldu. Doğrudur, mənim Qırğızistan xalqına sevgimini təməli hələ aspirant olduğum zamanlarda qoyulmuşdur. O vaxtlar bir neçə dəfə Bişkekə ümumiyyətfəq konfrans və simpoziumlarına gəlmişdim. Qırğızistanda bir sıra elmi əsərlərim çap olunmuşdu. Lakin sonralar bildiyiniz kimi, demək olar ki, bütün əlaqələrimiz kasıldı. Və 2004-cü ilin avqustunda Ankarada Sizin Yazarlar Birliyinizin sədri, xalq şairi, dostunuz Nadirbek Alimbekovla tanış oldum. Bu tanışlıq zamanı Nadirbek bay "Türk Dünyasına xidmət" Beynəlxalq mükafatına layiq görülmüş Əli Musa oğlu Əliyevin Frunze-Oş yolunu çəkən Ə. Əliyev olmasına və hal-hazırda Bakıda yaşamasını öyrəndi. Sonra Nadirbek bayı Fəxri doktor və Sizin qardaşınız Şahmar Əkbərzadənin adını daşıyan Beynəlxalq mükafatı təqdim etmək üçün Bakıya dəvət etdim. Bu səfər zamanı Nadirbek Əli Musa oğlu ilə şəxşən görüşüb, tanış oldu. Və Qırğızistana dönen kimi onu Qırğızistan Dövləti adına Bişkekə dəvət etdi. Əli bay, polkovnik Yahya Əliyev və mən on gün Qırğızistandan və Qazaxstanın qonağı olduq. Bizi Prezident Aparatunda qəbul etdilər. Yazıçılar Birliyində tantanəli görüşümüz oldu. İssikgöldə və bir sıra başqa yerlərdə ictimaiyyətlə görüşdük. Qaragöl şəhərində Narın çayı üzərində ən böyük körpüyə Qırğızistan-Azərbaycan Dostluq Körpüsü olaraq Əli Əliyevin adı verildi. Qırğızistana Dövlət Himminin müəllifi, Qırğızistan Yazarlar Birliyinin sədri, xalq şairi Cəlil Sadikov Bişkekən böyük küçələrindən biri olan və Əli Əliyevin layihəsi əsasında inşa edilmiş Çuy küçəsinə də onun adının verilməsinə təklif etdi.

Bu körpü eyni zamanda qardaş xalqların ədəbiyyatlarının da dəstluq körpüsüne çevrildi. Mən Bakıda Nadirbekin "Qəlbimin çıçəkləri" və Məhəbbət Moldaliyevanın "Doğma torpaq" şeirlər kitablarını çap etdim. Qırğızistan Yazarlar Birliyi məninin "Kraski vremen" kitabımı çap edərək, ona 2005-ci ilin laureati mükafatını verdilər. Məni Qırğızistan Milli Yazarlar Birliyinə üzv qəbul etdirələr.

Daha sonra Cəlil Sadikovun, Seyit Altmışevin və Markabay Aamatovun kitabları gündəmə gəldi. İndi "Çağdaş Qırğız poeziyası" antologiyası üzərində çalışıram.

- Aşarin! Bir qırğız olaraq gördüğün bu işlər üçün mən də sənə öz təşəkkürüm bildirirəm. Ümumiyyətə, sənən Türk Dünyası üçün gördürüyün çalışımlarına ırskədən təqdir edirəm. Şahmarın da ürəyi Türk Dünyası ilə çırçırdı (dərindən köks ötürərək kövrəlir). Xanımı, uşaqları necədir? Məni Azərbaycana ilk bağlayan Şahmar Əkbərzadə oldu. Heyf ki, aramızdan çox vaxtsız getdi.

Əslində bu gün har bir türk aydıni, türk birliliyi və ortaqturkçe üçün əlinən göləni əsirgəməməlidir. Gütümüz birliyimizdədir. Lap elə mənmin "həmyerlim" Əli Əliyev götürək. Tək Azərbaycanın dəstəyi ilə dünyada bu qədər uñ qazanardım! Amma bir tərəfdən Türkiyə, bir tərəfdən Qazaxstan, bir tərəfdən Qırğızstan, bir tərəfdən Kibris və digər türkdilli ölkələr dəstək olduqda, görürsənmi, haralara yüksəlmək olur??

Bu dəfə mən sualla müraciət edirəm:

- Çingiz Ağa, bəs bu birliliyə nail olmanın modelini Siz necə görürsünüz?

- Bunun un üstün modeli Türkiyə-Azərbaycan münasibətləridir. Mən burada çox zaman Türkiyə səfirliliyi ilə Azərbaycan səfirliliyinin ünvanını belə dəyişik salıram (gülümsəyir). Bir millət iki dövlət bizim gözümüzəzə az qala bir dövlət kimi görünür. O biri cümhuriyyətlər də belə olmalıdır və biz hamımız buna çalışmalıyıq.

## TÜRK TƏFƏKKÜRÜNÜN DANILMAZ DÜHASI

Adil CƏMİL  
şair

Hələ sovetlər dönməndə Çingiz Aytmatovun biri-birindən dəyərlisi əsərlərini oxuyanda içimdə bir Türk sevdası qaynayırdı. Tarixi təleyimizdən doğulan əsərlərdəki milli obrazlar, etnik doğmalığa səykənən badii-falsifi məzmun və qisası - qançakarlı məni özüne çəkirdi. Az-çox dünya ədəbiyyatını oxusam da, dünyanın yalnız bir ədibi – azman söri sənətkarı, dahi yazıçı Çingiz Aytmatov məni məndən almaq qidrətinə sahib çıxmışdı...

Həmişə düşünürdüm ki, Manas yurdunun, qırğız xalqının böyük oğlu Çingiz Ağə ilə (Qırğızlar ona ağə deyə müraciət edirlər) görüşə bilim. Qırğızistana ilk səfərim 1987-ci ildə baş tutdu. Mən dağları gözəli Bişkek'dən əfsanəvi İssik-gölə qədər Tanrı dağlarının ətəkləri boyu gəzib-dolaşdım, Ulu Manasın Talas vilayətindəki məqbərəsini ziyyərat etdim, qırğız folklor mühiti və yaşam tərzi ilə yaxından tanış olub səmimi, qonaqpərvər insanlarınla temasda oldum.

Qırğızistanın ayalat və vilayətlərini Çin sərhədlərinə qədər gəzdiyim həmin günlərdə bir arzum hələ də ürəymidə qalırdı – Çingiz ağə ilə görüşmək arzusu! Həmin günlərdə Çingiz Aytmatovun Çolpon-Ata deyilən kurort qəsəbəsində istirahət etdiyini eşitdim. Mən Prjevalsk şəhərində idim. Dərhal Çolpon-Ataya qayıtdım. Onun qaldığı yeri axtarıb tapdım, amma özünü görə bilmədim. Cəmi bir neçə dəqiqə əvvəl Çingiz ağə Bişkekə dönmüşdü... Beləcə, onunla görüşmək cəhdim həmin səfərimdə puça çıxdı.

Mən qırğız əllərinə səfərim zamanı yerli mühitlə tanış olarkən Aytmatovun obrazlarını, təsvir etdiyi əzəmətli dağları, bu dağlara düzülən keçə alaçıqları (yurtaları), bu alaçıqların içindəki qədim türk-qırğız naxışları vurulmuş fərməsləri, heybələri, xalça-palazları, tuluqlarla doldurulmuş qızılı, motallara yiğilmiş yağı, pendiri, bir sözə, türk köçəri yaşam tərzinin iç mənzərəsini öz gözlərimlə gördüm! Dahi yazıçının təsvirlərindəki bozqır həyatı gözümüz qabağında idi...

Elə ilk səfərimdə mən bu qədim türk diyarına vuruldum. "Manas" dastanını Azərbaycan oxucusuna tanıtmaq qərarına gəldim. Ölçəyə qaydanda, "Tyan-Şann zümrüd qası" adlı yol qeydlərim "Ulduz" jurnalında dərc olundu. Sonra "Manas"dan tərcümələrim "Gənclik" jurnalında, "Ədəbiyyat və incəsənat" qəzetində işləq üzü görməyə başladı. Tərcümə prosesində vahid kökə malik ortaq mədəniyyətimizin oxşar motivlərini, geneoloji və tipoloji yaxınlığı görüb bu dastanı öz qabiliyyətim çərçivəsində tədqiq etmək, araşdırmaq qərarına gəldim. Odur ki, yenidən Qırğızistana səfər edib "Manas" dastanı haqqında daha dolğun bilgiler alda etməyə çalışdım.

1995-ci ildə YUNESKO-nun qərarı ilə "Manas" eposunun 1000 yaşı Beynəlxalq simpozium səviyyəsində qeyd olunmaq üçün gündəmə gətirildi. Yubiley tədbirinin keçirilməsi həmin ilin avqust ayına nəzərdə tutulmuşdu. Tədbirə dəvət alan Azərbaycan nümayəndə heyətinin tərkibində mən da Bişkekə yola düşəndə sevincimin həddi-hüdudu yox idi. O zaman (yubiley mərasimində 1 ay qabaq) mən "Manas"dan çevirdiyim bir boyu kitab şəklində nəşr etdirmişdim. Cəmi 32 səhifədən ibarət olan bu kitabçıları qırğızlara paylayanda onları necə sevindiləkləri hələ də unutmadam.

Dünyanın 70 ölkəsindən dəvət almış dəyərli elm, sənət adamlarının qatıldığı simpoziumda Azərbaycan nümayəndə heyətinin başçısı mərhum Prezidentimiz Heydər Əliyev də çıxış edərək bir gövdədən şaxlanan türk xalqının ortaq dəyərlərindən, eləcə də "Manas"dan danışın onu etnik doğmalıq baxımından "Dədə Qorqud" və digər qəhrəmanlıq dastanlarımla müqayisə etdi. "Manas" Qırğız xalqının sinonimidir" deyə çıxışına başlayan yazıçı, akademik Çingiz Aytmatov bu eposun zaman-zaman yaşama səbəblərinə toxundu. O, xalqının etnik təfəkküründən əsrən-əsrə, nəsildən-nəsildə ötürürlən "Manas"ı konkret təhlilə cəlb edərək bu obrazın tarixi şəxsiyyət olmasına da bir aydınlıq gətirdi.

Bir neçə gün davam edən yubiley tədbirlərində Ç.Aytmatov qururla iştirak edirdi. "Manas"ın ata yurdu Talasda qeyri-adi bir tamaşa hazırlanmışdı. Canlı döyüş səhnələri adəmi IX-X əsrlərə, Manas dövründən aparıldı. Çingiz ağə da bu tamaşanı heyrətlə seyr edənlərdən biri idi. Sonra Bişkekə qaydanda, bizimla nümayəndə heyətinin tərkibində yubiley tədbirinə getmiş mərhum şairimiz Şahmar Əkbərzadə Çingiz ağaya görüşmək, bir qədər səhbət etmək

istədiyini bildirdi. Şahmar müəllimdən bu görüşə məni də aparmağını rica etdim. Etiraz etmədi, əksinə, sevincini gizlətmədən söylədi:

- Lap yaxşı! "Manas"ı tərcümə etməyə başladığını da deyərsən ona.

Sonra biz müvəqqəti olaraq tədbirin programından kənara çıxıb Çingiz ağanın görünüşünə getdik. O, Şahmar Əkbərzadə ilə çox səmimi görüşdü. Onlar tanış idi, Şahmar müəllim Azərbaycanda Aytmatovun ən yaxşı təbliğatçılarından biri idi... Hal-hvaldan sonra Ş.Əkbərzadə məni Çingiz ağıya təqdim etdi. "Manas"dan tərcüməmənə əsasında nəşr olunan kitabçanı utana-utana ona bağışlıyib gələcəkdə bu işi davam etdirəcəyimi söylədim. O, kitabçaya görə, epodan bir parçanın azri türkçəsində səslənməsinə görə təşəkkürünü bildirdi və bu işi davam etdirəcəyimə görə sevindi. Şahmar müəllim Çingiz ağa ilə şirin-şirin səhbat etdiklərindən mən onları baş-başa qoyub mehmanxanaya qayıtdım...

Dünyanın nəhəng yazıçısi Çingiz Aytmatovla ilk tanışlığım bax, belə oldu. Mən Azərbaycana qayidanda "Manas" dəstəninin tədqiqi ilə məşgül olmağa başladım. Bir neçə illik zəhmətimin yekunu olan "Manas" epodu və türk dəstəncəliq ənənəsi" adlı monoqrafiyam işiq üzü gördü. Həmin mövzuda dissertasiya müdafiə edib filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi aldım.

Bütün bunları ona görə xatırladım ki, mən qırğız xalqının qılınc sahibi Manasdan qüdrətli söy sahibi Çingiz Aytmatova qədərkı bütün mərhələləri, tarixi dönmərləri az-çox araşdırduğum üçün ürəyimdə qırğız türklərinə qarşı sənməz bir məhəbbət var. Həm də bu məhəbbətin qıçılmını 1995-ci ildə ilk olaraq Çingiz ağa alovə çəvirdi - alovlu baxışları, odlu ürəyi ilə...

## ŞƏHƏRMİ MARAQLIDIR, YOXSA İNSANLAR?..

Azər ABDULLA,

yazıcı

2003-cü ildə ilk İstanbul səfərində qayidanda uzun illər həsratında olduğum bu şəhər, bu məmələkət haqqında yazmamağımın, bəlkə, yaza bilməməyimin səbəbi bu doğma ölkəni çox gec görməyimlə bağlı idi. Hələ sovet dönməndə yolların, bənd-bərələrin qəddarcasına çəpərləndiyi, sarhadların quşkeçməz, Türkiye və türklər haqqında yazmağın yasaq olduğu vaxtlarda ilk dəfə Mehdi Hüseynin, sonralar Anarın, Elçinin, Zaur Qədimbəyovun, Aqsın Babaevin, daha sonra Məmməd Aslanın, Əsgər Rəsulovun, Tofiq Abdinin və indi yadına sala bilmədiyim başqlarının çox maraqlı, əhatəli və zəngin ocerk, esse, elmi məqalələrindən sonra nəsə yazmaq mənə görə ovulmuş bostana girib peşəri ura axtarmaq kimi bir şey idi. Beş günlük İstanbul səfərində qayidanda belə düşünürdüm. Elə o vaxt da qarara aldım ki, İstanbul təssüratlarını isti-isti deyil, bir neçə aydan sonra yazım. Və bu bir neçə ay altı il çəkdi.

Bakıda olduğu kimi İstanbul hava limanında da yoxlamadan keçmədən Azərbaycanın İstanbuldakı konsulluğundan bizi qarşılaşmağa galmiş mikroavtobusla şəhərə üz tutduq. "Yeşil köy" hava limanından bir qədər aralığından sonra Anar bay sükütu pozaraq yolun soluna işarəylə "Azər, ora "Surilar qala divarı" adlanır" dedi. Bir an mənə elə gəldi ki, Anar bay bu yaşında İstanbula birinci, həm də gec gəlməyimə eyhamla mənimlə zarafat eləyir. On beş yaşında ilk dəfə İrəvan şəhərinə gedərkən qatarda həmyerilərimizdən birinən mənə "Ağzında sümük yoxdu deyə səni şəhəri buraxırmayacaqlar" deməsini xatırladım. Bir an keçməmiş Anar bayın eyni tonla "Bizans dövründən qalmadır" əlavəsinindən sonra düşündüm ki, yox, bu həssas insan heç vaxt nəinki mənim, heç kimin qəlbənə toxunmağı özünə rəva bilməz. Az sonra onun yenə onun doğma səsini eşitdim: "Bu da "Rum eli hisarı"dı".

Yol boyu Anar bayın "Anadolu hisarı..." və indi unutduğum bir neçə möhtəşəm abidənin adını sadalamasından başqa tədbir

gündündə bəzən yan-yana oturduğumuz, bəzən məndən bir sıra öndə olanda arxaya döñərək İstanbulda yanından-yaxınlığından ötdüyüümüz "Sultan Əhməd Camesi"ni, "Top qapı Sarayı"ni, neçə-neçə başqa maşhur yerləri göstərməkdən yorulmadığını görəndə onun qayğışə və həssaslığının bir daha şahidi olur, onu özümə bir dost, doğmaca qardaş sanırdım. Anar bəyən söz düşmüşkən, onun İstanbul axşamlarından birində "Boğaziçi" deyilən yerin, yəni Mərmərənین qırqına Moskvadan gəlmisi tanınmış türkoloq, professor Tofiq Məlikliyə, Ramiz Rövşənə və bəndənizə verdiyi qonaqlıq zamanı ləziz yeməklər, ədəbiyyat, incəsənat, din, manaviyat, əxlaq barəsində edilən səhəbtələrdən yadimdə çox şey qalıb. Ən canlı və diri xatirə isə İstanbulun Avropa və Asiya deyilən hissəsini birləşdirən çox uzun və əzəmətli asma körpünün üstüylə qaranlıqdə şütiyən maşınların işlədaquşə bənzəməti yeniyetmə çəqərlərdən çıxdan unutduğum yaylağımıñ yay gecələrinə mənə xatırlatmışım idı.

Bizi növbəti tədbirlərdən birinə aparacaq avtobus gecikdiyindən hamimizin darixdiği vaxt Anar bayın "Azər, sənnən gözləməzdəm, niyə qrafikdən çıxa bilmirsən, nə əcəb gedib şəhərin görməli yerləriylə tanış olmursan?" sorğusuna dəstədən ayrıla bilməməyimin bir neçə səbəbindən birini də deya bilmədim, sadəcə "Anar müəllim, heç özüm də bilmirəm" cavabını verdim.

Bu səbəbin biri Ramiz Rövşənlə tapışmağım idi. Bir şəhərdə yaşasaq da ilda bir-iki dəfə hansısa tədbirdə, toyda, yaxud yasda görüşür, atıştū "nə var, nə yox"dan başqa səhəbtimiz olmurdu, bəzənsə uzaqdan-uzağa tabəssümə, başımızı tərpədərək salamlaşmaqla kifayətlənməli olurdı. Qaldığımız otelətə otaqlarımız yanaşı idi. Bir axşamçağı Ramizlə "İstiqlal" caddəsində "İstiqlal" abidəsinin başına dolanırkən ondan şeirlərdən birini söyləməsini istədim. O, iki şeirini özünəməxsus çılgınlıqla dedi. İkinci şeirini deyib qutaranda "Bu şeir yarımcıqdı, bitirə bilməmişəm" dedi. Şeirlərinin ikisini də bəyəndiyimi bildirdim. "Sən deməsəydin, yarımcıqlığını, bitmədiyini hiss eləməzdəm. Mənə, şeirin bitib-bitmədiyi şərtidir. Bunu oxucu yox, ancaq şair bilir. Hətta bitmiş hesab edilən şeirə də bənd artırmıq olar".

Ramiz mənimlə razılışmır, çoxlu misallar, dəlillər gətirirdi. Nədənsə, mən onuna bu məsələdə razılığa gələ bilmirdim.

İstanbul səfərimizdə "Yerəbatan" deyilən yerdə şeir bayramında iştirak edirdik. Bizans dövründə qalma həmin möhtəşəm

abitəni görmək üçün təxminən on beş, iyirmi metr yerin təkino endik. Türkiyədən və dünyanın bir çox yerində gəlmis türk şairləri burada şeirlərini oxumalıydılar. Şairlərin arasında həsəd apardığım yeganə şair Ramiz Rövşən idi. Birinci, gözəl şair olduğuna, ikinci, şeirlərini çox gözəl, özünəxas, sinədən söyləməsinə, İstanbulda tanınıb-seviləsiməsina görə onun daha sürətli alqışlarla qarışanacağımı duydugundan çıxış üçün ondan öncə mənə söz verilməsini arzulayırdım. Azərbaycandan ilkin olaraq mənim adım çəkilsə də, narahatlığım azalmadı, çünki şeirimi vərəqdən oxumağım bir yana, eynək də taxmaliydim. Həmisi mənə elə galib ki, eynək taxib vərəqdən, yaxud kitabdan şeir oxuyan şairin şeirlərinin tasarı, gücü, effekti xeyli azalır. Qaydaya görə bu toplantıda hər şair bir şeir oxumalıydı. İstanbulda həsr etdiyim şeirimi oxuyandan sonra, üzüllük edib ikinci, "Anam, sən məni belə doğmamışdin" şeirimi də oxudum. Anar bəyin yanından ötdən o, ikinci şeirimi işarəylə dedi: (bu şeirimdə əsərbilik notları aydınca duyulurdu) "Bilirdim, Azər yənə bir oyun çıxaracaq". Yerimə oturanda yanında Azərbaycan ədəbiyyatının gözəl bilicisi olan bir ədəbiyyatşunas (heyif, adını xatırlaya bilmirəm, amma bir neçə toplantıda iştirak etdiyimizdən artıq bir-birimizi tanıyırdıq), İstanbulda həsr etdiyim şeirimin alyazmasını ona verməyim xahiş edəndə, qalbimi sevinc hissi bürüdü.

Rəsmi toplantılardan ayrılmamağımın bir səbabı da Çingiz Aytmatovun bu ədəbiyyat günlərində iştirak etməsiydi. Həmin il görkəmli yazıcının yetmiş beş yaşı qeyd olunurdu. Onunla birçə dəqiqliqə səhbat etmək, heç olmasa ona birçə sual vermək ürəyimdən keçə də, ətrafinda insan selini görəndə istəyimin baş tutacağına inanmadığımdan yaxınlaşmirdim. Tədbir günlərindən Çingiz Aytmatovun çıxış etdiyi salon böyük olmadığından dinləyicilərin bir hissəsi, o cümlədən də mən ayaqüstü dayanmışdım. Tanımadığım bir gənc ayağa qalxıb stolunu mənə səri sürüşdürüdə. Çingiz Aytmatov toplantıda rusca, gərək ki, çağdaş dünya ədəbiyyatında gedən proseslərdən danişirdi. Çıxışının sonunda ona verəcəyim sual barəsində düşündürdüm onun danışığına diqqətimi yönəldə bilmirdim. Oxuduğum "Olvida, Gülsarı", "Camilo", "Ağ gəmi", "Əsra bərabər gün", "Dəniz kənarıyla qaçan alabaş" roman və povestlərini xatırlayaraq, maraqlı bir sual haqqında düşündürdüm. Bu məqamda Anar bayın stəkana su töküb içməyi gözündən qaçmadı. Bütün toplantı və görüşlərdə dinləyicilərin qarşısında- sədarətdə protokol qaydalarına

əsasən Çingiz Aytmatovla həmişə yanaşı əyləşən Anar bəyi görəndə bir azərbaycanlı kimi qürur hissi keçirirdim.

O axşamdan yadında qalan başqa bir məqamsa İstanbulda yaşayın bir gənc şairin, bəlkə də, şeir həvəskarının biziñ oturduğumuz yera (sağında Ramiz bəy, solumdasa "Yerəbatan"da məndən şerimin əyləzəsini alan həmin ədəbiyyatçunas əyləşmişdi) yaxınlaşaraq sıranın sonunda əyləşən gəncləri göstərib "Ramiz bəy, son axşam gənclər siz öz aralarında görmək istəyir" deməsi idi.

O gecəki qonaqlıqda masabiyinin və ayrı-ayrı adamların çıxışlarını dinləməyən, ana ari missiyasında görünen Ramiz Rövşənlə bir qrup gənc, patakdən beçə verib ayrılmış müstəqil ari ailəsinə bənzəyirdi. (Bu yazımı Tofiq Abdin oxusa, mənimlə görüşəndə, yaxud telefonla zəng edərək ucadan, bir az da əsəbi-əsəbi deyəcək: "Ə, san yenə Ramizi sevməkdəsan!?" Ramızıñas olub getmişən, vallah)

Bəz günlük İstanbul səfəri zamanı mənim üçün ən maraqlı və yadda qalan daha iki məqam, qaldığımız otelin yeməkhanasında baş verdi: Ədəbiyyat günlərinin bitməsinə bir gün qalmış nahar etmək üçün Ramiz Rövşənlə yeməkhanaya düşəndə, gecikdiyimizdən orada masa arxasında əyləşmiş bir nəfərdən başqa kimsəni görmədi. Yeməkləri siniyə yihib piştaxtan aralananda "Ramiz bəy, sən Allah, dedik onun yanında oturaq, bir az səhbət tutaq!" deyib Ramızın razılığını almadan qabağı düşərək tənha qocaya yaxınlaşib "İyi sabahlar" dedim. O, salamımı alanda "Sizinlə birləşə nahar etmək olarmı?" soruşdum. Bəlkə, dediyimi başa düşmədiyindən, yaxud yaxşı eşitmədiyindən mənə baxaraq "anlamadım" dedi. "Burda oturmaq olarmı?" soruşanda o, "buyurun" dedi. Bütün toplantılarda həmişə əlində kepka olan bu qocaşın şairin kiminləsə səhbət etdiyini görməmişdim. Yaşı səksəni ötmüş, Türkiyədə modernist şair kimi tanınmış İlhan Berk ağır eşitdiyindən səhbətim yaxşı alınmırıldı. Mən onun Nazım Hikmət, onun şeirlərinə münasibətimi öyrənmək istədim. Sualımı tekrar etməli oldum. O, başını qaldırmadan "O, mənim üçün keçilmiş mərhələ" dedi. Mən övladları barədə soruşanda bir oğlu olduğunu, Amerikada yaşıdığını bildirdi. "Əlaqəniz varmı, sizi arayırı, telefon açır mı?" soruşunda sualımlın cavabının gecidiyini görəndə, sorğumun mənasız, yersiz səslənməsinə qinayıcı bir tərzdə Ramiz: "Bu nə deməkdi, övladı, oğlu atasıyla maraqlanmaya bilərmi", - dedi. Ədəbiyyat və bir çox mübahisəli məsələlərdə çox

vaxt son sözü deyib nöqtə qoyan və ətrafindakıları da buna inandırmağa çalışan, çox vaxt da buna nail olan Ramizin sanki "zəif yerini" tutduğumdan, insan münasibətlərində bù məqamı dərindən bilmədiyinə "sevinərək", İlhan Berkin də yaxşı eşitməsi niyyətiylə ucadan dedim: "Niya sözümüz qəribəciliyə salırsan. Öğulların hamisi mi eyni cür olur?! Bizim köydə (İlhan Berk üçün bəzi sözləri Türkiyə ləhcəsində işlədirdim) bir ananın birə oğlu Rusiyaya getmişdi. İlər ötsə də o, geri dönmür, ancaq üç-dörd ildən bir quruca məktubu gölərdi. O gedəndən iyirmi altı il sonra anası dünyasını dayışdı. Ölüm xəbərini teleqramla oğluna bildirəndə, bir gündən sonra "poxoronite ne medlenno" cavabı goldı", deyib, qalıblər kimi Ramizə baxdım. "Necədi sənin üçün, belə öğullar da var" dedim, sonra teleqramın türkçəsini İlhan Berkə bəyan edəndə o, ağır-ağır başını tərpdərək "Olur, olur" söylədi və öz oğluyla normal münasibətdə olduğunu bildirdi.

Sonuncu gün yola düşməmiş otelimizin yeməkxanasına endim. Qonaqların çoxu dünəndən vətənlərinə döndüyündən yeməkxanada kimsəni görmədim. Piştaxtadan yeməklərimizi götürüb qapıya yaxın masada əyləşdim, bərdən bir nəfərin tək yeməkhanaya girdiyini, piştaxta boyu addımlayaraq yeməkləri tələsik gözdən keçirdiyini istədiyini əlindəki siniyə yiğidini görçək diksindim. Bu, Çingiz Aytmatov idi. Metləx döşəmədə səs salmaq üçün dabanımı yera basmadan yazıçıya yaradım. "Gün aydın, Çingiz bəy!" - dedim. O, bir an başını qaldırmadı gülümşəyərək "İyi sabahlar" deyib ərik və incir qurularından götürüb boşqaba qoysdu. Bu dəfa ona "Çingiz ağa" kimi müraciət edərək "Hansi meyvəni daha çox bəyansırsız?" - soruşanda nə dediyimi anlamadığını bildirdi. Mən rusca "İki türk bir-birini başa düşmür, bu, faciə deyilmə" söyləyəndə o, yenə gülümşəyərək başını qaldırmadan "Bütün insanlar, milliyyətdən asılı olmayaraq sevgi dilini gözəl anlayırlar"-dedi, yenidən bir an mənə baxıb gülümşündü: "Это не достаточнo?". Çingiz Aytmatovun "sevgi dil" ifadəsi bir şimşək kimi mənim yaddaşımı işıqlandırdı. Büyüyük yazıçıyla səhbət eləmək üçün Ulu Tanrı köməyimə gəldi. "Əsra bərabər gün" romanındaki Rəhimli əhvalatı yadına düşdü. "Axı Sizin romanınızda özündən çox-çox balaca qızı dəlicasına sevən Rəhimalını başqları bir yana, heç doğma qardaşı da başa düşmür". Görünür, fikrimi aydın deyə bilmədiyimdən sözlərim onu o qədər də maraqlandırmırı. "Çingiz ağa, romanınızdakı Rəhimli obrazının prototipi

varmı? Yoxsa, sadəcə rəvayətdi?.." Onun susduğunu görəndə davam elədim: "Nabokovun "Lolita"sında yaşı kişiinin yeniyetmə qızə vurulması bir cürdü. Sizin əsərinizdəki tamam başqa cür... Bəlkə..."

Mən "Rəhimli, bəlkə, Siz özünüzsünüz?" demək istədim, ancaq cüritmən çatmadı. Deyəsan, bu duyğulu sənətkar ürəyimdən keçəni görmədən oxumuşdu...

"Aaa...Raymanalı! Yadına düşdü" dedi. İndi o, mənimlə üzbəüt dayanmışdı. "Har bir obradzad yaratdığı surətdə azmı, çıxmış yaziçimən özündən da nəsa olur..."

Onu əlində sini ayaq üstü saxladığımı görə narahat idim. O, sanki tələsdiyini gizlədərək "Bilərsiniz, hər şey zamanından, məqamdan asılıdı. Bəzən bir situasiyada məhəbbət qalib gəlir, bəzənsə adət-ənənə sevgiyə qalib gəlir..." deyib məndən aralındı və gedib boş masalardan birinin arxasında ayləşdi.

... Nədənsə, bu gün mənə elə gəlir ki, Türkiyə səfərim məhz həmin məqamda başa çatdı. Sonra geri necə qayitmağımızı demək olar ki, xatırlamırıam. Elə bil məhz həmin məqamda yaddaşının lenti qırılır. Və mən sonra nəyisə nə görə, nə də eşidə biliram. Deyəsan, mənim üçün insanlar şəhərlərdən daha maraqlıdır, şəhərlər isə məhz insanların görə maraqlıdır. Ola bilsin, mənim nə vaxtsa bir də İstanbullu yolum düşdü. Amma bu şəhərdə bu insanları bir də görə biləcəyəmmi?

## DÜNYANI TƏSİRƏ SALMAQ BACARIĞI

Nərgiz CABBARLI,  
tənqidçi-ədəbiyyatşunası

Yaradıcı adamlarla bağlı mövcud olan bütün təsnifatlarla yanaşı bir bölgü də var ki, onun elmi əsasından daha çox mənəvi-psixoloji tamlı haqqında danışmaq olar və gücü də məhz bundadır: Təsira salan yazıçılar və təsirdə olan yazıçılar. Əslində, bütün dünya ədəbiyyatını öz stixiyasına salıb istədiyi samit yönləndə (bəzən tahtlışür olsa belə), fərqli istiqamətlərdə axınına rəvac verən, hətta ədəbiyyatşunaslığın başını qatan ədəbi carayınların, məktəblərin, meyillərin yaranmasına səbəb olan asas Sabəb qəlam sahiblərinin bu iki qrupudur. Biri idarə edir, o birilər idarə olunur, biri öndə gedir - yol salır, o birilər izlə addımlayın, biri nəinki ədəbiyyatın istiqamətini, hətta təfakkür axınıni, düşüncə tərzini, dünyabaxışını belə dəyişə bilir, o birilər isə bu dəyişikliyin təsiri altında o qədər böyük şok keçirir, o qədər heyətlənlər ki, az qala bütün həyatlarını o heyəti dərk etməyə, o heyəti canatmaya, ona yetməyə sərf edirlər. Yetib də o məqamda yarađa bilmək istəyi ilə alışırlar; bir qayda olaraq, bu təsirin altında onlarla, yüzlərlə əsərlər yaranır, həm də pis əsərlər yox. Amma yənə də o nümunələrdə təsirin mövcudluğu özünü buruza verir, özündən danışır.

Və bir qayda olaraq, birincilər çox az, ikincilər isə həddindən artıq çox olurlar.

Çingiz Aytmatov da həmin o azsaklı birincilərdəndir. Yaratdığı ilə, tapıntıları ilə yaddaşı oyadan, təfakkürü harakətə götürən, düşmənə istiqamətini tamamilə fərqli yönə doğru dəyişən, vurdugu hər "bədii zərbə" ilə insanı içindən silkəleyən, sarsıdan, özü ilə tanış edən, özünü təqdim edən və anlamağa vadar edən yazıçı. Və bu, yalnız hər zaman qabardılan, müzakirə olunan türkçülükə bağlı məsələ deyil. Aytmatov əsərlərində oytadığı türk təfakkürü, türkün genetik yaddaşı, yaratdığı türk böyüklüyü və təsvir etdiyi türk "günahları" ilə əslində, insanlığın yaddaşını, bəşəriyyətin şürunu təzaləmiş olub. Bəşəriyyəti "manqurtlaşdırmaq"dan xilas etmək istəyində bulunub. Bəşəriyyəti öz mövcudluğun haqqında düşünməyə, özünü

anlamağa vadar etmək istəyib. Elə bu istəyin gücü, möhtəşəmliyi, ilkinliyi yeterli idi ki, təsirə salmaq və təsirdə saxlamaq mümkün olsun. Uzun illər də belə qalacaq...

Aytmatovun böyükülüyü bir də ondadır ki, xüsusilə müasir nəsil yazıçılarının anlamlı olduğu bir həqiqəti öz hayatı, yaşamı və əsərlərdəki bədii həqiqətin ifadəsi ilə dəfələrlə sübut edib. O, bir daha təsdiqlədi: dünyani o yazıçılar maraqlandırır ki, onlarda istedadlı özünütəsvir, özünüdürk, bədii şurda köklünəqayıldı mövcuddur. Və an böyük istedad da, ən böyük həqiqət də, ən fərqli təsvir də genetik özünütəfadə, genetik kodların aşılışında cəmləşib. Bir sözlə... ən böyük kosmopolitik düşüncənin belə nüvəsində milli təfakkür, milli özünüdürk durmalıdır. Milli özünü tanıma dayanmalıdır. Ədəbi hadisənin də, bədii personajın da, elə yazıcının özünün də ən gerçek və əvəzolunmaz koloriti bundadır.

## ÇİNGİZ AYTMATOV FENOMENİ

Südabə SƏRVİ,  
*yazıçı-jurnalist*

Bilmirəm niyə, amma Qırğızistan həmişə mənim üçün doğma və yaxın ölkələrdən biri olub. Uşaqlıdan sevmişəm bu ölkəni. Bəlkə də, eyni soykökdən olmağımız, ulu keçmişimiz, böyük Gök Türk anlamadı bizləri bu qədər yaxınlaşdırıban. Bilmirəm. Amma bu sevinin bir həqiqətini də zaman keçdikcə dərk etməyə başladım: Çingiz Aytmatov həqiqətini.

Mən halə uşaqlıq onun yazdığı hekayələri çox böyük maraqla oxuyurdum.

Cüntki onun əsərlərində hadisələr o qədər gözəl təsvir olunurdu ki, baş verənlər bir-bir gözümüzün önünde canlanırdı. Sanki özüm yaşayırdım onları. Ən çox da "Cəmila" hekayəsi ilə tanıdım onu. Çox gənc ikən dünya ədəbiyyatına səs salan "Cəmila" hekayəsi. Böyük fransız yazıçı Lui Araqon əsəri oxuduqdan sonra onu "Dünyanın ən gözəl eşq hekayəsi" adlandıracıqdı. Bu baradə bir qədər sonra.

Yazıcıının dünyaya gəlişi də, hayatı da, uşaqlığı da özü bir möcürüydü.

Çingiz Aytmatov 1928-ci il dekabrın 12-də Qırğızistanın Talas əyalətinin Şəkar kəndində dünyaya göz açıb. Atası Torekul Aytmatov rusca yüksək təhsil görmüş bir ziyali olaraq Moskvada məsləhətçi işlərində çalışırdı..Tatar qızı olan anası Naqimə xanım da təhsilli və küber bir qadın olub. Torekul Aytmatov sovet rejiminiñ çox bağlı bir insandı, Stalina sitayış edirdi. Nə yaxıq ki, 1938-ci ildə elə inandığı həmin rejim tərəfindən da məhv edildi. Belə olduqda doqquz yaşında olan kiçik Çingiz anası və 3 bacı-qardaşı ilə bərabər Şəkar kəndində göndərili: burada ata nənəsi Ayimxan xanının və bibisi Qaraqızın yanında tərbiya alır; onların qədim qırız xalq nağıllarına, əfsanələrinə qulaq asa-asa böyükür. Çox sonralar bu baradə yazacaqdı: "Məni yenidən həyata gətirən bu iki insan olubdur.." 13 yaşındaykən ikinci Dünya müharibəsi başlayır və ailənin bütün ağırlığı onun üzərinə düşür; poçtalyonluqdan tutmuş kolxozdə sovet katibliyinə qədər

çalışır. Hələ uşaqkən qarşılaşlığı bütün bu çətinlikləri, insanların çakdıcıyi azab-əziyyətləri öz gözlori ilə görən Çingiz Aytmatov sonraları bunu öz əsərlərində ürkə agrısı ilə təsvir edəcədi. Müharibədən sonra o, əvvəlcə yenilərin, sonra sənət zootoxtik ixtisasları üzərə oxudu. Bəlkə, elə buna görədir ki, bəzi əsərlərində heyvan obrazlarına xüsusi yer verib. ("Olvida, Gülsarı" və s.) 1956-1958-ci illərdə Moskvada Qorki adına Ədəbiyyat İnstututunda təhsil alır. Elə həmin il bütün dünya ədəbiyyatına səs salan "Cəmıl" hekayəsinə qələmə alır. Hekaya o zaman Moskvada çıxan "Noviy Mir" jurnalında böyük qazax yazıçısı Muxtar Auezovun "Yolun açıq olsun!" adlı xeyirduası ilə dərc olunur və bununla da Çingiz Aytmatovun dünya ədəbiyyatına galisini yaşıf işiq yandırılır.

Man bu hekayəni sonralar ilk dəfə 7-ci sinifdə təhsil alanda oxumuşdum. Bəlkə, bu hekayənin mahiyətinin fərqi o qədər də varmamışdım, amma çox xoşuma galmışdı əsər. O zaman heç ağlıma da gəlməzdik ki, çox sonralar günün birində man bu əsəri qələmə alan o böyük yazıçı ilə görüşəcəyəm. Özü də iki dəfə bu səadət mənə nəsib oldu.

Tarixi saatı 2008-ci fevral ayının üstündədir. Həmin il Çingiz Aytmatov ili elan olunmuşdu və böyük yazıçının Bakıya gəlişi gözlənilirdi. Bakıya dəvəti idi Aytmatov.

Man onda İctimai televiziyanın əməkdaşı idim. Yaxşı yadimdardır, biz yazıçı və televizyonalistlər Atatürk Mərkəzində dairəvi masada əyləşib onu gözləyirdik. Bu tədbirdə Prezident Aparatından, Yazıçılar Birliyindən, başqa rəsmi və qeyri-rəsmi dairələrdən, hətta Türkiyədən, Rusiyadan, Qırğızistandan və İrlandan çox hörmətli qonaqlar və millət vəkili kimi iştirak edirdi.

Qonaqlar gəlmmiş, hamı öz yerini tutmuşdu. Amma Çingiz Aytmatov hələ gəlməmişdi. Dedilər ki, yoldadır, gəlir, başqa bir tədbirdə olduğu üçün bir qədər gecikir. Mən sabırsızlıklı onu gözləyənlərin içində idim. Bu böyük yazıçını görmək mənə yuxu kimi galırdı.

Budur, tam üzbəüz oturduğum qapı birdən açıldı və hündürboylu, şəkildə, televizorda göründüyündən də çox yarışlı və əzəmətli Çingiz ağa zala daxil oldu. Ağ gümüşü saçları səliqə ilə arkaya daranmışdı. Əyninə tünd göy rəngli kostyum və ağappaq köynək geymiş, kostyma uyğun göy miləmil qalstuk taxmışdı. Simasi o qədər nurlu idi ki, əsl türk kişisinin obrazıvardı üzündə.

İndiki kimi yadimdadır, o, içəri girəndə hamı özündən asılı olma- yaraq böyük ehtiramla bir andaca ayağa qalxdı. Mən özüm də nə zaman ayağa durmağımı hiss etmədim. Bu, o idi. Dückündürəcü əsərləri ilə dünya ədəbiyyatına səs salan, türk dünyasının böyük yazarı, qırğızların fəxri, qürur duyduğu Çingiz Aytmatov!

Həyatda onu heç zaman görməmişdim. Amma qeyd etdiyim kimi, uşaqlıdan demək olar ki, bütün əsərlərini oxumuşdum, oxu- madıqlarımın da məzmunu ilə tanış idim. Mən də sovet dövrünün uşaqlarından idim və təbii ki, o dövrün bəzi haqqlıqlarını, yalanları, əl-qolumuzun "buxovlu" olduğunu gördüm və duydurdum. Dünya və sovet ədəbiyyatından mənə, ürəyimizə yatan hər hansı bir əsər əlimizə düşdükdə, onu bir nəfəs su kimi içirdik. Diqqətimi çəkən həm də Ç.Aytmatovun əsərləri idi. Bilmirəm, nadan onun əsərləri mənə başqa bir alma aparırdı. Sehirlər, aləmə, Bəlkə də, yeniyetməliyimdən irəli gəldirdi, amma həqiqət buydu ki, oxuduğum hekayələr haqqında günlərəcə dütünürdüm. Pafosdan uzaq, mübahiqəsiz deyirəm bunu, yazıçının əsərləri mənə sanki göylərə qaldırır, saatlarca eləcə dibsiz göylərin ənginliklərində üzçurdum, üzçurdum... gah Cəmılə olurdum, romantik bir yay gecəsində sevdiyimə-Daniyara bənzər bir igidə qoşulub cırçırımların aşşarəngiz nağmələri və araba təkərlərinin ciriltisi altında gecələr yol gedirdim, pisliklərdən, yalandan, riyadan uzaqlaşmağa çalışırdım, gah Altınay kimi ucqar bir dağ kəndində uşaqlara savad, bilik öyrədən mülliimə olur- dum, gah vəfəli Asiya kimi vəfəsiz İlyasın yolunda bütün çətinliklərə dözürdüm, gah da Gülsarı kimi sadıq bir dostum olurdu... Və bu əsərlərin təsiri ilə özümü çox güclü, qıvvatlı, on başlıcası isə daxilən azad sanırdım. İndi artıq imzamın ədəbi mühütdi az-çox tanındığı bir zamanda dütünürem ki, bəlkə də, o vaxtlar biz bəla əsərlər böyüumasayıdik, həyata baxışımız, ədəbi düşüncələrimiz tam fərqli olardı. İndiki dünya ədəbiyyatından xəbəri olmayan bəzi "yazarlar" kimi. O zaman dünya və rus ədəbiyyatından oxuduqları- mız mənim və yaşıdlarının zehnidən bir təlatüm oyadırdı. Özümü həmişə əsər qəhrəmanlarının yerinə qoyurdum. Yaxşı yadimdadır ki, qonşuluğda yaşayın emi və dayışşaları ilə toplasılıq hayatımızdakı köhnə evin balaca evyandasında səhnəciklər qurardı. Qəribə də olsa, o vaxt mənə elə galırdı ki, həqiqətən, həmin qəhrəmanlardan biriym və yaşadığımız əsl həyatda biz rol oynayıraq. Guya bizim həyatımız da kinodur və biz kinodakıları görüb duyduğumuz kimi onlar da bizi

görürler... Bu 10-11 yaşlı uşaqın fantaziyası deyildi, Aytmatov əsərlərinin bizi də oyadığı təsir qüvvəsi idi.

O zamandan sevdim onu. Uşaq sadəlövhüyü ilə əmimqızıyla bir neçə dəfə ona məktub da yazdım. Amma haraya, kimə göndəracayımı bilmədiyim üçün o məktublar eləcə qaldı.

Cox sonralar anladım ki, əslində mənim uşaq vaxtı anlayıb dərk edə bilmədiyim asıl həqiqəti yazırmış Çingiz Aytmatov. Hansı ki, "Əlvida, Gülsarı"da onun tasvir etdiyi Gülsarı adlı atı çox sevmişdim və mənəndə heyvanlara böyük məhabbat oyanmışdım. Dərk elədim ki, sən demə, bütün bu hadisələr yazının elə öz hayatı imis... Çingiz Aytmatov, heç demə, böyük bir cəsərətlə ilk dəfə olaraq sovet rejimindən qurtulmağın yolunu göstərmiş. Qaranlıqdan işığa çıxan yolunu.

7-8 yaşlı kiçik qırğız oğlanın gözündə durbin uzaqdan İssik-Kula baxaraq dediyi sözlər gəlir qulağıma: "Mən balıq olacağam. Eşidirsən, baba, çayla üzüb ağ göminin yanına gedəcəyəm". Sonra mülliñin pislik və haqsızlıqlardan beziş balığa dönmək, azadlıq istəyən bu balaca fədaiya müraciətlər dedikləri səslənir qulağımda: "Sən üzüb getdin. Heyif, çox heyif! Niya qaçıb yola çıxmadin? Əgər sən yolla xeyli qaçsaydın, hökmən onunla rastlaşardin. Qabaqda Buynuzlu Ana Maral səkərdi.. Fəqat, sən üzüb getdin.. Uşaq qolbinin barişa bilmədiklərini sən rədd etdin. San şimşək kimi yaşadın-bircə dəfa çaxdin və səndün. Şimşəyi çaxdırın göydür; göy isə əbədidir!" ("Ağ gəmi"). Bu sözlər Ç.Aytmatov hələ Domokl qılıncı başının üzərində olan zamanlarda çatdırıldı xalqına..

O, Atatürk Mərkəzində çıxış edir, mən isə bütün bunları ani olaraq fikrimdən keçirirdim. Əsərlərini çox sevdiyimcün bəlkə, ona bu qədər vurğunluqla baxırdım. Bilmirəm. Amma onu bilirdim ki, bu, o iddi! Bir zamanlar "Cəmilə"ni oxuyub məktub yazdım, amma göndərə bilmədiyim, xəyalimdə hər zaman əziz tutduğum həmin yaziçı.

Tədbir bitdikdən sonra ona yaxınlaşdım, tanış oldum. Qısa da olsa, onunla söhbət etdik, birlikdə şəkil çəkdirik. Həmin şəkli əziz bir xatira kimi qoruyub saxlayıram. Hərdən özümü qinayıram ki, nədən mən düşündüklərimi, ürək sözlərimi deyə bilmədim? Vaxtinin qısalığındanmı? Ona nə qədər jurnalistin yaxınlığındı təsəvvür edin. Hamiya da səmimi münasibətlə yanaşı, avtoqraf verir, şəkil çəkdirirdi. Görünür, bu da taleyin bir qismətidir ki, o zaman ürəyim-

dən keçənləri, deyə bilmədiklərimi indi qələmimlə deyirəm. Doğrudan da, həyat qəribəliklərlə doludur.

Bazılırları düşünür ki, necə oldu, kiçik qırğız xalqından belə dahi yazıçı yetidi? Alman filosofu Kant yazar: "Bütün həqiqətlər cəhənnəmən azabında üzə çıxır". Və heç şübhəsiz ki, lap kiçik yaşların dan Stalin rejiminin ziyanlıları qarşı yeritdiyi siyasetində atasız böyüyən, insanların əzab-əziyyətlərini, acılarını, dərdlərini öz gözələri ilə görən Aytmatov bütün bu sixıntıları hələ uşaqkən kiçicik qolbına hakk etmişdi. 30-cu illərdə bir çox qırğız ziyanlarının represiya yəməz olmasına, onların kütləvi şəkildə qatlımı Aytmatovlar ailəsinə də uzun müddət sarsıntıda saxlamışdı. Atası Torekul Aytmatovu bir çox qırğız ziyanlısı ilə barəbar günahsız yərə mahv edib kütləvi məzarlıq gömdüllər o zaman. Anına məzar harada idi, heç kas bilmirdi. 1963-cü ildə qələmə aldığı "Ana Torpaq" əsərində epigraf olaraq yazardı: "Ata, mən sənə məzarüstü abidə qoya bilmədim. Sənən hərdə dəfn olunduğunu belə bilmirəm. Bu əsərimi sənə ifthaf edirəm".

Tarix gec-tez bütün sirləri açır. 90-cı illərdə həmin kütləvi məzarlığı tək tanya bilən bir şəxsin 60 il susub, nəhayət, dilə gəlməsi sayəsində bu məzarlığın yeri tarixa bəlli oldu. Heç şübhəsiz ki, bütün bu hadisələr "xalq düşməni"nin oğlu olması, atasının harada dəfn olunduğunu belə bilməyən bir övladın atasına olan sonsuz məhəbbəti, yaşadığı sarsıntılar hələ uşaqlığından C. Aytmatovun qolbində daim qanayan bir yara idi. Bu yaranın üstü heç vaxt qaysaq bağlamadı. Baxmayaraq ki, Sovet dövründə ona an böyük Dövlət və Lenin mükafatları verilmişdi, amma bunlar da qolbına vurulan yaraları sağalda bilmədi. Əksinə, daha da dorinləşdirdi. "Kassandra damğası"nda yazar: "Qan və lqtidər. Bax, bunlar əsərlərdən bəri bütün pisliklərin anasıdır. Bir xainlik ikincisini meydana gətirir. O da üçüncüsü üçün toxum buraxır." Aytmatov atasının və xalqının, ümumiyyətdə bütün ziyanlıların başına gətirilən bu müsibətləri, bu faciəni yazdığını əsərlərdəki qəhrəmanlarının taleyi ilə birləşdirərək öz əsərlərində bunları təsvir etdi. Və xalqının başına açılan müsibətləri gələcək nəsillərə yazdığını əsərlərlə söylədi. Linkolnun bir fikri dəşür yada: "Siz faktları olduğu kimi xalqa çatdırın, xalq özü yol tapıb bu həqiqətin harada olduğunu öyrənəcək". O da həqiqəti yazdı və həqiqəti çatdırıdı insanlara: onların görmək istədiyi həqiqəti.

Bəli, illər sonra dərk etdim ki, Qırğızistani mənə sevdirən Aytmatov fenomeni olub. Bu sevgi zaman-zaman içimdə boy atıb, böyüyüb. Min ildən artıq yol galan xalqın möhtəşəm abidəsi olan "Manas"la tanışlıq bu sevgini bir az da artırdı. Dəyərli alimimiz, professor Nizami Cəfərovun dedivisi kimi: "Qırğızları (və Qırğızistani) düzgün dəyərləndirmək üçün onu hiss etmək gərəkdir... "Manas"dakı kimi, Çingiz Aytmatovdakı kimi!".

Çingiz Aytmatovun Azərbaycanla çox geniş əlaqələri vardı. Mərhum prezidentimiz Heydər Əliyev və onun layiqli davamçısı cənab İlham Əliyev hər zaman Ç.Aytmatov şaxsiyyatına və yaradılıcılığına böyük dəyər veriblər. Təsəddüfi deyil ki, 80 illiyi əraflasında cənab Prezidentimiz onu qəbul edərək yazıcıını "Dostluq" ordeni ilə təltif etmişdi. Sonradan, vəfati münasibəti ilə Qırğızistan Respublikasının Prezidenti Kurmanbek Bakiyeva göndərdiyi başsağlığı telegramında cənab İlham Əliyev Çingiz Aytmatovu "dünya şöhrəti yazıçı, görkəmlü dövlət xadimi, ictimai-siyasi xadim və Azərbaycan xalqının böyük dostu" adlandırmışdır ona çox böyük dəyar vermişdir. Bundan başqa yazıçı və şairlərimizdən Rəsul Rza, Mirzə İbrahimov, Əmran Qasımov, Bəxtiyar Vahabzadə, Anar, Şahmar Əkbərzadə, Sabir Rüstəmxanlı, Hüseynbala Mirləmənov, Nizami Cəfərov, Vilayət Quliyev, Aydin Məmmədovla, bəstəkarlardan Qara Qarayev, Polad Bülbüləoğlu ilə, rəssamlardan Tahir Salahovla, Əşrəf Heybətovla dəstlüq münasibətləri vardı. Toğrul Nərimanbəyov onun portretlərini çəkib. Bışkekəkli mənzilində Azərbaycan rəssamı Cavad Mircavədovun rəsmələrini asmışdı.

Bir sırə əsərlərini Cəmil Əlibəyov, İslam İbrahimov və başqları ana dilimizə çevirib, Teymur Elçinin tərcüməsində "Ana tarası" əsəri Azərbaycan Akademik Milli teatrının səhnəsində tamaşa qoyulub. Türkiyədə Azərbaycan kinorejissoru Tofiq İsləməyilovla dəstlüq və əməkdaşlıq edirdi. Azərbaycanda onun haqqında disertasiya müdafiə olunub.

Çingiz Aytmatovun bir xoşbəxtliyi də bu idi ki, Azərbaycanda da onu sevən və oxuyan milyonlarla oxucu töbaqası vardı və bu gün də var!

Tanrı hər millətə dahi şəxs nəsib etmir. O, qırğız xalqına Tanrı tərəfindən göndərilmiş bir dahi idi.

Onun haqqında keçmiş zamanda danışmaq çox çətindir. Çünkü o, əsl yazıçı idi. Əsl yazıçının hec zaman vicedanı yatırıb. Bütün

insanları düşündürən, əzab verən suallar onun da qəlbində, vicedənə idı və bu əzablar zehnində bir təlatüm yaratmışdır."İnsan oğlu nə etsin ki, insan kimi qala bilsin?" Yazarının cavabsız suallarından biri də məhz bu idi və onun bütün əsərlərində bu suala cavab sorulur. Bir vətəndaş-ziyali kimi yazıçı elinə, obasına, xalqına heç zaman laqeyd qala bilmədi.

Onun vəfati xəbərini ilk olaraq həmkarından eşidəndə mən donub qalmışdım.Düşünürdüm ki, bəlkə, yalan olar. Amma nə yaziq ki, axşam bu xəbəri televiziya kanalları təsdiq edəndə çox sarsıldımd. 80 yaşı təmtəraqla qeyd olunacaqdı. Göra bilmədi. Həyatı haqqında böyük bir film çəkilirdi, o filmdə özü çəkiləcəkdi... Bu da qismət olmadı ona.. Çox sevdiyi Ana Torpaq, Ata Beyit onu əbədi olaraq qoynuna aldı.

Azərbaycanın böyük maarifçi yazılıarı Məhəmməd Hadinin məşhur bir mürsəsi var: "Kim olduğumu göstərəcək ölümüm!" Çingiz Aytmatovun ölümü onun böyükliyünü bir daha sübut etdi.Onun yoxluğu bütün türk dünyası üçün çox böyük itkidir. Bu yoxluq dünya ədəbiyyatında hər zaman hiss olunacaq.

Çingiz Aytmatovla görüş mənimcün inanmayaçağım bir səadət oldu, çünki uşaqlıqdan sevdiyim böyük yazıçı ilə üzbüüz görüşüb əlini sıxmaq mənə nəsib oldu... Onunla şəkil də çəkdirdim. Həmin şəkli əziz bir xatır kimi saxlayıram. O anları həmişə fərqli xatırlayıram. Fərqli edirəm ki, bu böyük kişi haqqında vəfatından sonra Azərbaycanda ilk olaraq kitab tərtib etmək mənim qismətimə düşdü. Bu. Yaziçılar Birliliyinə sadri çox hörmətli Anar müəllimin təşəbbüsü ilə oldu. Anar müəllimin Çingiz Aytmatovu çox böyük hörməti vardi. Yadimdadir ki, Aytmatov Bakıya geləndə onlar necə səmimi görüşüb söhbət etdiklorının şəxsnən şəhidi olmuşdum. Onun vəfati xəbərinə də çox üzülmüşdü Anar müəllim. Yadimdadir ki, vəfatından az sonra məni yanına çağırıb dedi:

- Çingiz Aytmatov haqqında kitab tərtib etmək lazımdır. Bu iş sənənə həvalə edirəm. Onunla əlaqəsi olan kimlər varsa, olubsa, tap, hazırla.

Əlbəttə, bu Xalq yazıçımızın mənə olan böyük etimadı idi.

Anar müəllimin verdiyi bir sıra materiallərlə bərabər kitab-xanalarda oldum, arxivlərə müraciət etdim, araştırma apardım. Vaxtilə onunla bərabər olmuş, sonradan dünyasını dəyişmiş bir sıra

görkəmlı insanların maraqlı yazılarına rast gəldim. ANS-də, İctimai televiziyadakı çıxışlarını götürdüm.

Bir neçə ay sonra “Mən Manasın oğluyam” adlı möhtəşəm kitab hazır oldu. Aytmatovun yaxın dostu olmuş, indi haqqın dərəgahına qoşmuş məşhur rəssam Toğrul Nərimanbayovun çəkdiyi gözəl şəkil kitabın üzqəbabığını bəzədi. Ön və son sözləri yazmaq mənə nəsib oldu.

Yadimdadır ki, 2009-cu ilin may ayında yenica təmirdən çıxmış Azərbaycan Yazıçılar Birliyinin Natavan klubunda kitabın böyük təqdimatı keçirildi. Həmin təqdimatda çox hörməti insanlar-millat vəkilləri, alımlar, müsiqisünəslər, kino işçiləri, aktyorlar, həmçinin Rusiya və Türkiyə saflarında da iştirak edirdi. Müəyyən səbəblərə görə Qırğızistandan nümayəndə yox idi. Əslində, bu, məni çox üzdü. Çünkü bu kitab Aytmatovun vəfatından sonra onun haqqında dünyada yazılımış ilk kitab idi. Sonradan eşidim ki, kitab Qırğızistanda böyük sevincə qarşılığında. Lap bu yaxınlarda isə sad bir xəbər aldım: vətənpərvər ziyalımız - Qırğızistanda Türkidlili Dövlətlərin Siyasətinə Dəstək Fonduyun (TDSDF) sədri çox hörməti Nüsərət Məmmədovun sədrlik etdiyi Fondu təşəbbüsü ilə “Mən Manasın oğluyam” kitabı qırğız dilinə tərcümə olunub. Bir tərtibçi müəllif kimi, mənim üçün bundan böyük səadət olarmış? Kitabın qırğız dilinə tərcüməsi heç şübhəsiz ki, Nüsərət mülliimin böyük xidmətlərindən biridir. Ona AYB adından öz minnətdarlığını bildirirəm.

Vətənpərvərlik, torpağa məhbəbat gərək insanın qanında, canında, genində ola. Xalqa xidmətdən gözal nə ola bilər ki? Dəyərli türk şairi Nazim Hikmatın məşhur misraları düşür yadına: “Mən yanmasam, sən yanmasan, necə çıxar qaranlıqlar aydınlığa?”

Uzanıb gedən çayın sahilində qiyiq gözlü, yanaqlarının almacıq sümüyü çıxmış, qapqara saçları alına dağlımış buğdayı simalı bir uşaq dayanıb qiyiq gözlərini bir az da qiyaraq durbinə uzaqda görünən lissik-gölün sularına baxır. Bu, bir vaxtlar baliq olmaq, Ağ gəminin həsrətiylə uzaqlara üzüb getmək, azadlıq axtaran homin balaca Oğlanıdır. Onun gözəldiyi “Ağ gəmi” bir gün geldi. “Salam, Ağ gəmi, mənəm ey!” - dedi oğlan. Günsə doğdu onun elinə, obasına. Müstəqil oldu qırğız xalqı. “Haqq əbədi olaraq yaşayacaqdır!” deyən böyük yazıçı haqqın qələbə çalacağına hələ neçə illər bundan əvvəl inanırdı.

Onu son gördükümüzdə ağlımiza gəlməzdə ki, cəmi bir neçə aydan sonra onu itirəcəyik. Əgər bunu bilsəydik və əlimizdə imkan olsaydı, zamanı durdurardıq. Amma bu, bizim əlimizdə deyildi. Tanrı hər zaman yaxşı insanları öz dərgahına aparır. Mən bütün qəlbimlə inanıram və heç şübhəsiz ki, onun müqəddəs ruhu yənə də doğulduğu Talas əyalətində, Şəkər aulunda, Ala-Tau ənginliklərində, Ana Torpaqda gəzir, canından eziż bildiyi Qırğızistan vadilərində dolaşır və bütün dünyaya haykırır: “Mən Manas oğluyam!”

Məzarın nurla dolsun, Manas oğlu!

## ÇİNGİZ, SƏN YENİDƏN DOĞULASISAN!

Fəxrəddin MEYDANLI,  
*sair-publisist*

ÇİNGİZ!

Dünyada, xüsusən də türk dünyasında hər kəsin yaddaşına uşaqlıqdan əbədi hakk olunmuş bir ad. Onun hayatı və fəaliyyəti barədə müfəssəl məlumatı olmayanlar belə, əfsanəvi türk sərkərdəsinin sücaatlərindən az da olsa, hali olmamış deyil.

Bu sözün hərfi mənəsi monqol dilindən tərcümədə "güclü" (сильный), böyük-əzəmətli (великий - digər bir variantda isə qədim türk dilindəki "ŞINQIS", yəni "dəniz", "ocean") olduğundan, ÇİNGİZ deyəndə adamın ağzında dili də böyüyür, xüsusi bir intonasiya yaranır, bu ifadə dodaqların arasından sıldırıq qayadan "saçاقalanan" şəlalə kimi süzülərək xüsusi bir ahəng yaradır.

Özlərdən bəri bu ad, bu isim yeni doğulan oğlan uşaqlarına təkrar-təkrar qoyulanda, valideynlər körpələrinə verdikləri bu adın mənasını belə bilmədən övladlarının şəxşində mahz o ÇİNGİZİ, ÇİNGİZ XANI, onun yenilməz hünərini görmək istəyində olurlar.

Təsədүf dediyimiz hər hansı hadisənin mahz zərurətdən doğulduğuna əmin olduğumdan, adlar da insanlara təsədүfən verilmədiyinə, qeybdən gələn diqə ilə verilən adların da əksər hallarda özünü doğrultduğuna çox rast galırıq, təbii ki, zamanına, məqamına, mühüm tinə uyğun olaraq.

12 dekabr 1928-ci il tarixdə türk-qırğız elinin Şəkər adlanan aulunda Torekul kişinin ailösündə dünyaya göz açan oğlan uşağının ÇİNGİZ adını verən ata da bu məsəm körpənin şəxşində at belində dünyyanın yarısından çoxunu fəth etmiş ÇİNGİZ XANI görmək arzusundaydı.

Çingizin atası Torekul Aytmatov yeni yaranan Sovetlər birliyi adlı hökumətdə nüfuz sahibi idi. O, Qırğızistan Sovet Respublikasının qurucularından, vəzifə başında olanlarından, dövrünün ziyanlı bir türk kişisi idi.

İti və ciddi baxışlı kiçik Çingizin qayğısız uşaqlığı at belində, heyvandarlıq təsərrüfatlarında, əkinlə-biçinlə məşğul olan insanlar arasında keçdi, qoyun otardı, mal-qara hayladı, ot çaldı, odun doğradı, həmyaşıdları ilə müxtalif aylangəncələ oyunlar oynadı, türkün dədə-baba adət-ənənələrini mənimsdədi.

Cəmi 9 il çəkdi Çingizin ata dayaqlı günləri. Stalin rejiminin müdhiş repressiya aparıcı Torekul Aytmatovu da öz məngənəsindən yan buraxmadı - 1937-ci ildə aldi onu öz cənginə, bir il sonra isə "xalq düşənəni" damgası ilə son qoydurdu həyatına.

Başqa bir türk övladı, 300 il Çar Rusiyası güclü pəncələri altında saxlaya bilən, böyük tatar xalqının dayarlı qızı olan anası Nağıma xanım Aytmatova yerli teatrda aktrisalıq edə-edə, Çingiz də daxil olmaqla dörd uşağına həm də ata əvəz oldu.

Həmyaşıdları arasında ciddiliyi, təhsilə münasibəti, insanlara qarşı mərhəmliyi ilə seçilən Çingizi "xalq düşənəni"nin oğlu "titul" u həmisi sıxsa, onda daxili gərginlik yaratısa da, qəlbini dərinliyində tələtüm edən gələcəyə inam eşi, ədalət gec-tez bərpa olacağına ümidi və elə ulu babası ÇİNGİZ XANIN örtüdüyü genetik ruhi güc onu ruhdan düşməyə qoymadı, həyatın pillələrini azımla qalxmağa sövq etdi.

Səkkizinci sinfi bitirdikdən sonra Cambuldakı orta ixtisas məktəbinə da ala qiyomatlarla başa vuraraq zootexnik ixtisasına yiyələnən Çingiz, 1948-1953-cü illərdə təhsilini Frunze (indiki Bishkek) Kənd Təsərrüfatı İnstitutunda davam etdirdi və sonrakı 3 ildə isə ali təhsilli mütəxəssisi kimi Maldarlıq Elmi-Tədqiqat İnstitutunda çalışıdı.

Onun mahz heyvandarlıqla bağlı bu ixtisası seçməsi də təsədüfi deyildi. Binayı-qədimdən türkün vari-dövləti elə onun mali-davarı olduğundan, bu təsərrüfat idarə etmək üçün ixtisaslı kadrlara ehtiyac duyulduğunu yaxşı biliirdi Çingiz. Bu ixtisas, bu peşə həm də hüceyrələri görünən, gələcəkdə böyük bir ədəbi simanın formallaşmasında, onun yaradıcılığının ana xəttini təşkil etməsində mühüm, aparıcı rol oyanayacaqdı.

Hələ orta məktəb illərində bədii yaradıcılığı meyilliyi ilə diqqəti cəlb edən Çingiz IV sinifdə oxuyarkən dövlət sərhədlərini qoruyan sərhədçilər haqqında özünün birinci maraqlı, mahz vətənpərvər saciyyədə olan hekayəsini yazdı, qırğız dilində yazdığı hekayələri isə 1952-ci ildən etibarən mətbut sahifələrinə yol

ağaraq Çingizin iç dünyasına bir ışık saldı, onu yavaş-yavaş tanıtmağa başladı.

Çingiz Aytmatovun Moskvadaki Ali Ədəbiyyat məktəbində təhsil almaq arzusu isə yalnız 1956-ci ildə, Sovet İttifaqı Kommunist Partiyasının maşhur XX qurultayında Stalinin "şəxsiyyətə pərəstiş" ifşa edildikdən sonra, yazıçının atası da daxil olmaqla, repressiyaya uğrayan minlərlə insanlara bərəat verildikdən sonra reallaşa bildi. Yazıçının elə həmin il (1956) qırğız dilindən rus dilinə tərcümə edilən "Üz-üza" hekayəsi "Oktyabr" jurnalında, bir sırə hekayələri ilə yanaşı, yazıçıya dünya şöhrəti qazandıran "Cəmilə" povesti isə "Yeni dünya" ("Novyi mir") jurnalında nəşr olundu.

Çingizin "xalq düşməninin oğlu" damğası altında böyüməsi, onun bir yazıçı kimi şəxsiyyətinin formalşamasında çox böyük rol oynadı. Çingiz Aytmatovun özbək həmkarı Həmid İsmayılovun fikrincə isə bu damğa, çox yəqin ki, "onun öz hissələrini yalnız ağ vərəqə ettim edə biləcəyinə bərətən oldu. Çünki, necə deyərlər, o özünü yalnız kağız üzərinə boşaldı bildirdi".

Həmid İsmayılov hesab edirdi ki, -" Aytmatovun əsərlərini oxuyanda onun yazıçı dühəsinə heyran olmaya bilmirsən". "Cəmilə" o qədər dahiyanə bir əsər idi ki, onun bu dahiyanlılığını görə, hətta kommunist liderləri də bu əsərin daxilində gizlənmiş təhlükəni görə bilmənlər".

Çingiz Aytmatovun 50-ci illərin sonlarında yazdığı "Cəmilə" povesti adəbi ictimaiyyət və oxucular arasında geniş əks-səda doğurmuşdu. «Cəmilə» povestini fransız dilinə tərcümə etmiş və ön sözün müəllifi olan böyük fransız yazıçısı Lui Araqon heyrətini gizlədə bilməmişdi: - "Qeyd etmək istəyirəm ki, bu əsər dünyada sevgi haqqında ən gözal hekayədir. Gənc yazıçı məhəbbət haqqında indiya qədər heç kimin danışmadığı kimi danışır".

Çingiz Aytmatov müsahibələrinin birində fransız yazıçısının "Cəmilə" povestini belə qiymətləndirməsinə münasibət bildirərkən - "Tale mənə Sovet Rusiyasına bağlılığı olan Lui Araqonla dəst olmaq şansı verdi. ... O mənəm "Cəmilə" povestimi ilk dəfə fransız dilinə tərcümə edib və mənim yaradıcılığımın dünyaya açılmasına səbəbkər olub" - demişdir.

Çingiz Aytmatov tasırı və yaddaqlan əsərlər müəllifi olmaqla, o həm də məhsuldar yazıçı kimi dəyərləndirilməlidir ki, bu yerdə onun əsərlərindən bəzilərinin adlarını çəkmək yerinə düşər. "Qırmızı

alma", "Uşaqlığım", "Çingiz xandan küsən bulud", "Torpaq ana", "Çətin keçid" (1956), "Üz-üza" ("Лицом к лицу"-1957), "Cəmilə" ("Жамиль" - "Джамиля" (1958), "İlk müəllimim" ("Первый учитель"-1962), "Dağlar və sahralardan nağıllar" ("Повесты гор и степей"-1963), "Əlvida, Gülsarı" ("Прощай, Гульсары"-1966), "Ağ gəmi" ("Аз кеме"- "Белый пароход"-1970), "Fuji dağının tapəsi"- ("Fuji-Yama"- "Восхождение на Фудзиму"- 1973), "Gün var aşa bərabər" ("Кылым карытар бир күн"- "И дальше века длится день"-1980), "Dəniz kənarı ilə qaçan Alabaş", "Edam kötüyü", "Darağacı-Dışı qurdun yuxuları" (Plaka, 1988), son əsəri isə - "Dağlar düsəndə" (2007) romanı olmuşdur.

Sələfi Çingiz dünyanın yarısını at belinda, qolunun və qılıncının gücüño, adam öldürüb, qan tökmək vasitəsilə fəth etdiyi halda, onun xələfi Çingiz dünyanı əqlin gücüylə fəth etdi, Allaha olan eşqinin, insana olan sevgisinin, canlılara olan məhrəmliyinin, təfəkkürünün gücünün, qələminin ucundan düşən hər sözün, hər cümlənin, hər bədii ifadənin sarhad biləmdən dünyanın hər yerində yaşayışın insanların könlündə yer almış sayasdır.

Sələfi Çingiz ovunun dalınca yüzminlik orduşunun müşayiətiələ gecəni gündüzə, qış yaya, istinə soyuğa qata-qata özü getdi, xələf Çingiz ovladığı könülləri qırğız-türk auluna, Turan dünyasına, onun minilliliklərə yaşı olan adət-ənənəsinə, məişətinə gəti, qovşudura bildi - elə dəri döşəmə üzərində bardaş qurub oturduğu yerdə.

Qırğız va rus ədəbiyyatının klassiklərindən olan Çingiz Aytmatov milyonlarla oxucunun sevimli yazılışı olaraq haqqı şöhrəti qazandı, onun əsərləri dərsliklər və xristomatiyalara daxil edildi.

Akademik İlğiz Aytmatov "Yazıcı Çingiz Aytmatovun yaradıcılığı və cəmiyyət hayatında müasir ideoloji problemlər" adlı yazısında deyir: "Yazıcı, mütəfəkkir və insanparvar kimi Çingiz Aytmatovun da yaradıcılıq və ictimai fəaliyyəti böyük yer məkanını, ümumbaşarı talepleri və maraqları, Yer üzərində insan həyatının fəlsəfi problemlərini shəhər edir".

O, Çingiz Aytmatovun "Köçəri quşun ağlaması" əsərində: "... mən durnalarla uçuram və özüm də bir durnayam, mən qaranlıq gecələrdə durnalarla ulduzlara, gündülər isə şəhərlər və zəmirlər üzərində uçuram. Öz düşüncələrimə dairəm. Uçuram və ağlayıram... durna göz yaşları nə demək?... silin üzünüzdən! Amma yenə də, hər halda, ey insanlar, qeyri-insani bəlalardan, sənməyən yanğınlardan,

qarşısı alınmayan qanlı qırğınlardan, düzelmeyen işlərdən qurtulan, ey insanlar, pis adamların bəlalarından qurtulan!..” yazdığını diqqət çatdırır.

Bu sətirləri oxuyanda Çingiz Aytmatovun nə qədər böyük bəşarı bir ürəyə malik olması, insanların hər hansı təbii bələdan (qeyri-insani bələldən) qorunmağa çağırması, göz yaşları ilə bir şeyin hasil olmayacağına, faktiki əməllərlə, bir-birimizə başlayacağımız marhamatla, ümumi evimiz olan yer kürasını birlikdə qoruya biləcəyimiz işarə deyilimi!..

Mənbələrə görə Böyük Vətən müharibəsinin ilk günlərində - 1941-ci ilin avqust ayında cəbhəyə getmək və faşistlərə qarşı mübarizə aparmaq istəyində olan 11-15 yaşlarında yoxa çıxmış, rus, qırız, alman və tatar millətindən ibarət beynəlmiləl tərkibli vətənpərvər oğlan uşaqlarının arasında Çingiz də var idi. Onlar qatarla cəbhəyə gedən əsgərlərlə birgə mühərbiyə getmək istəsələr də, əsgərlər buna imkan verməmiş, valideynləri isə onları Cambul (Qazaxstan) dəmir yolu stansiyasında saxlamağa müvəffaq olmuşular...

XX əsr bədii ədəbiyyat əsərlərinin aparıcı və nəhəng tədqiqatçılarından olan Georgiy Qaçev hələ 1977-ci ildə özünün “Çingiz Aytmatov dünya mədəniyyəti almışdır” kitabına yazdığı “Ön söz”də yazmışdı:

“...Aytmatovun yaradıcılığı Qırğızistanın dünya mədəniyyətinə bir töhfəsidir; ikincisi isə əgər dünya mədəniyyətinə tarixi ekranda işıq salsaq, onun əsərlərində elo manaları kəşf etmək olar ki, bunlar yalnız indiki zamanda çox yaxın təsir altında görünmürələr.

Onun gənclik illərində yazdığı kiçik, sadəl povestlərində bədii sonsuzluq və fəlsəfi dərinlik vardır və onlar insan həyatının, mədəniyyətinin, düşüncəsinin müasir problemləri kimi əbədi problemlərini da düşünməyə rəvac verir.

Çingiz Aytmatovun əsərləri son onilliklərdə bizim ayrılmaz tərkib elementimiz və hayat amilimiz olmuşdur: onlar ruhlarımıuzu düşüncələrimizlə, qəlbərimizi, xayallarımızı gözəlliklə qidalandırır, bizdə daxili insanı dərinləşdirir. Çingiz Aytmatov əsl hayat hamrahi, düşüncələrin dolandırıcısı və bizim nəslin hissələrinin ifadəcisidir”.

Tatar yazıçısı Ravil Buxarayev yazır: “onun içərisində olduğu mülkü, onun dünyası - qırız dağlarının əsatirları və folklorunun dünyası və ... kosmos aləmi idi. Cünki, əsatir - əsatirlerin gündəlik

həyatda əksidir. Və bu mənada Aytmatov keçilə bilməyən bir ustad idi”; “O nə yazırsa-yazsın, istər böyük ana maral obrazını qabardığı “Ağ gəmi” əsəri, istər vahşi dəva obrazı olan “Boranlı yarımdəzgah”, istərsə də, - mən bunu deməkdən heç çəkinmirməm də - şimaldan söhbət açılan «Dəniz kənarı ilə qaçan Alabaş» əsəri olsun - bütün bunlar vahid bir baxış altında yaradılmış əsərlərdir. Bunlar - bütün bəşəriyyət ilə ümumi dil tapmaq cəhdləridir”.

Bu yerde Çingiz Aytmatovun əsərlərində bəzi seçmə ifadələri təqdim etmək, mənəcə yerinə düşər:

-Daha Günəş göylərdə kişnəyə-kişnəyə çapmadı, hər gün eyni yerdə çıxıdı, hər gün eyni yerdə batmağa getdi;

-Gözlərdə həyat işığı sönmüşdü; onlar kiməsiz, sahibsiz bir evin pəncərələritək boş və miskin görünürdü;

-Hamımız beləyik. Bir-birimizin yadına ömür qurtaranda düşürük. Gözlayırıkkı, birisi bərk naxoşlaşın, ya da ki, yixilib ölsün. Onda adamın qədrini bilirik. Bilirik ki, kim idı, nəçi idı, işına-güçünə qiymət qoyuruq;

-Yaxşı at da gözəl qız kimi bir şeydir, müştərisi həmişə çox olur. Qız ki, qızdır, yaxşı əla düşəndə görürsan, gül kimi açılıb, baxırsan, baxmaqdən doymursan; pis yera düşəndə nə olur - baxanda ürəyinin qabığı gedir. At da bunun kimi. Atı zay eləmək asan şeydir - atın söhərti futbolçunun söhərtinə bənzəyir. Dünən həyat-bacada top oynayan bir uşaq, bu gün birdən-bira hamının sevimliyi olur, mahir futbol ustaları ondan danışırlar, minlərcə, milyonlarca adam hər yerdə onun söhbətini eləyir. Vurduğu topların sayı ilə birgə futbolçunun söhərti də artır. Sonra o, tədricən futbol meydənində tərk eləyir və büsbüütün unudulub gedir. Dünən hamidan çox əl qalib, hamidan bərk qışqırınlar bu gün onu hamidan tez yaddan çıxarırlar. Məşhur futbolçunun yerini başqa birisi tutur.

Atın da söhərt yolu belədir. At da o vaxtacan məşhur olur ki, cirdirlərdə birinci gelir, yarışlardan qalib çıxır. Fərqli birçə burasındadır ki, atın paxılılığını çəkən olmur. Atlar paxılıq eləməyi bacarmırlar, insanlar isə, şükrə Allaha, hələ ki, atların paxılığını çəkəmirlər;

-Vicdan - çox böyük bir var-dövlət, bəşər övladının, insan təfəkkürünün, insan ruhunun böyük bir irdisidir. İnsan öz viedanı sayasında insan olur;

-Nə etmək, ömrün yarısı xayallarda keçir, bəlkə, buna görə də

həyat belə şirin olur. Bəlkə, həyat ona görə bu qadər əziz olur ki, insan arzu etdiklərinin hamisə nail ola bilmir.

Ancaq insani qocaldan təkcə illər deyil. Özünün qoca olduğunu fikirləşəndə, öz dövrənin keçdiyini düşünəndə, hiss eləyəndə ki, irəlidə heç nə yoxdur, ömrün sona yetdiyini fikirləşəndə də insan qocalır.

Atalar nahaq yerə deməyiylər ki: - "Yaxşı arvad pis kişini ər eylər, ortabəbi şir üzrəki nar eylər, yaxşı əri dillərdən azber eylər".

Çingiz Aytmatov kimi dala yazıçıların, mədəniyyət, təhsil və elm xadimlərinin əsərləri milliyətindən asılı olmayaq əhali arasında aparılması vacib sayılan tövbiyyəvi işin ən müümə manəvi-ideoloji qaynağı rolunu oynayıp desək, yaqın ki, yanılmarıq. Çingiz Aytmatovun əsərləri hələ yazıcının gənclik illərindən dünyanın bir çox ölkələrində, xüsusən də türkdilli ölkələrdə, o cümlədən Azərbaycan da sevila-sevila oxunarəq özüna geniş auditoriya yaradı bilmişdir.

"Ölvida, Gülsarı!" - qırğız köhnəli Tananbayın taleyindən bəhs edən dramatik bir əsərdir. O, həyata inanır və onu sevir, an ağır sinqlardan keçir, çatın maqamlarda belə qələbələr qazanır. Beləcə həyat onu bərkidir, xeyirxahlıq və adalət yollarında möhkəmləndirir. Uzun illər ərzində səmənd atı Gülsarı Tananbayın həmdəmi olur. Yaziçi əsərə atın adını verməklə - o, Tananbay və onun dostu Gülsarının xarakterlərindəki oxşarlığı - eyni nəcibliyi, düzlüyü, şəfəfliliyi, odlu qaçışı, fədakarlığı, mərdlik və qərəzsizliyi - ön plana çəkmənidir.

Yaziçi əsərin baş qəhrəmanı olan atın obrazını inandırıcı, bədii boyalarla yaratdığı "Ölvida, Gülsarı" povesti haqqında hələ 1986-cı ildə "Azərbaycan gəncləri" qəzetində ətraflı, analitik təhlili silsilə məqalələr yer almış, onun iki cildlik "Seçilmiş əsərləri" Cəmil Əlibaylinin, Qılman Musayevin, Əkrəm Əylislinin və Mati Osmanlinin təcümələrində 2004-cü ildə Bakıdakı, "Öndər" nəşriyyatında işıq üzü görmüşdür.

Istiqlal şairimiz Bəxtiyar Vahabzadənin 60 illik yubileyi ilə əlaqədar düzənlənən tədbirdə (1985) istirak etmək üçün həyat yoldaşı Məryam xanımla Bakıya gəlmış Çingiz Aytmatov öz çıxışında Bəxtiyar Vahabzadənin həyat və yardımıcılığından ətraflı bəhs etməklə, onun türk dünyasının, türkdilli ədəbiyatın aparıcı simalarından olduğunu qürurla dələ gorüşmişdir.

Bəxtiyar Vahabzadənin qan və məslək qardaşı Çingiz Aytma-

rov dostunun yeni çıxan kitablarını həmişə izləmiş, oxuyaraq səmimi duyğularını ifadə etmişdir.

"...Dünyada ad çıxaran çox şair var. Qəzet və jurnalları vərəqlədikcə gorursan ki, əsl şair azdır. Tək-tənha qalandır, bir necə kəlmə ilə "Həyat nədir?" sualına cavab axtaranda yalnız sözü fikirdən, obrazdan, ruh və nəfəsdən yoğunluq həqiqi şairlər sənin yaşamaq esqinə, düşüncələrinə qol-qanad verir. Müasirimiz Bəxtiyar Vahabzadə belə şairlərdəndir..."

Cingiz Aytmatovun "Gün var əsrə bərabər", "Dəniz kənarında qaçan Alabaş" və "Ağ gəmi" adlı romanlarının yer aldığı kitabə Xalq şairi Bəxtiyar Vahabzadənin yazdığı "Ön söz"da o, Çingiz Aytmatovun müasir dünyanın ən qüdrətli söz ustadlarından olduğunu, onun hər yeni əsərinin dünya ədəbiyyatında bir hadisə kimi səsləndiyini, ən adı hayat hadisələrini belə global səviyyəyə qaldıraraq, ona ən yüksək fikir zirvəsindən baxmağı bacaran sənətkar kimi səcifyələndirmiş, yazıçı əksər əsərlərinin rus dilində yazmasına baxma夸raq, onun bütün obrazlarının psixologiyası və təbiəti etibarilə təpədən-dırnağın qədər qırğız olması, ümumdünya problemlərini qırğız hayatından və qırğız təbiatından keçirərk ümumiləşdirən və buna görə də ən çox oxunan və sevilən yazıçılardan biri, bəlkə də, birincisi olduğunu vurğulamışdır.

Fikrimcə, əsl sənət adamı ümumbaşarı problemlərə ilk öncə ümummülli kontekstdə yanaşmasa, bu problemlərə mənsubu olduğu xalqın prizməsindən baxaraq həll yollarını müəyyənləşdirə bilməsə, təbii ki, belə sənətkar ümumbaşarı simaya çevrilə bilməsə. Nəca ki, böyük balıqlar çaylara, kiçik su hövzələrinə meyilli olmadıqları qədər, kiçik balıqlar kiçik sulardan böyük sulara həmişə can atmaqdadırlar...

Çingiz Aytmatov dünyasını orta yaşlarında dəyişmiş, gözəl şair-publisist Şahmar Əkbərzadə ilə də yaxın dost olmuş, şairin yaradıcılığına yetərinə qiymət vermişdir.

Çingiz Aytmatov görkəmli yazıçı olmağı ilə yanaşı, həm də tanınmış və nüfuzlu içtimai-siyyə xadim idi. O, SSRİ Ali Sovetinin deputati, Qırğızistan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, Qırğızstan Yazıçılar İttifaqının və Kinematoqraflar İttifaqı katibliyinin üzvü, "Asiya və Afrika ölkələri Sovet həmrəylik Komitəsi"nin həmsədrlərindən biri, "Xarici ədəbiyyat" jurnalının baş redaktoru və "İssik-kul forumu" Beynəlxalq İntellektual Hərəkatının

yaranmasının təşəbbüskarı olmuş, 2006-ci ildə nəşr olunan "İlin avtoqrafi" kitabının buraxılmasına yaxından iştirak etmişdir.

Türk dünüstünün, elcə də Azərbaycanın böyük dostu və təsəssübüksi olan Çingiz Aytmatov, müsahibalarının birində (05 fevral 2007) Qarabağ probleminin həllini süründürməciliyə salan qərəb ölkələrinin işgalçı tərəfə kömək etdiklərini vurğulayaraq, problem həll edilməsində Rusiyadan maraqlı olduğunu dilo gətirmiş, həmin problemin yaradıcılarından birinin məhz Moskva olduğunu deməkdən çəkinməmişdir: "Məsələni qəsdən süründürmələri məni narahat edir. Mən qatarın getməsindən qorxuram"- demişdir.

1990-ci ildən diplomatik fəaliyyətdə olan Çingiz Aytmatov 1990-1994-cü illərdə SSRİ-nin, sonradan isə Rusiyadan Beniluks ölkəsində, 1994-cü ildən 2008-ci ilin mart ayına dək isə Qırğızistanın Fransa, Belçika, Lüksemburq və Niderlanddakı fövqəladə və səlahiyyətli safiri olmuşdur.

Yazıcının bioqrafi Abdildacan Əhmədəliyevin fikrincə, "Çingiz Aytmatovun diplomatik işdə çalışması qırğız xalqına çox şey vermişdir. O, qırğız xalqının vizit kartı idi."

Çingiz Aytmatov an çox titulu olan sovet yazıçılarından biri olmaqla Qırğızstanın xalq yazarı, Sosialist Əməyi Qəhrəmanı (1978), Lenin mükafatı laureati (1963), SSRİ Dövlət mükafatları laureati (1968, 1977, 1983), bir çox digər mükafatların laureati, SSRİ və Qırğızistan parlamentlərinin deputati - parlamentdə qrup və komitələrin üzvü və ya rəhbəri idi.

Qırğızistan prezidenti Kurmanbek Bakiyevin Fərmanı ilə 2008-ci ildə Çingiz Aytmatovun 80 illik yubileyi tədbirlərinin hazırlanması və keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılmış, 2008-ci il Qırğızistanda "Çingiz Aytmatov ili" elan edilmiş, bu Fərmanla yazıcının yubileyinin Qırğızistandan xaricdə qeyd edilməsi də nəzərdə tutulmuşdur.

Yazıcının yubileyi ilə bağlı vətənindən kənardı keçirilən ilk yubiley mərasimi Azərbaycanda baş tutmuşdur ki, "Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu" tərəfindən Çingiz Aytmatovun Bakıya səfəri təşkil olunaraq fevral ayının 24-dən mart ayının 1-dək Bakıda bir sira görüşlər keçirən yaziçi, Azərbaycan Respublikasının Prezident İlham Əliyev cənabları tərəfindən də qəbul edilərək Azərbaycan və Qırğızistan respublikaları arasında qarşılıqlı əlaqə-

lərin möhkəmləndirilməsindəki xidmətlərinə görə "Dostluq" ordeni ilə təltif edilmişdir.

2008-ci ilin may ayının 16-da yazuçı Kazan şəhərində, özünün "Ösrədən də çox davam edən gün" romanı əsasında gedən eyniadlı filmin çəkilişləri zamanı, "böyrək çatışmazlığı" diaqnozu ilə ilkin olaraq Tatarstan Respublikasının klinik xəstəxanasına yerləşdirilmiş, daha sonra isə Almaniyanın Nürnberg şəhərinə klinikada müalicəsinə davam etdimiş və 10 iyun 2008-ci il tarixdə adı çəkilən klinikada dünyasını dəyişmişdir.

Qırğızistan prezidenti Kurmanbek Bakiyevin sərəncamı ilə Çingiz Aytmatovun dəfnı dövlət səviyyəsində təşkil edilmiş və o paytaxt Bişkek yaxınlığında "Ata-Beyit memorial qəbiristanlığı"nda - atasının yanında dəfn edilmişdir.

Allah rəhmət eləsin! Yatdığı yer rahat, ruhu Ulu dərgahda xoş olsun. Amin!

Pərişan olmayaq "Dağlar düşəndə"  
"Əlvida, Gülsarı", gül görüşəndə.  
"Manqurt"lar çoxalır axşam düşəndə -  
Meydanlı şeirinin Xan-agasısan,  
Çingiz, sən yenidən doğulásısan!

## "MADONNA QAR ÜSTÜNDƏ" QALIB...

Zərdüst ŞƏFI,  
*sair*

Lap "Ağ gəmi" hekayətinin başlanğıcında olduğu kimi: onun çoxlu nağılı var, biri özündündü - bundan heç kimin xəbəri yoxdu, o biriləri isə özü yaradıb. Sonradan bütün nağıllar əfsanəyə çevrildi. Elə səhbat də bu haqqdadır...

...Göy siyan, mənə söz ver! Söz ver ki, bu böyük dumandan çıxmış, çıxa bilim. Söz ver ki, bu böyük susuzluq içimi qovurmasın, söz ver ki, bu böyük dumanın adını deyə bilim...

Mən o dumanla ilk düşəndə yəqin elə o böyük okeanda özünü tapan balaca Kirisk boydaydım. Dünyanın böyükülüyü mənim üçün oxuduğum kitabların sayından asılı idi. İlk dəfə onda Ağ Gəmilərin varlığı ilə qarşılaşdım - elə bildim, nağıldı. İlk dəfə onda Əmrəyin ulduzunu gördüm, elə bildim, balaca, mənim boyda bir uşağıñ ölmək bilməyən ümidiyi. Mən onu çox sonralar, bilmirəm, neçənci oxunuşdan sonra başa düşməyə başladım. Hələ də sona qədər başa düşmiş deyiləm.

Başa düşdüm ki, şəkillərdə gülümşəyərək obyektivə baxan yazıçı haqqında papa bir zamanlar, mənə onun kitablarını oxumağa verəndə elə-bələ, sadəcə məni maraqlandırmaq üçün demirdi ki, "böyük yazıçıdı." Mən çox sonralar başa düşdüm ki, böyük yazıçı olmaq üçün hekayələrinin qəhrəmanlarının adları həmisi xarici adlar olmalı deyil. Mən hələ indicə başa düşdüm ki, əslində Nobel o qədər də önəmli deyil.

Əsas odu ki, özüne qədərki bütün asatır, əfsanə, mifləri toplaya biləsan, sənki onlar ovçunun içinde imiş və sən də əkməyə sağlam dən seçirmiş kimi onları seçib, ən gözəllərini üzə çıxarda biləsan. O, bunu bacardı. Bütün bildikləri ilə o əfsanələri sintez edərək böyükler üçün ən gözəl nağılları yarada bilirdi. Ona görə böyükler üçün ki, qəhrəmanlar bəzən uşaqlar belə olsa, o kədərin ağırlığını balacalar qaldıra bilməzlər. Elə buna görə də uşaqlıqda oxuduğum kitabların içində ən çox sevdiyim və ən çox yadimdə qalan onun bu

kitabıdır: "Ağ gəmi"- kiril əlifbasi, solğun səhifələri və maraqlı arxaik ətri ilə o kitab hələ də hardasa qabağıma çıxanda sadəcə donub baxa-baxa qalıram. Bir şeylər xatırlayıram və vaxtlardan, ancaq o dəqiqa da özüm istəmədən undurudam. 1986-ci ildə onu Uşaq Gülüş ordeni ilə təltif etmişdilər - bu gülümsəyən günaş şəkilli ordenin əsl özəlliyyi burasındadı ki, onun kimə veriləcəyini uşaqlar özləri seçirdilər. Bilmirəm, o hansı "uşaqlar" di - bəlkə də, ordenin verilmə səbəbi o vaxtkı siyasi oyunlardı, bəlkə də, elə deyil. Ancaq mən əminəm ki, uşaq yaşında onu oxuyanlar və onun uşaq qəhrəmanlarında özlərini görənlər olub. Onun uşaq qəhrəmanları öz nağıllı-həqiqətləri olan, öz dünyaları və inamları olan, təmiz qəlbli, ağlamağı sevməyən, ancaq kövrük və inamları ilə özlərinə belə qalıb gələn balaca insanlardır. O uşaqlar inandıqları nağılları həyata keçirəcək qədər inamlı olurdular. Ən çox də o balaca insanları buna görə sevirdim. İndi düşünürəm ki, Tanrı ona Yerdə ola-ola Göydən, yuxarıdan, kosmosdan baxma bacarığı vermişdi, sənki Tanrı gözlərinə ona vermişdi: tatar yazılıcı Ravil Buxarayev onun haqqında əsassız halda demirdi ki, onun sahibi olduğu mülk onun özünün də içində olduğu dünyadır - orda qırğız dağlarının mifologiyası, folkloru və bir də .. kosmos var. Həqiqətən də, 300 səhifəlik romanlarla oxucu könlünlə yol tapa bilməyən yazıçılar qarşısında böyük bir təvazökarlıqla 90 səhifəlik povestinə bütün dünyani sənki kağız arasına bükür, hələ üstünün ədəvasını-soğanını, istiotunu, duzunu da unutmur. Bir sözlə, bu yaşıma qədər tanıdigim ən məharətli aşbazzdır. Onun hazırladığı yeməklərsə insanda elə toxluq yaradır ki, bir də həftələrlə heç kimi və heç nəyi oxumaq istəmirən, çünki içində onu oxuyandan sonra baş qaldıran yanğın ondan sonra təqdim olunan hər şeyi yandırıb külə döndərir. Onun yaratdığı surətlər insanların yaddaşında elə bir iz qoyub ki, hələ də onu bircə dəfə oxuyanlar bu təsirdən çıxa bilmirlər.

...O gün o, yeni bir söz, yeni bir obraz, yeni fəlsəfa, yeni düşüncə yaratmaq üçün gəzməyə çıxmışdı. Yəqin, əynində ağappaq bir plaq vardı və gözləri parkin plitələrinin arasında gəzən qarışqaların hərəkat sürətini tutur, beyni onların yaşam hekayəsinin xəritəsini çizirdi. O gün təsadüfən onun yanında keçən xanımlardan biri, birdən böyük yazıçımı görüb dayanır, sürətlə ona yaxınlaşaraq sakitcə onun qulağına iki kəlmə piçildəyaraq, sürətlə də keçib gedir... Onda Çingiz Aytmatov dayanaraq bir neçə dəqiqliq o qadının arkası

ile baxa-baxa qalmışdı. Çünkü hər yazıçıya özü yaratdığı qəhrəmanı canlı olaraq qarşısında görmək nəsib olmır. "Mən Akbarayam" demişdi qadın və getmişdi- onun "Qiyamat" və ya "Edam kötüyü" romanın baş qəhrəmanı olan dişi canavar. İxtisasa zooloq olması belə onun romanındaki canavarların həyatını belə dəhşətli dərcədə daqiq yazmasına bərəat vermir- onu bir öncəki həyatında canavar olduğunu iddia edənlər var və hətta özü də bunun həqiqət ola biləcəyini inkar etmir. Dünyada Qırğızistanın mənəvi vizit kimi tanınan Çingiz Aytmatov əslində Tanrınmın yera enişlərinin bir ilahi səbütüdü. Onu oxuduqca hiss edirən ki, Tanrı var və hətta nəinki təkcə varlığı, qanumları, savabı, günahı- hətta onun yazan əli, danişan dili və düşünən beyni də var. Və an əsası, 2008-ci ilin mart ayında heç bir səbəb olmadan Qırğızistanın Avropa ölkələrində səfiri postundan alınmasına baxmayaq, onu məhz bu postdan hələ inanıram ki, ala bilən olsun. Yox - gözəl, səliqəli, dəqiq, geniş, möhtəşəm olan bir çox yazarlar onunla eyni zamanda yaşayıb, dünyaya adını onunla yanışı diqtə ediblər- ancaq onun kimi yazarlarından məhz Tanrımmın baxlığı yazar yoxdu. O, hayatı insan gözü ilə yox, ilahi bir baxışla və vəhylə yazardı. Müsahibəsində dediyi bu cümlə onu artıq ələ verir: "Mən, ümumiyyətlə, hayatı faciə kimi dərk edirim."

Hayati ümumilikdə - bütün sevincələri və kədərləri ilə birgə faciə kimi anlayan, başa düşən bir adam sizə bizim kimi bütün günü şənlenməyə bəhanə axtaran adamlarla eyni təfəkkürlə düşünürmü? Mənəcə, yox.

Hələ üstəlik, təvazökarlığı və sadəliyi ilə həmişə məni heyrətə salan, Avropanın bir çox dillərinə tərcümə olunan, Nobelsə namizəd olan yazarının dediklərinə baxın (ay yazıdlarına ölümündən sonra qıymət veriləcəyini iddia edən yazarlar, gözünüzə su verin): "Mən həm dostlarının həm də oxucuların fikri ilə çox maraqlanıram, onlardan həmişə soruşuram - "bu maraqlıdırırm?" Fransız yaziçi və şair Lui Araqon onun "Cəmilə" hekayəsini ən gözəl sevgi hekayəti adlandırdı. Niya? Bilmək istəyənlər sadəcə oxusunlar, kifayətdi. ...Sən, Aqukuk, sən, sən də yol göstər. Bayquşların ən iti gözlüsü, uğub keç başının üstündən, materikdən adaya, adadan materika, forq etməz, əsas odu ki, bir quru yer tapaq, bir torpaq tapaq. Görümüzənmi, Luvr ördəyi yorulub yena, yena yuva salmağa bu gen dünyada yer tapmir, yena yumurtasını qoymaşa quru yoxdu. Yenə də istə-

diyimi deyə bilmirəm. Bax sözüm bitib. Elə bil manqurt olmuşam, onun digər romanlarını, hekayələrini unutmuşam. Danışa bilmirəm... Manqurt demişkən- ilk dəfə Çingiz Aytmatovun işlətdiyi bu söz bütün dünyada indi yaddasını, özünü, mənəviyyatını itirmiş, ya da qəsdən itirməyə mahkum edilmiş adamlar haqqında deyilir. Maraqlıdı, qloballaşmağa doğru gedən dünyada, özü də kosmopolit olduğunu etiraf edə-edə Çingiz Aytmatov Manqurtdan yazırı! Mən manqurt sözünü tamam başqa mənada başa düşürəm- elə bil manqurt əslində nələrisində unutmuş sadə adam deyil, elə bil manqurt dedikdə o, ümumiyyətkdə Başərəndə danışındır - hardan gəldiyini, necə gəldiyini, niya gəldiyini.kim olduğunu bilməyən Adəm və onun hələ də bu sualların cavabını tapa bilməyən, əvəzində başqa kaşflar və ixtiralar tapan övladları.

İndi Çingiz Aytmatovun ad gündündən düz altı gün keçir. Yaşasayıdı, 82 yaşında canlı əfsanə idi.

Onun yaradıcılığını şərti olaraq üç dövra bölmək olar. İlk əsərləri ilə sanki Pamir və Tyan-Şanın zirvələrindən kiçik vətəninsə bir nəzar atır: "Cəmila", "Qırızımi yaylıqli qovağım mənim", "İllik müəllim", "Ana tarla", "Əlvida, Gülsarı", "Ağ gamı". Sonra coğrafiya böyükür - Rusiya, Qazaxistan: "Dəniz kənarıyla qaçan Alabaş" "Əsrəndən uzun gün", "Edam kötüyü". Son romanlarında isə o artıq hardansa, qeyri müyyəyan bir yerdən, bizim anlayacağımız qədərlələ kosmosdan baxır: realist yaziçinin əsərlərinə fantastika galır.

O, çox yavaş-yavaş böyüdü: kiçik hekayətlərdən romanlara, milliyyətdən başlıyıatra, yavaş-yavaş, pillə-pillə yüksəldi. Onun sonuncu əsərlərinin qəhrəmanları artıq başqa övladları idi. Səbəbi? "Bütün humanist dəyərlər böhran yaşayır. EşitmİŞəM ki, detektiv romanlar yazarı bir qadın hansısa bir "Cek-patraşitel" romanına görə 9 milyon dollar avans alır - bax, budur bizim zamanın həqiqəti. İndi artıq ilahiyat da sərtləşib. Ruhani baxışların krizi - monim üçün fərqli etməz islam, xristianlıq və ya başqası- artıq başlayıb. Mən buna keçən il əmin oldum. Bir kənddə İsləmdən başqa dinc keçmiş adamı qəbiristanlığə aparırdılar və qəzəblə müsəlmanlar ölüünü aparan karvanın yolunu kəsdi. Ölünü yüzlərlə kilometr aralı aparmalı oldular. Əgər biz qəbiristanlığın qapısında da bir-birimizə yol vemiriksə, daha həyatdan nə danışq ki?"

Bax, bu yerda, nadənsə, onun "Köçəri quşun göz yaşları" hekayəsinin sonu düdü yadına, son cümlələr: "Allah saxlasın sizi,

ey insanlar, insan olmayanların bəlasından- sönməyən yanğınlardan, qarşısızlanmazların qanlı davasından, düzəlməyən işlərdən, Allah qorusun sizi, ey insanlar, insan olmayanların bəlasından...” Və sonda: Salam, ustad. Sənə çox uzaqdan yazırıam – o qədər uzaqdan ki, heç bu sözlərin sənə yetişib-yetişməyəcəyini bəla bilmirəm. Bəlkə də, o qədər uzaq deyilsən, ancaq bizim məntiqimiz hələ ki belə işləyir. Hələ ki sənə bəla xatırlaya bilirik, hələ ki biz insanlar ətrafımızdakı hər şeyi illərə, aylara, günlərə bəla bilirik – əlimizdən başqa heç nə gəlmir.

Ən çox maraqlandığım sual: Orda da yazırsanmı? Nəçə ildi papə məndən səninin “Madonna qar üstündə” əsərini soruşur: axtarırdım, axtarırdım, tapa bilmirdim. Dünən müsahibələrinin birində gördüm, demisən ki, o povesti tamamlamamış bir hissəsinə dərc etdirməyin uğursuzluq gətirib, ardını yaza bilməmişən. Yazır-sansa, o hekayati tamamlıa. Nəinki papam, heç kim onu oxuya bilməsə də, mən inanıram ki, an azımdan bunu hiss edəcəyik: Müqəddəs Ana hələ də, özün dediyin kimi, qarın üstündə qalıb və ona soyuqdu...

Айдос САРИМОВ,  
руководитель Фонда Алтынбека Сарсенбаева

В минувшую субботу мир простился с писателем Чингизом Айтматовым. Похороны классика литературы XX века, автора многих культовых романов и повестей, изданных тиражом свыше 60 миллионов экземпляров на более чем 160 языках мира, стали подлинной манифестацией тюркского единства. Они стали общим горем казахского и кыргызского народов, связанных общей историей, схожими судьбами и, надеюсь, прекрасным будущим.

Первое тысячелетие кыргызов дало миру культовый эпос “Манас”. Второе тысячелетие – эпического писателя Айтматова. Не сам ли Айтматов говорил в “Плахе”: “Люди ищут судьбу, а судьба людей... И катится жизнь по тому кругу...”.

Судьба кыргызского народа и судьба Айтматова были тесно связаны с Казахстаном. Так уж сложилось исторически, что эпос “Манас” открыл миру казахский просветитель Чокан Валиханов, опубликовавший в 1856 году отрывок “Поминки по Кокетаю”. Огромный вклад в изучение великого эпоса внес великий казах Мухтар Ауэзов. Он же помог раскрытию таланта Айтматова, способствовал его становлению, о чём тот он много вспоминал с искренней теплотой и уважением.


В субботу мы были свидетелями того, как тысячи и тысячи граждан, несмотря на сорокоградусную жару, собрались перед зданием Национальной филармонии, чтобы отдать последний долг памяти. Проститься с Айтматовым приехали и многие казахстанцы, а состав официальной делегации из Алма-Аты и Астаны был наиболее представительным.

Слушая официальные и неофициальные выступления, звучавшие на гражданской панихиде, общаясь с людьми, понимаешь, что “Ата-Бейт”, место упокоения великого сына тюркского мира, станет еще одним сакральным местом Кыргызстана, наряду с Алатоо и Иссык-Кулем. Что теперь многие досужие разговоры смолкнут, мелкие укоры и обиды,

которые звучали вслед Айтматову, уйдут в прошлое. Начинается новый, светлый период Айтматова, который будет связан исключительно с его творчеством, героями и персонажами его вечных произведений.

Мы знаем, что эпос – это зашифрованное, кодированное прошлое народа. Но это еще и конверт, который надо вскрыть для того, чтобы узнать, что делать в будущем. В эпосе "Манас" говорится о соратнике великого Манас батыра - Кокетае, завещавшем своему сыну устроить достойную его памяти тризун. Похороны Айтматова войдут в историю как еще одна легендарная тризна, как великий "ас", которым суждено длиться еще неопределенно долго. "Ас Айтматова" будет длиться столько, сколько будет необходимо для рождения нового "Манаса" или нового Айтматова.

Чон-казат (Великий поход) кыргызов, связанный с именем Чингиза Айтматова, закончился. Начинается новый...



"O, dünya ədəbiyyatında  
bir hadisədir"

**Yevgeni YEVTUŞENKO**

## YAZICI ÇİNGİZ AYTMATOVUN YARADICILIĞI VƏ CƏMIYYƏT HƏYATINDA MÜASIR İDEOLOJİ PROBLEMLƏR

İlgiz AYTMATOV,  
*akademik*

Dahi adamların hayatı və yaradıcılığı həmisi onların ölkələrinin və xalqlarının maraqları ilə bağlı olmuşdur. Yazıçı, mütəfəkkir və insanpərvər kimi Çingiz Aytmatovun da yaradıcılıq və ictimai fəaliyyəti böyük yer məkanını, ümumbaşarı talepleri və maraqları, Yer üzərində insan həyatının fəlsəfi problemlərini əhatə edir. Eyni zamanda, onun povest və romanları bizim sədə adamların hayatı, onların könlük sevgisi, mösiştəki çatın və dramatik hadisələr, müasir mürəkkəb dünyada hayat yollarının axtarışları barədə olan hekayələrdir. Başarlı hayatının təbiətlə, cəmiyyətin inkişaf tarixi ilə, sivilizasiyaların təşəkkülü və insanların arasında münasibətlərlə ümumi əlaqəsi - Çingiz Aytmatovun əsərlərində bütün bu masələlər öz əksini tapmışdır.

Yazıcıının bədii əsərlərində və ictimai naşrlarında toxunulan, kütləvi informasiya vəsaitlərində işıqlandırılan məsələlər müxtəlif ölkələrin və cəmiyyətin müasir ideoloji hayatı üçün bu gün xüsusü aktuallıq kasb edir. Keçmiş Sovet respublikalarında dövlət və ictimai həyatın normal inkişaf proseslerini təmin etmək üçün əhali arasında məktəb vaxtlarından başlayaraq geniş və qabaqcıl ideoloji iş aparmaq lazımdır. Yazıcıların, şairlərin, bəstəkarların, teatrşünaslarının, kino incəsənəti xadimlərinin an mühüm bədii əsərlərinin ideyalarını təbliğ etməklə bu ideoloji işin əsas prinsipləri əhalinin şüuruna fəal surətdə yeridilməlidir. Bu mənədə cəmiyyətin özündə daima və sistematiq olaraq insanların düşüncələrinə humanizm, sevgi, qarşılıqlı hörmət, beynəlmiləcilik, dostluq münasibətləri, əmin-amanlıq və zəhmətsevər həyat ideyalarının hakim kəsilməsi üçün təbliğat iş aparılmalıdır. Təəssüf ki, insanın real hayatı, əsasən, adamların bir-birinə qarşı durması amilləri mövcudur. Baxmayaraq ki, dövlətlərin qarşı-qarşıya gəlməsi amilləri hələ lap qədim zamanlardan insanların, döyüşən tərəflərin kütləvi məhvini, şəhər və kəndlərin dağılmasına,

qarışduran dövlətlərdə iqtisadi, sosial və siyasi böhranlara səbəb olmuşdur.

XX əsrin ortalarında Avropa və Asiya ölkələrinin faşist rejimlərinin ideologiyası və əsullarının təsiri altında başlanan II Dünya müharibəsi faşist ölkələrinin məğlub olması və 1945-ci ildə 220 min nəfərin həlak olduğu ABŞ hərbi qüvvələrinin Hiroshima və Naqasaki şəhərlərinə ilk atom bombalarını atması ilə başa çatdı. Çingiz Aytmatov özünün "Köçəri qışın ağlaması"nda qeyd edir: "...mən durnalarla uçuram və özüm də bir durnamay, mən vəzirliq gecələrdə durnalarla ulduzlar, gündüzlər isə şəhərlər və zəmirlər üzərində uçuram. Öz düşüncələrimə dalarım. Uçuram və ağılayıram... durna göz yaşları na demək?... silin üzünüzdən! Amma yena də, hər halda ey insanlar, qeyri-insani bələlərdən, sönməyən yanğınlardan, qarşışı alınmayan qanlı qırğınlardan, düzəlməyən işlərdən qurtulun, ey insanlar, piş adamların balalarından qurtulun!..."

XX əsr bədii ədəbiyyat əsərlərinin aparıcı və nəhəng tədqiqatçılarından və resenziyelərdən biri Georgiy Qacev hələ 1977-ci ildə özünün "Çingiz Aytmatov dünya mədəniyyəti ələmində" kitabında ön sözə yazmışdır: "Çingiz Aytmatov barəsində artıq çox yazılmışdır, lakin bir qayda olaraq, resenziya və jurnal məqələləri janrindrədir. Halbuki, onun yaradıcılığı daha diqqəti təhlil olunmağa layıqdir; onu dünya mədəniyyəti kontekstində araşdırmaq məraqlıdır. Bu, ona görə vacibdir ki, birincisi, Aytmatovun yaradıcılığı Qırğızıstanın dünya mədəniyyətinə töhfədir; ikincisi isə əgər dünya mədəniyyətinə tarixi ekranda işq salsaq, onun əsərlərində elə mənələri kəşf etmək olar ki, bunlar yalnız indiki zamanda çox yaxın təsir altında görünmürələr. Məsələ burasındadır ki, Qırğızistan Sovet cəmiyyəti şəraitində yarım əsrlik dövr ərzində patriarxal-feodal quruluşundan sosializmə doğru sıratlanmış bir yol keçmişdir, hansı ki, bu yolu Rusiya yüz və yüz illərlə, dünyanın başqa ölkələri isə daha çox müddətə tamamlamışdır. Bu sıçrayış id, lakin bu sıçrayış sonradan yerinin doldurulması ilə olan sıçrayışdır. Zira cəmiyyətdə və mədəniyyətdə baş verənlərin çoxu (insanlarda şəxsiyyətin və vətəndaşlığın, ictimai düşüncə formalarının inkişafı, mədəniyyət dövrlərinin bir-birini əvəzləməsi: intibah, klassizizm, maariflənmə, romantizm, realizm və s., nağıldan elmə, poetik vəziyyətdən rasional vəziyyətə, patriarxal comardlıkdən - müasir dövra keçid) qırğız xalqının sosializm şəraitində mösiş və mədəniyyətində geriye tarixlə

baş vermişdi ve hayatı keçmişdi. Bu prosesler Aytmatovun povestlerinde de görünür. Onun gençlik illerinde yazdığı küçük, sadadıl povestlerinde badii sonsuzluq ve felsefi dərinlik vardır və onlar insan hayatının, düşüncəsinin, mədəniyyətin müasir problemləri kimi əbadi problemlərini də düşünməyə rəvac verir.

Çingiz Aytmatovun əsərləri son onilliklərdə bizim ayrılmaz tərkib elementimiz və hayat amilimiz olmuşdur: onlar ruhlarımızı düşüncələrimizlə, qəlbərimizi, xəyallarımızı gözəlliklə qidalandırır, bizi daxili insanın dərinləndirir. Çingiz Aytmatov əsl: həyət həmrəhi, düşüncələrin dolandırıcı və bizim nəslin hissələrinin ifadəcisidir" (Georgiy Qaçev, "Çingiz Aytmatov dünya mədəniyyəti ələmində", 1977-ci il).

O vaxtlardan etibarən bizim dahi yazıçıımız Çingiz Aytmatov barəsində nəinki Qırğızistanda, keçmiş Sovet İttifaqında, həm də dünyadan bir çox ölkələrində onun əbadi yaradıcılığına yüksək dəyər verilməklə, onun dünya oxucuları qarşısında böyük xidmətlərini təminaqla çoxlu əsərlər yazılmışdır.

Bu gün Çingiz Aytmatovun ədəbi əsərləri müasir cəmiyyətin inkişafının ideoloji -əxlaqi əsasının təşəkkül tapmasında fəlsəfi və hayatı mənbələr ola bilər. Nəzərə almaq lazımdır ki, bu gün həyatın bütün səviyyələrində böyük ideoloji işə ehtiyac vardır. Bu dövrlətdən və cəmiyyətdən həm əhali arasında, həm də ümumdüvlət və regional strukturlar arasında böyük və çox zəhmət tələb edən xüsusi bir sahədir.

Məktəblərdə, əmək kollektivlərində böyük əxlaqi-ideoloji və tərbiyəvi iş aparılmışdır. Ölkədə cəmiyyətin həyat fəaliyyətində insanpərvərlik, mənəvi və ümumbaşarı prinsiplərə əsaslanan müasir mədəniyyətin, qabaqcıl sivilizasiyanın əsası möhkəmlənməsinə və inkişaf etdirilməsinə böyük dövlət və ictimai diqqət ayrılmalıdır. Bu zaman dahi yazıçılarının, mədəniyyət, təhsil və elm xadimlərinin elmi əsərləri əhali arasında tərbiyəvi işin ən mühüm mənəvi-ideoloji qaynağı olmalıdır.

Məktəb və məktəbəqədər yaşda olan uşaqlar arasında ideya-tərbiyəvi işin əhəmiyyətindən danışanda, man Çingizin valideynlərinin timsalında valideyn ictimai-siyasi baxışlarının və münasibələrinin rolunu ayrıca qeyd etmək istəyirəm. Təbiət Çingizə gələcək nəhang yazıçı və ictimai xadim kimi dərin istedad bəxş etmişdir. Yeniyetmədə müvafiq başlangıç əxlaqi-etik və mənəvi

baxışlar və hissələr, ilk növbədə, valideyn-ideya münasibələrindən və bəzi xarici həyat amillərində asılı olaraq formalşa bilər. Məsələn, bizim valideynlərimizin əxlaqi-ideya aləmi Çingizdə hələ uşaqlıq illerində dərin mənəviyyatlılıq, insanın cəmiyyətdəki davranışına düşünləmiş baxış formalasdırımdı. Təbiət ki, həmin XX əsrin 30-cu illerində rəhbər partiya və dövlət vazifələrində işləyən zaman atamız Torekul Aytmatovun, yüksək mədəniyyətə malik və təhsilli şəxsiyyət, qabaqcıl kommunizmin SSRİ-də qurulması mövqeyindən çıxış edən, respublika hayatında dövlət və xalqın problemləri barədə düşündürən anamız Hagima Aytmatovanın əxlaqi-ideya aləminə müvafiq olaraq insanın əxlaqi-etik prinsipləri Çingiz tərəfindən artıq uşaqlıq illerindən onda formalasılmış uyğun mənəvi baxışlar nəzərə alınmaqla dərk olunmuşdu.

Sonralar Moskva məktəbində I və II siniflərdə, bundan sonra isə III sinifdən VII sinifdən Talask vilayəti Kirovsk və Pokrovsk (Manassık) rayon mərkəzlərindəki orta məktəblərdə məktəb tərbiyası da, həmcinin, valideynlər tərəfindən əsas qoymuş həmin ictimai baxışları möhkəmlətmışdır. Və heç də təsadüfü deyildir ki, Çingiz artıq IV sinifdə bizim dövlət sarhədlərimizi qoruyan sarhədçilər haqqında özünün birinci maraqlı, məhz vətənpərvər səciyyədə olan hekayəsini yazmışdı. Çingizin bu hekayəsinə mülliimlər müvafiq sinif şagirdlərinə oxuyurdular. Qeyd etmək lazımdır ki, o vaxtlar Kirovsk və Pokrovsk orta məktəblərində işləyən mülliimlər təhsilli, dərin ideyalı, düzgün və təmiz mülliimlər idi. Artıq həmin illərdə onlar şagird Çingiz Aytmatova xüsusi diqqət yetirildilər, onun gələcəkdə görkəmli bir şəxsiyyət kimi inkişaf edəcəyini avvalədən gördürdülər. Mülliimlərin onun "düşmən oğlu" olduğunu bilmələrinə rəğmən, onda sinifdə olan çatın şagirdlərlə faydalı tərbiyəvi işin aparılmasıni etibar etməyin mümkün olduğu tələbəni gördürdülər və ona bu işi etibar edirdilər.

Böyük Vətən müharibəsi illəri şagirdlərinin dərin vətənpərvər ruhuna başqa bir nümunə də çəkmək olar. 1941-ci idə mühəribə başlayanda, avqust ayında rayon icra komitəsi işçiləri ailələrinin yaşadıqları həyatda birdən-birə 11-12 yaşdan 15 yaş qədər oğlan uşaqları yoxa çıxmışdı. Bunların arasında Çingiz də vardi. Yalnız 3 gün həyatın oğlanları Vətənimizi faşistlərdən müdafiə etmək üçün döyüşə getmək qərarına gəlmİŞdilər. Uşaqlar cəbhəyə gedən qatarla mühəribəyə getmək istayırdılar. Bu beynəlmiləl tərkibli vətənpərvə

uşaq dəstəsi idi; burada ruslar, qırğızlar, almanlar, tatarlar da vardi. Onlar qatarla cəbhəyə gedən aşğərlərdən onları da mühəribəyə aparmağı xahiş etmişdilər, lakin onları götürməmişdilər və valideynlər uşaqları saxlaya bilmişdilər. Valideynlər uşaqları Cambulda (Qazaxistanda) dəmir yolunda saxlamışdır.

Sirr deyil ki, Çingiz Aytmatovun yaradıcılığı hələ gənclik illərində nəinki Mərkəzi Asiya Respublikaları oxucularının, həm də regiondan kənardır yerləşən türkdilli ölkələrin oxucularının xüsusi diqqət mərkəzində olmuşdur. Xüsusiələ bu, Azərbaycana (Qafqaz) və Türkiyəyə (Qərbi Asiya, Cənubi Avropa) aididir.

Məlum olduğu kimi, 2008-ci ildə Qırğızistan Respublikasında “Çingiz Aytmatov ili” elan olunmuşdu. Qırğızistan və Azərbaycan xalqlarının dostluq əlaməti kimi həmin il fevral ayının 24-dən martın 1-nə kimi Bakıda “Çingiz Aytmatov ili”nə həsr edilmiş rəsmi tədbirlər keçirilmişdi. Həmin tarixlərdə Türkəlli Dövlətlərin Siyasetinə Dəstək Fondu tərəfindən Çingiz Aytmatovun Bakıya səfəri təşkil olunmuşdu.

Səfər çərçivəsində Prezident İlham Əliyev Çingiz Aytmatovu qəbul edərək onun yaradıcılığını yüksək qiymətləndirmişdi. Şübhəsiz ki, bu yaddaqalan görüşün bizim üçün ən unudulmaz nəticəsi Çingiz Aytmatovun Prezident İlham Əliyev tərəfindən “Dostluq” ordeni ilə təltif edilməsi oldu.

Aytmatovlar ailəsi və qohumları Azərbaycan Prezidenti İlham Əliyevə Çingiz Aytmatovu ali dövlət ordeni ilə təltif etdiyinə və onun yaradıcılığına verdiyi yüksək dəyərə görə dərin minnətdarlığını bildirir.

## Ç. AYTMATOV NƏSRİNDƏ KOSMOS VƏ XAOS

(“Ağ gəmi” povesti əsasında)

Arif MƏMMƏDOV,  
filologiya üzrə elmlər doktoru

Görkəmli qırğız yazıçısı Çingiz Aytmatov keçmiş SSRİ-nin tərkibində yaşayan türk xalqlarının və ümumiyyətlə, türk döyunusun XX əsrin 60-cı illərindən sonra beynəlxalq aləmdə ən çox tanınan yazıçılarından biridir. Onun əsərləri döyunan 150 dildən 650 dəfə çap olunubdur. Atası repressiyaya maruz qaldığından ağır hayat yaşıyan və baytar diplomu alan bir türk övladının sonradan amansız rəqabət şəraitində özünü təsdiqini və rejimin bunu etiraf etməsini müxtəlif səbəblərlə yozmaq mümkündür. Amma ən vacib və yeganə səbəblərdən biri məhz onun istedadıdır.

Ç.Aytmatov bütün varlığı ilə köküne bağlı sənətkardır. O, dün-ya ədəbiyyatını da öyrənib, dünya və xristian mifologiyasına da bəlli, amma istedadının gücü ilə növbədə türk mifologiyasından, folklorundan, “Manas”dan, türk klassik ədəbiyyatından gəlir. Vaxtilə yaziçi fəxrlə döyunan ən böyük eposlarından biri olan “Manas” və M.Auezovu özünün müəllimli adlandırırı.

Yazıcıının “İlk müəllim”, “Cəmilə”, “Əlvida, Gülsarı” və s. kimi əsərlərində türk mifologiyası və folkloru hələ zahirən qabarıq nəzərə çarpırmış, daha doğrusu, alt qatdadırsa, sonrakı illərdə qələmə aldığı “Ağ gəmi”, “Dəniz kənarı ilə qaçan Alabəş”, “Çingiz xanın ağ buludu”, “Gün var əsra bərabər”, “Qiyamat”, “Kassandra damğası”, “Əbədi gəlin” kimi əsərlərində daha qabarıq nəzərə çarpmağa başlayır.

Öksər mifoloji motivli bədii əsərlərdə olduğu kimi, Çingiz Aytmatovun da nəsirdə mifologizm son məqsəddə birbaşa mifoloji düşüncənin bazasını təşkil edən xaos-kosmos qarşısudurması ilə bağlıdır. Məsələn, yazıcıının “Qiyamat” romanında xaos-kosmos qarşısudurmasından danışılmır, yəni yaziçi əsərində bu massalları bədii təhlil mərkəzinə çəkməyibdir. Lakin geniş mənada götürdükdə

romanın mifoloji motivinin əsasını təşkil edən qiyamət əslində birbaşa bu qarşıdurma ilə əlaqəlidir, onun tərkib hissəsidir.

V.N.Toporov xaos-kosmos qarşıdurmasının səciyyəvi cəhətlərindən danişkən yazar: "Bütün mifoloji sistemlər üçün Kosmosu müyyənləşdirən ümumi cəhətlər dəstə xasdır (az və ya çox dərəcədə). Kosmos Xaos'a qarşı durur: Kosmos Xaos'a münasibətdə həm zaman, həm də təşkil olunduğu element tərkibi baxımından hamisə ikincidir. Kosmos zamanda və bir çox halda Xaosdan (əksərən xaosun aşağıdakı xüsusiyyətlərinin döndürülmesi, "aydınlaşması" yolu ilə: qaranlıq işığa, boşluq doluluğa, amorfluq-qaydaya, fasılısızlıq diskretliyi, görünməzlik - "görünməyə" çevrilir və s.) və ya Xaosla Kosmos arasındaki aralıq elementlərdən yaranır. Kosmos yalnız özünün başlanğıcı (çünki o yaranıbdır) ilə deyil, eyni zamanda hansısa kataklizm (kainatı ehətə edəcək daşqın, yanğın) nəticəsində möhv olacağı sonra və ya tədricən xaosdakı kosmik başlanğıçın köhnəlməsi ilə səciyyələnir. Bəzən Kosmosun bu fəlakəti son kimi düşünülür, başqa hallarda isə hesab olunur ki, onun arxasında yeni Kosmosun yaranması lazımlı gəlir".

Bütün hallarda xaos-kosmos qarşıdurması mifoloji inamın tərkib hissəsi kimi həm insanların gündəlik təfəkküründə, cəmiyyətlə qarşılıqlı münasibətlərində, həm də bədii adəbiyyatda dünya modelinin yaradılmasında faal iştirak edir. "Hər bir bədii əsər dünyadan bitkin və universal obrazını yaratmağa çalışır. Bu mənada adəbi əsərin bədii dünyası hamisə mifolojidir. Bəlli olduğu kimi, hər bir mifoloji struktur xaosun aradan qaldırılmasının və dünya nizamının (və ya kosmosun) təsdiq edilməsinin üzərində qurulur. Sehri nağıllardan başlamış Tolstoyun və onun ardıcıllarının realizminə (ən azı rus adəbiyyatında) qədər bədii mifologyanın klassik tipi özünün insan, səsim və təbiət arasında harmoniyanın bədii modelini yaratmağa meyllidir. Müxtalif dövrlərdə bu tipli bədii mif yaradılmasının – məstik, rasiyal, psixoloji, sosial, siyasi – fərqli əsaslandırılması irəli sürülmüşdür. Amma klassik tipli adəbiyyatda hamisə Kosmosun bədii obrazı iştirak edir ki, bu da əsəri bədii bütövlük kimi sənə qatdırır, hansısa qəçiləmək lokal süjeti, yaşantuları, hərəkətləri varlığın və insan hayatının mənasının təcəssümüne çevirir. Kosmosun bu obrazı əyani – görümlü obrazları özündə ehtiva edir və bu obrazlar da – yerin və göyün, işığın, təbiətin dövrliyinin, ulduzların obrazları, sevginin və evin, ananın və uşaqların obrazları

və s. – başlangıçdan dünya düzənnin və həyatın sonsuzluğunun simvollarıdır" (N.L.Leyderman, M.N.Lipobetski).

Bu baxımdan yanaşıda demək olar ki, Ç.Aytmatovun nəşr nümunələrinin hamisində dünya modeli kimi Xaos-Kosmos qarşıdurması birbaşa iştirak edir. Təbii ki, bu iştirak ilk növbədə əsərin janrından, sənətkarın qarşıya qoymuş niyyətdən, mətləbdən və ideya-problemdən asılıdır. Bununla belə, yaziçinin əsərlərində Xaos-Kosmos qarşıdurması daha çox təsvirini tapan obrazların mənəviyyatlarının, əməllərinin, iç dönyalarının və ideyalarının tənzimləyicisinin simvolu kimi çıxış edir.

Başqa sözlä desək, sənətkarın obrazları xaos-kosmos haqqında da düşüncələrə varmadan sadəcə olaraq, bu mifoloji-dini inamın şüuraltındakı təsiri ilə öz ömürlərini yaşayırlar. Onların ümum mifoloji-dini inamın modeli əsərsində işıqlandırılan ömürləri bir tərəfdən bu obrazların özürləri üçün, digər tərəflən də bəşəriyyətin taleyi üçün önmə qazanır. Onlar (əslində biz) kosmosumu qoruyurlar, yoxsa gündəlik həyatları ilə xaosun qəçilməzliginə şərait yaradırlar? Yaziçiminə əsas məqsədi və məramı möhv bu taleyklü problemdə diqqət yetirmək, oxucularını da bunun ətrafında düşünməyə vadar etməkdir.

Ç.Aytmatovun əsas əsərlərində biri "Ağ gəmi" povestidir. "Nağıllın sonu" da adlandırılan povest həm problematikasının aktuallığını, ideya-bədii məziiyyətlərinə görə, həm də Xaos-Kosmos probleminin ifadəsinin orijinalliğinə görə bir tərəfdən hamin dövr sovet adəbiyyatının, digər tərəfdən də onun özünün yaradıcılığının kult əsərlərindən biridir.

"Ağ gəmi" əsərində Mömin kişi Ana maral haqqında eşitdiyini, bildiyini (təbii ki, həm də inandığını) usaqda danışır. Bakıra təbiatın qoynunda azsaylı insanlarla birlikdə yaşayan yeddi yaşıntı tamamlayaraq səkkiz yaşına keçmiş usaqın usaq kimi böyüməsinə şərait yoxdur. Onun ətrafindakılardın hamisi öz qayğıları, problemləri, dərəcləri ilə yaşayan böyükəldir (Gülcəmalın qucağındakı çəqə qız istisna olmaqla). Mömin kişidən başqa heç kəs usaq olmaq istəmir, usaq isə vaxtından avvəl böyükələşə bilmir. Müasir, tabiilikdən uzaq hayatı bəzi attributları buraya da gəlib çıxır. Amma səyyar avtodukanla gətirilənlər böyükələrin özürləri üçün gətirdikləridir.

Usaq isə yalnız coğrafi məkan kimi deyil, eyni zamanda mədəniyyətin qarşıdurması mənasında təbiətdə yaşayır. Başqa

məkandakı yaşıdlarından fərqli olaraq, onun hətta uşaq kimi "bicləşməsinə", "korlanmasına" səbəb, bəhəna yoxdur. Böyükələr dünəyində uşaqlaşan, uşaq dünyası olmadıqdan uşaqlığını yaşaya bilməyən bu obraz mədəniyyətlə təbiətin sərhəddindədir. Buna görə də o, istər-istəməz özünün uşaq dünyasını uydurur: söhbət eləməyə yaşıdını tapmadığı üçün cansız aşyalarla danışır. Yaşadığı real dünyadakı haqsızlıq, murdarlıq, amansızlıq, qəddarlıq uşağı gerçək hayatdan daha uzaqlaşdırır. Gerçək hayatdan uzaqlaşdıqça o, uydurduğu həyata mehrini daha çox salır. Hətta tədricən uydurduğu hayatın reallığına özü da inanmaga başlayır.

Onun dünyası safdı, məsumdu, təmizdi, gözəldi, xüsusən bir də ona görə ki, bu dünyada günü içməkdə keçən, var-dövlətə həris, balaca səlahiyyəti ilə tiran, hayat yoldaşı Bekeyə fiziki və mənəvi əzab verən Orozqul yoxdu; xüsusən ona görə ki, alçaldılmasında, təhqir olunmasına rəğmən ələcəsizliyən Orozqul kimi ərin məşq-qatlılarınə dözən əzabxə xala yoxdu; xüsusən bir də ona görə ki, onu çox istəyan anası, vaxt tapan kimi Ağ gəmida galib hökmən onu aparacaq qayğılaş atası var.

Uşaq tədricən uydurduğu həyata o dərəcədə inanır ki, artıq göldə üzən Ağ gəmini görməyə başlayır və əmin olur ki, atası həmin Ağ gəmida işləyir. Onu aparmaya hökmən bu Ağ gəmida gələcək. Ağ gəmi hala uşaqın arzusunu, istəyidir, amma tədricən o həm də nisgilini çəkdiyi atəli-analı, Orozqulsuz... bir həyatın simvoluna çevirilir. Uşaq hala gəminin gəlməsini gözləyir, özü gəmiyi tərəf getmir. Yaşadığı həyatda onu saxlayan güc, qüvvə, işiq, inam və insanlar var və onların hamısı hələ Orozqul deyil.

Onu yaşadığı həyatə bağlayan ilk növbədə əzabkeş, hosratında qaldığı bala yanğını və istəyini bəzən uşağı çılçığın sevgisində bildirən xalası və babası Mömin kişidi. Qıvrıq Mömin həm yaşına, həm də təcrübəsinə, bələdliyinə görə aulun ağsaqqallığı. Normalara çox əmal etməsə də, hətta Orozqul da onun ağsaqqallığını bəzən hörmətlə yanaşır. Mömin kişininə əsas missiyasından biri də babalıqından başqa, ağsaqqallığını yerinə yetirməkdir. Uşaq onun doğma nəvəsidir, amma eyni zamanda aulda yeganə uşaqdı, yəni aulda nəslin yeganə potensial davamçısı (Onlar cəmi səkkiz nəfərdirlər. Uşaqın yaxınlarının hamısı qocadı, Seyidəhmədin bir körpə qızı var, Orozqul isə sonsuzdu). Geniş kontekstdə uşaq qırğızların gələcəyinin simvo-

ludu. Mömin kişi onun yalnız sağlam böyüməsinin qayğısına qalmır, həm də onun qırğız kimi yetişməsinə çalışır.

Səkkiz nəfərdən ibarət bu balaca cəmiyyət əslində dünəyin xüsusi tip modelidir. Onlar mədəniyyətin təsirinə düşmən böyük aullardan, şəhərlərdən uzaqda, dağların, meşələrin qoynunda yaşayırlar. Onlar yalnız işləri düşdüyüno görə galonlurlar və ya dağ köçərkən yolda dincənlərlə ünsiyyət qururlar. Özleri isə zəruri hallarda təbiətin qoyunu tərk edirlər.

Dağda, meşədə yerləşən bu balaca cəmiyyət azsaylı insanların ibarət olsa da, böyük-kicik var, rəhbər-təbe olan var, qəddar-rəhmdil – qaddarlıqla, rəhmdilliyyə biganə var. Meşa, dağ öz ömürlərini yaşayan insanlar üçün mənəvi-əxlaqi dəyərlərinin, keçmişə sədəqətlərinin, özlərindən sonraqı galacayı qorumağa cəhd-lərinin və təşəbbüslerinin sinəq makanıdır. Onlar əməlləri, içləri ilə Tanrırin yaratdığı kosmosu qoruya da, xaosun gəlişinə zəmin də hazırlıya bilərlər. Babası kimi uşaq da inanır ki, adamlar atalarını unutsalar, korlana bilərlər, cünki heç kəs pis əməlinə görə xocalat çəkməyəcək – övladları bu pis əməldən xəbərdar olmayıcaqlar; xeyirxah işlər də görən olmayıcaq – heç kəs bu barədə bilməyəcək.

Bu kiçik cəmiyyətin timsalında yazıçı ataların, deməli, dünəyin idarə edilməsinin, kosmosun xaosa çevriləsinin qarşısının alınmasında önemli amil olan utancılıq-ayış hissiniin unudulmasının, etnosun özü kimi qalmasının ən vacib şərtlərindən biri olan mifoloji inamin itirilməsinin (qazax sürücəyi Ana marala, əcəd kultuna inami kommunizmə gedənlərə yaraşmayan bir hal kimi lağ'a qoyur, Orozqul marala inami avamlıq, cahillik əlaməti sayır və s.), nəticə etibarı ilə xaosun tədricən bərqrər olmasının təsvirini vermişdir. Halbuki "Ağ gəmi" ilə ilahə-ana mifolegeməsi Humay haqqındaki təsəvvürlərlə (göl və dağlar realili sakral yaşayış məskəninən olması, doğumun himaya edilməsi və uşaqların (əsasən hələ də besikdə olanların) şər ruhlardan qorunması) bağlı Buynuzlu Ana maral obrazında verilmişdir" (M.S.Miskina).

Buynuzlu Ana maralın vurulması, özü də məhz babasının iştiraki ilə öldürüləməsi, atından çıxılan kababdan sərxoş babasının da yeməsi adsız uşaqı pis təsir göstərir: o, yalnız psixoloji cəhdən sarsılmış, eyni zamanda onun özünün səviyyəsində və dünəyində yaradılmış və yaratdığı inamı qırılır. Uşaq öz gələcəyinə qənim kəsilmiş cəmiyyətdən artıq yalnız xəyal və inamında yaşıdatlığı başqa

bir cəmiyyətə - Orozqulsuz, qırğız xalqının xilaskarına cəlladcasına yanaşanların olmadığı... bir məkənə getmək qərarına gəlir. Bu məkanı isə Ağ gəminin olduğu yerdir. İndiyə qədərki bütün inamları alt-üst edilmiş uşaq sonuncu inamının şövgü ilə bəliq olaraq üzə-üzə Ağ gəmiyə çatmaq arzusunu gerçəkləşdirir, suya baş vurur.

Yazıcı aslında gerçəklilik hadisələri əsasında müəyyən bir model qurur, yaxud da bəla də demək olar ki, gerçəklilik hadisələrini qurdığı modelə uyğunlaşdırır. Bunun bədii əsərlərin hamisina xas olduğunu vurgulamaqla yanşı, onu da nəzərə almaq lazımdır ki, bəla modellərə ehtiyac bı tərəfdən həyatın özündən, digər tərəfdən isə bədii yaradıcılığın təbiətindən irəli gəlir. Ç.Aytmatovda isə qeyd etdiyimiz model onunla forqlanır ki, yazıcı modeli bədii həyatın içində maksimum dərəcədə "gizlətməyə", "əriməyə" xüsusi səy göstərmərir.

Bəlli olduğu kimi, oğlan əsərdə ölüür. "Əsərdə oğlanın ölümü nə isə "xilaskarlıq" xüsusiyyətinə malik olub, mənəviyyatsızlığı, əsərətə qarşı etirazın simvoludur" (T.T.Davidova). "Ağ gəmi" də gələcəyi təmsil edən uşaqın ölümünün simvolikliyi bir də ondadır ki, onun ölümü bir nəslin, bir obanın, ən nəhayət bir ocağın gələcəyinin mahvi deməkdir. Bu motiv Ç.Aytmatovun "Qiyamat" əsərində Bostonun oğlu Gəncəsin ölümü motivi ilə səslaşır. Gəncəş Bostonun nəslinin davamçısı olmaqla onun gələcək varlığının yeganə təsdiqidir. Oğlunun ölümü atə üçün dünyanın axırı, qiyamət demək id... Bu onun azman müsbəti, eləcə onun dünyasının axırydı. Yazıcıının əsərlərində ölüm mövzusu aktualdır. Oğlanın faciəvi taleyi və nəticə etibarı ilə süjetin sonu, ümumi məna kəsb edir və bütünlükdə başlıriyyətin mümkün sonu kimi simvolizə edilir.

Öslində onun ölümü tragik çalar qazanmaqla povestdəki bütün insanların taleyini əhatə edir və onların gələcəyi haqqında bədbin təsəvvür yaradır. Nəzərə almaq lazımdır ki, oğlanın ölümü Ana maralın ölümündən sonra gerçəkləşir, daha doğrusu, o, böyük inamının əsas daşıyıcısi olan maralın mahvindən sonra həmin məkanda qalmamış qərarına gəlir: bəliq olub, üzə-üzə özündə başqa heç kəsin görmədiyi ağ gəmidə işləyən atasının yanına getmək istəyir. Ona da diqqət yetirmək lazımdır ki, uşaqın xalası sonsuzdur, başına gələn bütün ağrı-acıların bir səbəbi də məhz uşağının olmaması ilə bağlıdır. Əsərdə oğlan adsızdır. Yazıcı digər əsərlərindəki kimi, burada da oğlana ad verə bilmədi. Lakin oğlanın adsız olması, "sim-

volik bir anlama malikdir" (B.Vahabzadə). Bu oğlanın öz yaşıllarından fərqlənmədiyini göstərir. Ədib ləkasız uşaq dünyasını bir uşaqın simasında ümumiləşdirmişdir. Onun timsalında bütün uşaqların qətblərinin təmizliyinin, dünyaya ədalətlili yanaşmalarının, mənəvi saflıqlarının şahidi olur. Oğlan adından adı olmaqla yanaşı, həm də qeyri-adidir. Bəlkə də, babasının dediyi yeddi insandan biri - peygəmbərlərdən biridir. Lakin «peygəmbər özü də bilmir ki, o, peygəmbərdir - o, adı bir adamdır».

Ç.Aytmatov demişdir: "Xeyr, miflər universallıq yox, ümumi qanuna uyğunluqlar haqqında bilik verir. Miflər xammaldır". O, bu xammaldan səmərəli şəkildə istifadə etmişdir. Bəla xammallardan biri də Ana maral haqqında Mömün babanın danışdıqlarıdır. Onun danışlığı əfsanəyə uşaq bir də ona görə inanır ki, babanın özündə bütün danışdıqlarına tam əminlik və inam vardır. Əfsanənin başlangıçında verilən təsvir onu birbaşa yaradılış dastanlarına bənzədir. "Bu ahvalat çox qədim zamanlarda baş verib. Uzaq-uzaq keçmişlərdə yer üzündə meşələr otlardan çox və bizim diyarда su kurudan çox olanda dərin, sərin sulu bir çayın sahilində qırğız tayfası yaşayırımsı". Dünyanın, insanların yaradıldığı ilkin vaxtlarda quru sudan az olmuşdur. Su hayat mənbəyi kimi canlı aləmin də mənbəyi hesab olunur. "Ergenekon" dastanına bənzəyən bu nağılda qırğızların düşmən tərəfindən yox edilməsi və bir maralın onlara yenidən həyat verməsindən bəhs olunur" (B.Ercilasun).

Əfsanədə bəhs olunan dərin, sərin sulu çay əvvəllər Enesay adlanan indiki Yenisey çayıdır. Enesay çayı əfsanədə mifoloji simvoldur "Enə" - ana, "say" isə axın, çay deməkdir. Sahilində yaşayan qırğız tayfasının anası sayılır və yəqin ki, bu da hər hansı mif ilə bağlıdır. Enesay bir hamidir, müqaddəslik rəmziidir. Tayfanın başçısı iğid batır Gülcönün dəfni mərasimi təsvir edilir. Qədim adətə görə, mərhümən ruhu ana çay - Enesay ilə vidalassın deyə onu çayın sahili ilə dəfn etməyə aparırlar. Maraq doğuran cahatlardan biri də bundan ibarətdir ki, çayın da, maralın da əvvəldən ana sözü işlədir. Oxşarlıq yalnız bunulun məhdudlaşdır. Bunların hər ikisi biri xalqın - qırğız xalqının taleyində və tarixində mühüm rol oynayan mifoloji inam ünvanlarıdır. Əfsanədə Çopur Topal Qarı düşmən hücumundan sonra qırğız qəbiləsindən təsadüfən sağ qalmış iki uşağı çaya atmadan əvvəl deyir: "Ey böyük Enesay çayı! Əgar dağı sənin dərinliyinə atsan, o, daş kimi batar. Yüz illik şam ağacını atsan, qam-

qalaq kimi aparırsan. Öz ağuşuna bu iki qum dənəsini – iki insan övladını qəbul et. Yer üzündə onlara yer yoxdur. Mənmi bunu sənə deyim, Enesay? Əgər uledzərlər dönbüd adam olsayırlar, göy onlara darlıq edirdi. Əgər baliqlar döntüb adam olsayırlar, çaylar və dənizlər onlara bəs eləməzdii. Mənmi bunu sənə deyim, Enesay! Al onları, apar onları...”.

Ana maral qırğız tayfasından qalan həmin o iki uşağı xilas edir və onları südü ilə baslayır, böyüdür, onlara analıq edir, tanrılıq haqqı qazanır. Bütün əsər boyu Ana maral xilaskarlığın, qoruyuculuğun, hamiliyin simvolu kimi çıxış edir. Əfsanəyə görə, insanların nankorluğuna, xəyanətkarlığına üz çevirən Buynuzlu Ana maral uzun müddətdən sonra San – Taş meşələrinə qayıdır. Ana maral xəbərdarlığa baxmayaraq insan övladının ona – xilaskarına xəyanət edə biləcəyinə – balalarına qəsd edə biləcəyinə inanır. “- Eh, Ana maral, danışma. Sən insanların tanımirsan! – Çopal Topal Qarı başını buladı: - Nəinki meşə heyvanlarını, onlar bir-birini öldürməkdən da çəkinmirlər. Bu yutımları sənə verardım, verardım ona görə ki, sözlərimin doğru olduğunu bilsən, axı sənin bu uşaqlarını da insanlar öldürəcəklər”. Buqulular isə buynuzlarında onlara beşik, deməli, övlad, gələcək gətirən ağ maralları öldürürler.

Ana maralın buynuzundan asılmış və içində uşaq gətirdiyi beşikdən hamıça zinqirov səsi eşidilir. Elə o vaxtdan sonra İssik-göl beşiklərində nəsil artımının müjdəcisi kimi simvolizə edilən zinqrov səslərin. “Ana beşiyi yırgalıvar, gümüş zinqirov isə səs elayıvar, sanki Buynuzlu ana maral uzaqlardan qaçıb gəlir, tələsir, buynuzunda ağaçqayın beşiyi gətirir”. Çöpur Topal Qarının dedikləri gerçəkləşir. Oğlanı neçə əsrən sonra insanların xəyanətkarlığı, nankorluğu, onun adalat, birlilik, gözəllik ilə dolu nağıl aləminin məhvini öldürür. Oğlan Buynuzlu Ana maralın öldürüləmisi ilə razılışla bilmir. Axı Ana maralı onun babası vurmuşdu. Məmün baba “bu satqınılığı qorxudan edir və yaqın ki, bu qorxunun təsirindən dark eləmər ki, maralı öldürməklə nəinki Ana maral əfsanasi ilə bağlı öz inancını məhv edir, həm də sevimli nəvəsinin də ölümüne bais olur” (L.I.Лебедова).

Göründüyü kimi, mifoloji motivdən istifadə etməklə yazıçı hayat hadisələrinin arxasında duran qatlara nüfuzu daha da gücləndirmiş, nəticədə faciəvi, amma zahirən sadə bir əhvalatı insan təleyinin ən mürəkkəb problemləri ilə əlaqələndirmiştir. Bütövlükde

əsərdə təsvirini tapan məkandakı insanların gələcəyinin simvolu kimi manalandırılan uşağı ölümündə mənəvi günahkar ilk növbədə məhz onun xalasının əri Orozquldur. Orozqul qocalarla hörmət qymur, səbəbin kimdən olmasının fərqinə varmadan sonsuzluğuna görə arvadına əzab-əziyyət, işgəncə verir, mənfaəti namına tabiat qənim kəsilih, xalqın mifoloji və ya dini inanclarını sayır. Bütün burlar isə əsərdə də xüsusi şəkildə vurğulandığı kimi, mifoloji inama görə dünyanın nizamının pozulmasına gətirib çıxarır. Məmün baba buynuzlu Ana maralın hərisliyinə və ya nəsə bər mənafə güddüyünə görə deyil, ilk növbədə qızının cəkdiyi əzablari nisbatən yüngülləşdirmək – yəni əri Orozqulun onu az incitməsi namına öldürüləmisi ilə razılaşır. Deməli, nəticə etibarı ilə məsumluq, paklıq və eyni zamanda gələcək simvolu olan uşağı şər başlangıcı tömsil edən qüvvə aradan qaldırır. Bu isə ona gətirib çıxarır ki, bir tərəfdən hamin ocağın (və təbii ki, təsvir olunan məkanın) son nəsil artırın nümayəndəsi möhv edilir, digər tərəfdən də qırğız xalqının xilaskarı, himayədarı, onlara uşaq, deməli, gələcək gətirən, onların xalq, millat kimi varlığına təminat yaratmağı yardımçı olan totem öldürülür. Öz subyektiv yozumunu verməyən yaziçinin bədii hadisələrin belə gedisi və mantiqi yekunu əslində qiyamətin, deməli, xaosun gəlinin, başlanğıcının gerçəkləşməsidir.

Ulu əcədalarımızın hayatı bütün həllarını mifoloji planda izah edir, izah etdiklərini isə real hayatı özü kimi yaşayırlar. “Mifoloji təfəkkür tabiatı və ümumiyyətləri, insani əhatə edən bütün cansızları öz “sahibi” üçün canlandırır, bu almanın predmetlərinin insana məxsus xüsusiyyətlərlə verməklə onları insana yaxınlaşdırır, bəzən isə lap insanlaşdırır” (K.Abdullayev). Mifologiya istər-istəməz bu mənada dünyagörüşü kimi sanadə mühüm bədii əhəmiyyət kəsb edir. Mifik təfəkkür, qadim tarixi təsəvvür və etiqadlar yeni məzmunda bədii əsərə keçir.

“Millatın tabiatını, psixologiyasını, inancını, hətta millatı millat edən xüsusiyyətləri göstərmək üçün” (Ş.Libraev) Ç.Aytmatov mifoloji inamların müxtəlif növlərini dünya modelinin təməl prinsipi olan xaos-kosmos qarşılığında ilə bağlamaqla ifadə etməyə çalışmışdır. Povestdə uşaq anlayış və obrazı aparıcı yer tutur. “Ağ gəmi”da Bekəy xalanın sonsuzluğunu təsadüfü deyildir. Bu yalnız özünü düşənən, davakar əri Orozqula, bəlkə də, Allah tərəfindən verilən bir

cəza idi. Orozqul vəzifəsindən, mövqeyindən istifadə edərək özündən asılı olan, tabeliyindəki insanları söyür, hətta döya də bılır.

Orozqulun bu qədər əzazil olmasının səbəbi məhz sonsuzluğundadır. O, rüşvətxor və sözün asıl mənasında pis insandır. Orozqulun eqoizmizi ilə oğlanın arzuları qarşılaşdırılsa, onun xislatı daha açıq üzə çıxar... Həc kəsi sevməyən Orozqul (sevgi hissi ona yaddır) təbii ki, bu atılmış oğlunu da sevmir. Oğlan bunu bılır, amma xəsto yatağından da yənə Buynuzlu Ana marala yalvarır ki, Bekey xalaya və Orozqula buynuzunda beşik götişirsin.

Bir ailə uşaq həsrəti çəkir, bir ailə isə uşağıni atır. Bir ailə üçün inama görə onlara övlad gotira biləcək Ana maralı öldürür və atından kabab çəkir, digər ailə isə sabahını davamçısı olan oğlunun təleyi ilə maraqlanır. Hər iki halda gözənlənilən tragik sonluq gerçəkləşir. Orozqulun ailəsi üçün uşaq gatıra biləcək Ana maral öldürürlər. Bir aulun timsalında cəmiyyətin nəsil davamçısı statusunda çıxış edən Uşaq isə inamını itirəndən sonra balıq olaraq üzə-üzə atasının işlədiyi Ağ gəmiyə tərəf getmək üçün özünü dənizə atır, yəni o da ölürlər.

Inama görə uşaq gələcəyin simvoludur, nəslin davamçısıdır. İki ölüm faktı təsvirini tapan cəmiyyətin birmənali şəkildə fəlakət içində yaşıdagının göstəricisidir. Günahkar Tanrı deyil, ilk növbədə mövcud Kosmosun nizamını dağlıdan, ondan tamamilə fərqlənən yeni nizam qurmağa çalışan, deməli, nəticə etibarı ilə xaosun gəlişinə şərait yaradan insanlardır – Orazqullardır. Orazqullar isə bütün vaxtlarda olub və var, əsərdə deyildiyi kimi "tükənmək bilmir", əksinə, sayca daha da artır. Povestdən həm də bu məlum olur ki, xaos qəfil baş verə biləcək qeyri-adı fəlakət deyil, həm də insanların öz missiyalarını yerinə yetirməmələri, lazımlı galəni yox, istadıklarını həyata keçirməyə cəhd göstərən insanların şər başlangıçlı əməlləri və fəaliyətləridir.

Təsadüfi deyil və maraqlıdır ki, yazıçı "Qiyamat" romanında da qiyamətin, əslinde xaosun gəlişinin bir məntiqi cəhətini, mənəvi-əxlaqi əsasını yənə də övlad ölümü ilə birbaşa əlaqələndirmişdir. Ç.Aytmatovun "Qiyamat" əsərində Bostonun oğlu Gəncəsin ölümü «Ağ gəmi»də gələcəyi təmsil edən uşaqın ölümü motivi ilə səslişir. Romanındaki canavarın ölümü isə Ana maralın ölümünü xatırladır. Çoxsaylı müxtəlif miflərdə qurdun Buynuzlu Ana maral kimi xilaskar olduğu göstərilir. "Qiyamat" əsərində də canavar xilaskardır. O insan övladını qoruyur, çətin məqamda – Allahi, peyğəmbəri

çağırdığı bir vaxtda, son məqamda onun imdadına çatır. Qurd ona inanınan xilaskarıdır. Əsərdə qurd və insan taleyi paralel verilir və sonda onlar çülgalaşır.

Romanda qurdla Bostonun eyni ağrını yaşıdlılarının şahidi olurq. Boston oğlunun ölümü ilə əbədi nəsl artım imkanını itirirsə, qurd da dünyaya sonuncu övlad götirmək arzusunun puçluğunun ağrısını yaşıyır. Boz qurdú Ana marala silah qaldırınlar öldürürərlər. Başqa sözlə desək, insanlar özlərinin hamisini, xilaskarını, qoruyucusunu məhv edirlər, yəni onlar belə bir varlıqdan məhrüm olurlar. Bostonun timsalında bir nəslin kökü kəsilsə, canavarın timsalında bir xalqın, bir millatın totemi olur, yəni bir xalqın, bir millatın kökünün kəsilməsi prosesi başlayır. Bütün bunlar da göstərir ki, yazıçı kosmosun mövcudluğunu qorumağı da, xaosun gerçəkləşməsini də ilk növbədə insanlarla, onların əməl, fəaliyyət və iç dönyaları ilə əlaqələndirmiş, bununla da insanlara özlərinin, galəcək nəsillərinin və dünyadan aqibətinin, taleyinin məsuliyyətini ilk növbədə özlərinin daşıdıqlarını xəbərdarlıq etməyə, təlqin etməyə çalışmışdır.

## «ÖLDÜRMƏLİ, ÖLMƏLİ»

(Çingiz Aytmatovun hekayəsi haqqında qeydlər)

Nizami TAĞISOY,  
professor

XX əsrin 70-80-ci illərindən bəri Çingiz Aytmatov yalnız qırız və rus ədəbiyyatlarında və ədəbi təqnidində deyil, həm də bütün dünya ədəbiyyatında, ədəbi təqnidində diqqəti daha çox cəlb etmiş yazıçılardandır. İlk baxışda gözənlənmədən ədəbiyyata gəlmış (o, əvvəl Zootexnikumu, sonra Kənd Təsərrüfatı İnstitutunu, nəhayət, ikiillik Ali Ədəbiyyat kurslarını bitirmişdi) Çingiz Aytmatov "Camilo" (1958) povesti ilə həm qırız, həm də rus və digər dünya ədəbiyyatlarına yeni obraz, yeni baş qəhrəman gatırıma mürvəffəq olmuş, oxucular arasında özüna və əsərlərinə böyük hörmət qazandırmışdı. Taxminan elə bu dövrdən "Üz-üzə", "Qırımızı yaylıqli qovağım manım", "Köşək gözü", "İlk müəllim", "Əlvida, Gülsarı", "Ağ gəmi", sonralar isə "Əsra bərabər gün", "Qiyamat" və digər əsərlərin müəllifi kimi maşhurlaşmışdı. Əsərlərinin, demək olar ki, dünyadan bir çox dillərinə tərcüməsi, onların ictitmaiyyət tərafından qəbul edilməsi və sevilə-sevilə oxunması onu tez bir vaxtda tanıtmışdır. 35 yaşında Sovet ləttafında verilən on ali mükafata — Lenin mükafatına layiq görülmüşdü. Çingiz Aytmatov yüksək salonlarda, fəxri kürsülərdə göründür, ona böyük hörmət və ehtiram göstərilərdi. O, nəinki qırız və rus ədəbiyyatını, həm də bütün dünya ədəbiyyatını ümumbaşarı dəyərlər hesab edilən uzaqgörənlilik, gələcəyə ümid, faciəvilik, insan, onun rolu, mövqeyi və s. təleyküllü anımlarla zənginləşdirib.

Ç.Aytmatov, demək olar ki, bütün əsərlərində böyük rus mütəfəkkiri N.Nekrasovun qəhrəmanı Qrişa Dobrosklonov kimi həqiqətin, xoşbəxtliyin sorağı ilə gəzməklə, insanları haqqaya, ədalətə çağırmağı qarşısına məqsəd qoymuşdu. Əksər əsərlərində ya birbaşa ("Camila", "İlk leyləklər"), ya da dolayısı ilə mühəriba mövzusunu, onun dağidıcı və faciəvi cəhətlərini, şəxsi və ailə həyatlarına na qədər bədbəxtliklər götirdiyini olduqca canlı və obrazlı şəkildə personaj-

larının dili ilə biza çatdırmağa mürvəffəq olmuşdu. Ç.Aytmatovun eyni əsərini müxtəlif vaxtlarda oxuyarkən oxucu yeni keyfiyyət görür. Vaxtilə Ç.Aytmatov mürvəffəqiyyət qazandıran da elə mühəriba mövzusuna həsr etdiyi ("Camila", "İlk leyləklər") əsərləri olmuşdu.

Mühəriba bütün dövrlərdə sənət adamları üçün aktual mövzudur. Yaziçilərdən hər biri onu öz nəzər nöqtəsindən görür, işləşdirir, təsvir edir. Diqqət etsək, bu xüsusiyyətləri həm klassik ədəbiyyatda (Nizami "İsgəndərnama", Lermontov "Borodino", S.Tolstoy "Hərb və sülh", A.Tvardovski "Vasili Tyorkin", S.Rüstam "Ana və poçtalyon", S.Vurğun "İnsan", A.Nurpeisov "Qan və tər" və s.), həm də müasir — XX əsrin 90-ci illərindən üzü bəri yaranan Azərbaycan ədəbiyyatında müşahidə edə bilərik. 90-ci illərdən başlayaraq bədii publisistikə istisna etmək şartı ilə (bu ayrıca səhbətin mövzusudur), həm poeziyamız, həm nəşrismiz, həm də dramaturgiyamız problemləri, bəzəi məqamları istisna etməklə, ciddi münasibət ifadə edə bilər. Bu, yəqin Azərbaycan yazıçılarının mühəribəni (Ermənistan-Azərbaycan mühəribəsini — N.T.) öz daxilində daha çox hiss etməsindən irali gəlir. Buna görə də A.Abdullazadə, S.Əhmədov, V.Babani, Nigar, A.Rəhimov və b. mühəriba mövzusuna daha çox müraciət ediblər. Məsələn, A.Rəhimov bir neçə povest və romanını mahz bu mövzuda yazıb, A.Rəhimov və başqa yazıçılarımız mühəribənin bütün falakətlərini öz içində daxilən yaşadan müəlliflərdir. O, mühəriba mövzusuna dərindən münasibət bildirməyə, onun dəhşətli psixologizmlərini açmağa üstünlük verir. Şübhəsiz ki, bəşəri ideallarla yaşıyan insan üçün mühəriba, onun nəticələri qara rəngdə olmaqla, həm də xoşagolmaz, dəhşətli ovqat yaradır. Yaradıcı insan bəşəri övladının bu dəhşətlərə sına gərə biləsməni, mühəribənin onun psixologiya və düşüncəsinə silkələməsi, özünü ekstremal şəraitdə necə apara biləsməni vurgulamaga etiyyat duxur. Mahz buna görə də Ç.Aytmatov hələ XX əsrin 70-ci illərində publisist çıxışlarının birində Helsinkidə mötəbər beynəlxalq təşkilatın kürsüsündən: "Biz hamımız bu gün bir gəminin səmişinləriyik. Onun göyərtəsindən o tərəfdə kosmik ənginlik dayanır" — demişdi.

Ç.Aytmatov müasir, bəzən isə dövrünü qabaqlayan mütəraqqi ideallarla yaşıyan bəşəri təfəkkürli yazıçıdır. O, dərk edirdi ki, bəşəriyyət ən təhlükəli düşmən — mühəribələr qarşısında çıxılmaz

vəziyyətdədir. Bu insanpərvər yazıçı dəfələrlə azərbaycanlı sənət adamları ilə görüşündə Ermanistan-Azərbaycan müharibəsinin insanlara nə qədər böyük bələlər gətirdiyini vurğulamışdı. Müəllif öz əsərlərində Qarabağ müharibəsinin dəhşətlərini qələmə almasa da, ümumi məhiyyət, ümumi ovqat və ümumi qiymət ondan, məhz ona münasibətdən qədər da fərqli deyil.

Götürək Ç.Aytmatovun hələ də geniş oxucu kütləsinə məlum olmayan "Öldürməli, ölməli" hekayəsini. "Öldürməli, ölməli" hekayəsinin baş qəhrəmanı Sergey Vorontsov cavan oğländir, özü Volqaboyundan, daha doğrusu, Saratovdandır. Hansı cəbhəyə göndərildiyindən də xəbəri yoxdur. Ali təhsil almaq arzusunda olsa da, istəyi baş tutmayıb. Artıq qatar onu davaya aparır, "cəbhəyə gedər-galmaza göndərilir", buna görə də ayrılığın bu qədər ağır yaşanmasına Sergey daha çox hiss etməyə başlayır. Doğmaları ilə əməlli-başlı vidalaşa da bilmir. Ailanın sonbeşiyidir. Bacılardan böyüyən Qazaxistanda, o biri Saratovdadır (onun da ərinin müharibəyə göndərməjdilər və heç bir xəbər-ətar yox idi). Atası uzun müddətdir xəstəxanada yatır. Məktəb illərində Nikolay İvanoviç Nataşa adlı bir qızı da yaman vurulubmuş. Vağzaldan cəbhəyə yola düşərkən bir qaraçı qadın sıralardakı əsgərlərin arasından Sergeyi seçərək, onun falına baxır. Falçı Sergeyə müharibədə ölməyacısını deyir. Sergey isə qaraçı qadına gəzməyə yox, davaya getdiyini dedikdə: "Fələyin sadığınızı deyirəm. Onun ulduzu ölməzdir! Alın yazısıdır!". Sonra isə: "Bəxt acaldan üstündür. Bəxtdan bəxt törəyir, ölümdənən heç nə. Bu oğlanın ulduzu isə ölməzdir: Ölməzdi onun ulduzu!..." — deyir. Eşalon yola düşüb təkərlər taqqıldıqca Sergeyin yuxusu qaçıır. Taleyi barədə, müharibədə sağ qalacağı, yoxsa öləcəyi barədə düşünür. Müharibədə qalıbıyyət kimin isə öldürülüb ölməsindən asılıdır. Hami gedənlərə müharibənin tez qurtarmasını, ölüm-itim, acliq, səfələt olmamasını arzulayırdı. Müharibənin qələbə ilə qurtarması üçün isə vuruşmaq, qırmaq, qalib golmək lazımlı idi. Hətta evdə bu barədə Sergeyin atası ilə anası arasında bərk höctələşmə də olmuşdu. Sergey həm də rəhahdır. Hərdən onu "Sergiy" deyə çağırıldır. Müharibəyə yola düşərkən anası yalvara-yalvara "Seryojacan, bala, amanın günüdür, heç kəsi öldürmə, qan tökmə!" - deyə tapşırır. Anasının sözləri indi Sergeyi daha çox düşündürür. Atası isə arvadla öcsəib "Necə yani "öldürmə"? Qana batma?!" Bos oğlun haraya gedir? Əsgər öz torpağını müdafiə edərək düşməni

qırır, məhv edirəsə, əmrə əmal edir, borcunu yerinə yetirir" — deyə ona açıqlanır. Hər biri Sergeyə öz bildiyi kimi məsləhət versə də, ana "Heç kəsə qiyma, öldürmə", ata isə onun salamat qalmasını istədiyindən öksinə deyir.

Öz qəhrəmanının iki can arasında qoynan Çingiz Aytmatov onun psixoloji durumuna daha çox diqqət yetirir. Vaxtı ilə Birinci Cahan savaşında Baltık flotundakı sualtı gemilərdə şücaət göstərətən atanın düşmənə necə divan tutması dənildikcə Sergey gah cəbhədə düşmənlərini öldürəcəyinə, gah da öldürməyəcəyinə üstünlük verir, daim olıla su arasında qalır. Sergeyin içində ikili çırıntı, ikili hissələr yaşayır. Yaziçi oxucuya bu ikili hissələri çatdırmaqla, ona münasibəti hər kasın öz ixtiyarına verir.

"Öldürməli, ölməli" hekayəsini oxuduandan sonra bu əsərin xeyli məqamlarını Azərbaycan yazıçılarından V.Babanının "Ana intiqamı" povesti və A.Rəhimovun "İkili dünyam" romanındaki baş qəhrəmanların davranışları və hərakətlərlə birbaşa üst-üstü düşdüyü qənaətinə gəldim. V.Babanının "Ana intiqamı" povesti 1997-ci ildə qələmə alınıb. Əsər sərf müharibə mövzusuna həsr olunub. Povestdə yeganə oğlunu cəbhəyə göndərən ana çox keçmir ki, onun tabutunu qarşılamaga məcbur olur. Oğlunu dəftər etdikdən sonra mütlaq silaha sarılıb cəbhəyə, oğlunun intiqamını almağa yollanacağına qərələşdirir və belə də edir. Döyünlərin lap ön sırasına gedən ana erməni əsgərləri ilə az qala əlbəyaxa mövqədə dayanır. Avtomatın tatiyini çəkərək ağacın arkasında durub gözləyir. Ona tərəf gələn erməni əsgərinə atəş açı bilmir ki, bilmir. Onun analıq hissi hər şeyi üstləşir. Fikirləşir ki, erməni olsa da, onun da yolunu gözləyən ana var, onu da cəbhəyə ana yola salıb. İnsan ömrünə qiyməq, onu məhv etmək yolverilməzdir. Azərbaycanlı ana erməni əsgərini vurmur, lakin erməni əsgəri ananı qanına qołtan edir.

Beləliklə, yazıçı azərbaycanlı ananın necə böyük hissələ daşıdığı olduqca inandırıcı boyalarla vera, onun daxili mənəvi aləmini açmağa müvəffəq ola bilib.

Müharibənin yazıçı A.Rəhimov traktovkasi da özünəməxsusdur. Məsələn, onun "İkili dünyam" romanının baş qəhrəmanı Valeri İsakov Rusiyada ali hərbi təhsil almış mütxəssisidir. Baş qərargah Valerini Ermənistanda xidmət etməyə, orada azərbaycanlılara qarşı vuruşmağa göndərir. Valerinin atası azərbaycanlı, anası rusdur. Valeri azərbaycanlı oğlu olduğunu bilməsinlər deyə, güclü

manevrlor, çox götür-qoy edir. Lakin yena də V.Babanlıda olduğu kimi A.Rəhimovda da azərbaycanlıq qalib gəlir. Valeri Isakov Azərbaycana, Azərbaycan əsgərinə, Azərbaycan torpağına, haqqan-ədalata xidməti daha üstün tutur.

Bununla belə Ç.Aytmatov kimi həm V.Babanlı, həm də A.Rəhimov mühəribənin mahiyyətini bütün əsər boyu açımağa, dərin psixologizmlər yaratmağa tam müvəffəq olurlar. Ç.Aytmatovun "Öldürməli, ölməli" hekayəsi də oxucuda dərin və özünəməxsus psixoloji ovqat və gərginlik yaradır. Əsərdəki psixologizmi həm mühəribə dəhşətlərinin yaradılmasında, həm Sergeyin, əsgərlərin, onları cəbhəyə yola salan insanların hiss və duyularında, Sergeyin ata və anasının mühəribəni dərk və ona münasibətində, həmcinin digər məqamlarda aydın görmək olur. Əsər boyu sətiraltı mənənələrlə mühəribə lənatlanır, pislənir. Ç.Aytmatovun əsərinin əsas məqsədi də məhz insanda mühəribəyə belə münasibət aşılıqlaşdırır.

## "İNSAN HƏM OVÇUDUR, HƏM DƏ ŞİKARDIR"

(Çingiz Aytmatovun əsərlərində faciəvilik)

Fərrux MƏMMƏDOV,  
ədəbiyyatşunas

Çingiz Aytmatov qırğız xalqının dünya mədəniyyəti xəzinəsinə baxış etdiyi dahi yazıçıdır. Uşaq yaşılarından atasını itirən, məktəbdə oxuya-oxuya vergi agenti, kənd sovetinin katibi işləyən Çingiz Aytmatov hayatı haqiqətlərini bütün çılpaklılıq və mürəkkəbliyi ilə dərindən dərk etmişdi. Bu baxımdan onun əsərlərini yer üzündə yaşayış bütün insanların haqqında ensiklopediya da adlandırmış olar. Fikrimizə, yazılı sintezi vasitəsi ilə, yəni realizm və romantizm elementlərini birləşdirməklə, qırğız və dünya ədəbiyyatını hissə-diləcək dərəcədə zənginləşdirən əsərlər yaratmağa müvəffəq olmuşdur. Bir faktı da qeyd etmək yerinə düşür ki, Çingiz Aytmatov milli olduğu qədər də, başarı yazarıdır. Böyük rus tənqidçisi V.Q.Belinskinin dediyi kimi, "yalnız əsl milli olduğun halda, başarı hissələrin daşıyıcısı ola bilərsən. Milli olmayan şair və yaziçi başarı hissələrin tərənnümçüsü ola bilməz". Çingiz Aytmatovu müasiri olduğu yazıçılarından fərqləndirdən əsas xüsusiyyətlərdən biri onun sədə insanların gözü ilə dünyəvi, fəlsəfi, başarı problemləri duymaq, onlara həqiqi qiymət vermek və müəyyən manadə insanları narahat edən suallara cavab axtarmaqdır. Sadə əmək adamları olan Cəmilia, Daniyar, Düyən, Tanabay, Edigey, Boston yüksək tribunalardan yalançı, saxta, ikiüzlü rəhbərlərin "süni xalqlar dostluğu" ideyası, "bütün millətlər dost və qardaşdır" şüarları ilə tərbiyə olunmayıblar. Bu insanları sərt həyat haqiqətləri, əmək, torpaq tərbiyə etmiş, yetişdirmişdir və bu səbəbdəndir ki, onlar ülvü, mülqəddəs hissələrin tərənnümçülərinə, müdafiəçilərinə çevrilmişlər. Bacarıqları qədər ürəklərinin, vicdanlarının səsinə qulaq asmaq və bu cür həyat yazıcının ədəbi qəhrəmanlarının əsas xüsusiyyətlərindəndir. Onlar, bəlkə də, Şərqi böyük klassiki Sədini oxmayıblar. Ancaq Sadinin bir vaxtlar söylədiyi fikrə - "bütün insanlar bir bədənin üzvləridirlər. Əgər bədənin bir üzvü əzab çəkirə, bu hal

digerlərinə də sirayət edəcəkdir". Bu mənada Çingiz Aytmatovun "İlk müəllim" povestinin qəhrəmanı Düşən surəti yazarının yaradıcılığında mühüm yer tutur. Yazar Düşən surəti ilə XX əsrin 20-30-cu illərində təhsilin, elmın asrlar boyu zülmət, cəhalat içində yaşamış qırğız xalqının hayatı oynadığı rolu göstərmüşdür. Düşən özü güc-bəla ilə oxuduğu halda, tar pöhrələri xatırladan uşaqlarda elma, təhsil, eyni zamanda həqiqət, düzlüyü böyük maraq oyada bilmədi. O, bu yolda çətinliklərə mərdliklə sına gərir, bəzi hallarda həyatı ilə risq etməkdən belə çəkinmirdi. Düşən öz millətinin gələcəyi uğrunda şam kimi yanmağı bacarıır, fədə olur, qurban gedir... Namusu, isməti tapdanan, bədbəxtliyin, uğurumun astanasında olan 15 yaşlı yetim qızın gələcəkdə çıxolarının tanıldığı və haqlı olaraq faxr etdikləri akademik Altınay Süleymanova olmasına üçün kimsə özünü qurban verməli idi və verdi da... Bu qurban, bu yanan şam məhz Düşən oldu. Bizim fikrimizcə, Çingiz Aytmatovun ilk əsərlərində təsvir olunan surətlərin mürəkkəbliyi, sərtliyi, faciəviliyi məhz Düşəndən başlayır. Doğrudan da, bir çox hallarda həqiqətin yolu, təntənəsi, zəfər yürüşü faciəviliyidən keçir, onunla çulğalaşmadan doğulur...

Maraqlı bir cəhət isə ondan ibarətdir ki, Düşən öz xarakteri, məqsədləri (bura təkcə mübarizə vasitələrini aid etmək düzgün olmazdı) etibar ilə Cəfər Cabbarlinin Almazına çox yaxındır. Hər iki qəhrəmanı çətinliklər, məşqətlər taqib edir, lakin onları heç bir vəchlə, hətta doğmalarının da yad hesab etdiyi, müdafiə etmadıkları insanların xeyri, gələcəyi üçün "tutduqları mövqelərdən sixişdirib çıxarmaq mümkün olmur". Düşən, bəlkə də, qarlı bir qış axşamında, uzaq Sibir çöllərində Altınayı tanımış, lakin onun bundan sonra da dünya şöhrəti akademik Altınay Süleymanova olmasına zərrə qədər da "mane olmaq" istəməmiş, etdiyi yaxşılıqları onun "qaytarmasını" ağlına belə gətirməmişdi... Məhz ona görədir ki, ilk müəlliminin yaxından tanıyı, onun hansı nəcib insani keyfiyyətlərə malik olduğunu yaxşı bilən Altınay Süleymanova gecə saat 12-də həmkəndlilərinin çıxışları xahişlərinə baxmayaq, kəndi tərk etmiş və şəhərdə Düşənin ona aşılılığı, beyninə həmisişlik həkk etdirib "daşlaşdırıldı" vicedan hissi ilə üzbaüz, təkbətək qalmaga üstünlük vermişdi... And içmişdi ki, yenidən kəndə qayıdacaq, hönküərək ilk müəlliminin qarşısında diz çökəcək və kənd məktəbini Düşənin adına adlandırılmasını təklif edəcəkdir... Aytmatovun ədəbi qəhrə-

manlarını dərindən və hərtərəfli tanıdığınıza görə (daha dəqiq desək, yazar onları belə təqdim etmişdir), bizlərdə Altınay Süleymanovanın nəcibliyinə zərrə qədər şübhə yeri qalmır... Çingiz Aytmatovun 50-ci illərin sonundan yazdığı "Cəmilo" povesti ədəbi ictimaiyyət və oxucular arasında geniş əks-səda doğurmuşdu. "Cəmilo" povestini fransız dilinə tərcümə etmiş və öz sözün müəllifi olan böyük fransız yazarı Lui Araqon heyratini gizlədə bilməmişdi: "Qeyd etmək istəyirəm ki, bu əsər dünyada sevgi haqqında on gəzəl heç həyətdir. Genç yazarı məhəbbət haqqında in迪ya qədər heç kimin danışmadığı kimi danışır".

Cəmilo ərli qadın ola-ola Daniyari sevir. O, Daniyarla "müvəqqəti, gizli əlaqələr" qura bilərdi və bundan heç kəsin xəbəri olmazdı. Ç.Aytmatov, bəlkə də, bütün Şərqi və dünyaya ədəbiyyatında (bu fikir bir qədər mübahisəlidir) ilk dəfə olaraq mübariz, öz qadın xoşbəxtliyi, saadati uğrunda axıra qədər matinliklə mübarizə aparan və qələbə çalan qadın surəti yaratmışdır. Müəyyən mənada Cəmilənin qələbəsi yazarı Aytmatovun qələbəsidir. Çünkü onun üçün sevgi həyat qədər ciddi məsələdir. O qədər ciddidir ki, burada xırda, cılız hissələrin asırı olmaq qətiyyən yolverilməzdir. Cəmilo kimi, Altınay kimi, Tolqonay kimi...

İlk baxışında "Cəmilo" povestində lirizm elementləri üstünlük təşkil etsə də, əsərdə «art realizm»in xüsusiyyətləri özünü bariz şəkildə göstərir. Bu ilk növbədə yazarının əsərlərinin əksəriyyətinin «ana xəttini» təşkil edən haqiqatla bağlıdır. Cəmilənin «kiçinə bala» deyib əzizlədiyi qaynı Seyid böyüyüb rəssam olur və ilk yaradıcılıq sərgisində «iki eşq fədaisinin şəklini» çəkib nümayiş etdirməkdən çəkinmir. Təsadüfən şəkli görən və hiddətlənən böyük qardaşının "sən onların münasibətini bilsindinmi?" sualına çəkinmədən "ha" deyir. Müsəlman, Türk, Şərqi aləmində yazılın və yazılmayan qanunlara əsasən, qardaş arvadının namusunu qorumalı olan Seyidin bu qədər "passiv mövqə" tutmasının əsas səbəbi nədir? Bizim fikrimizcə, bütün bunların əsas "səbəbi" insan qəlbinin dərinliklərində "gizlənən" və xoşbəxtlikdən, heç bir hökmədarın, şahlar şahının susdura bilməyəcəyi vicedanın haqq səsidi. Nə qədər qəribə olsa da, Seyid "səhra gözəlinin" - Cəmilənin həqiqi xoşbəxtliyi çatmasına mane olmaq istəmir, "göz yumur". Belə bir nəticəyə gəlmək düzgün olardı ki, yazarının ədəbi qəhrəmanlarının əksəriyyəti "çoxluğun" - ətraf mühitin deyil, "azlığın" - öz vicedanlarının səsini qulaq asmağı

üstünlük verirlər. Bir sözə, onlar nələrinə, kimlərinə xatirinə və yaxud da məcburiyyət qarşısında vicdanları ilə kompromisa getməyi bacarmırlar. Bəzi hallarda “onların öz hərəkatları naticəsində” həyatın sonu faciə ilə qurtarsa belə... “Ağ gəmi” povestinin qəhrəmanı Oğlan kimi, “Qiyamət” əsərinin qəhrəmanı Boston Urkunçiyev kimi... Əlbəttə, sağlığında, nə də bu gün Çingiz Aytmatovun sosialist quruluşunun, cəmiyyətinin, kommunist ideologiyasının düşməni adlandırmaq düzgün olmazdı. Baxmayaraq ki, yazıcının əsərləri həmişə bədii və həyat həqiqətlərinin sərtliyi ilə fərqləndirdi. Fikrimizə, burada bir məqəm xüsusi diqqət yetirmək vacibdir. Yazıcının əsərlərini 50-90-ci illər sovet cəmiyyətinin «barometri» adlandırmaq daha düz olardı. Ç.Aytmatovun yaradıcılığı sovet cəmiyyətinin çoxsaylı ziddiyyətlərini dəqiqliyən əks etdirirdi. Zaman-zaman yazıçıda xoşbaxt, işqli galocaya olan inam baş qaldırıvə tez də məhv olurdu. “Cəmilə”, “İlk müəllim”, “Qırımızı yaylıqliq qovağım manımı”, “Köşək gözü”, “Əlvida, Gülsarı” povestlərində, hətta kəskin sosial-fəlsəfi mövzuduz, yazılmış “Gün var asra bərabər” romanında yazıçıının qəhrəmanlarında, yuxarıda göstərdiyimiz kimi, azəciq da olsa yaxşılığı, insanlıq, saflığa, xeyirin şər üzərində qələbəsinə inam hissi var idi. Bu xüsusiyyət son nəticədə özünü qəhrəmanların tale yollarında, qismətlərində də özünü göstərirdi. Hayatını xalqa həsr etmiş və son nəticədə müükafatı gölini tərəfindən təhqir və müharibə illərində qanı hasabına qazandığı partiyadan xaric edilmək olan “Əlvida, Gülsarı” əsərinin qəhrəmanı Tanabay, sərtliyinə, düzlüyü, həqiqətpərvəstliyinə görə Boranlı adlandırılan “Gün var asra bərabər” romanının qəhrəmanı Edigey məhz bu qəbildəndirlər...

Fikrimizə, Çingiz Aytmatovun iki əsərində - “Ağ gəmi” povestində və “Qiyamət” romanında faciəvilik elementləri daha güclüdür. Əlbəttə, problem heç də baş qəhrəmanların ölümündə deyildir. Ancaq əsərin ideya-məzmun xüsusiyyətlərinin açılmasında bu amilin də həlliəcisi rolu vardır.

“Ağ gəmi” povestinin baş qəhrəmanı Oğlan ən işqli arzularla yaşıyan bir uşaqdır. Böyükəldən fərqli olaraq o, yaxşı başa düşmüşdə ki, həyat müvəqqətidir və insan yer üzüna pislik etmək üçün gəlməmişdir.

Oğlanı vaxtından əvvəl böyükən “gənc filosof” da adlandırmaq olar. Onun “filosofluğu” daha çox insanların galəcəyini düşünməyində idi.

Bir faktı da qeyd etmək yerinə düşər ki, yazıçı “Ağ gəmi” povestində əfsanələri, mifləri, nağılları real həyatla, müasiri olduğu hadisələrlə, zəmanə ilə, mühiitlə six əlaqələndirmiş və bütün bunları povestin ideya-məzmun xüsusiyyətləri ilə vəhdətdə təsvir etmişdir. Çingiz Aytmatov özünəməxsus bir ustalıqla və tam şəkildə Buynuzlu ana maral əfsanəsində baş vermiş hadisələri müasir dövrə “köçürülmüşdür”. Təxminən 1000 ildən artıq vaxt keçməsinə baxmayaraq, insanların süründa əsası, köklü dəyişikliklər baş vermişdir. İnsanların həyatında, davranışlarında, qarşılıqlı münasibətlərdə faciəvi məqamlar çıxılmışdır. Eyni zamanda, insanların zülmə, adalatlılıq qarşı mübarizə hissi azalmış, müəyyən məqamlarda isə yox dərəcəsindədir.

Buğu nəslini xilas edən Ana maralın buynuzundan atalarına qəbirüstü abidələr düzəldən buğulular insan adını daşımağa layiqdirlermi? Yuxarıda göstərdiyimiz kimi, 1000 ildən sonra Orozqul eyni hissələr, bəlkə də, onlardan daha çox qəddarlıqla Buynuzlu Ana maralın başını parçalayıv, misli görünməmiş vəhşilikdən həzz alırdı. Yenə də insanlar arasında cəzasızlıq mühiti formalaşmış və onların arasındaki münasibətlərdə hakim mövqə tutmuşdu. Var qüvvəsi ilə Buynuzlu ana maralın başını parçalayan Orozqul qalib gəlir, nəinki ətrafdakılara qarşı ifrat müqavimətsizliyinə görə heç kim tərəfindən qəbul edilməyən və başa düşülməyən qoca Mömün və yaxud da bunlardan bezan, xilasi ölümədən görünen Oğlan!

“Faciə daxili məzmunu heç bir dövrə sığmayıan, bəşəri mahiyyət daşıyan insanın cisməni məhv deməkdir. Mübarizə aparan insanın idealı böyük və sonsuz olduğu halda, dövrün verdiyi imkan kiçik və dar isə faciə törəyir. Faciənin mühüm xüsusiyyətlərindən biri tarixin, cəmiyyətin normativ inkişaf sərəti ilə hesablaşmamaq, ya onu çox tezliklə irəli aparmaq, yaxud geri qaytarmaq cəhdindən ibarətdir. Hegel bunu faciə qəhrəmanın tarix qarşısında günüahı sayıv. Ömr və imkan məhdudluğuna görə kiçik olan insanın özündən qat-qat böyük qüvvə ilə döyüşməsində azəmət yaşayır”. Yuxarıda göstərdiyimiz fikirləri “Ağ gəmi” və “Qiyamət” əsərlərinin qəhrəmanlarına aid etmək mümkündür.

Yuxarıda qeyd etdiyimiz kimi, Çingiz Aytmatovun əsərləri bu və ya digər dərəcədə faciəvi məqamlarla zəngindir. Sanki əsərlərin məzmunu, ideyası, obrazlar sistemi faciəvilikdən “doğulurlar”.

İnsanlar və təbiət təsadüfən və ya qəsdən bir-biri üçün faciələr “hazırlayırlar”... Faydalı qazıntı axtaran geoloqlara bələdçilik edən, Boston Urkunçiyevin qəddar düşməni olan Bazarbay Noyqutov haradan biləydi ki, satmaq üçün yuvalarını dağıtdığı canavarlar Bostonun və onun ailəsinin, eyni zamanda Bazarbayın özünün faciosuna sabəb olacaq... Əlbəttə, Bazarbay bu hadisənin Bostonla bağlı olmasına çox arzulayirdı... Doğrudan da “insanlar taleyi axtarı, tale işə insanları... Hayata beləcə dörə eləmkəddi... Əgər deyilən doğrudus ki, tale həmişə öz məqsədini yetməyə çalışır, onda deyilən bu dəfə də çin çıxıdı. Hər şey lap sadəcə baş verdi, ona görə buna qismətdən özgə heç nə demək olmaz...”. Fikrimizə, burada insanların da günahı az deyildir. Bəlkə də, aksina, baş verən hadisələri qismətdən daha çox, insanların arasında qarşılıqlı münəsibətlərdə etalon rolunu oynayan faciəvi hadisələr kimi qiymətləndirmək daha düzgün olardı. Əlbəttə, Bazarbay Bostonun təraddüd etmədən onu güllələyəcəyini bilsəydi, bir litr araq üçün canavar yuvasını dağıtmazdı... Bəlkə də... Bəlkə də... Ancaq əsərdəki hadisələrin sonrakı inkişaf xəttinə diqqət yetirsək, görərik ki, baş verən hadisələri qismətdən, taledən (əlbəttə, bunu böyük mənənədə inkar etmək düzgün deyildir), təsadüfdən daha çox “zərurətdən” doğur. Bu baxımdan, Boston Urkunçiyevin taleyi, qisməti, hərəkatları, mənəvi dünyası xüsusi maraq doğurur. Tale onu həmişə ən sərt sinqlarla çəkmiş və o, həmin sinqlardan çatınlıklarla, məhrumiyyətlərlə olsa alınaq, üzüag çıxmışdır. Bir faktı vurğulamaq yerinə düşər ki. Çingiz Aytmatov Boston Urkunçiyev surəti vəsiti ilə düzlik, şafiq, mərdlik mütəssəməsi söylenil pak, namuslu insanların faciəsini göstərmək istəmiş və buna nail olmuşdur. Yuvarlıda vurğuladığımız xüsusiyyətlər ümumən 60-70 - ci illər sovet ədəbiyyatının bir çox nümayəndələrinin yaradıcılığı üçün səciyyəvidir... Boston Urkunçiyev 50-60-ci illərin digər əsas ədabi qəhrəmanları kimi, namuslu insandır, əmək qabaqcılıdır, çobandır. Boston Urkunçiyev çoxlarından fərqli olaraq (çoban olmasına baxmayaq), sosialist quruluşunun ziddiyətlərini gözəlcəsinə anlamışdır. Doğrudur, bu fikirlər “təntənəli”, səs-küülü şürlər, ideyalar şəklində deyildi. Bostonun aldığı təhsil də buna imkan verməzdı. Ancaq Boston, kobud da səslənsə, kiçik bir təsərrüfat modelinin - qoynuçluq fermasının timsalında mövcud quruluşun ziddiyətlərini əla bilirdi. “Hamı bir nəfər üçün, bir nəfər hamı üçün” prinsipinin

işləmədiyinin öz işində, həyatında sübətunu əyani şəkildə görmüşdü. Aradan təxminən 50 ildən artıq vaxt keçəndən sonra Bostonu yasadığı cəmiyyətin, quruluşun düşməni adlandırmış düzgün deyildir. Bəlkə də, Boston yaşadığı cəmiyyətin, mövəcud içtimai quruluşun, sosialist, kommunist ideologiyasının ən faal, ən birinci müdafiəçisi idi. Əks təqdirdə, ideal obray, insan soviyyəsinə yüksəlmış əmək qəhrəmanının hayatı o cür faciəvi sonluqla natiqələnməzdə... Eyni zamanda, Boston haqıqətpərest, yenilikçi idi... O, məslək, əqida yoldaşı Ərnəzərlə birləikdə yeni otaqlar axarışına başladı. Ərnəzər sanki Boston'a Allah tərəfindən köməkçi göndərilmişdi. Onlar birlərini sözsüz başa düşürdülər. Ancaq Boston Ala-Möngü buzaqlarında Ərnəzəri qəflətən itirdi. Boston uçuruma yuvarlanan Ərnəzərin yerində ola bilərdi, ancaq olmadı. Görünür, amansız tale, qismət Bostonu gələcəkdə dəhəştli əzəblər üçün saxlayırmış... Boston qəflətən, günün qabağında əbədi buzaqların “ağuşuna” düşən Ərnəzəri xilas edə bilmədi. Gecə yarısı da olsa, kəndə yola düşdü. Sovxoz direktoru və alpinistlərlə birləikdə yenidən həmin o dəhəştli yerə - Ala-Möngü buzaqlarına qayıdı... O gün Boston üçün ən dəhəştli gün idi... Yer yarılsayıdı, yerə girirdi... Kaş Ərnəzər yox, o ölüydi... Ancaq tale yenə də başqa cür qərar verdi və axıra qədər də qərərinə sadiq qaldı... Dərin uçuruma düşən alpinistlər Bostonu xəbərdar etdilər ki, Ərnəzəri nəinki xilas etmək, heç çıxarmaq da mümkün deyildir. Əgər Boston istəyir, uçuruma düşüb Ərnəzərlə vidalaşa bilər. Ərnəzərlə həmisişlik vidalaşan Boston o günü heç vaxt unutmadı və Ərnəzərdən də betər hala düşdü... Görəsan, niyə düzlük, mərdlik, halallıq mütəssəməsi olan Ərnəzərin el adatı ilə dəsn olunması üçün bir qarış torpaq tapılmadı?

Tale elə gotirdi ki, bir ildən sonra Bostonun sevimli, qayğıkeş ömrü-gün yoldaşı Ərzigül vəfat etdi. Ərzigül öлəndə Bostona vəsiyyətini etdi: “Boston, yazığım gəlir sənə. Özü də hamidan çox sənə yazığım gəlir. Qılıqsız-sülküsüzsan, heç kəsin qabağında oyilmirsən... Ərnəzərin dul qadını Gülümkan tez-tez yanına gəlir. Məsləhətim budu - al onu. Ərnəzərin balaları da başsız qalmaz... Boston, dedi-qodulara baxmayaq, taleyini Ərnəzərin dul qalmış həyat yoldaşı Gülümkanla bağladı və zarra qədar da peşman olmadı. Ömrünün nisbatan ahl çağlarında Allahın lütfü, hədiyyəsi hesab etdiyi oğlu Gəncəsi müqəddəs nemət kimi qəbul etdi. Boston həyatdan artıq heç nə istəmirdi. Bütün arzularından əl çəkməmişdi. Nə

əmək qabaqcılı olmaq istayırdı, nə də Moskvaya sərgiya getmək... Allahdan yegana diləyi Gəncəsi böyütmək idi... Ancaq sən sayığını say, gör fəlsək nə sayı... Ətraf yerlərdə - sərt, sildirilmiş qayalıqlar arasında Ağbərə və Daşçeynər adlı iki canavar yaşayırırdı. Onlar insanlara - xüsusilə də Boston məlum olan digər canavarlardan qaribə hərkətləri və bir qədər də mürəkkəb taleli olmaları ilə fərqlənirdilər. 3 dəfə insanlar onların nasıl davam etdirmək söylərini heç etmişdilər, balalarını öldürmüştülər. Ona görə də onlar insanlardan qaçırdırlar. Doğrudan da, şair Sücaətin dediyi kimi "Quş da yuvasını yaxında qurmur, Bilir ki, xaniman dağıdır insan". Bu dəfə canavarlar insan ayağı daymayış yerlərə - sildirilmiş dağlara üz tutmuşdular. Tale Bostonun üzüna gülüdüyü kimi onların da üzünə gülmüşdü: canavarlar 4 övlad dünyaya gətirmişdilər və sevinçlərinin, qayğılarının höddi-hüdudu yox idi. Canavarlar balalarının ən kiçik hənritisində belə ürəkdən sevinir, gecə-gündüz öz Qurd ilahələrinə - Börү anaya dualar edirdilər... Ancaq "təsədüfən" -dağlarında faydalı qazıntıları axtaran geoloqlara beləcəlik edən və kiçik xidmətinin müqabilində 25 manat qazanmış Bazarbay canavarların yuvasına gəlib çıxdı... Taməh ona üstün gəldi və o, canavar balalarını aparıb satmaq qərarını qətiləşdirdi. Yuva dağıtmağın hansı dəhşəti və qarışışınmaz nəticələrə gətirib çıxarıcağını ağılna belə gətirmədi... Bazarbay canavar balalarını rayon mərkəzində satandan sonra Ağbərəylə Daşçeynər Bostonə və onun ailəsinə rahatlıq vermir, gecələr dəhşəti səslə ulayırlar, ətrafdakı insanları dəhşət və qorxu içərisindən saxlayırlırlar. Bundan əvvəl isə Boston canavar balalarını Bazarbaydan on qat baha qiymətə alıb yuvalarına qaytarmaq istəsə də, bu niyyət baş tutmamışdı. Əksinə, onun bu hərəkəti Bazarbayın hiddətinə, qəzəbinə səbab olmuşdu və Boston 37-ci ilin "xalq düşmanı", "qolçomaq" kimi "epitetlərini" geninə-boluna eşitmədi. Ancaq Boston yaxşı bildirdi ki, canavar balaları yuvaya qayıtmayınca, Ağbərəylə Daşçeynər rahatlıq tapmayıacaqlar. Təkrar-təkrar yuvalarına qayıdan canavarlar balalarını orada tapmir və onların izi ilə yenidən Bostonun evinə hücum edirdilər. Dərddən, qüssədən canavarlar lap quduzlaşmışdır. Günün günorta çığı mal-qaraya, insanlara hücum edir, onları didib-dağdırırlar. Lakin yena da canavarların içəridən püskürən kini, qəzəbi soyumaq bilmirdi. Çünkü onlar balalarını axtarırdılar... "Canavarlar dağıtdıqları mal-qaradan doyuncu gözlərinə təpib özlərinini balalarının izi itən yərə yetirdilər.

Xüsusən də Ağbərə lap çox yanıb-yaxıldı - heç cüra vəziyyətlə barışmaq istəmirdi. Elə bir gün olmurdu həmin yera dəyməsin və elə bir gün də olsa Daşçeynərlə birlikdə yatağın handəvərində dolanmasınlar. Boston da bu fursət bel bağlayırdı. Hər nə çəra var canavarların axırına çıxmayıdı". Və Boston istəsə də, istəməsə də, olduğunu, hayatı yoldasını xilas etmək üçün canavarlardan birini - Daşçeynəri öldürdü. Ancaq Ağbərəni öldürə bilmədi. Daşçeynər hayatı bahasına olsa də Ağbərəni xilas etdi. Qaçış canını qurtaran Ağbərə gecənin bir alımı Daşçeynərinin öldürülündüyü və basdırıldıq yera qayıtdı, səhər açılana qədər onu xilas etmiş vəfali hayat yoldaşına yas tutdu. Ağbərə üçün artıq hayatı mənasını itirmişdi. Ancaq keçmiş xatirələrə yaşayırırdı. Tək birçə dəfə keçmiş yuvasına baş çəksə də, içəri gira bilmədi. "Güçü ona yetdi ki, Ağbərə yenə qurd ilahəsi Börü Anaya üz tutuban uzun-uzadı ağlayıb-sitqadı, zingildəyə-zingildəyə, ulaya-ulaya acı taleyindən şikayatləndi və axırda ilahaya yalvar-yavincə oldu ki, Ağbərəni aya, öz yanına, insanlar olmayan yərə götürüb aparsın...".

Cingiz Aytmatovun "Ağ gəmi" povestində olduğu kimi... Əsərin baş qəhrəmanı Oğlan da insanlardan baş götürüb qəcməq istəmişdi, yürüciliyi, qəddarlığı ilə hamını heyrlətən canavar da... Birinci bacarmışdı, ikinciisi isə yox... Yəni, Ağbərə daha rəhmli "qərə qəbul etmişdi". Mehrini "qatıl hesab etdiyi" insan oğlunun - Bostonun oğluna salmış və onu yuvasına aparıb insanlar tarafından möhv edilmiş övladlarının əvəzinə böyütmək istəmişdi. Sevimli oğlu Gəncəsin Ağbərə tərəfindən qaçırdığıını eşidən Boston xırıldaya-xırıldaya qurd qancığına yalvarırırdı: "Ağbərə, at onu!" Boşla mənim balamı! Bir də sonin nəslinə dəymərəm! Balama dəymə, at uşağı! Sənləyəm, Ağbərə, at uşağı! Qurban olum, qoy balam qalsın!". Heç bir çıxış yolu olmayan Boston Ağbərəylə birlikdə oğluna da atəş açdı: "Özünü canavarın üstünlə atdı və onun ayılmış qanatı qəfil elə bil yeddi yerdən sindi, səndirlədi, lal bir fəryad içinde qovrulub yandı. Ağbərə hələ sağdı, yanındasə nəfəsi soyumuş, sinəsini gulla parçalamış tifil düşüb qalmışdı". Boston üzünü göylərə, ulu Tanrıya tutub nə üçün belə ağır cazalandırıldığını sorudur və cavab almadi. Gülmükən isə, eyni ilə Ağbərə və Oaşçeynərin taleyini yaşamalı oldu. Üzünü atası tərəfindən parçalanmış ciyərparasının üzünə sürtüb Ağbərə ulayan kimi uladı... Nəhayət ki, Boston bütün bə faciələrin asas günahkarı, səbəbkəri Bazarbayı öldürdü... Öz əliyə parça-parça

etdiyi balasını torpağa tapşımadan və sevimli ömür-gün yoldaşını taleyin amansız qismati ilə üzbezəq qoyaraq, hökumət orqanlarını taslim olmağa tələbsdi. İssik-kul gölüñə yaxınlaşan Bostonun qəlbindən, "Ağ gəmi" povestiñin qəhrəmanı Oğlanı kimi, dalğaların qoynunda ərimək, qeyb olmaq keçirdi. Ancaq hələ məlum deyildi ki, dalğalar onu qəbul edəcəkdi ya yox... Bostonun arzuladığı kimi, "dalğalardan fərqli olaraq, o yenidən doğulmayacaqdı". Beləliklə, "bütün mənəvi, sosiyal, iqtisadi sababları" olan facia baş verdi. Demək olar ki, ideal insan olan Bostonun hayatının bu cür dəhşətli facia ilə yekunlaşmasının sababı nə idi? Axi, canavar yuvasını dağıdıb, sonra isə onların balalarını aparıb satan Boston yox, Bazarbay olmuşdu! Nəyə görə məhz Boston'a ən qəddar düşmənlərin belə, bir-birlərinə arzulamadıqları faciələ tale qismat oldu? Yaziçinin qənaatına görə, yer üzündəki bütün insanlar bir-birləri ilə üzvi surətə və qırılmaq tellərlə bağlıdır. Təessüf ki, insanlar bu sadə və adı həqiqəti başa düşmək istəmirlər. Digər sabab isə, saf, təmiz insanların hayatıda çox zaman facia ilə karşılaşmalarıdır. Baxmayaq ki, Boston sovet hökumətinin üzədə olan, sayılıb-seçilən nümayəndələrindən idi - partiyaçı, əmək qabaqcılı, hökumətin, xalqın hər qara qəpiyinin də qədrini bilən adam. Dünyaya meydən oxuyan sovet hökuməti işqli arzularla yaşayış Oğlanı ("Ağ gəmi"), bütün şürlü ömrünü, hayatıni sosiyalının, kommunizmin tantənasına həsr etmiş əmək qabaqcılı Boston müdafia edə bilmədi, həmin quruluş, həmin ideologiya yaşamaga qadir deyildi. Fikrimizcə, "Ağ gəmi" və "Qiymət" əsərlərində Çingiz Aytmatovun gəldiyi əsas nəticələrdən biri də budur. Çingiz Aytmatovun 60-80-ci illərdə böyük yazıçı sıtzgacından keçirərək qələmə aldığı həqiqətlər 90-ci illərdə «həyata vəsiqə aldı».

## ÇİNGİZ AYTMATOVUN POSTSOVET ƏDƏBİ İRSİ: PROBLEMATIKA VƏ JANR KONSTRUKSİYASININ XÜSUSİYYƏTLƏRİ

Salida ŞƏRİFOVA,  
filologiya üzrə elmlər doktoru

Çingiz Torekuloviç Aytmatov qırızı milli ədəbiyyat sərhədlərindən kənarə çıxan fenomenidir. Ənənəvi olaraq, Ç. Aytmatovu sovet yazıçısı adlandırırlar ki, bu da onun ötən əsrin 60-ci illərdən SSRİ-nin dağılımasına qədər olan dövrü əhatə edən yaradıcılığı üçün ədalətli yanaşmadır. Yazıçının bu dövrə aid yaradıcılığı sovet və qırızı ədəbiyyatçınaları tərəfindən dərin yörənilmişdir. A. Akmətəliyevin, K. Həsənalıyevinin, Q. Bazarovun, V. Korkinin, L. Lebedevanın, M. Seliverstovun və digər ədəbiyyatçınaların əsərlərində yazıçının əsərlərinin mənəvi-etik məsələləri açıqlanır. Ç. Aytmatovun yaradıcılığının janr problemlərinə V. Voronov, Q. Qaçev, A. İsenov, M. Miskina, V. Levchenko və başqaları toxunmuşdur.

Lakin Çingiz Aytmatovun postsovet dövründə aid yaradıcılığı keçmiş SSRİ məkanında ədəbiyyatçınalar və oxucular üçün "ağ ləkə" olaraq qalır. Qeyd edək ki, yazıçının bəzi postsovet əsərləri tam şəkildə, hətta qırızı və rus dillərinə tərcümə edilməmişdir.

Eyni zamanda, YUNESKO-nun məlumatına görə, Çingiz Aytmatov - zəmanəmizin ən çox oxunan müəlliflərindən biridir. Ç. Aytmatov Qərbə "Cəmila" povesti ilə əldə etdiyi uğuru yeni əsərləri ilə takrarladı. Ç. Aytmatovun postsovet əsərləri dəfələrlə xarici (xüsusilə alman və fransız) nəşriyyatlarda çap olunmuşdur. Əgər "Cəmila" povesti sovet hərbi və mühərbiyədən sonra dövrün dərinliyinin bədii inikası kimi Avropa oxucularına maraqlı idisə, müəllifin müasir əsərləri avrasiya ideyalarının bədii mənimşənilməsi kimi maraqlı doğurur.

C. Aytmatovun postsovet yaradıcılığında "Çingiz Xanın ağ buludu" povestini, "Kassandra damgası", "Qırğızistanda uşaqlıq" və "Dağlar yixılanda və yaxud Ədəbi gəlin" romanlarını fərqləndirmək istərdim. Bu əsərlər janr konstruksiyaları və məzmun baxımından

sosrealizm ənənələrindən imtina edib, postmodernist diskursa müraciətləri ilə fərqlənilərlər. Ç. Aytmatovun sovet dövrü nəşrində sosialist ideallara əsaslanan vahid mənəvi-əxlaqi konsepsiya əksini tapmışdır. Bu idealların bədii təsviri yazıcının sosorealizm kanonlarından (üsullarından) istifadə etməsinə səbəb olurdu. Baxmayaraq ki, Çingiz Aytmatovun bəzi sovet dövrü əsərləri yüksək simvolizm və etnik rəngarəngliyi ilə seçilirdi, yazıçı sovet adəbi ənənələri çərçivəsindən kənar addım atmırı. Ç. Aytmatovun təklif etdiyi mənəvi imperativlik (qəti təlab) sosialist ideyaları hüdudlarından kənara çıxmırırdı.

1991-ci ildən sonra Ç. Aytmatov folklor-mifoloji və tarixi mənbələrə, o cümlədən mifin poetika və ontologiyasına müraciət edir. Sonuncular kəskin olaraq onu postsovet məkanının bir çox yazıçılarından fərqləndirirlər. Ötən asırın 90-ci illərində keçmiş SSRİnin milli ədəbiyyatında hakim carayın milli ideya və tarixi müraciət idi. Bir çox tanınmış sənətkarlar sovet yazıçılarından milli yazıçıları qeyrilimişdir. Ç. Aytmatov fərqli bir yol seçdi. Baxmayaraq ki, postsovet əsərlərində yazıçı daim milli tarixi, uzaq əedadlarının ırsına müraciət edir, süjet xətti mənəvi ümumbaşarı ideal axtarışına, xeyir-xahlığın bəşəri və əbədi fenomen olmasının açıqlanmasına istiqamətlənlər. Yazıçının postsovet əsərlərinin janr xüsusiyyətləri isə janr qarışıqlığından təcrlübələridir. Ç. Aytmatov bir bədii əsərdə janr qarışıqlığını və sərhədlərini genişləndirir.

“Çingiz Xanın ağ buludu” povestində Tanrılığın mərkəzi elementi kimi Səma əsərin adına çıxarılıb. Səmada üzən və rangını dəyişən bulud Çingiz Xana Əbədi Göt Səma ilə ünsiyyət qurmasına xidmət edir. Tanrılılığı müraciət edərək, Ç. Aytmatov Səma Çevrəsinin “Vahid” konsepsiyasının universal principini bədii şəkillərə aqmağa çalışır. Tarixi missiyanın həyata keçirilməsində Çingiz Xana iktifat göstərən ağ bulud, hökmər despotə qeyriliyanda yox olur ya da qaralır. “Göt Səma” insanı şor qüvvələrə qarşı mübarizəyə sövq edir. Çingiz Xanı da bu mübarizəyə təhrik edir. Janr konstruksiyası nöqtəyi-nəzərindən “Çingiz Xanın ağ buludu” özüyündə povest-pritqdır. “Çingiz Xanın ağ buludu” əsərinin janr strukturuna roman janrı da mühüm təsir göstərir. Məsələ ondadır ki, povest “Gün var əsra bərabər” romanın tərkib hissəsi kimi yaradılıb. Roman 1980-ci ildə, povest isə 1990-ci ildə çap olunmuşdur. Qeyd etmək lazımdır

ki, povestin süjet xətti “Gün var əsra bərabər” romanın qəhrəmanı Abutalib Küttubayovun təleyi ilə üst-üstə düşür.

“Kassandra damğası” romanında yazıçı qabaqcada xəbər vermək qabiliyyətinə malik olan mifik troya şahzadəsi Kassandra obrazına müraciət edir. Apollonun iradəsi ilə Kassandranın qabaqcada xəbər vermek qabiliyyətinə heç kim inanmırı. Kassandra Troya divarları yanında yunanlar tərəfindən qoymılmış taxta atın şəhərə yerləşdirilməməsinə troyalıları inandırmağa çalışır. Lakin troyalılar Kassandranın gələcəyi görməsinə məhal qoymadılar. “Kassandra damğası” romanı - başlılıyyatın gen sanayesinin falakəti nəticələri barədə xəbərdarlıqdır. Romanın süjet xətti maxfi laboratoriyyada sünü insan yaradılması üzərində çalışın istedadlı alimin faciəsi ətrafında qurulub. “Kassandra damğası”nın janr təbiətini roman-antiutopiya kimi müəyyənləşdirmək olar.

“Qırğızistanda uşaqlıq” romanında yazıçı mifoloji və folklor ırsına müraciət edir. Ç. Aytmatov öz uşaqlıq illərini romanının səhifalarında açıqlayaraq, nənəsi Ayumxandan vaxtilə eşitdiyi nağıllardan parçaları mətnə daxil edir. Bir tərəfdən, “Qırğızistanda uşaqlıq” avtobiografik romanıdır. Ancaq digər tərəfdən isə, baş qəhrəmanı yazıcının obrazı deyil, nənəsinin obrazıdır. Və süjet xətti yalnız yazıcının uşaqlıq dövrünü eks etdirən real hadisələri deyil, həm də nənəsi tərəfindən hekaya edilmiş xəyalı hadisələrdir. Bununla da, əsərin janr konstruksiyasını roman-nağıla aid etməyə əsas yaranır.

“Dağlar yixılanda və yaxud Əbəbi gəlin” romanı - bütün postsovet respublikalarının tarixi inkişaf yoluğun seçim zamanı yaşadıqları 90-ci illərin ağırları haqqında olan romanıdır. Əsərin əsas ideyəsi - kapitalizmin qəbul edilməsi barəsində düşüncələrdir. Süjet xətti Tyan-Şan dağlarında ərəb şeyxləri üçün qar bəbiri ovlanmasına təşkil edilməsi ətrafında qurulur. 2006-ci ildə dərc edilmiş “Dağlar yixılanda və yaxud Əbəbi gəlin” romanı - yazıçının xarici dəyərlərin idxlə şəraitində qırğız dəyərlərinin qorunması haqqında düşünəcələridir. Ç. Aytmatov qloballaşmanın təsiri haqqında məsələ qaldırır. Ənənəvi qırğız dəyərlərini Ç. Aytmatov şor qüvvələr tərəfindən toy ərafasında iki sevgilini bir-birindən ayıran və əbədi axtarışa məhkum etmiş Əbədi gəlin haqqında əfsanəsində cəmləşdirir. Əbədi gəlin haqqında qırğız əfsanəsinə müraciət edən Ç. Aytmatov qırğızların seçim qarışısında qalması amilinə toxunur. Əbədi gəlin

obrazı Ç. Aytmatov üçün - xalqın gedəcəyi yol obrazıdır. Özünün baş qəhrəmanı Arsen Samançınanın dili ilə yaziçi kədər dolu aşağıdağı sözlərini səsləndirir: "Unut, unut həmin bu Əbədi gəlini! Hə, o, kimə lazımdır, artıq düşüncələrdə, pop sahnəsinə qədər tapdalalar. Qalibiyyyətə pop. Pop dövrü! Bəs sən? Ya itaətlə təbe ol, ya al uzatmadan itil... Bəs necə olmalı? Moskvaya getmək, orada öz adamlarımız var, etibarlı, amma ora da pop zirvəsidir! Kim bilir? Ümumiyyətlə, bütün tunel və sonu görmünmür..." Romanda naqıl etmə publisistik xarakter daşıyır ki, 90-cı illərin reallıqlarının təsvir edilməsində xüsusi qabarlış şəkildə təzahür edir. Deyilənləri nəzərə alaraq, casaraltı "Dağlar yixilanda və yaxud Əbədi gəlin" romanının janrı təbiatını fəlsəfi-publisistik roman kimi müəyyənlaşdırırmış olar.

## ÇİNGİZ AYTMATOV VƏ AZƏRBAYCAN

Leyla GÖRAYZADƏ,  
filologiya üzrə elmlər doktoru,  
*Bakı Dövlət Universitetinin professoru*

Soy-kökü qədim və zəngin olan millətlərin, tabii ki, ədəbiyyatı da qədim və zəngin olur. Ədəbiyyatları tarixən qədim və zəngin olan türk soylarından biri də dönya söhratlı yaziçi Çingiz Aytmatovun mənsub olduğu qırızıq türkləridir. Ə.Hüseynzadə yazır: "Fridrix Rodzel "Əhvali-əqvami-aləm" kitabında qırızıqlar haqqında deyir ki, "Millətin və əvvəmin həqiqi mayəsi – vrai ferment des peuples – bunlardır!". Böyük türk filosofu fikrini davam etdirir: "Bu gövmün zəkayi-təbiisi, istedad və qabiliyyəti-fitriyyəsinə heyran olmamaq mümükün deyildir. Har hansı sənəti, elm və fənni təhsil etsələr, onda dərəqəb hñurularını göstərərlər..."

Lisanlarında fəsahəti-təbiyiə məşhurdur. Əsla məktəb görməyənlorın belə bələğatə, gözəl söyləməyə meyl və həvəsləri nəhayət doracədədir... Daha parlaq, daha şəxşəli bir maziyi-tarixiyyə, tarixi-qəhrəmananaya malik bulunan qara-qırızıqlar "epik" deyilən aşar-təsviyyəyi-hakiyyədən, Firdösfisyanı dastanlardan zövq alır, öylə şeirlər vücud'a gotirməyə meyl edirlər".

Əgər nəzərəalsaq ki, sonrakı mətnlər əvvəlkilərin davamıdır, onda Ç.Aytmatov fenomeninin kimlərdən və haradan qaynaqlandığını, onun əsərlərində misflərin, qədim inancların, adət və ənənələrin, əcdad ruhlarına saygı və qayğının... geniş yer almışının sabablarını təsəvvürə gotirmək heç da çatin olmaz. Bu sababları böyük sənətkarın mənsub olduğu xalqın tarixinin qədimliyi və zənginliyi kontekstində axtarmaq və araşdırmaq, düşünürük ki, ən doğru və uğurlu yoldur...

Har bir əsəri dünya ədəbiyyatında ədəbi hadisəyə çevrilən, ulu türk soyunun yetirdiyi azman sənətkar Çingiz Aytmatovun yaradıcılığı saf məhəbbət, ləyaqat və insansevərlik kimi müqəddəs hissələrin təsviri və təbliğinə dayaqlanır. Sülh-pərvərlik, azadfikirlik, xeyirxahlıq, təbiətə qayğı və gələcək nəsillər qarşısında məsuliyyət

hissi qüdrəti sənətkarı daim düşündürən mövzular olmuşdur. İnsan və təbiət qarşısundan onun qələminin fenomenal gücü ilə həmisi adalatlı həllini tapmış, təbiətə sevgi hissinin aşılanması ilə yekunlaşmışdır.

Cingiz Aytmatovun bədii irsi azərbaycanlı oxuculara yaxşı tanışdır. Bizlər istedadlı nasırın har bir əsərini sabırsızlıqla gözləyir, bir yox, bir neçə dəfə oxuyurdur. Biliard ki, o, həmisi xeyirxahlığın, mərdliyin, adalatın tərəfində dayanıb, yalana, manaviyatlılığı, haqsızlığa qarşı düşman kasilir.

Cingiz Aytmatovun yaradıcılığı haqqında çoxlu kitablar, monoqrafiyalar, məqalələr yazıilib. Ustad sənətkarın əsərlərini oxuyarkən belə bir sualla qarşılaşmalı olursan: "Bu qədər tanınmış müasir yazıçıların içərisindən nəyə görə, məhz bu söz ustasının əsərlərini seçirsin? Onun əsərləri hansı keyfiyyətlərinə görə tədqiqatçıların diqqətini cəlb edir?". Qoyulan sualın cavabı, albəttə ki, birmənəli ola bilmez. Sualı Cingiz Aytmatovun öz sözleri ilə cavab verməyə çələşir: "Sənət əsəri gərkən insanlarda sevinc, həyatsevərlik, optimizm hissələri oynatsın. Eyni zamanda onları dərinəndə düşünməyə, şər əməllərə və qüvvələrə qarşı çıxmaga, həyatda müqaddəs olanların dağıdılmasının qarşısını almağa, onları barpa etməyə sövq etsin...".

Cingiz Aytmatovun əsərlərinin başlıca məziyəti odur ki, yazıçı onlarda insanların təkəc yaşamasına qəqqını, mənəvi azadlığını deyil, eləcə də əedadları və digər xalqlar qarşısında da eyni səviyyədə borclu, masuliyətli olduğunu təsdiq edir. Bu gerçəklilik A.Zolotovun fikirlərindən təsdiqini tapır: "İnsanların bu birliliyi yaşama yerinə, avropalı, asiyalı, yaxud avrasiyalı prinsipinə yox, yeganə "insan-qeyri-insan" kriteriyasına görə seçilir".

Müsahibələrindən birində XX əsri katastrofik hadisələr əsri adlandıran yazıçı ağlın və xeyirxahlığın tezliklə qələbə çala biləcəyinə "şübəhə" ilə yanaşır və bunu oxucularına da aşılıyır. O, bütün maddi və mənəvi resursların hərba, silahlanmağa yönəldiyini və bunun da cəmiyyətlərdə qarşılurmalarla, insanların həyatında faciələrə səbəb olduğunu diqqətə çatdırır. Aytmatov müasirlərinin başəriyyətin xilası üçün az iş görmədiyini, amma ətraf mühitə elə onların da an böyük zərbə vurduğunu təsdiqləyir. Galacək nəsillərin yer üzünü fəlakətlərdən xilas edə bilib-bilməyəcəkləri yazıcıyı narahat edir.

Cingiz Aytmatovun əsərləri insanları əxlaqi saflığa, mənəvi təmizliyə, əcdadların ruhunu və yadigarlarını qorumağa, yaşatmağa səfərbər edir. Onun yaradıcılığının öyrənilməsi və tədqiqi başəriyyətin oğlu adlandırılmasına tamamilə layiq olan bir istədi - fenomeni yetişdirmiş bütövlükda türk xalqlarına bir ehtiramıdır.

Pesəkarlığına, nəcibliyə və ləyaqətinə, ədəbiyyata sədəqətlə xidmətinə, yenilikçiliyinə, sərbəst düşüncələri və böyük istedadına görə Cingiz Aytmatovum ümummilli liderimiz Heydar Əliyev çox sevirdi. Cingiz Aytmatov yaradıcılığının Azərbaycanda təhlili sahəsində indiki prezidentimiz İlham Əliyev də çox işlər görmüşdür. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən 2004-cü ildə Cingiz Aytmatovun iki cildliyi naşı edilmiş və bu görkəmlü yazıçının "Gün var əsərə bərabər", "Ağ gəmi", "Dəniz kanənləri qaçan Alabaş", "Əlvida, Gülsarı" və b. əsərləri tərcümə edilərək buraya daxil edilmişdir.

2008-ci ildə Azərbaycanda Cingiz Aytmatovun 80 illik yubileyi ilə əlaqədar bir sıra tədbirlər keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cingiz Aytmatovu qəbul etmiş və onu I sayılı "Dostluq" ordeni ilə təltif etmişdir. Görkəmlü yazıçının "Azərbaycanın əbadi dostu" adlandıran Prezident qəbul zamanı demişdir: "Atamın söhbətlərindən sizin aranızda isti münasibat olduğu mənə malumdur. Müştəqilliğimiz uğrunda mübarizə aparduğumuz çatın vaxtlarımızda siz həmisi bizi müdafiə etmisiniz". Prezident qeyd etmişdir ki, Cingiz Aytmatov Azərbaycanda yaxın vaxtlarda təsis edilmiş "Dostluq" ordeni ilə təltif edilən ilk sənətkardır.

Bakı Dövlət Universitetinin mülliimləri və tələbələri ilə görüşdə Cingiz Aytmatov Türkdilli Dövlətlərə Yardım fondunun Qızıl medalına layiq görülmüşdür.

Ela həmin ildə da "Ösra bərabər gün" adlı sənədli filmin çəkilişinə başlanıldı. Müəlliflər buraya məşhur qırğız yazıçısının hayatı və yaradıcılığı haqqında dəyərli fikirlərini söylədiyi İlham Əliyevlə müsahibəni daxil etmişdilər.

Qeyd etmək lazımdır ki, Cingiz Aytmatovun Azərbaycan yazıçıları ilə çox isti münasibətləri olmuşdur.

Mən isə Cingiz Aytmatovla 2006-cı ilin 15-16 sentyabrında Azərbaycanda keçirilən I Beynəlxalq Rusiya kitab sərgisində tanış oldum. O vaxta qədər mənim Cingiz Aytmatovun ədəbi ərsinən

təhlilinə həsr etdiyim "Seysmik kəmər" və "Rusdilli yazıçıların yaradıcılığında etno-epik yaddas problemləri" adlı monoqrafiyalarım çap edilmişdi. Sərgidən sonra Azərbaycan Yaziçılar İttifaqında yaradıcı ziyyətlərlə görüş keçirildi. Mədəniyyət nazirliyinin qonaqları müşayiət edən nümayəndəsinin vasitəsilə mən hər iki kitabımı Çingiz Aytmatova və Oljas Suleymanova çatdırıldım. Zalda əyləşərkən Ç.Aytmatovun mənim kitablarından birini maraqla vərəqlədiyini həyacanla izləyirdim.

İştirakçılar Sovet ittifaqının dağılması ilə postsovət məkanının-dakı yazıçılar arasında əlaqənin kəsilməsindən kədərlənən moskvalı natiqə diqqətlə qulaq asındı. Rusiya nümayəndəsinin çıxışından sonra söz Çingiz Aytmatova verildi. O, tribunaya qalxdı və mənim "Seysmik kəmər" monoqrafiyam zaldakılara göstərib dedi: "Xeyr, əlaqələr kəsilməyib. Mən bu kitabın müəllifi ilə tanış deyiləm, əgər o zaldadırsa, qoy özünü təqdim etsin". Təbii ki, mən qalxbı, özümü təqdim etdim. Görüşdən sonra Çingiz Aytmatovla onun sonuncu "Dağlar yırılanda və yaxud Əbədi gəlin" əsəri haqqında söhbət etdik. Mənim bu əsəri çox çətinliklə əldə etdiyimi biləndə gülmüşsəyərək dedi ki, gərək mənə müraciat edəydiniz. Yaziçı öz əsəri haqqında oxucusunun rəyini maraqla dinləyirdi.

Çingiz Aytmatovla ikinci dəfə 2008-ci ilin fevralında, görkəmli yazıçının Azərbaycanda 80 illik yubileyi keçirilərkən Azərbaycanlılarının Ümumdünya Kongresinin ofisində görüşdük. Görüşdən sonra Çingiz Aytmatovla şəkil çəkdirdik və kitabımı o, bu sözləri yazdı: "Aytmatovdan müəllifə minnətdarlıq əlaməti olaraq. 27.02.2008".

2012-ci ilin 22-23 noyabrında Sankt-Peterburqda "Çingiz Aytmatov dünyası: mədəniyyətlərin integrasiyası və dialoqu" adlı Beynəlxalq konfrans keçirilirdi. Onu MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyası Qırğızistan Respublikasının Parlamənti ilə birlikdə təşkil etmişdi. Həmin konfransda mən üç dəfə çıxış etdim: 22 noyabrda Rusiya Milli kitabxanasında keçirilən plenar iclasda etdiyim "Çingiz Aytmatov fenomeni haqqında" adlı çıxış maraqla dinlənildi, sonra isə konfrans iştirakçıları "Ev yolunda aq yuxular" adlı sənədlə filmdən fragmənlərə tamaşa etdilər.

Bölmə iclaslarında "Çingiz Aytmatov yaradıcılığının əsas leytmotivləri: insan və tabiat" adlı məruzə ilə çıxış etdim. 23 noyabrda Çingiz Aytmatovun Tavriya sarayında bústünün açılışına

həsr edilən tədbirdə çıxış etdim. Sonra isə Ç.Aytmatova həsr edilmiş sərginin açılışı oldu. Mən sərgiya Bakıdan gərdiyim müxtəlif materialları – kitabları, fotosəkkilləri təqdim etdim. Konfrans 1 sayılı zalda davam etdirildi. Burada Rusiya Federasiyasının və Qırğızistan Respublikasının prezidentləri V.Putinin və A.Atambayevin təbrikləri səsləndirildi. Rusiya Federasiyası Federal Yiğincə Şurasının və MDB dövlətləri PAŞ-nın sədri V.Matviyenko konfrans iştirakçılarını salamladı. Mən da "Sən hayatı bir anda parlayan və sənən şimşək kimi yaşıdın" məruzəsi ilə çıxış etdim.

Yekunda bu mürəkkəb və ağır zamanımızda mədəni əlaqələrin davam və inkişaf etdirilməsinin zəruriliyini vurgulamaq istərdim. Çünkü integrasiya funksiyasını yerinə yetirən bu əlaqələr mədəniyyətlərin və xalqların dialoqunu təmin etməklə yanaşı, postsovət məkanında yaşayan xalqlar arasında etnik və dini həmrəyliyi da möhkəmləndirir.

## ÇİNGİZ AYTMATOVUN YARADICILIĞINDA TÜRK TƏFƏKKÜRÜNÜN BƏDİİ İNKASI

Ülviyyə HÜSEYNOVA,  
*filologiya üzrə fəlsəfə doktoru*

Dünyada elə şəxsiyyətlər var ki, onlar həm öz varlıqları, həm də yaradıcılıqları ilə məşhurlaşaraq mənsub olduqları xalqı da zirvələrə qaldırırlar. Bu, əlbəttə, etnosun böyük və kiçikliyindən asılı olmayan və reallığa çevrilən bir həqiqətdir. Belə şəxsiyyətlər həm milli, həm də ümumbaşarı problemləri qloballaşdırmaqla Yer Kürəsindəki insanlara humanizmi, xeyirxahlığı, əmin-amanlılığı təlqin etməyə çalışırlar.

O.Süleymenov, Ç.Aytmatov, Ç.Hüseynov, Ç.Abdullayev kimi görkəmlı şəxsiyyətlər müasir türkmənşəli rusdilli yazarların öncülləri hesab olunurlar. Rus dili onların yaradıcılığı üçün doğma ana dili kimi əsas mənbə rolunu oynamış və onlar bu dilin sayəsində dünyada ən çox oxunan və sevilən yazıçılarla çevirilmişlər.

Rus dilinin beynəlxalq dilə çevriləndə türkdilli xalqlar ruslardan sonra çox böyük rolu olan etnoslardandır. Bu yazıçılar rus dilini o qədər incəliklərinə kimi mənimsayırlar ki, öz adəbi-bədii üslubları ilə kifayət qədər milli, etnik, tarixi, coğrafi, sosioloji dəyərləri bu dilə gətirməyə müvəffəq olurlar. Rus dilində yazib-yaratmaqlarına baxmayaraq onlar doğulduğuları torpağın övladı olaraq qalırlar. Dünya ədəbiyyatında hər əsəri bir hadisə kimi qəbul edilən görkəmlı əsərkarlardan biri də qırız xalqının böyük oğlu Çingiz Aytmatovdur.

Çingiz Aytmatov çox böyük yazıçıdır, rus dilində yazsa da, qırız hayatı, etnik bağlılığı o qədər gözəl bilir ki, bunu həmin hayatı bilməyen oxucusuna da istadiyi kimi çatdırmaq qabiliyyətinə malikdir. Müasir dünyada əsərləri ən çox oxunan yazıçılarından biridir. O, əsərlərinin çoxunu rus dilində yazsa da, qəhrəmanları bütün təbiəti, psixologiyası, milli mentaliteti ilə qırız olaraq qalır. Çünkü Çingiz Aytmatov qlobal, başəri problemləri qırız hayatından və qırız təbiətindən keçirərək ümumiləşdirir və əsərlərində türkizm-

lərdən geniş istifadə edir. Məhz türk yaziçisi, yəni Çingiz Aytmatov kimi türk dil mühitinin adamı başqa bir dildə, xüsusi slavyan dilində effekt yarada bilərdi. Yaziçının böyüklüyü ondadır ki, tarixi, mədəni, etnik əlaqələri dili ilə canlandırır. Qırız (Türk) hayatının güzgüsü olan türkizməli əsərlərinə cəlb etməklə bu böyük yazıçı rus oxucusuna qırız (Türk) düşüncə tarzını, etnoqrafiyasını, həyat və mösişətini öz dolğunluğu ilə çatdırmağa çalışır və buna çox uğurla müvəffəq olur.

Rusdilli bədii matndə türk sözlarının işlənməsi tarixi çox qadimdir. Belə ki, "İqor polku dastanı"ndan başlayaraq üzü bəri bu prosesin son dərəcə gücləndiyinin şahidi olur. Türkizmərin rus dilinə keçməsi kor-koranə olmamışdır, bu, yaradıcı bir prosesdir, yəni bunlar bədii üslub vasitəsilə rus dilinə ötürülmüşdür. Bəlliidir ki, tarixən rus dili və rus söz sənəti əsərlərə başqa xalqlarla, xüsusi türkdilli xalqlarla daima təməsəd olmuşdur. Bunun nəticəsidir ki, rus dilində yuzlərlə türk sözü vətəndaşlıq hüququnu qazanmışdır. Çingiz Aytmatovun rusca əsərlərinin dilində türkizmərin başlıca səbəbi türk dilləri ilə slavyan dilləri arasındaki tarixi əlaqələrin qadimliyi, zənginliyidir.

Çinqiz Torekuloviç Aytmatov 1928-ci ildə Qırğızistanın Şəkər adlı dağ kəndində dünyaya göz açıb. Ç.Aytmatovun həyat tarixçəsindən bilmək ki, atası 37-ci ilin repressiyası qurbanı olub. Uşaqlıq illeri Böyük Vətən mühərbiyəsinin ağır illərinə təsadüf edir. Bu ağırlığı çiyinlərinə götürən 14 yaşlı Çinqiz həmyaşlıları arasında yeganə savadlı olduğuna görə kənd sovetinin katibi kimi əmək fəaliyyətinə başlayır. Mühərbi illərinin ağrı-acılarını, həmkəndlilərinin çətin günlərini, həyatdağı əzab-əziyyətləri bütün çıpalqlığı ilə görüb dərk edən və dars alan kəndli balasından böyük yazıçı Çingiz Aytmatov yetişirdi. Sonralar yaradıcılığa başlayan Ç.Aytmatovun hər əsəri bir hadisə kimi dünya ədəbiyyatında qəbul edilir.

Ç.Aytmatovun həm doğma qırız, həm də rus dilində yazdığı "Camilə", "İllik müəllim", "Köşək gözü", "Dənəniz kanarı ilə qaçan Alabaş", "Əlvida, Gulsarı", "Gün var əsrə bərabər", "Dar ağacı", "Çingizxanın ağ buludu" və başqa əsərləri dünya oxucuları tərəfində sevilə-sevilə oxunur.

Ona dünya şöhrəti gatırən "Camilə" adlı ilk povesti olur. Görkəmlı fransız yaziçisi Lui Araqon bu əsəri "Romeo və Cülyetta" əsərində sonra məhəbbət haqqında yazılın ən dəyərli əsər kimi

qiymatlındırır və fransız dilinə tərcümə edir.

1961-ci ildə uzaq qırğız aul hayatını təsvir edən «İlk müəllim» adlı povesti çədən çıxır. Bu əsərdə gənc müəllim Düşən ilk kənd məktəbini yaradaraq uşaqları təhsilə cəlb edir.

1963-cü ildə qələmə alındıq “Ana tarla” povestində yenidən mübaribə mövzusuna qayıdır. Ömrünün ahlı çağında müdrik ana Tolqonay doğulub boy-a-başa çatdıqı doğma torpaqla səhbətləşir. Çünkü torpaq onun ailisinin sevincidir, ona çörək verandır. Qırğız mifologiyasında Ana-torpaq inancı mənbəyi hesab olunur. Bu əsər Ç.Aytmatovun qəm yükü üstündə yazılın an ağır əsərlərindən biridir.

Onu da qeyd edək ki, qədim tarixi köklərə malik olan qırğız xalqı mürəkkəb dini və mifoloji inanclarla malik olmuşdur. Digər Orta Asiya xalqlarına nisbətən qırğızlar İslami geç qəbul etmiş, həmin dövər qədər tanrıçılıq, şamançılıq, Yer – Su, Humay Ana inanclarına sitiyış etmişlər. İslami qəbul etdikdən sonra dini baxışları əks etdirən alınma sözlərin bu dili daxil olması müşahidə olunur. Tanınmış etnograflı Çokan Valixanov yazırkı ki, qırğızlar İslami sözə qəbul etmiş, düşüçələrində isə tanrıçılıq söykənmışlar. Məsələn, onqon – arbak (əedadların ruhu), köktenqri – allah, kuday kimi adlanmışdır. Elə buna görə Çingiz Aytmatovun qəhrəmanları çətin məqamda ilahi qüvvəyə müraciət edəndə allah deyil, tenqri deyirlər, mas.: “O, Владыка студеного неба, синий Тенгри, не ужесточи пути нашего через перевал ледяной...А мы ... обратим к тебе наши лица, только ты, Тенгри, не становись на нашем пути...”

İlk rus dilində yazılın əsəri 1965-ci ildə çap olunan “Ölvida, Gülsarı” adlı povestidir. Bu əsərdə qırğız kəndlisi qoca Tanabay və onun etibarlı atı qoca Gülsarı ilə keçdiyi məşqəqtılı həyat yolu təsvir olunur. Həyatlarının an çətin məqamlarında Çingiz Aytmatovun qəhrəmanları qopuzu əllərinə alıb türk – qırğız ağalarını ifadə edirlər: “Djaidar взяла темир-комуз, поднесла его к губам, тронула пальцы тоненькую стальную струнку, дохнула на нее, затем вдохнула воздух в себя, и полилась древняя музыка кочевников. Песня о верблюдице, потерявшей белого верблюжонка... Потом запела, хватая за душу, гудящая струна темир-комзуза. Будто ветер тревожно завыл, будто бежал человек по полю с плачом и жалобной песней, и все вокруг молчало, затаив дыхание, все безмолвствовало, и только бежал как будто одинокий голос тоски и скорби человеческой...”

...Сидел Танабай подле юрты, слушал древний киргизский плач... А Джайдар в юрте все наигрывала на темир-комузе плач по великому охотнику Карапгулу”. Caydar temir-qopuzda Tanabay üçün Qaraqul adlı böyük ovğu haqqında qadim ağı oxuyurdu. Bu, Çingiz Aytmatovun ağır insan faciəsindən bəhs edən xalq yaradıcılığı əsərindən gözəl istifadə idi.

1970-ci ildə Aytmatovun ən təsirli əsərlərindən olan “Ağ gəmi” povesti işq üzü görür. Əsərdə qırğız xalqının totəmi sayılan Buy-nuzlu Ana Maral haqqında əfsanə əsas götürülərək həyat reallıqlarına müqavimət göstərə biləməyən yaşığın vaxtsız qırılmış həyatından bəhs olunur. Ana Maral inancı qırğızlarının İssiq-gölə galmasi haqqında bəhs edən qədim mifoloji əfsanədir:

“Привела наконец Рогатая мать-олениха детей своих на Иссык-Куль...

— Это и есть ваша новая родина, - сказала Рогатая мать-олениха. - Будете жить здесь, землю пахать, рыбу ловить, скот разводить. Живите здесь с миром тысячи лет. Да продлится ваш род и умножится. Да не забудут потомки ваши речь, которую вы сюда прнесли, пусть им сладко будет говорить и петь на своем языке. Живите, как должны жить люди, а я буду с вами и с детьми ваших детей во все времена...

Вот так мальчик и девочка, последние из киргизского племени, обрели себе новую родину на благословленном и вечном Иссык-Куле.”

Həyatişimiz hər sahəsində olduğu kimi qloballaşma, xalqın yaddaşı, özünaqaydıq və özünüdərk problemləri ədəbi prosesdə də özünə yera alır. Zamanın nəbzini tutmağı bacaran və qeyd edilən problemləri öz əsərlərinə mövzu seçən böyük yazıçı Ç.Aytmatov “Gün var əsrə bərabər” adlı məşhur romanı ilə bir daha özünü təsdiqləyir və böyük əks-sədaya səbəb olur. Əsərin qəhrəmanı Ediqey bir gün ərzində geçmiş, bu günü və gələcəyi yaşayır.

Bu məqamda “Gün var əsrə bərabər” romanından bir epizodu nəzərinə çatdırmaq istərdik. Bu romanda Nayman Ana və manqurt haqqında əfsanə verilir. Nayman Ana oğlunu tapandan sonra onun yaddasını oyatmaq üçün nə qədər çalışırsa, heç nə alınır. Manqurtun öz adını, ata və anasının, tayfasının adını deyir, lakin yenə yaddası oyada bilmir. Onda oğlunun başını dizi üstə qoyub ona xalq mahnısı – layla deyir. Layla manqurtun xoşuna gəlir, “onun kütləş-

miş sıfetində iliq bir işaret və canlanma" yaranır.

Azərbaycanın xalq şairi B.Vahabzadə yazar ki, "Müəllif bununa demək istəyir ki, nəğmə kökdən, keçmişdən galan səs olduğuna görə məhv edilmiş yaddaşı belə qimildatmaq gücünə malikdir".

Yenidənqurma dövründə zamanla səsləşən "Dar ağacı" (1986) romanında müəllif ekologiya, mənəviyyat, əxlaq məsələləri ilə yanaşı günün facisi olan narkomaniya problemlərini ön plana çəkir. Əsərdə dar ağacı metaforik obraz kimi qələmə alınmışdır.

Ç.Aytmatov milli yazıçıdır. Müasir dünyada əsərləri ən çox oxunan yazıçılarından biridir. O, rus dilini doğma na dili qədər gözəl bilsər və əsərlərinin xoçunu rus dilində yazar. Bazıları bunu nöqsan kimi qəbul etsə də, bilməlidirlər ki, o qədər də çox əhalisi olmayan qırğız xalqını dünyaya tanıdan və sevdirdən Ç.Aytmatovun rus dilində yazılış əsərləri olmuşdur. Ç.Aytmatov həmişə hamı üçün adı görünən hadisələrə qeyri-adi don geyindirməyi bacaran yazıçılar-dandır. Bir çox xalqlarda silinməkdə olan etnoqrafik məsələləri bədii əsərlərində ön plana çəkməklə Ç.Aytmatov bunlara daim yaşarlıq vermək istəyir.

Qırğızlar ən qədim türk xalqlarından hesab olunur. Onlar qədim olduqları qədər də zəngin dila və etnoqrafik xüsusiyyətlərə malikdirlər. Bu gənə kimi qırğızlar qədim türk adət və ənənələrini, türkçülüyü qoruyub saxmağa müvəffəq olmuşlar.

Hər bir xalqda olduğu kimi, qırğız xalqının da ədəbi-bədii təfəkkürünü əks etdirən və daha çox köçəri həyatla əlaqədar rəngarəng, özünəməxsus bədii təsvir və ifadə vasitələri vardır. Xüsusilə Ç.Aytmatovun başqalarından seçilən fərdi üslubu vardır. Onun əsərlərində bu üslub qırğız və rus dillərinin sintezi əsasında nümayiş etdirilir. Belə ki, müəllif qırğız düşüncə tərzini, milli psixiologiyasını səlis rus sözləri vasitəsi ilə ifadə edir və bunlar əsərə xüsusi bədiili gətirir.

Ç.Aytmatov bədii təsvir vasitələrindən - metafora, bənzətmə, epitet, pe-rifrazlardan yerli-yerində istifadə etmiş, bəzən də kalka yolu ilə bir sira sözləri rus dilinə gətirərkən türk sintaksisini rus oxucusunun yaddaşına təlqin etmişdir. Məsələn:

Metafora - Men botası olğen boz may, Tulybyň keliip ißkeğen (Boz may vdyhaet zapax shkury verblujonka, nabítogo solomoy ili ego tula). Niperbola xarakterli metaforalar - Gde

начало Иссык-Куля, где конец - не узнать. С одного края солнце восходит, а на другом еще ночь. Литота - Увести чуток синевы Иссык-Куля в куджуне.

Ç.Aytmatov əsərlərində göstərir ki, köçəri qırğızin ətrafında olan hər bir şey, məsələn, dağlar, çaylar, göllər və s. təcəssüm oluna bilər: Степь будет слушать вездника и думать и напевать с ним; Байдамтал ревел, стонал; вздыхает в глубинах Иссык-Куль; звездами было тесно на небе; великие горы и те в такие ночи робеют, жмутся кучей.

Ç.Aytmatovun əsərlərində epitetlərdən geniş istifadə olunur və onların çoxusu qırğız folkloru üçün stereotip olan epitetlərdir:

Манас превеликий; мастера всеумеющие; громоподобный манасчи Элеман; вольное облако, великие поминки; верблюд-сырттык; хайян безмозглы və b. Tavtologiya xarakterli epitetlər: невезучая бейбак; небесный Тенгри; золотой мекрə və s.

Ç.Aytmatov qəhrəmanlarının emosional, gərgin vəziyyətlərini təsvir edərkən türkçülüyü daha qabarıq göstərən, rus dilinin çərcivəsinə siğmayan və rus dilində ifadə edilmiş mümkin olmayan qırğız söz birləşmələrini, cümlələri, atalar sözü və məsəlləri və s. birbaşa doğma dilində təqdim edir: Биз, бизгой, карагым. Ана-Бейтке жөлтпей турып калдык. Калай да болса, жардамшеш, карагым. (Мы, это мы, сынок. Не пропускают нас на кладбище. Сделай что-нибудь, помоги нам, сынок), Сыйдып сыйы бар – уважение от уважения, Таубакель - была не была; Дүйнө ордундабы - на месте ли мир; Джаракага кет - чтоб тебе провалиться в бездонную трещину.

Rus dilinin bədii üslubunda türk təfəkkürünü göstərmək üçün Ç.Aytmatov müxtəlif sintaktik fiqurlardan, məsələn, paranteza, anafora, epifora, təkrar, sintaktik parallelizm, nitq dövrlərindən istifadə etmişdir. Bu məqamda müəllif çox zaman xalq danışq dilinə aid olan ifadələrdən, bədii təsvir vasitələrdən, atalar sözü və məsəllərdən bəhrələnir.

Sintaktik fiqurlardan biri olan təkrarlar da Ç.Aytmatov üslubunun əsas göstəricilərindəndir. Qırğız eposlarında müşahidə edilən söz, cümlə, bütöv mətn təkrarını onun rusdilli əsərlərində aydın görmək mümkündür. Onlar rus mətninə xüsusi ahəngdarlıq, ritm, epos çaları gətirməklə bərabər, bunların türk dilinin bədii üslubuna aid olduğu aydın görünür.

Rus dilinin bədii üslubuna təsirinin mühüm göstəricilərindən biri müəllifin anafora və epiforaya daha çox müraciət etməsidir. Epifora rus bədii üslubu üçün xarakterik olmayan sintaktik fiqurdur, türk poetikasında isə bunu əksinini şahidi olurqu.

Sintaktik konstruksiyaların – refrenlerin takarı matında ritm və özünəməxsus “müsiqilik” yaradır və mətnə şairanlıq gətirir: “Пое́зда в этих краях шли с востока на запад и с запада на восток...

А по сторонам от железной дороги в этих краях лежали великие пустынные пространства - Сары-Озеки, Серединные земли желтых степей.

В этих краях любые расстояния измерялись применительно к железной дороге, как от Гринвичского меридиана...”

Badij ifadə vasitələri və sintaktik fiqurları Ç.Aytmatov rus dilinə gətirməklə onu daha da zənginləşdirmiş və qırğız milli dünüşünə tərzi, qırğız milli koloritini rus oxucusuna təlqin etməyə müvəffəq olmuşdur.

Cinqiz Aytmatovun qəhrəmanları bütün təbiati, psixologiyası, milli mentaliteti ilə qırız olaraq qalır. Çünkü Ç.Aytmatov qlobal, bəşarı problemləri qırız hayatından və qırız tabiatından keçirərk ümumişdir. Bu böyük yazıçı rus oxucusuna qırız (türk) düşünca təzini, etnoqrafiyasını, həyat və mösiatını öz çılpaqlığı, ilə cətdirməgə çalışır və buna cok uğurla nail olur.

Cingiz Aytmatov böyük şəxsiyyətdir. O həm milli baxımdan böyük şəxsiyyətdir, həm də demokratik duyğuların, demokratik ideyaların xalqın içərisində qaldırılması mənasında böyük şəxsiyyətdir. Cingiz Aytmatov yalnız qırğız dünyasının, xalqının övladı devil, hətəy türk dünyasının övladıdır.

## "НЕОКОНЧЕННЫЙ" ЧЕЛОВЕК

**Владимир ОГНЕВ,**  
*критик, прозаик*

Чингиз Айтматов вписан в историю трагического века, века, завершающего мифологическое осознание цивилизации. Здесь он, если брать писателей мирового значения, находится в одной компании с Томасом Манном, Кафкой, Камю, Кортасаром. Ум наш в смятении не оттого, что знание перевернуло мир, а оттого, что не может смириться с этим переворотом. К этой мысли надо привыкнуть. Смятение пройдет. "Надо переделать целую культуру", - записывает Камю. Культура переделывается на наших глазах, но мы этого не замечаем, А почему удивляться? Книги Коперника и Галилея оставались под спудом три века Подождем и мы.

Айтматов, быть может, наиболее чуток к началу нового романного мышления. Главным в нем остается ощущение катастрофичности мира, универсальности связей Времени, Человека, Природы.

Если в первых произведениях Айтматова мы воспринимали мифологичность его творчества как явление национальной стихии, то со временем не могли не понять и процесса как бы обратного - от современного состояния мира идет его художественная мысль. И встречается на этом пути - с традициями глубокой древности.

Я думаю, мы вообще пишем летопись не только своего времени. Наша летопись бесконечна и связана с прошлым и будущим.

Одновременно с изобретением телефона и кино человечество открыло для себя палеолитическое искусство - рисунок и скульптуру - будущее и глубокая древность открывают свои тайны как бы параллельно.

Если бы мы психологически были подготовлены к тайне связи времен, мы бы все - не только археологи и историки - ждали встречи с неизвестным в прошлом прачеловечества с той

же неутоленной жаждой, с какой мы ждем космических открытий XXI века.

Однако и тут есть две позиции. Одну, например, олицетворял у нас в России Маяковский. Он рвался вперед, он торопил будущее, потому что ждал великих перемен в судьбе всего человечества, перемен к счастью его.

Другую позицию - по закону маятника истории - олицетворяют сегодня те, кто, напутанные парадоксами цивилизации и неспешностью хода общественного прогресса, обратили свои взоры только и исключительно - в прошлое. Неосуществленные идеалы, как известно, удобнее проецировать на те, которые, хотя бы частично, осуществлялись когда-то. Но так ли уж все документировано в былом?

Харон возит людей только в одну сторону. Но фантазия наша с этим никак не смирятся. То Сизиф вдруг выбирается из тьмы преисподней погреться на солнечном морском берегу. То Орфея, забредшего за Эвридику в Аид туманный, боги спровадили назад без Эвридики, показав лишь тень жены.

Все это, так сказать, нарушения привычного регламента. Но тем не менее, повторяю, мы с этим односторонним движением к небытию никогда не смиряемся. Тут помощниками нам и выступят мифы, сказки, фантастика. Но не только. И проридческие произведения наших современников - Отара Чиладзе, Валентина Распутина в "Прощании с Матерей", и в первую очередь Чингиза Айтматова.

Когда догматически противопоставляют прошлое настоящему с его открытиями и предвидением будущего, совершают и такую ошибку, как непонимание факта, что именно "как раз открытием и обусловлено воскрешение прошлого". Эта мысль Андре Моруа достойна внимания. Отношение к открытию прошлых эпох прямо связано с научными достижениями наших дней.

Традиция - это поэзия того, что остается надолго. Новаторство - это поэзия того, что приходит на смену бывшему. Они уже потому не враждуют, что новое и старое живут одновременно. Они спорят, как спорят утро и вечер, которые останутся утром и вечером - и завтра и через тысячи лет. Для Айтматова это аксиоматично.

Никто так пронзительно, как Айтматов в литературе XX

столетия, не ставил проблему живого и мертвого. Смерть Иноходца, месть синеглазой Волчицы - это не картины "животного мира", это философия эпохи, где самоуверенная цивилизация начинает претендовать на противостояние самой жизни, роковое противостояние. Символом этого процесса скоро станет огромный стеклянный колпак над Акрополем. Камень - не человек. Ему, сооружению, простоявшему века, смертелен выхлопной газ автомобилей...

Однако единство и цельность личности поверяется отнюдь не противопоставлением природы и цивилизации. Личность - дитя Природы, цивилизация - производное деятельности человека. Убить своего ребенка, даже нелюбимого, - преступление не меньшее, нежели отречься от матери. Если воспользоваться образом Айтматова - "манкуртанизм" наоборот.

Но понятие "природа" таит в себе и другой смысл. В долгом пути к звездам человек многое теряет. Первозданность, естественность, простодушие, верность прочным ориентирам совести, твердым принципам морального суда над теми, кто нарушает их. Да, он приобретает новые качества, которые говорят о его развитии, но и теряет одновременно немало качеств своих, которые мы привыкли считать природными. Мальчик из "Белого парохода" маленьким сердечком своим познал эту истину. Он не может жить вне большой Мечты, завещанной ему сказками его рода. Над ним, шагнувшим в пропасть воды, произносит последнее слово автор: "Одно лишь могу сказать, теперь - ты отверг то, с чем не мирилась твоя детская душа... Детская совесть в человеке - как зародыш в зерне, без зародыша зерно не прорастает".

Разговор об Айтматове - это и ощущение художником и вами эпохи. Гроссман писал, что время втекает в человека. Я добавлю: и вытекает из него во времена Реставраций. "Мы были людьми. Мы - эпохи", - гордился Пастернак. Соизмеряя себя с Революцией, чем-чем, а "эпохами" мы побывали. Но вот вернувшись к себе, просто человеку, что-то и потеряли. Мы оказались меньше самих себя. Это болит. Потеряли смысл, идею. "Но разве я не мерюсь Пятилеткой?" - растерянно жаловался тот же Пастернак в 30-е годы. "Но как мне быть с моей грудною клеткой?" Она, то есть не учтенная Революцией "душа", оказывалась "косногой косней". Потом мы согласимся с

другой формулой: "Ты - вечности заложник у времени в плену". Пятилетка оказалась слишком малой мерой, ненадежной для творчества. Плен - долгим... Да, время вытекло из нас. Мы - на перепутье времен, эпох. Мы получили амнистию, но не знаем, как жить на Свободе. Айтматов - писатель двуязычный, говорим мы. Что это значит? И XX век продолжал жить, развивая собственные языки народов, но не оставил за бортом языки-посредники. Были времена, когда Европа имела в "родителях" своих латынь и греческий. Ближний Восток объединял арабский и персидский, Индию - санскрит. Эти языки использовались в государственном управлении, в культурной и религиозной сферах.

Для европейцев латынь и греческий стали языками "мертвыми", на латинском ведутся дела разве что в Ватикане. Для Востока арабский - живой язык, едва ли не соперничающий с английским по количеству народов, на нем говорящих; в Южной Америке господствует испанский; португальский живет в Бразилии. Язык-посредник - не только след покорения народов, но и воспитания, общения, а значит, объединения общечеловеческой культуры. Но лишь там и тогда, когда и где не вытесняет свое общее.

Говорю это, конечно, имея в виду русский язык. Большую тему сегодняшнего развития национального самосознания в бывших советских республиках.

Вряд ли уместно спорить с истиной: мы открыли миру таланты малоязычных народов, русская переводческая школа - едва ли не лучшая. Сегодня многие молодые государства - бывшие республики ССР - ощущают эту (надеются, временную) невостребованность, в первую очередь Европой, ожидаемых восторгов от знакомства с литературой Прибалтики, Грузии, Киргизии или Беларуси. Возможно, потребуется много времени, чтобы малоязычные гении вышли к человечеству в первозданном виде как носители неведомого многим языка. Грустно, если этот процесс затянется или ограничится тем, что где-то кириллицу заменит латиница...

И все-таки язык-посредник - явление историческое, навечное. Россия всегда была связана с двумя культурами - европейской и восточной. Это предопределено самой ее географией. Самобытность русской культуры - в сложной диалектике разных

начал. Ошибались те мыслители, кто пытался представить Россию или "щитом", или "мостом" - в обоих случаях русская идея лишалась своей собственной позиции, была посредником или транспортировщиком чужих идей. Противопоставление Запада Востоку нигде не выполняло такой разрушительной роли, как на почве русской культуры!

В 1983 году Айтматов в диалоге с пакистанским писателем Фаизом Ахмад Фаизом весьма осторожно, но и настойчиво попытался дать определение этому факту исторической жизни советской литературы. Теперь мы знаем, какими односторонними выводами обезьяны мы современным противопоставлениям "европеизма" традициям культуры Востока. Мы узнали и обратную сторону "европеизма", не самое ценное взято нами и из восточного мира.

Культура или откровение, Афины или Иерусалим в наши дни - надуманные антитезы, и такие писатели, как Айтматов, своим творчеством доказали это. История ответила на вопрос о пресловутой, якобы изначальной для восточной культуры неподвижности и пассивности духа. Она же, история, показала и обратную сторону европейской идеализации разума и действия. В этом контексте мировой культуры стоит рассматривать и "билингвизм" Айтматова. Главное в нем - сохранение национального начала при отказе от "провинциальной замкнутости и удушающей изолированности" (Ч.Айтматов) художественного опыта.

Посол Киргизии в Брюсселе Айтматов знает и то, что практику не столько занимает спор о "европеизме" и "Востоке", сколько то, что мировая культура испытывает давление бездуховности, опошления идей гуманизма суррогатами как западной, так и восточной ориентации, агрессией антикультуры. Увы, ошибался Фаиз Ахмад Фаиз, когда говорил, что западная культура так и не проникла в толщу народных масс. Массовая культура заполонила мир. Тут своя и не своя антикультуры торжествуют, противостоя подлинной культуре и Запада и Востока.

Явление Айтматова для национальной культуры означает возможность решения общечеловеческих проблем средствами любого языка, любой литературой мира, большой или малой. Пусть не покажется дерзким отступление на эту тему, где

Айтматов поверяется Пушкиным.

Обычно обращается внимание на одну сторону русского гения: способность сделать русским нерусское, впустить к нам мировую культуру. Но знаменитое петровское "окно в Европу", - мы знаем это ныне, как никогда доселе, - не только Европу открыло, но и Европе открыло Россию. Примечательно, что Достоевский подчеркивает в Пушкине не усвоение чужого и приспособление его к своим нуждам, но скорее момент противоположный - "перевоплощение своего духа" в дух чужих народов.

Иными словами, активную позицию национальной культуры, молодой энтузиазм ее, энергию распространения своих художественных, гуманистических идей во вненациональном масштабе. Не только в "Борисе Годунове" или "Евгении Онегине" - и в "Скупом рыцаре", и в "Сценах из Faуста" Пушкин поэт национальный. Истина эта азбучная. Образы, типы, коллизии мировой культуры входят, как свои, в произведения Пушкина не только потому, что они интересны и новы для него самого и отечественного читателя, но и потому, что Пушкин примеряет и на них национальные идеи, русские конфликты, заставляет их служить мучительным и радостным задачам русской литературы. Но потому, можно сказать, и приходятся впору экзотическим темам и характерам Пушкина национальные идеи, что взяты они в крупном масштабе, как идеи всеселовеческие.

Айтматов сетовал, горько усмехаясь, что после романа "Тавро Кассандры" о нем стали говорить как о писателе-космополите. У нас это, к сожалению, принято: путать Божий дар с яичницей. Пример с Пушкиным, по-моему, объясняет, в чем разница беспочвенности и всеотзвывчивости писателя. И этого тоже забывать не следует. Глобальные процессы в мире диалектически связаны с национальным самоопределением. Это категории, неотделимые друг от друга. Их спор движет сегодня историю.

Мы знали доселе, что смертен Человек. Что смертельно все Человечество, узнали в XX веке. Именно это чувство "общего баланса человеческих тягот" (Ч.Айтматов) заставляет писателя вернуться к легенде о Христе и Понтии Пилате. Новую трактовку легенды заметили не все. Видение Авдия в "Плахе" и

видение Христа в Гефсиманском саду основаны на резком совпадении тревожного предчувствия катастрофы общей, всемирной. Земля в руинах, и ни одного живого человека на ней. "Неужто свирепый мир людской себя убил в свирепости своей, как скорпион сбежа же умрывает своим же ядом?.."

Изолированное существование народов и культур сегодня - фикция. Вот почему возвращается - уже по-новому! - родовое сознание человечества, а значит - пора мифа. Вот почему ХХ век будет открыт для таких художников, как Чингиз Айтматов.

Эта статья была написана на основании долгих лет знакомства с произведениями Айтматова. Вряд ли в новое время, означившее в нашей жизни новую эпоху, претерпела бы она принципиальные изменения. Однако выход тома "Ковчег Чингиза Айтматова" заставил меня дополнить многолетние наблюдения над творчеством писателя. "Ковчег" этот вместил в себя многочисленные биографические материалы, документы, фотографии, исследования разного калибра и качества. Особую престижность изданию, представляющему собой некую энциклопедию знаний, связанных с именем одного из виднейших писателей современности, трудно переоценить, даже если бы на ее страницах не было таких имен, как Луи Арагон, Дайсаку Икeda, Михаил Горбачев, Дмитрий Шостакович, Федерико Майор или Владимир Путин. Но главная ценность, конечно, - высказывания самого Айтматова в публицистике и прозе.

Эта часть моей статьи явилась плодом размышлений на темы последних авторских "комментариев" Айтматова к широко известным его произведениям, прежде всего к роману, обозначившему перелом в творчестве писателя в сторону планетарного мышления, которое определило и поворот культуры к теме изначальных истин, поиска человеком своего выбора. Речь идет о романе "И дальше века длится день..." .

Вот к нему, старому тексту, и является дополнением глава "Белое облако Чингисхана", а также новелла, имеющая и самостоятельное значение, - "Препоручение Богу...". Отнюдь не особняком воспринимается нами и рассказ, опубликованный недавно "НГ-EL" - "Убить - не убить...". Может быть, ничто так не подчеркивает проблемности темы, как эти ногозначительные отточия в названиях сочинений Айтматова. Напрасно было бы

искать в них, этих писаниях, утверждение истины найденной и пропагандируемой в образах. Это - поистине великие вопросы Бытия, на которые человек издавна ищет ответы. И пока не находит их. Борис Слуцкий сказал когда-то об этом стихами:

Скоро мне или не скоро в мир отправиться иной -  
неоконченные споры не окончатся со мной. Начаты они задолго,  
за столетья до меня, и продлятся очень долго.

В "Препоручении Богу..." рассказано, как герой давнего романа Абуталип с полустанка Буранный был потрясен идеей ссыльного (с многозначительной фамилией Чадаев) о "створчестве" Человека и Бога.

Идея скрыто богоческая, но и не отвергающая основные заветы христианства: человек "отсылает Ему нажитый ум, чувства, надежды, покаяния и, самое главное, опыт, чтобы все это возвратилось ему сторицей". Человек разумный понял на основе долгого опыта, что "Богом быть непосильно, тварью - низко". Вряд ли кто-то сможет оспорить тот факт, что Айтматов как художник выброс на слиянии двух культур. Ему близок пафос русского поэта: я - червь, я - бог".

Тема религии, веры, известной переоценки всесилия разума - не нова, хотя бы и в публицистике Айтматова. Ближе всего писатель к ней в "Плахе". С годами автора не оставляет чувство интереса к тому крайнему миру метафизики, которая продолжает волновать думающего человека нового времени все острее и драматичнее. Феллини, например, считал любого художника "провинциалом" в этой теме, впервые осваивавшим новые горизонты сознания.

Почему писатель не "досказал" в романе то, что потом потребовало своего места? Только ли условия цензурные? Я думаю, не только.

"Чем больше мы отделяемся от советской эпохи, тем больше видим, что это не случайное явление в мировой истории" - это слова Айтматова. Мы видим это и на примере долголетнего спора между человеком и Богом. Революция не только рушила церкви и оскверняла святыни, она искала (варварски, да) - место Человеку на земле, место, достойное его месту в природе. В айтматовской идее "створчества" мне видится отнюдь не богохульство, а новое, диалектическое представление о том, что и от человека немало зависит в этом двуедином

образе сотворчества: "Бог рассчитывает на нас так же, как мы рассчитываем на него. Но каково же его долготерпение!"

"Тавро Кассандры" - роман, давший повод умной критике многое увидеть в скитаниях космонавта Филофея (запоминательна эта перекличка имени героя с автором идеи Третьего Рима!), как-то связать тему романа с мыслью Вернадского о Человеке Ноосфера, существе высшем на данном этапе развития жизни. Именно сверху, с орбиты межпланетного корабля раздается новое слово Истории - призыв к миру как высшей добродетели личности разумной.

По существу, единой, генеральной темой Айтматова последних лет является тема мира, попытка придать заповеди "не убий!" некое тотальное значение, сосредоточие основных усилий человечества. Рассказ "Убить - не убить...", опубликованный накануне 60-летия нашей Победы в Отечественной войне, в известной мере - предел развития этой темы. "Провокационность" рассказа способна выявить как раз столкновение двух типов мышления: конкретно-исторического и метафизического. Убежден, что с точки зрения адептов первого смысла рассказ может быть воспринят как кощунственный. Мог ли наш солдат, едущий на фронт для борьбы с фашизмом, даже задаваться таким вопросом: убить или не убить? И завет отца - убивать немцев, как и он убивал их в Первую мировую. - бесспорен (так было, так должно быть). Но "странные" слова матери "не убивай!" не есть ли завет нам из... Будущего?

Сохранение рода требует полного отказа от долговековой практики убийства. В "Белом облаке Чингисхана" герой, сотник Эрден, говорит жене: "Мы не хотели жертвовать тем, кто еще не родился". Они нарушили приказ вождя: не рожать детей в походе. Война, вечный ее поход, и тут - препятствие продолжению рода. Сам Айтматов вспоминает, как в горьком, сиротском детстве своем пытался убить похитителей единственной кормилицы семьи их, коровы, и как встреченный им старик, ехавший по степи на ослике, сказал ему: "Не убивай никого... Этот мир справедлив..." Мир оказался несправедливым, но что-то, видно, осталось в душе плачущего от бессилия мальчика, если он запомнил слова старика... Заповеди опережают время. И надежда на них ведет человека к вере, что "мир справедлив". Из воспоминаний детства: мулла, по лукавому вымыслу одного из

односельчан, превратил батрака в осла. Рассказ почти по Апулею красочен и колоритен. Но слепой веры в муллу, как этого, так и любого, у Айтматова что-то не припомню. Не на пасторов, священников и мулл, видимо, возлагал надежду писатель жизни и подлинной веры в высшие цели духовной жизни.

Не знал, что в свое время Айтматова травили за рассказ о дезертире Исмаиле, не принял драматичности героя. После войны рассказ "Лицом к лицу" не мог не восприниматься как смелый шаг на пути к пониманию человека на грани жизни и смерти. Возможно, он был для пятидесятых годов таким же раздражающим фактором, как сегодня "Убить - не убить...".

В "Ковчеге Чингиза Айтматова" философ и культуролог Св. Семенова заметила, что в планетарном мышлении Айтматова эволюционная цепь развития человечества - тема, знаменательная и тем, что личность рассматривается писателем "как существо еще растущее, неоконченное". Как это высказывание перекликается со знаменитым платоновским - человек летал, об этом говорит скелет грудной клетки, "надоело быть "неоконченным человеком"!

"Неоконченный" человек у Айтматова ищет путь, упрямо ищет путь, верный завету Достоевского, хоть боками да доказывать, что он человек, а не "штифтик"!

Как-то вспоминал Чингиз, что первый гонорар свой получал на высокогорном пастище в детстве, переведя с киргизского русскому фельдшеру слова пастухов о причине гибели племенного жеребца. За это старейшина дал ему "Устукан" - особый кусок мяса с косточкой, как знак предельного уважения.

Двуязычие, верность традициям народного творчества киргизов и русской классики до сих пор ощущает писатель, не только на языке, но и в памяти Языка, Слова, за которым - будущее.

**Евгений СИДОРОВ,**  
Профессор Литературного института  
им. А. М. Горького, экс-министр культуры  
Российской Федерации

У каждого крупного писателя есть свое время и свое пространство. В этих художественных координатах дышат, движутся, живут его творческий мир, его идеи и его герои. Пространство "айтматовской" прозы обычно распахнуто вширь и в небо; здесь бывает душно и тесно лишь в моменты человеческих кризисов, драм, предательств, неестественных смертей. Как только проходят эти бешеные всплески рукотворного зла, все снова успокаивается в мире, природа вновь с человеком и человек вновь с природой. Жизнь постигается этим писателем как момент вечности, который в сжатом, спрессованном виде содержит многие готовности и историю рода человеческого. Это время одной человеческой жизни и одновременно, как хорошо показал Георгий Гачев, конспект большой истории. Когда вышли романы Айтматова "И дольше века длится день", "Плаха", это стало особенно явным, демонстративно явным, что иногда вредило чисто художественной пластике его последних вещей. Индивидуальные жизнь и время у Айтматова, и жизнь, и метафизика жизни одновременно. Иначе не понять его прозы, притчевой в своей основе.

И сама затерянность героев в мироздании – будь то далекий лесной кордон ("Белый пароход") или лодка в безбрежном море ("Пегий пес...") или одинокий степной разъезд ("И дольше века длится день") – тоже неслучайные устойчивые приметы "айтматовских" сюжетов. Не об одиночестве в экзистенциалистском смысле этого понятия здесь речь, а наоборот, о стойком чувстве жизни и человеческой солидарности, побеждающем, несмотря ни на что, вопреки самой этой, внешне подчеркнутой затерянности, которая нужна-то автору лишь для того, чтобы рельефно и четко очертить центр

собственной художественной вселенной, откуда исходят в мир теплые волны добра, совести, надежды.

Чингиз Айтматов не сразу обратился к жанру романа. Собственно, "Прощай, Гульсары!" и "Белый пароход" уже были романами по внутреннему авторскому заданию, по масштабу охвата жизни, по той художественной концепции человека и времени, которая открывалась в них. Но писатель не торопился называть романами свои развернутые социально-философские притчи. Он как бы готовился к выходу на новую, более сложную орбиту творчества.

Этот выход был сделан в романе "И дальше века длится день" — в книге сложного состава, где сплетаются быт и предание, реальность и фантазия, день и век. Писатель по-прежнему, как и в своих "Повестях гор и степей", опирается на народные легенды и мифы, поверяя современность моральным опытом предыдущих поколений. Но он, неожиданно для многих, впервые ввел в свою прозу фантастический сюжет, «космическую историю», которая, по его словам, вымыщена с одной лишь целью — "заострить в парадоксальной, гиперболизированной форме ситуацию, чреватую потенциальными опасностями для людей на земле". Надо представить себе маленьку точку на Земле и одновременно звездную бездну и понять, как тесно, как неразрывно связаны они в бесконечном космосе жизни. Такое осознание в полной мере присуще автору романа. Оно передается читателям, и мы начинаем видеть, как сквозь частные, индивидуальные, конкретные образы книги просвещивает их общечеловеческое, философское содержание. Новый масштаб замысла потребовал и нового художественного взгляда. И Айтматов, идя на риск, вводит в свой красочный стиль прямое, суховато-информационное публицистическое слово. Так идеологически усложнившаяся эпоха вносит в роман императивную логику борьбы между войной и миром, конфликт, в котором давно существует, хочет он этого или нет, каждый представитель мыслящего и страдающего человечества. О людях в книгах Айтматова надо сказать особо. Пожалуй, ни у одного из больших советских писателей мы не встретим такую плеяду героев веры и страданий, людей простого звания и высокого чувства долга. Такая вера движет лучшими людьми

"айтматовской" прозы. Трудности и страдания укрепляют их души. Таковы были Дюйшен из "Первого учителя", Толгонай из "Материнского поля", Танабай из "Прощай, Гульсары!". Таков и Буранный Едигей, труженик и философ, человек с планеты Земля.

Земное и космическое свободно уживаются в айтматовской природе, в ее круговоротах, циклах, рождениях и смертях. А как прекрасно написаны обитатели степи: верблюды Коранар, голодная, чуткая лисица или коршун-белохвост, дважды в день облетающий свои угодья. Они живут здесь, казалось бы, от сотворения мира и придают окружающему устойчивый смысл, не всегда доступный человеку.

И в "Плахе" все так же настойчиво звучит тема неразрывной связи природы и человека. Эта связующая нить воплощена в истории пары волков, прекрасных, сильных животных, обреченных на гибель от руки человека. Но и себе человек несет гибель и разрушение, если его жизнь не одухотворена высшим идеалом, если он преступает черту, отделяющую его от добра и совести.

На Айтматовский вопрос "отчего зло почти всегда побеждает добро?" ответить можно не объяснением, а только социальной практикой. На вечные вопросы нет готовых ответов, а вся история есть, в сущности, коллективная попытка найти путь к утверждению гармонии личности и общества, природы и человека. Пара волков из "Плахи", маятущаяся на краю ночи, есть вдохновенный и грозный символ, глас предупреждения: "Люди, помните!"

Все творчество Айтматова своеобразно отражает кризис современного гуманистического сознания, которое не в силах примириться с существующим и в тоже время не видит иного выхода, кроме как обращения к народным нравственным ценностям. Но ведь и они на наших глазах стремительно покидают народ, переставая быть опорой.

Чингиз Айтматов одним из первых в нашей современной литературе обратился к трагическим конфликтам советской эпохи. В самой общей философской форме трагический конфликт можно представить как непримиримое противоречие между будущим, которое еще не готово, и прошлым, которое

уже себя изжило. Поэтому трагическое является наиболее глубоким и всеобщим выражением жизненной правды, понятой как развитие, как процесс бытия.

Произведения Айтматова, начиная с "Белого парохода", смело входят в зону высокой трагедии и тем самым вступают в диалог с мировой литературой на почве общечеловеческих исканий смысла жизни и смысла истории.

Мне посчастливилось довольно близко знать этого мощного художника и замечательную личность. Я писал о его книгах, бывал с ним за рубежами нашей страны, и ему, и мне выпало в последние годы оказаться рядом на дипломатической работе, на поприще ЮНЕСКО. Такие люди, как Чингиз Торекулович Айтматов, рождаются очень редко, и они создают славу и доблесть не только своей малой Родине – Киргизии и Родине большой – Советскому Союзу, но и всему многонациональному миру – мировой литературе. Почти во всех европейских странах (об Азии я и не говорю) стоят в книжных магазинах на полках романы и повести Айтматова. В Германии, к примеру, он переведен весь. Время Айтматова продолжается и работает, и будет работать еще очень долго. Его живая степь далеко раскинулась по всему миру.

## О НЕКОТОРЫХ ФИЛОСОФСКИХ ИДЕЯХ В ТВОРЧЕСТВЕ ЧИНГИЗА АЙТМАТОВА

Г.Т. БОТОКАНОВА,  
заведующий кафедрой культурологии.  
Кыргызский аграрный университет  
имени К.И. Скрябина.

Выражение философских идей через художественную литературу было одной из древних традиций духовного развития. Весь опыт развития художественной литературы демонстрирует, что вопросы, относящиеся к художественной сфере, не могут до конца быть поняты, осмыслены и решены в ее замкнутом круге. Художественной литературе никогда не был чужд дух философских исканий, поэтому философия, изложенная главным образом в художественной литературе (в романах, пьесах, стихах, поэмах), представляет возможность исследователю в самых разных, аспектах рассмотреть и понять человеческий мир и мир бытия.

Конечно, в художественной литературе исследователю необходимо умело выделить из художественной ткани мировоззренческие и методологические аспекты, так как философские идеи в художественной литературе не лежат на поверхности, не высказываются открыто, не лежат на поверхности, а находятся в его глубинных пластах, в основании, ведь литература хоть и отражает реальную жизнь, но делает это по-своему, творчески, согласно своим законам: акцентируя внимание читателя на определенных вещах, создавая посредством воображения определенные ситуации.

Ярким примером выражения философии через художественную литературу является творчество выдающего кыргызского писателя Чингиза Айтматова. Невозможно исследовать в полной мере литературное творчество писателя, игнорируя философские идеи, зашифрованные в художественной структуре его романов, повестей и рассказов.

Ч. Айтматов – художник – философ, он не излагает свои философские взгляды в систематизированной, логически выверенной, теоретической форме. Философские элементы рассыпаны по всему его творчеству, идейно - философскими проблемами пронизано каждое его произведение.

Философия с древних времен ставила перед человеком задачу: "познай самого себя". Предметом философского осмысления писателя является, прежде всего, человек – его психология, характер, поведение в различных обстоятельствах. Он считает, что "в человеке прекрасно именно то, насколько он человек" (Ч. Айтматов. В соавторстве, с землею и водою... Фрунзе, 1978. - с.319). Произведения писателя объединены стремлением отыскать человеческое в человеке. В каждом произведении есть какая-то главная проблема: психология униженного человека – "Белый пароход" (дед Момун), "Белое облако Чингизхана" (Абуталип Куттыбаев), сложность человека – "Плаха", "И дальше века длится день", проблема преступления – "Лицом к лицу", "Восхождение на Фудзияму", "Белый пароход", состояние страха – "Лицом к лицу", "Белое облако Чингизхана" (Эрдене). Но этим, естественно, не ограничивается ни одно из перечисленных произведений.

Большое значение в своих произведениях Ч. Айтматов придает вопросу о природе человека, о сути человека. Он берет людей такими, какие они есть. Он смотрит не только вокруг человека, но и пытается заглянуть в глубь его. Смотреть в глубь человека он начинает еще в ранних произведениях. Так, в "Джамиле" в образе Сеита показана психологическая проницательность героя. Писатель проник в психологию человека глубоко, описывая внутренние переживания героев, состояние потери мальчика Сеита с уходом Джамили и Данияра. Он добился больших успехов в описании внутреннего состояния человека, его переживаний, мотивов поведения. Писатель пытается дойти до всех уголков во внутреннем мире человека, особенно это ярко проявляется, когда человек находится в пограничном состоянии, когда в душе героя происходит противоречивая борьба между добром и злом, между нравственным и безнравственным, между корыстью и бескорыстием.

Проблема морали занимает в произведения Ч. Айтматова одно из центральных мест. Добрь и зло уживаются в одних и тех же социальных условиях, в одном и том же человеке. "Показывать борьбу добра со злом в этой жизни не легкое дело... Скажем, человек может быть вполне нормальным, но в глубине души его таится жестокость. Как будет он себя вести в кризисных ситуациях? Что победит в нем – добро или зло? Какой это человек – злой, добрый? Добрый до поры до времени? Для меня такая затянутая, потенциальная жестокость интереснее драк и убийств... Я пытаюсь показать в человеке резерв тех человеческих сил, которые борются со злом" (Ч.Айтматов. В соавторстве, с землею и водою... Фрунзе, 1978. - с.319).

В повести "Ранние журавли", "Белый пароход" добро и зло представлены связанными в системе общества, а в образах героев они разорваны, абсолютизированы. Один (Момун), добр, другой (Орозгул), зол. Герои полярны, добро и зло связаны с полярностью в социальном плане. А в романах "Плаха", "И дальше века длится день", такой связи меньше. Здесь человек противоречив. Он добр и зол одновременно. Почти в каждом произведении Ч. Айтматова есть образы воплощающие только добро: это Дюшен ("Первый учитель"), Мамбет ("Восхождение на Фудзияму"), Алдияров ("Верблюжий глаз"), Абдуалип Куттыбаев ("И дальше века длится день"), Лопатина Вера ("Тавро Кассандры") и др. Айтматов не ставит вопрос о происхождении добра и зла в человеке, главная его задача в другом: что из себя представляет человек, каков он есть, почему таков человек.

Писатель не забывает о роли среды в формировании человека, интересует его другое – человек сформировавшийся. Писатель рассматривает человека не только как становление, но как главным образом ставшее. Можно, конечно, интересоваться, что породило бесчеловечных Орозкула, Базарбая, Сабитжана, Сегизбаева, Осипбая Татаева, Исадека Мергенова, Петруху, Леньку и др. Это, конечно, важно для урока на будущее. Но писателю важнее раскрыть сущность человека – каков он есть. Заостряя внимание на асоциальности в человеке, писатель выводит образы орозкуловых, татаевых и т. п., тем самым,

отражая противоречивость общества, сложность природы человека.

Во всех произведениях писателя присутствует философская мысль о преемственности – связи прошлого с настоящим. Каждое новое поколение должно и обязано помнить все, что сделано предшествующим поколением. Тем самым писатель поднимает проблемы самосознания: осознание человеком своего собственного “Я”, своей истории. Ч. Айтматов рассматривая, проблему исторической памяти, показывает как она осмысливалась людьми в далеком прошлом и как она осознается сегодня. В романе “И дольше века длится день” поднимается проблема “манкурта” - человека, не помнящего своего прошлого. “Манкурт не знал кто он, откуда он родом-племенем, не ведал своего имени, не помнил детства, отца и матери – одним словом, манкурт не осознавал себя человеческим существом” (Ч. Айтматов. И дольше века длится день. М., 1981, с.106). “Манкурта” из легенды дополняет и уточняет Сабитжан, “манкурта” олицетворяет часовой и начальник караула, забывшие свое родство. В других более ранних произведениях идея “манкуртизма” получает воплощение в образе Кулубека – это тот самый молодой шофер-солдат, что повстречался мальчику однажды весной, не знающий и не желающий знать имел ли он семерых предков. (“Белый пароход”).

Без сознания человеком своего “Я”, не может быть у человека своей исторической памяти-знания своей собственной истории, знания о происхождении, о своем детстве, о своих родственниках. Без сознания человеком самого себя как “Я”, нет и стремления человека к свободе, нет самостоятельного волеизъявления. Писатель утверждает, что у человека лишённого исторической памяти, знания своей собственной истории нет, и не может быть самосознания и свободы. Таким образом, Ч. Айтматов в своих произведениях поднимает одну из сложных проблем - проблему сохранения кыргызского этноса, языка, культуры, утверждая, что именно память делает человека человеком, народ народом, культуру культурой. Герой Ч.Айтматова задумываются над смыслом жизни, о жизни и смерти. Смысл жизни выражен в том, что после смерти тела, должен

остаться его духовный мир, человек должен знать, что его мысли чувства не уйдут бесследно. “В чём же смысл жизни, для чего и как там они живут? – размышляет Едигей – “Что за люди пошли, что за народ! ... Для них всё важно на свете кроме смерти. Если смерть для них ничто, то выходит и жизнь цели не имеет”. Без культурной памяти человека нет и смысла жизни, нет и стремления человека к свободе. В своих выступлениях Айтматов поднимает глобальные проблемы: “Сегодня, как никогда остро, перед нами стоят важнейшие социально-нравственные проблемы, в том числе и такая страшная, как угроза самому существованию человечества: быть или не быть? Сможем ли мы, мыслящие люди, победить эту стихию, не дрогнуть перед охватывающим все существо ужасом, бездонным отчаянием, отнимающим душевые силы и веру, не отречься от будущего ради «последних мгновений», ... что требуется от человечества, от каждого человека, чтобы остановить эту угрозу? От искусства, от литературы тут зависит очень многое: тревожить, будить в человеке совесть, мужество, гуманизм, раскрывать перед ним весь мир, чтобы он не забыл, не смог и не смел забыть, что он человек”. (Ч. Айтматов. Статьи, выступления, диалоги, интервью. М., 1988, с.231).

Эти слова были сказаны Ч. Айтматовым более 30 лет назад, но и поныне не потеряли актуальности. Гениальность писателя заключается в том, что он предвидит общечеловеческие проблемы, отражая их в своих произведениях, опережает реальность. Он отмечает, что “человечество не пришло еще к планетарному мышлению, поскольку каждый еще не думает о другом как о себе самом, не желая считаться с тем, что он также страшится смерти, страдает, переживает и также любит жизнь, как ты...” (Ч. Айтматов. В соавторстве с землею и водою... Фрунзе, 1978. с.137).

С полным основанием можно назвать все произведения писателя философскими, ибо в них автор поднимает проблемы человека, глубоко проникает в суть человека, в смысл существования человека, осмыслиния мира, места человека в этом мире.

## ЧИНГИЗ АЙТМАТОВ И СОВРЕМЕННАЯ ПРОЗА

Дидар АМАНТАЙ,  
писатель, кинодраматург

Уже год, как нет с нами Чингиза Айтматова. Он при жизни стал классиком, но споры о нем до сих пор не утихают. Это говорит о масштабности и многогранности его таланта. Творчество писателя, художника и чуткого мыслителя только сейчас начинает осознаваться нами в масштабе, соответствующем его вкладу в культуру. Имя Чингиза Айтматова сейчас произносится, как синоним литературы. Айтматов современен всегда, ибо с каждым годом он порождает все новые и новые вопросы. Как писал Борхес: "Классической является та книга, которую некий народ или группа народов на протяжении долгого времени решают читать так, как если бы на ее страницах все было продуманно, неизбежно, глубоко, как космос, и допускало бесчисленные толкования". Что такое прозаическая литература? Это, как и дефиниция слова "культура", предполагает множество ответов. Но мы хотя бы можем структурно разделить и определить его для ясности.

Всю прозаическую литературу я разделяю на пять составляющих:

- 1) социально-антропологическая проза;
- 2) коммерческая проза;
- 3) фантастическая проза;
- 4) философско-метафизическая проза;
- 5) поэтическая проза.

Обычно все вышеприведенные пять направлений в творчестве художника представляются в смешанном варианте. Но вершина художественной литературы - это поэтическая проза. Поэтическая проза в ином варианте - поэзия, написанная белым стихом: это "Антоновские яблоки" И.В.Бунина, "Пляж" Алена Роб-Грийе, "Молчание" и "Неверная жена" Альбера Камю, "Ақтоғым" Калихана Искака, "Qos shalqar" Габита Мусрепова, "Shuganyi belgisi" Беймбета Майлина, "Голосbam-

бука, цветок персика" Ясунари Кавабата, "Опустошение ангелов" Джека Керуака, "Конец города" и "Воскресный свет" Шамшада Абдуллаева, "Двое в декабре" и "Во сне ты горько плакал" Юрия Казакова, "Старики" и "Медведь" Уильяма Фолкнера, "Кошка под дождем" и "Там, где чисто и светло" Эрнеста Хемингуэя, "Коричневые лавки" и "Санаторий под клепсидрой" Бруно Шульца, "Диего и Фрида", а также сборник новелл "Небесные жители" Жан-Мари Гюстава Леклезио. Долгое время поэтическая проза, как жанр, была не признана в мире. В мировой литературе этот жанр стоял особняком не только из-за резкого своеобразия стиля изложения на фоне официальной литературной традиции, но и благодаря усилиям официального литературоведения, оттеснившего его на периферию культурного пространства. Поэтическая проза - это иначе неподцензурная литература, по выражению Шамшада Абдуллаева - свободная проза - иногда ее называем альтернативной прозой. Ален Роб-Грийе писал, что он всего лишь владеет манерой письма. Шамшад пишет: "В следующем столетии, по крайней мере, в литературе, победит спокойствие, то есть мир, подтверждающий, что он просто течет. Чем больше сдержанности, тем выше наслаждение. Я запутался в конкретной жизни и душном плетении поэтических абстракций, но радуюсь, что другие добываются успеха, более свободные, без писательской истерии, вне больших городов, вне гигантских потуг великих романистов... Новое поколение посвятит себя поиску "подлинности" - кажется, современная литература изгнала ее из текста, хотя она по-прежнему остается в резерве читательского сознания и поэтических гипотез. Подлинное заставляет трепетать. Речь идет о прозе, где не следует участвовать в действиях, бороться за персонаж и логику или завершать рассказ тихим очищающим финалом. Надо выходить за рамки и вместе с тем тащить за собой неизменное, трудное и чужое для слов, как хаос, который сидит в нас и нуждается в берегах, подстрекающих его течь. Не история, не героиня и герой, не эпический колосс, отделяющий добро от зла, не кульминация и катарсис, но длящееся движение от ладони к предмету, от предмета к пейзажу, о пейзажа к лицу: пустоты воскресного дня в середине лета, безлюдная улица, редкие фигуры, велосипед,

посверкивающий в углу местной дороги, и выжженные травы под солнцем. Существует опасное сходство между спокойствием и чистым описанием, которое в силах позариться в лучшем случае на плоский лиризм". Иногда ради одной красивой фразы пишется рассказ или, в конечном итоге, труд над рассказом превращается в красавую фразу.

Для меня, Чингиз Айтматов был поэтом. Мне нравятся его ранние произведения: "Ранние журавли", "Верблюжий глаз", "Лицом к лицу", "Пегий пес, бегущий краем моря", "Тополек мой в красной косынке", "Белый пароход", "Прощай, Гульсары". Они лаконичны по форме, искренни по стилю изложения. Как писал Ортега-и-Гассет: "Классика означает искренность". Я понимаю, что сейчас искусство коммерциализуется. Подается на суть читателю не то, что Вас самого интересует, а то, что интересно для публики. Хотя творчество - это сугубо интимное занятие. Как и любовь. Что такое коммерческая литература? Это - ложь. Здесь важно не само творчество или ваш личный комментарий жизни, как текста. Вы здесь ни при чем. Вашего мнения никто не спрашивает, вам, вместо рассказчика, отведена роль клоуна, чтобы смешить или заставлять плакаться. Коммерческое отношение к искусству превращает его из рассуждения в развлечение. Тот же Ортега-и-Гассет писал, что "всякая культура - это интерпретация (прояснение, комментарий, толкование) жизни. Жизнь - это вечный текст. Культура - это комментарий". Творчество Чингиза Айтматова бессмертно, оно - толкование жизни человечества в XX веке. Айтматов общечеловечен благодаря вопросам метафизики, которыми пронизаны все его книги. Он всегда находился в поисках смысла. Потребность в созидании смысла и ценностей привели его к вопросу Бога, веры и назначения человека в этом мире. Его герои всегда непременно показаны в экзистенциальных ситуациях. Насколько я понимаю, судя по его произведениям, он был хорошо знаком с экзистенциальной философией и ее категориями, как "одиночество", "заброшенность", "тоска" и "страх". Начиная от философии стоиков и дневников Блеза Паскаля, экзистенциализм, по меткому выражению Жан-Поля Сартра, в XX веке стал большим актом гуманизма, стал для всего человечества новым осмыслением своего места в мире и

осознанием того, что природа за каждые наши победы над ней будет нам мстить в будущем (Ф.Энгельс). Экзистенциализм показал, что наука не так уж всесильна, чтобы определить место человека в первом ряду. Человек не создатель. Как говорил Мартин Хайдеггер, он всего лишь пастух бытия. Вопросы Айтматова были неудобными для политической конъюнктуры и официальной идеологии того времени, хотя он не отказывался от привилегии тоталитарного красного государства. Вопросы Айтматова, как и сама философия, была всегда несвоевременна и неудобна. Он был выдающимся интеллектуалом и гуманистом ушедшего столетия. Он и его современники были последними книжными писателями. Они учились писать, читая книги. Развитие информационных технологий превратило писателей и кинорежиссеров в обычных технологов. Техника монтажа, которая доступна всем, убивает подлинность творчества. Скрывает и нивелирует настоящий талант. Здесь мне хотелось бы процитировать Томаса Элиота: "Массовая культура всегда будет подменой культуры, и раньше или позже более разумные из тех, кому она была подсунута, обнаруживают, что они были обмануты...". Другой мыслитель-литературовед Уильям Хэзлитт сказал: "...Публика читает что-либо, восхищается и превозносит это не из любви к предмету и человеку, а только потому, что это модно... массовость вкуса еще не значит, что он хорош". Коммерческая литература - это и есть литература, ориентированная на массы. Массовость в наше время стало определяющим значением творчества. Я бы сказал массовым убийством подлинных художников.

Хотя и литература, и кинематограф, как ремесло, тоже имеет право на жизнь. Кинобизнес и коммерческая литература - это атрибуты нашей повседневной жизни. Но новые поиски в искусстве, авангардное направление, как теоретическая наука или как алгебра в высшей математике, должны поддерживаться обществом. Мне кажется, вкус воспитывается опытом только тогда, когда суровая жизнь обогащает наше душевное переживание, а внутренний опыт превращается в эстетику. Один из современников Хемингуэя писал, что раньше, чтобы стать писателем уходили на войну, сейчас поступают в университеты.

## И ЖИЗНЬ, И СЛЕЗЫ, И ЛЮБОВЬ

Вячеслав ТИМИРБАЕВ,  
шef-редактор газеты "МСН" в Киргизстане

Благодаря ему о небольшой (в географическом понятии) стране узнали на всей земле. Удивительная поэтичность языка, богатая внутренняя культура героев его повестей и романов, философское осмысление назначения человека на этой земле оказались созвучными мыслям, чувствам, понятиям миллионов людей, которые снова и снова перечитывают "Джамилю", "Тополек мой в красной косынке", "Материнское поле", "Первого учителя", "Прощай, Гульсары!", "Белый пароход", "Плаху", "Тавро Кассандры" и многое другое, обнаруживая схожесть судеб, характеров, жизненных линий героев со своими. В Центральной Азии бытует мнение, что из всех женщин этого региона кыргызстанки - самые сильные, свободолюбивые, борющиеся с пережитками прошлого, тянувшиеся к знаниям, умеющие отстоять свое дело и правоту; среди них самое большое количество бизнес-леди. Наверное, произведения Айтматова сыграли здесь не последнюю роль. А у кого же было учиться мужеству, верности, честности, справедливости, любви, счастью, материнству, как не у героинь его произведений, которые оказались собирательным образом всех женщин Кыргызстана? Конечно, в них это было заложено, но именно он раскрыл их возможности, дал ощущить свободу, готовность быть счастливыми, обновленными, почувствовать возрождение иного времени, не утрачивая при этом самобытности, традиций, национального духа, уникальности своей культуры. Все его мужчины, не находящие компромисса с несправедливостью, непорядочностью, женщины тонких душевных материй, мудрые старики, чуткие дети, пытливо разглядывающие этот мир, давно среди нас как самые верные близкие люди, старые знакомые, проверенные друзья, которые, несмотря на самые неожиданные и трагические повороты, полны задора, энергии, сил, всегда

готовы прийти на помощь. Не случайно в трудные моменты жизни берем с полки старый затертый томик любимых повестей и заново проживаем Жизнь, Любовь, Прощание, Расставание, Приобретение, Рождение, Утрату и снова Рождение. Так задеть за живое могут только талантливые люди, каким и был наш земляк и соотечественник, писатель и философ, общественный деятель, не равнодушный к человеку и всему живому на этой Земле, затерявшейся где-то в безбрежном Космосе. Нам всем удивительно повезло, что он был рядом с нами, а мы - рядом с ним, он был в нашей жизни, а мы - в его, это действительно так, потому что о нас он знал гораздо больше, чем мы сами о себе. А наших соотечественников за границей также не обошла скорбь стороны. И если дальше века длится день, то память - покуда мы будем помнить о нем, будут читаться его книги, а это очень надолго, ведь, как заметил великий Булгаков, рукописи не горят. Одиннадцать лет назад в Кыргызстане побывал один немецкий фотограф. Ему очень понравилась природа нашего края, но поразило его больше всего то, что айтматовские герои были повсюду: в городах, айылах, на джайлоо - высоко в горах и на проселочных тропинках, протоптанных в густом курае; на берегу быстрой речки, шумящей по камням, и в пустынной степи, где одинокий ветер от нечего делать гоняет колющие шары перекати-поле, словно футбольные мячи. Фото-эссе Г.Клауса Кюна просто потрясли Чингиза Торекуловича, и он в свою очередь описал впечатления от фотографий в своем дневнике. Итак, его записи из дневника. Брюссель, 25 августа 1997 года. Чингиз Айтматов. Фотомыслы: "Путешествия вдали от Европы, замечательный мастер своего дела Г.Клаус Кюн сумел создать проникновенные фотографии и оставить панораму кыргызской земли, расположенной под сенью Тянь-шаньских гор. Это моя родина, и здесь мне все прекрасно знакомо. Спасибо ему. Мне хотелось бы в этой связи выразить некоторые мысли о фотографии. Человек прожил тысячу лет до изобретения техники фотографии. Можно себе представить, как одиноко и безотрадно он себя чувствовал, если замечал, что не в состоянии зафиксировать неповторимую реальность мгновений увиденного мира и лики сородичей. Человеку было лишь дано воспринять реальную картину один раз и никогда больше.

Фотография - бог памяти. Фотография - свидетельство всемирной натуры, натуры добра и зла, натуры красоты и ужаса. Кроме всего прочего, фотография дает возможность преодолевать пространство и скроточность времени. Я говорю об этом по той простой причине, что фототехника стала ныне повсеместно обыденным делом. Не следует, однако, забывать, что за каждым фотоснимком может скрываться великое открытие мира. Чудо! А мастера своего дела, каким, несомненно, является и Г. Клаус Кюн, - Чудотворцы". Др. Бэрбель Кюн (записи из фотоэссе, посвященных Чингизу Айтматову): "Однажды мой брат навестил меня. Передо мной на полу разложены эти снимки, серии снимков моего брата, рассказчика и искателя историй. "Если отец мертв, - спрашивает Роланд Бартес, - что же он и она могут рассказать?" "Именно тогда", - говорю я, - начинаются рассказывание историй и поиски рассказов". Тем более если существует отец отца, чуждый, как и этот, но не так приближенно чужой, русский, русский солдат, которого тайно любила моя бабушка, о котором все в селе говорили, прикрывая рот рукой. Но не отец, часто и много пьющий, рассказывающий о России, где он долго пребывал и после окончания войны. А теперь брат, рассказывающий о некоем Друге, который в свою очередь рассказывает о других, и подаривший мне эту книгу этого Друга, которую я люблю: мой учитель, мой первый учитель. Рассказы ходят по кругу, приходят и уходят фотографии, в которых оживает утраченное. Это называется *illudere* - ввести в игру, в фотокамеру, сделанную людьми из нашего села неподалеку, на фирме Leitz. Может, ее изготовил отец, получивший после войны специальность. Среди фотографий была и фотография деда, которую тайно раздобыли братья у сельских женщин. Он выглядел как русский, но и что-то монгольское проглядывало в его чертах (как мы все связаны между собой!). И вот мой брат отправляется в Китай, Россию, Кыргызстан. Откуда-то из Китая привозит старую фотокамеру, где-то в кыргызском kraю дети играют с ней, и она освещает их своей вспышкой. Что ищет мой брат? Раз и навсегда? Истинное лицо? Или всего-навсего новые истории? Но что значит "всего-навсего"? А здесь сижу я. Все еще со старым детским страхом перед незнакомыми местами,

лесом, погребом, школой, которую я должна опять посещать, как и брат, который разъезжает по свету. И, следя многим историям, действительно находит. Одного, которого зовут, как и монгольского хана, Чингиз Айтматов! Вот это отец! 12 июня 2009. Без него нация была бы неполной. О быстроте времени нам более всего напоминают даты, будь они славными или горестными. Вот уже год, как нет с нами великого сына земли кыргызской Чингиза Торекуловича Айтматова. Писатель, мыслитель, общественный деятель, гражданин, он сделал известной и прославил на всю планету свою небольшую страну по имени Киргизия. Приведенные ниже размышления, мысли, советы взяты из его произведений, выступлений, статей, бесед, интервью. Некоторые из них были обнародованы 40-30-20 лет назад, но все они не потеряли актуальности, потому что Чингиз Торекулович Айтматов остро чувствовал пульс времени, постоянно жил его тревогами и заботами. "Не должна повториться война, когда жизнь приходится употреблять на одноразовое дело - на одну атаку, на один бросок гранаты под танк... Каждый должен иметь возможность долго жить на белом свете, дорожить и свободно распоряжаться лишь однажды дарованным и цезарю, и пастиху счастьем полнокровного существования. Никто не вправе лишать человека такой благодати от сотворения - жить и приумножаться на земле в нескончаемом возышении духа и разума". "Нам необходимо теснее общаться на всех уровнях, во всех сферах. Мне кажется, непонимание друг друга, груз предрассудков, который оказался довольно-таки весомым, во многом объясняется именно тем, что мы с детства (каждый на своей стороне!) видим образ врага. Мы пытались угрожать друг другу (уже не говоря о войне), конфронтация двух систем стала привычным состоянием, почти что естественным.... Мы совместно приходим к выводу: резкая конфронтация в современном мире неэффективна. Лучше, полезнее идти на сближение, на сотрудничество". "Урбанизация, достижения научно-технической революции становятся всеобщими. Развивается более обширный обмен духовными ценностями, мыслями с помощью разветвленной сети коммуникаций. Но с другой стороны, мне жалко будущих людей, потому что массовая культура, которая процветает на Западе и у

нас тоже пошла в рост, этот духовный ширпотреб - все это неинтересно, бездуховно, развращающее действует на души людей. В мире нет ничего идеального, в каждом явлении есть и плюсы, и минусы. Вот НТР дает огромные возможности для интеллектуальной интеграции, но она же во многом связана с коррупцией, наживой. Люди останавливаются в своем развитии, они довольствуются духовным примитивом и больше ничего не хотят. Массовая культура - это, если хотите, наркотики НТР, которые действуют *везде и всюду*". "Мы живем в такое время, когда и старые и новые города претерпевают значительные изменения. Меняется и Фрунзе. Но застраивается он серенько, стыдливо прикрываясь зеленою листвой. Посмотришь на новое здание - и кажется, что видел его не то в Ташкенте, не то во Владивостоке. Интересно ли, например, туриstu приехать в наш город? Ну на один-два дня заедет, мельком посмотрит. И на этом Фрунзе для него кончается - смотреть больше нечего". "Иссык-Куль - колыбель моя. Он мне дорог тем, что лелеял меня в младые годы, давал силы в отечестве, подпитывал и заряжал всегда, когда творчество требовало уединения и напряженной работы мысли. И где бы мне ни доводилось бывать, в поездах ли по стране или в зарубежных командировках, не видел ничего подобного Иссык-Кулю, ничего, что могло бы затмить его дивную красоту. История сохранила несколько названий гигантского высокогорного водохранилища. Иссык-Куль переводится как теплое озеро. Было еще: Туз-Куль - значит соленое. А еще: Тимур-ту - Нор - содержащее железо. И, наконец, опозтизированное: Джиг-Куль - душистое озеро. Случаен ли такой букет названий? Совсем нет. Озеро уникально. По глубине оно второе после Байкала. До 700 метров в самой глубинной точке. В озеро впадает множество подрусловых вод. Просачиваясь сквозь толщу пород, они, растворяя соли, минерализуют его. Кроме того, в пределах озерной глубины множество термальных минеральных источников. В них вся гамма известных в Советском Союзе наразанов, есть и такие, которых нет нигде. И это не все. По пути к озеру подрусловая вода насыщается еще одним целебным элементом - радоном. Плюсуйте сюда прекрасные сероводородные грязи да удивительно чистый, напоенный ароматом

горных трав и лесов воздух... Все это и определяет уникальность озера, его целебные бальнеологические качества....Отстоять Иссык-Куль - значит отстоять кусочек Родины. Вот так надо оценивать сейчас ответственность каждого из нас за судьбу озера. Ибо доблесть сегодня не в том, чтобы побольше взять от природы, не дав ей ничего взамен, а в том, чтобы жить с природой в полном ладу, в полной гармонии, доказывая на деле свою разумность.

...Если ты любишь лес, рядом с которым живешь, родник, из которого черпаешь воду, землю, которая кормит, любишь не созерцательно, а деятельно и, главное, созидательно, с думой о завтрашнем дне, значит, ты - подлинный хозяин, значит, ты - патриот. А в этом залог сохранности таких бесценных творений природы, как наше прекрасное озеро Иссык-Куль". "По-моему, сейчас очень обострились проблемы молодежи. Сейчас я бы не хотел быть молодым, не хотел бы быть юнцом. Мне как-то неукютно среди нынешней молодежи. Мы сами, наверное, виноваты в том, что происходит с неоперившейся юной частью общества. В условиях благоденствия, а мы, что ни говори, благоденствуем, нет у нас голодных, нищих, бездомных, - издержки нравственного воспитания, отсутствие высокой внутренней культуры приводят к потребительству, иждивенчеству, вещизму, когда во главу угла ставится материальный фактор, когда духовный потенциал приближается к нулевой отметке. В значительной мере, я считаю, тут виновата семья, а еще больше - школа. Она, на мой взгляд, не соответствует тем возросшим требованиям времени и противоречиям, которые мы испытываем.

...На народном образовании экономить нельзя, просто нехорошо. Переуплотнение классов даже при наличии прекрасных учителей отрицательно оказывается на качестве знаний учащихся, да и на морали. Когда мы с помощью одного учителя обучаем полсотни детей - это уже не обучение, а профанация его". "Мы должны стремиться воспитать поколение, которому будут органически чужды потребительские и накопительские страсти. ...А для того чтобы воспитать такое поколение, мы должны вернуть профессии учителя ее прежний высокий авторитет. Вспоминаю, каким был учитель в мои

школьные годы - фигура значительная, по большому счету, уважаемый человек - мудрец, помощник, советчик, его мнение становилось главным не только в вопросах обучения и воспитания детей, но именно к нему обращались, когда нужно было решить серьезную жизненную проблему. Не боюсь сказать - это был своего рода культ. Думается, что всем нам надо хорошо подумать о том, как возводить непрекаемый авторитет учителя. Отмечу еще один, на мой взгляд, небезынтересный парадокс: если мои учителя, безусловно, уступали нынешним педагогам по образовательному уровню, то в отношении нравственных качеств я вижу их стоящими куда выше. Почему произошла некая нравственная переоценка этой профессии? Ведь современные педагоги зрудированнее, у всех высшее образование. Видимо, дело в том, что возраст и общий культурный уровень населения. Если раньше учитель был олицетворением знания и интеллигентности, то сейчас он на общем фоне почти не выделяется. А учитель должен быть по-прежнему в авангарде нашей культуры, и я вижу необходимость подумать о серьезном изменении программы педагогических вузов... Я думаю, что пришла пора изменить правила приема в педагогические вузы: в наличии случайных людей - внутренняя проблема этой профессии. И именно потому, что учитель готовит тех, кому через двадцать лет определять нашу духовную жизнь и вообще все, что вокруг нас будет происходить, равнодушным в педвузах не место. Нам нужно осознать, что задачи и функции учителя серьезно изменились по сравнению с задачами полувековой давности. Сейчас его дело не только научить читать, считать и писать. Именно он призван сыграть одну из решающих ролей в борьбе с вакханалией меркантилизма, с бездуховностью. Я надеюсь на учителя, потому что он работает с несформировавшимися личностями: если он сумеет прорастить в них ростки добра и бескорыстия, значит, мы победим мещанство! Самый большой капитал - нравственная культура народа. Нет этого - значит, не жди и высокой сознательности.

С развитием техники в жизни стал преобладать технократический подход и обозначился недостаток гуманитарного образа мышления, а ведь гуманизм в большом и малом зависит

от того, насколько ценимы среди людей понятия общности, социального равенства, правды, искренности и добра. Мы не должны поступаться теми моральными принципами, которые и характеризуют наш общественный строй в качестве модели достижения идеалов человечества. Среди этих принципов основополагающие - добросовестный труд на благо общества, гуманные отношения и взаимное уважение между людьми, честность и правдивость, непримиримость к несправедливости. Собственно, это составные совести, а совесть, в свою очередь, является движущей силой гражданственности.

К сожалению, в последние годы как-то так у нас получилось, что у иных людей совсем не оказалось внутренних нравственных тормозов, совсем они потеряли совесть. А ведь истинная человеческая сущность выражается в нем тогда, когда он живет по совести, когда поступками движет не кто-то, а его собственная совесть, внутренний, главный и непогрешимый судья. Жить и поступать по совести не всегда бывает легко, но именно благородство совести делает жизнь общества одухотворенной идеями и мечтой, позволяет держать в эталонной чистоте вечные заповеди нравственности. Я верю, что золотой век лежит не в далеком прошлом человечества - он ждет его в будущем. Впрочем, слово "ждет" неуместное и неточное. Ибо сам по себе золотой век никого не ждет, его надо выстрадать, заслужить, за него надо бороться. Необходимо всячески гасить центробежные силы, разбрасывающие человечество по темным углам национализма, расистского угара, насилия, вражды и недоверия. Необходимо всячески способствовать центростремительным силам, объединяющим человечество в единое целое на единственно приемлемой для всех платформе мира и созидания. И я убежден, что в основание грядущего общества социальной справедливости, равенства, процветания краеугольным камнем ляжет омытый кровью и потом великий опыт согласия народов и взаимодействия культур..."

## "ВЕЧНАЯ НЕВЕСТА" ЧИНГИЗА АЙТМАТОВА

Елена БЕЛЕВАНЦЕВА,

*поэт*

Мир Айтматова раскололся на две части, неравнозначные, перевешивающие друг друга. На одной стороне - звери похуже и пострашнее косулей и барсов, предавшие свой край, променявшие зелень и цветение Природы на зеленые шершавые бумажки. ...Последняя волна дичайшего браконьерства пришла на лихие 90-е. "Кавказский заповедник тогда превратился в тир, - рассказал изданию местный научный сотрудник. - Или, как говорили, "кавказский биосферный мясокомбинат". Дело в том, что редких животных - или, как их еще называют, "красную дичь" - тогда забивали на колбасу. Но и это еще не все: по свидетельству очевидцев, администрация заповедника учредила фирму для вертолетных сафари с базой в так называемом Доме для приема зарубежных ученых, куда под видом научных сотрудников возили охотников-иностраницев и российских бизнесменов. Причем чаще всего животных убивали не ради добычи, а ради банального удовольствия." Тянь-шаньского барса Жаабарса, одного из главных героев романа Чингиза Айтматова "Когда падают горы (Вечная невеста)", ожидала подобная участь. Его обрекли на заклание, назначили его в жертву во имя звонкого металла, во имя съестности одних и примитивного, почти сладострастного удовольствия, низменных прихотей других: "Даже дикий зверь в горах - и тот взывал, с хриплым рыком обращался к небу, луну донимал, и пряталась луна от него то за тучами, то за снежными вершинами, потому как и он не был обойден судьбой вездесущей и ему, горному барсу, она подготовила нечто...". Писатель очень четко и внятно поставил перед нами, да и перед самим собой проблему истребления редких, прекрасных, сильных животных. Мир раскололся на две части, неравнозначные, перевешивающие друг друга. На одной стороне - звери похуже и пострашнее

косулей и барсов, предавшие свой край, променявшие зелень и цветение Природы на зеленые шершавые бумажки. На другой - немногочисленные защитники больного, но еще сильного Жаабарса и всего, что окружает его существование. Очень важна игра контрастов в романе: ведь именно журналист Арсен, казалось бы, уже инородный человек в своем диковатом краю, живущий деньгами, мимолетной славой ("Вкусил! С медом! Браво! Дошли наконец! Перед рыночной стихией никакие кафедры не устоят. ...Попса торжествует. У нас эпоха попсы!"), запутанными "любовями" и ресторанами, мечтающий выпинать Вечную Невесту, фольклорного персонажа своих мест, на театральные подмостки, дабы прилюдно обнажить там ее чувства, ее горе и скорбь на потребу публике ("Ведь если бы опера на основе фабулы "Вечной невесты" была сочинена уже и существовала в партитуре, на главную роль можно было бы подыскать достойную исполнительницу в других городах и даже странах. Обошлось бы дороже, но "оргвопросы" удалось бы решить."), встает на защиту зверя, поднявшись против тех, кого недавно еще называл родными. А что родные? Им как раз дикость и первозданность опостилили, им мало любования красотой, созерцания природы, благоговения перед мощными хищниками, талисманами их земли. Им необходимо материальное, им требуется то, на что они смогут преобрести себе иную жизнь с тонкой позолотой цивилизации ("Вот это, что называется, весомая фигура - не кто иной как, Бектур Саманчин, сообразил охотничий бизнес-промысел, устроил так, что почти круглый год шли дела. По сезонам охотились на разных диких тварей - тут и горные архары, которые стали называться "Марко Поло", и рогатые козы, и медведи, и ловчие птицы, и вот теперь снежные барсы по особой статье вошли в крутой бизнес. Молодец, Бектур-ага, ничего не скажешь, нашел жилу, умный человек..."). И получить это они намереваются от арабских принцев, пресыщенных и мечтающих о низменных кровавых развлечениях и самоувеселениях ("Арабские принцы - один саудовский, Хасан, другой - кувейтский, Мисир. Говорят, они двоюродные братья. Любители скачек, ловчих птиц и экстремальной охоты."). Для них «рыночная идеология» - образ жизни с рождения, их не тревожат высокие размышления о моральном

праве на убийство ("Первобытный инстинкт гложет, и рыночная идеология... выкидывает прочь... Мало кто понимает, что, избавившись от социалистического произвола, мы влипли в рыночный. А рынок, если кто с ним не в ладу, - убивает. Но раз тебя убивают - и ты убивай"). Те же, кто с детства дышали чистым воздухом высокогорья, скакали на лошадях и ночью у костра с приыханием и дрожью в голосе рассказывали друг другу легенду о Вечной Невесте и верили в нее, и звали, и ждали, сейчас грезят джипами, "о'кеями" и мобильными телефонами, а нефть, бьющая из скважин спонсоров, для них горячее крови Жаабарса ("Капитализм проклятый творит свое дело! Творит - и ничто не может помешать ему, кишака тонка!").

Глобализация - вот неистребимая уже на сегодняшний день проблема современного мира. Кто бы мог подумать, что доберется она до тихого аиала, поднимется по незыблемому Тянь-Шаню, заползет в души горцев и завладеет их умами?.. И что с ее легкой руки одни звери будут выслеживать других с помощью космических спутников и информационных технологий ("А в горах готов уже небольшой лагерь - для принцев установлены особые палатки, предусмотрено все, что требуется для их удобства. Для продвижения до ущелья приготовлены автомашины, включая американский суперджип "Хаммер", который будет доставлен из Катара на борту грузового самолета.>"; "Перед выездом - на джипах, на подсобных грузовичках, на бронированном "Хаммере" гостей - Арсен Саманчин еще раз проверил, не забыто ли случайно что: оружие снайперское, оружие автоматическое, бинокли, мегафоны-громкоговорители, дыхательные маски на случай, если у кого-то возникнет одышка на большой высоте, и прочее..."). И охота из средства добычи пищи превратится в циничную забаву для взрослых избалованных детей.

Как вскрыть этот зловонный нарыв глобализации на теле земли? Этот вопрос, отчасти риторический, задает нам Чингиз Айтматов и ответа на него пока не видит. Его герой погибает вместе с барсом, за жизнь которого он неожиданно для себя вступился ("Снежный барс был уже мертв. Человек испустил последнее дыхание следом..."). Можно ли вообще излечить планету от этого недуга, коль скоро она просочилась во все

уголки нашего мира, нашей жизни, срослась с нами в единое?.. Неужели все попытки избавиться от этого аппендикса цивилизации будут оканчиваться так, как окончилась попытка прозревшего Арсена? И бунт, подобный бунту Элес, не желающей участвовать в увеселении иноземных гостей и развлекать их своим пением во имя экономики, останется бурей в стакане воды? Да и самой певунье Элес придется зарабатывать на пропитание членочеством?

Как прорвать блестящие стенки радужного мыльного пузыря все под тем же названием "глобализация"? Вероятно, для начала сделать то, за что осудили соплеменники Арсена - возлюбить зверей, Природу больше, чем тех, кто все это безжалостно уничтожает. И не это заклеймить предательством - ибо предатель не Арсен, а родные его, и все те, кто им подобен, а таких в мире становится все больше. Мы стоим перед жестоким выбором: убить-не убить. Что выбираете вы?

## СЛОВО О ЧИНГИЗЕ АЙТМАТОВЕ

Евгений ШАБЛИОВСКИЙ,  
член – корреспондент АН Украины, литературовед

Писатель родился в 1928 году в Киргизии, в аиле Шекер Таласской долины, представляющей один из древнейших очагов киргизской культуры. Все здесь овеяно славой предков; множество легенд, сказок, преданий повествуют о многовековой борьбе киргизского народа за свою независимость. "Детство, - писал позже Айтматов, - не только славная пора, детство - ядро будущей человеческой личности. Именно в детстве закладываются подлинные знания родной речи, именно тогда возникает ощущение причастности своей к окружающим людям, к окружающей природе, к родной культуре". Отчество и юность будущего писателя пришлись на суровые годы Великой Отечественной войны. Из-за отсутствия в аиле взрослых мужчин подростку пришлось работать секретарем сельского совета, учетчиком тракторной бригады, исполнять различные общественные поручения. "Если в детстве я понял жизнь с ее поэтической, светлой стороны, - писал Айтматов, - то теперь она предстала предо мной в своем суровом, обнаженном, горестном и героическом обличии. Я увидел свой народ в другом его состоянии - в момент наивысшей опасности для Родины, в момент наивысшего напряжения духовных и физических сил. Я вынужден был, обязан был видеть это - я знал каждую семью на территории сельсовета, знал каждого члена семьи, знал наперечет немудреное хозяйство всех дворов. Я узнал жизнь с разных сторон, в разных ее проявлениях". Сорок первый год застал Чингиза Айтматова подростком, а сорок пятый - юношей. Круг сложных общественных проблем, принесенных в нашу жизнь войной и послевоенными годами, рано стал тревожить будущего автора "Джамили" и "Первого учителя". Внимание юноши приводили жизнь и трудовой подвиг народа, все больше пробуждая в

нем активный, кровный интерес к современности, формируя определенную гражданскую и творческую позицию. После войны Айтматов учился в зоотехникуме, затем в сельскохозяйственном институте; по окончании института работал зоотехником. Стремление писать неудержимо влекло Чингиза: он пробует свои силы как переводчик, журналист, в 1956 году становится слушателем Высших литературных курсов в Москве. Первые свои рассказы публикует в 1952 году; отметим здесь ранний рассказ Айтматова "Газетчики Дзюдо" (на русском языке). Затем он выступает с новыми и новыми повестями, рассказами, очерками: "Ашим" (1953), "Мы идем дальше", "Ночной полив", "Трудная переправа", "Лицом к лицу" (1957), "Соперники" (1958) и другие. С повестью "Лицом к лицу", появившейся на киргизском языке, в творчество Айтматова вошла военная тема. Действие происходит далеко от фронта, в предгорном аиле, но дыхание войны и здесь совершенно ощутимо. Эшелоны идут на запад... "Никто не сошел на полустанке, никто не крикнул: "Какая это станция?" Люди, истомленные дальней дорогой, спали в вагонах..." Никто не должен был сойти на полустанке, но один все же сошел - тайком, крадучись... Солдат вернулся домой раньше своих товарищей, вернулся невредимый, живой, но нравственно мертвый. Дезертир Исмаил возвращается к семье - к жене, к сынишке. Жена солдата Сеиде радостно встречает Исмаила, с которым так мало пришлось быть вместе и с которым так жестоко разлучила их война. Но радость сразу же гаснет: черная тень легла на всю семью. Исмаил в страхе бежал; он вынужден теперь прятаться от людей. Он поставил себя вне общества; у него нет возможности оставаться человеком. День ото дня он все больше звереет. Сеиде глубоко чувствует вину Исмаила и свою собственную вину перед людьми. Она с горечью думает о муже: "Нет, ты не похож на людей. Тот, кто в беде покидает свой народ, волей-неволей становится его врагом. Не сумела я уберечь тебя от этого, да и не смогла я уберечь!" И Сеиде уходит от мужа. "Ты уходишь к своим?" - спрашивает ее свекровь. - "Уходжу", - отвечает женщина и уводит с собой сына... С огромным интересом встретили читатели повесть Ч.Айтматова "Джамиля" (1958).

Выдающийся писатель-коммунист Луи Арагон через год перевел эту замечательную повесть на французский язык; ее перевели на многие другие языки мира. Здесь рассказывается о молодой киргизской женщине, которая наперекор отжившим патриархальным обычаям и вековым традициям смело идет навстречу любви, утверждает свое право на счастье. Трудолюбие, прямота, решительность, душевность Джамили воспитаны советским строем. У Джамили сильный и независимый характер. Она не понимает и не хочет понимать старых "законов". В ее манере держаться в доме мужа, которого она не любила, было что-то такое, что при всей ее скромности отличало ее от сверстниц и родственниц. И недаром младший брат ее мужа Сейит, сочувствовавший Джамиле, замечает: "А вот Джамили с первых же дней, как пришла к нам, оказалась не такой, какой положено быть невестке. Правда, она уважала старших, слушалась их, но никогда не склоняла перед ними голову, зато и не извila шепотком, отвернувшись в сторону, как другие молодухи. Она всегда прямо говорила то, что думала, и не боялась высказывать свои суждения". В скромном, работящем Данияре, вернувшемся с фронта по инвалидности, Джамиля нашла друга, способного понять ее, человека, достойного большой любви. Уйдя с Данияром из родного аила, Джамиля бросила вызов обывательщине, пережиткам феодально-байских отношений. Она не побоялась испытаний. История Джамили говорит о силе нового сознания, о новом отношении киргизской женщины-труженицы к самой себе, о новом понимании счастья. Это новое дано ей Советской властью, партией; героине повести приходится его отстаивать, вступать в жестокий конфликт с приверженцами старины. Но победа нового неоспорима. Важным вкладом в советскую литературу является повесть Чингиза Айтматова "Первый учитель", написанная в 1961 году. Вернувшись в начале 1924 года в глухой аил, молодой коммунист - красноармеец Дюйшен создает первую сельскую школу; он будет учить ребят. Издевательства, насмешки, прямая вражда встречают юного энтузиаста-бедняка: "Скажи, зачем она нам, твоя школа?" - "Как зачем?" - растерялся Дюйшен. - "Вот ты на весь аил кричишь: "Школу буду откры-

вать!" А поглядеть на тебя - ни шубы на тебе, ни коня под тобой, ни землицы, вспаханной в поле, хоть бы с ладонь, ни единой скотинки во дворе! Так как же ты думаешь жить, дорогой человек? Разве что чужие табуны угонять..." Но самоотверженности коммуниста нет предела. Для того чтобы взяться за работу учителя в таких враждебных условиях, необходимо было большое социальное и личное бесстрашие. Дюйшен непреклонен. В своем подвижническом труде он преодолевает одно из самых убийственных общественных явлений - косность людей, вековым опытом усвоивших: "...Зачем она нам, эта школа?.. Грамоты начальникам требуется, а мы - простой народ!". Только дети оборванные и полуолодные - поддерживают учителя, идут за ним. И Дюйшен ломает преграды; все свои силы он отдает защите человеческих прав учеников. Казалось бы, чему может научить Дюйшен, который сам знает не все буквы алфавита? Чем силен этот юноша-подвижник, так упорно добивающийся заветной цели: научить детей грамоте? Верой в дело Ленина, верой в Советскую власть! Неграмотных, голодных, босых и полураздетых ребят он мужественно ведет к тому свету и добру, которые открылись ему с революцией. Он учит новой жизни так, как сам ее понимал, а понимал он ее верно. Он был первым учителем не только потому, что учил читать и писать, а потому, что дал первый толчок человеческому сознанию, утверждал дорогу, которая вела в будущее.

Бесстрашие, высокая человечность, благородство отличают все существо Дюйшена, прикоснувшегося к ленинскому роднику. О Ленине, вспоминают ученики Дюйшена, он рассказывал так взволнованно, словно видел его своими глазами. "Многое из того, что он говорил, как я теперь понимаю, было сложенным в народе сказаниями о великом вожде, но для нас, дюйшеноевых учеников, все это представлялось такой же истиной, как то, что молоко белое". Высоко поднялись тополя, посаженные Дюйшеным, и стоят над аилом как символ великого дела, которому честно и мужественно служил этот ленинский боец. Память о Дюйшene нужна людям, грядущим поколениям. Она облагораживает и возвышает. Те, кто не в состоянии оценить по достоинству сделанное Дюйшеным и

ему подобными, обедняют прежде всего самих себя. Общественная атмосфера становится чище, здоровее, когда уважение к человеку не позволяет забыть о том, что сделали бойцы, подобные Длюшено, для людей, для утверждения будущего. Такова сокровенная мысль этой прекрасной повести. Значительный интерес представляет повесть Ч.Айтматова "Тополек мой в красной косынке" (1961). Здесь речь идет о водителе Ильясе и прекрасной, душевно богатой девушке Асели. Перед читателем сложная тема верности в любви и дружбе. Писатель рассказывает историю нравственного крушения человека, пренебрегшего тем высоким уровнем требований, который предъявляет нам жизнь. Шофер Ильяс, со всей решительностью сильного чувства отвоевавший свою любовь, свою милую Асель, теряет в результате им же самим допущенных ошибок это главное свое духовное богатство. Ильяс не трус; он способен на хорошие поступки, но вместе с тем это человек слабый, не умеющий владеть своими чувствами. Он весь обращен "в себя"; приобретенное духовное богатство оказывается подавленным и, в конечном счете, погубленным. Ильяс уходит от Асели, от сына, от товарищей по работе, от людей. Он как бы отключается от тех соприкосновений с действительностью, которые обеспечивают будущее человека, его общественную значимость, его духовное богатство... "Начну новую жизнь! - заключает Ильяс свое горькое по-вествование. Не думайте, что я пропадаю человек. Пройдет время, женюсь, будет у меня дом, семья, дети, - словом, все будет, как у людей. И друзья, и товарищи найдутся. И лишь одного у меня не будет - того, что потеряно навсегда, безвозвратно...". Да, Ильяс глубоко пережил трагедию индивидуализма, обернувшуюся для него потерей самого дорогого семью, любви, преданной ему Асели, сына. В повести "Верблюжий глаз" (1962) Айтматов говорит о красоте правды, добра, о их всепобеждающей силе. Действие происходит в степи, в небольшом коллективе целинников, оторванных от большой жизни. Но и здесь разрешаются жгучие, актуальные проблемы. В центре событий повести - честный, правдивый и чистый юноша - Кемаль, одним из первых откликнувшийся на призыв партии поднимать целинные земли. Любознательный, скромный

подросток, любовно вглядывающийся в жизнь, в природу, мечтательный романтик, недавно покинувший школьную скамью, Кемаль попадает под начало к трактористу Абакиру, человеку грубому и озлобленному, шкурнику и эгоисту до мозга костей. Абакир с каким-то наслаждением пытается оплевать светлые мечты и добрые намерения Кемаля, сломать, унизить подростка, бросить его чистую душу в прозаичность и жестокость будничной жизни. Тяжелая полевая работа, постоянные столкновения со стяжателем Абакиром заставляют Кемаля глубже посмотреть на мир. Жизнь оказалась намного сложнее и богаче, чем та, о которой он знал из книг, но она еще больше утвердила юношу в его светлом взгляде на мир. Обнаруженный Абакиром в степи родник "Верблюжий глаз", излучающий свет, поражающий прозрачной глубиной, - вот что олицетворяет жизнь, ее нравственный уровень, ее этическую широту. Родник - этот "лучистый глаз неба на земле" - "верблюжий глаз" - становится символом жизни для юноши. В чистоте и глубине духовности Кемаля - причина его победы над Абакиром, человеком, который был "рабочим только по одежде, а душой был баэм"... Мужая, утверждаясь в человечности, Кемаль все глубже понимает людей, красоту общения и коллективного труда. К концу рассказа мы видим Кемаля повзрослевшим, настоящим хозяином "этой прекрасной страны Анахай". Мечта, любовь, борьба и победа над злом - вот радость жизни! Утверждая их, юноша выдержал испытание на человечность. Подлинным шедевром Чингиза Айтматова является повесть "Материнское поле" (1963). Старая Толгонай, неутомимая труженица, мудрая и глубоко человечная, на склоне лет ведет разговор с землей, с родным полем. Земля, труд, семья были источником ее радости. Вихрь войны, озверелый фашизм растоптали эту радость. Не вернулись с войны три ее сына, погиб и муж - Суванкул, умерла невестка, родив мальчика от чужого человека. Но тяжкое горе не сломило, не могло сломить Толгонай, закаленную в труде, неисчерпаемую в любви к людям. Неторопливо - ведь большая часть жизни старой Толгонай прожита и немало работы переделано, - с неподдельной прямотой и искренностью человека, которому нечего в своей жизни стыдиться, ведет свой долгий сказ мудрая

женщина-мать. Этот суворый сказ о мужестве в беде является и сказом о дружбе и единении советских народов. Старая труженица, которая была хранительницей киргизских родовых устоев, всем жертвует для блага Родины и всю силу любви переносит на ребенка, чужого ей по крови. Исчезает узкий "свой" мир, расширяются связи с огромным и светлым миром человечества. Велик подвиг Толгонай. Само поле, родное поле, преклоняется перед подвигом матери, подвигом всех советских людей - людей с великим сердцем: "Ты выше всех, ты мудрее всех! Ты - Человек!" - говорит поле Матери. Важным этапом в творческом развитии Чингиза Айтматова является повесть "Прощай, Гульсары!" (1966). Основной герой произведения чабан-коммунист Танабай. Он никогда не занимал "высоких должностей" и не гнался за ними; это подлинный труженик: смелый, принципиальный, решительный и прямой. Он не боится быть в ответе за свои поступки, не прячется за спины других. Танабай как бы воплощает в себе лучшие качества киргизского народа, национального характера, обогащенные новыми чертами советской эпохи. Вся трудная и честная жизнь Танабая проходит перед нами. Он верит в жизнь и любит ее, любит людей и труд; он идет навстречу самым сложным испытаниям, завоевывает трудные победы. Таким закалила его партия, укрепила его на путях добра, справедливости, любой ненависти к обману, подхалимству, очковтирательству. "Огненным духом бега" исполнен и любимый конь Танабая буланый иноходец Гульсары, широкая грудь которого "доверчиво открыта вольному степному ветру". Айтматов свое произведение назвал по имени коня: художник ощущил что-то близкое,озвучное в характере Танабая и его друга Гульсары - те же благородство, верность, прямота, огненный бег, самозабвенная храбрость и бескорыстность...

Шли годы, полные напряженной работы, озаренные светлой радостью труда, общения с людьми, радостью созидания, годы духовного обогащения самого Танабая. Радость сменялась долгими и мучительными размышлениеми, невыносимой болью от незаслуженных ударов, когда, казалось бы, рушится все святое, все, во имя чего жил и горел Танабай. Его несправедливо исключают из партии; карьеристы и подлецы делают из Тана-

бая чуть не уголовного преступника, "врага народа". Что может быть больнее, страшнее этого? И все же вера в народ, в партию, в справедливость не покидает благородного человека. Семь лет спустя после исключения из партии встретился Танабай с бывшим комсомольским секретарем, теперь секретарем райкома партии Керимбековым, который когда-то на бюро райкома смело защищал Танабая. Теперь он предлагает: "Возвращайтесь в партию!" И Танабай, который вначале отвечает: "Стар я уже. Какой толк теперь от меня партии? Что я могу сделать для нее?" - подводя затем итог своей жизни, приходит к выводу, что он не хочет, не может умирать "одинокой птицей, отбившейся от своей быстrokрылой стаи": ему необходимо вернуться в партию, быть в ее рядах до конца. Жизнь Танабая не прошла даром, его духовное богатство остается людям. В этом сила таких людей, как Танабай, их жизненная несокрушимость. Нельзя без волнения читать повесть Чингиза Айтматова "Белый пароход", опубликованную в журнале "Новый мир" в 1970 году. Как будто все тут так просто, обыденно, но как глубоко тревожит она человеческое сердце... Действие происходит на глухом лесном кордоне, высоко в горах, далеко от обжитых мест. Природа тут дикая, заповедная. Камни-валуны, вечно ревущая река, снежевые вершины, с которых ветер срывает шквальные метели. Здесь и приоткрылся маленький поселок: объездчик Орозкул, тетка Бекей, его жена, старик Момун и его старуха, а также внучек Момуна - семилетний мальчишка "с оттопыренными ушами", худенький, щедущий фантазер и мечтатель. Он живет один среди взрослых, без друзей, без матери и отца; он "брошенный". Любит и жалеет его только дед Момун - добрый, но слaboхарактерный, безвольный. Другим взрослым до мальчишки дела нет. Вот только пьяница, драчун и деспот всего поселка Орозкул ненавидит и презирает беззащитного малыша. Он издевается и над дедом, и над своей женой, но особенно ненавистен ему мальчишка с чистой и светлой душой. Орозкул убивает Рогатую Мать-олениху, перед которой мальчик благоговел, он уничтожает все живое, чему так радовался мальчик. И никто не в силах заступиться, ибо здесь, в глухи, Орозкул "начальствует"...

Мысленно обращается мальчик к шоферу Кулубеку, хорошему парню, который иногда наведывается в поселок. Кулубек целиком на стороне мальчишки: "Ты (Орозкул) злой и негодный человек. Тебя здесь никто не любит. Тебя не любят лес, ни одно дерево, даже ни одна травинка тебя не любит. Ты фашист. Уходи и чтобы - навсегда! А ну, побыстрей!" Орозкул побежал без оглядки. Радовался мальчик и ликовал. А когда Орозкул скрылся из виду, Кулубек сказал всем другим, виновато стоявшим у дверей: "Как же вы жили с таким человеком? И не стыдно вам!" Но это было только в разгоряченном мозгу больного, простудившегося (повине Орозкула) мальчика. Это был бред. А в действительности Орозкул торжествовал... "Нет, я лучше буду рыбой, мечтал мальчик.- Я уплыву отсюда. Я лучше буду рыбой". А в доме Орозкула за окнами гоготали и выкрикивали пьяные голоса. Этот дикий хохот отгружал мальчика, причинял ему нестерпимую боль и муки..." Мальчик гибнет во время болезни, но не от болезни; он бросается в горную реку, чтобы "сделаться рыбой" и уйти от тех, кто на глазах у него совершают преступление - дикое, ужасное для детской души: убивает Рогатую Мать-олениху, издевается над всем дорогим. Мальчик утонул в бурных волнах; он не в силах защитить себя, друзей, свою мечту: он не доплыл до Иссык-Куля, не увидел белый пароход, не сказал ему: "Здравствуй, белый пароход!.. Здравствуй, папа, это я - твой сын. Ты возьми меня к себе на пароход!.." Айтматов кончает повесть словами, обращенными к маленькому герою, к его светлой памяти: "Ты отверг то, с чем не мирилась твоя детская душа. И в этом мое утешение. Ты прожил, как молния, однажды сверкнувшая и угасшая..." Всю меру ответственности за гибель ребенка писатель переносит на плечи равнодушных. Нельзя позволить топтать нежную, хрупкую, светлую душу ребенка. Нельзя быть равнодушным, когда распоясалось зверье. Это - преступление против человечности. Одно из последних произведений Ч.Айтматова - повесть "Ранние журавли", опубликованная в 9-м номере журнала "Новый мир" за 1975 год. Суровые годы Великой Отечественной войны. Далекий киргизский айл. Мужчины - на фронте. Герои повести - дети, ученики 6-7 классов. Лучшие, сильнейшие из них должны поднять заброшенные поля, дать хлеб фронту,

семьям. И дети глубоко понимают это. Писатель преклоняется перед мужеством этих скромных сельских ребят. Они вырастают буквально на наших глазах, становятся витязями. "Первым был славный витязь Султанмурат. Пусть не самый старший, пятнадцать шло уже годов. Но за ум и за храбрость командиром назначен был он, сын Бекбая Султанмурат. А отец его, самый лучший из всех отцов, был в то время в походе далеком, на большой войне. Своего боевого коня Чабдара он оставил ему, Султанмурату. Еще братец малый у Султанмурату - Аджимурат. Очень любил он братца, хотя тот, случалось, и досаждал ему. А еще тайно любил Султанмурат красавицу Мырзангуль-бийкеч. Прекрасней всех улыбка у Мырзангуль-бийкеч. А стройна была, как туркестанский тополь, а лицом бела, как снег, а глаза - как кости на горе темной ночью... Вторым витязем был славный Анатай-батыр. Самый старший в отряде, почти шестнадцати лет. Он ничем никому не уступал, разве ростом чуть чуть. Зато силой наделен был самой большой. Конь у него, как подобает батыру, прозвывался Октору - гневная стрела! Отец Анатая тоже был на большой войне, в далеком походе. И любил Анатай, тоже тайно, ту же красавицу лунолицую - Мырзангуль-бийкеч. Третьим витязем был милый юноша Эркинбек-батыр. Самый старший в семье. Друг хороший и верный. Печально вздыхал он, бывало, и плакал украдкой. Отец его смертью храбрых погиб в том походе далеком, защищая Москву. Конь боевой Эркинбека, как подобало батыру, прозвывался Акбайпак-кулюк, что означало скакун в белых носках! А четвертым батыром был Эргеш-батыр. Тоже друг и товарищ. Пятнадцать лет. Свое мнение высказывать он любил, в споры вступал. Но в деле надежным был человеком. Отец его тоже на большой войне, в походе далеком. Конь Эргеша, как подобало батыру, прозвывался Алтын-түяк - золотое копыто! Среди этих батыров был еще пятый батыр - Кубаткул-батыр! Тоже пятнадцать лет, тоже самый старший в семье. Отец Кубаткула в том походе далеком, в той большой войне погиб смертью геройской в белорусских лесах. Кубаткул неутомимый труждая был. И очень любил, как всякий батыр, своего боевого коня Жибекжала - шелкогривого скакуна!" "Плечики их щуплые", "головы их на тонких шеях", лошаденки их -

"исходальные клячи", но они воистину витязи, идущие в места далекие, безлюдные - в Аксайское урочище - на подвиг: "На Аксай, на Аксай пашню орать, как только снег сойдет! На Аксай, на Аксай плугом, как только земля задышит!" Тяжко трудятся юные пахари: и голодно, и холодно; рыскают вокруг бандиты, конокрады посягают на жизнь мальчишек, уводят лошадей. И все же светлая радость, уверенность в том, что все невзгоды будут преодолены, наполняют мужеством их сердца. Юные плугари напоминают писателю ранних журавлей, поднявшихся ввысь. "В чистом, беспредельно синем и беспредельно бездонном небесном просторе летели, медленно кружась, перестраиваясь на ходу, перекликаясь, журавли..."

- Ранние журавли - хорошая примета! - крикнул Султанмурат Анатао...

- Урожай, урожай будет!..

- А журавли плыли, купаясь в голубизне неба, плыли не спеша, кружась на плавно колышущихся крыльях, перекликаясь то сдержанно, то многоголосо, все разом, и снова в их рядах наступало спокойствие".

Читая повести и рассказы Чингиза Айтматова, мы видим их большую художественную, эстетическую и социально-общественную значимость, прослеживаем, как развивается талант этого большого писателя, как этот талант становится все более глубоким и многогранным. Каждое новое произведение Айтматова - предмет горячего обсуждения, оно воспринимается с особой остротой, заставляет думать о животрепещущих проблемах искусства, проблемах человеческой жизни. Творческий успех Айтматова пришел не сам по себе. Его художественный талант постоянно в развитии, в совершенствовании, в овладевании новыми и новыми поэтическими вершинами. Творчество Айтматова формировалось и продолжает развиваться в тесной связи с устно-поэтической, народной киргизской традицией, с одной стороны, и под сильнейшим влиянием русской классической и современной советской литературы, - с другой. Он пишет свои произведения и на киргизском, и на русском языках; оба они для него родные, оба - "голос души". Писатель открывает новые аспекты художественной киргизской прозы, развивает в ней жанры рассказа и лирико-драматической

повести, обогащая многонациональную советскую литературу. В чем же красота и обаяние таланта Чингиза Айтматова? Писатель пристально, любовно и требовательноглядывается в мир современника. Его литературные герои входят в нашу жизнь; в них мы узнаем себя, своих друзей, врагов; одних мы искренне любим, других ненавидим; одним сочувствуем, других презираем. Мы оказываемся властно втянутыми в мир их страсти, интересов, поступков. "Чтобы быть в дружбе с нашим советским читателем, - пишет академик Н.З.Шамота, - надо, кроме всего и превыше всего, иметь талант безошибочно отличать хорошее от плохого, прекрасное от уродливого, и это - в тончайших человеческих чувствах и широчайших сферах человеческого общежития. Иными словами, надо иметь талант партийности". Таким талантом партийности Чингиз Айтматов обладает прежде всего. И это обуславливает бесстрашное исследование писателем самых разнообразных человеческих характеров, судеб и ситуаций. Сила искусства Айтматова в том, что он показывает человека нового, советского мира в его становлении, в борьбе за свое утверждение – борьбе сложной, трудной, иногда даже трагичной, но борьбе, цель которой прекрасна, глубоко человечна. Пусть еще не изжиты там, в глухих аилах, родовые пережитки, устарелые традиции, но они отступают под давлением новых отношений; народ, массы уже ощущают их как старое, обветшалое, тормозящее. Коммунистическая этика все глубже проникает в массы, неся с собой человечность, умение отстоять справедливость. Жадно ищет писатель новые характеры, новые судьбы и ему нелегко бывает сдерживать себя в любви и гневе. Сердечная заинтересованность, искренняя доверительная интонация составляют одну из самых привлекательных черт Айтматова как писателя. Жгучий интерес к проблемам развития человека в нашем обществе, к проблемам, которые порождает сама действительность, обусловлен тем, что Айтматов не отделяет и не может отделить свою жизнь и судьбу от жизни и судьбы своих героев. Отсюда такие характерные для Айтматова бурные "прорывы" лирического чувства, когда, презрев все литературные условности, писатель открыто вторгается в ткань произведения, вдохновляя или осуждая своих персонажей. Пафос произведений Айтматова в

страстной поддержке активно борющегося гуманизма, а отнюдь не "сострадающего". Писатель решительно выступает против унижения человека жалостью. Положительный герой Айтматова добр и великодушен; его сердце открыто любви и сочувствию. Но это - доброта, великодушие, любовь борца. Без мужества, без ненависти к врагу нет цельности, нет гуманистического идеала. Доверие - один из самых мощных нравственных факторов, формирующих характер человека, подчеркивает Айтматов. Подлинная любовь к человеку предполагает и общественную требовательность к нему, его ответственность за себя, за свои поступки, за свою "личную волю". С радостью и гордостью отмечает Айтматов, что именно советский строй утверждает взаимопонимание людей, широту взглядов, высокое человеческое достоинство, уже пустившее корни в быт, в повседневный образ жизни людей, в глубину народной жизни.

Характерные черты таланта Айтматова - его внимание к духовному миру человека, умение раскрыть в нем то, что стоит выше повседневного быта, выше традиций. Глубокое раскрытие внутреннего мира героев, изображение характера человека во всей его сложности и противоречивости составляют важную художественную основу произведений Айтматова. Именно душевная связь писателя со своими современниками позволяет ему "открывать" самые сложные и тонкие человеческие чувства. Нас поражает в его творчестве стремление к контрастам, к резким противопоставлениям характеров и ситуаций - всегда потрясающее правдивым, глубоко проникающим в сердце и, вместе с тем, философски насыщенным. Отражая действительность в художественных образах, воздействуя на наши чувства и переживания, творчество Айтматова облагораживает людей, объединяет их, учит жить на благо общества, обогащает культуру чувств формирует духовный облик человека. Творчество Ч.Айтматова имеет большое воспитательное значение, особенно для подрастающего поколения. Всем своим содержанием оно созвучно мыслям, которые так близки были В.А.Сухомлинскому: если сердце подростка, юноши не откликается на горе, тревогу или заботу товарищей, если он не готов пожертвовать своим благополучием для другого человека, для Отчизны,- грош цена всем его достоинствам! Настоящий

культурный человек немыслим без добрых чувств. Но способности, дарования расцветают лишь на фоне идеино-политической, гражданской зрелости. Если у человека прочная гражданская позиция, ему будет доступно творчество. Добрые чувства - первый страх совести. Рассказывая о человечности, мы пробуждаем чуткость к чужому горю и предотвращаем жалость к самому себе - один из главнейших источников эгоизма. Нет у человека врага злее и опаснее себялюбия,- уверждает Айтматов. Эгоизм лишает человека радости общения с людьми, счастья радоваться их счастью. Натуры эгоистичные прежде всего обкрадывают самих себя, обединяют собственную жизнь. Радость ведь не только от того, что человек может что-то взять себе, но и от того, что он может дать людям то, что им нужно. И это главное. Такие чувства нужно лелеять, растиль, воспитывать. "Детская совесть в человеке, говорит Ч.Айтматов, - как зародыш в зерне"

## ЧИНГИЗ АЙТМАТОВ - СТРОКИ ЖИЗНИ

Андрей ЗОЛОТОВ,  
заслуженный деятель искусств, профессор

"Люди ищут судьбу, а судьба людей... И катится жизнь по тому кругу...". Ч.Айтматов, "Плаха". "И вращалась Земля на пути своем неизменном, и приближался тот час... ". Ч.Айтматов, "Тавро Кассандры" Строки Айтматова - музыка. Их надо расслышать. Их звучащие волны несут в себе тайну любви и божественную тревогу. Тайну той любви, что препоручает людей друг другу и человека Богу в испытаниях жизни на грешной земле под голубыми небесами - взыскивающе-спасительным взглядом Создателя. Ту божественную тревогу несут в себе строки Айтматова, что изначально свойственна подлинному искусству, озаренному духовным поиском смысла личного и всеобщего существования, сознанием вины и ответственности искусства перед жизнью и жизни перед искусством, их не механического – органического воссоединения в единстве личности, творящей, воспринимающей, сочувствующей. Строки Айтматова чудодейственно сопрягают снизошедшую с высот Поззии божественную тревогу и высокую тайну любви, вознесенную народным сознанием из глубины народной жизни к высотам национального и, стало быть, мирового духа, являя образы реальных людей в их столкновении с неумолимостью бытия. Образы реальных людей, угадывающих в самих себе людей "не от мира сего". Строки Айтматова, как проявило их время, - не просто исключительный авторский литературный "продукт" (хотя это неоспоримо). Им суждено совсем иное: мы воспринимаем их как строки, рожденные самою жизнью. Жизнь внушила их писателю, чей уникальный дар - воспринимать из ее космоса духовную энергию и самому творить энергию художественную - открывает ему сердца человеческие поистине повсюду в мире. Для родной киргизской литературы Чингиз Айтматов - классик, равновеликий разве что

творцам народного эпоса "Манас" и тем талантливейшим народным певцам, что с недостижимой проникновенностью, величавой простотой и достоинством поют символически многозначные стихи из "Манаса". Однако киргизский писатель Айтматов стал еще и русским писателем, и частью художественного сознания народов исторического Советского Союза, и явлением мировой литературы. О ранней повести Айтматова "Джамиля", опубликованной в 1958 году в журнале "Новый мир", восторженно отозвался выдающийся французский писатель Луи Арагон. В предисловии ко французскому изданию он писал: "Прежде чем сказать все, что я думаю о "Джамиле", я должен отметить, что считаю это произведение самой прекрасной в мире историей о любви... Здесь, в этом горделивом Париже, Париже Вийона, Гюго и Бодлера, в Париже королей и революций, Париже - вечном городе искусства, где каждый камень связан с легендой или историей, в городе влюбленных... в этом Париже, который все видел, все читал, все испытал, я прочитал "Джамилю" - не "Вертера" и "Беренку", не "Антония и Клеопатру" и не "Сентиментальное воспитание"... И образы Ромео и Джульетты, Паоло и Франчески, Эрнани и Донни Соль померкли... ибо я встретился с Даниэром и Джамилем, которые перенесли меня в третий год войны, в августовскую ночь 1943 года, куда-то в Куркурейскую долину, к мажарам с зерном и мальчугану Сеиту, рассказывающему их историю... У каждого человека лишь одна жизнь. Чингиз Айтматов ее лишь начинает. Но кажется, что он вобрал в свое сердце, познал разумом огромный опыт всего человечества. Ибо этот молодой человек говорит о любви так, как никто другой. О, Мюссе, можешь пожалеть, мой друг, об этой августовской ночи на далекой киргизской земле! И можешь ревновать того, кто в тридцать лет может сказать, что не потерял ни силу, ни жизни!..." Из написанного и сказанного об Айтматове крупнейшими авторитетами отечественной и зарубежной культуры можно составить целый том. Среди авторов этого тома были бы и Габриэль Гарсия Маркес, и Умберто Эко, и Артур Миллер, Фридрих Дюрренматт, Питер Устинов, японский мыслитель Дайсаку Икeda, классик современной казахской литературы Мухтар Ауэзов, и великие композиторы XX века Дмитрий Шостакович и Георгий

Свиридов, классик современной русской литературы Валентин Распутин. Хорошо помню свои разговоры об Айтматове с Виктором Петровичем Астафьевым. Знаю и о том добром внимании, с каким относится к творчеству Айтматова Александр Солженицын. Айтматов, наряду с Виктором Астафьевым, был любимейшим современным писателем великого русского дирижера Евгения Александровича Мравинского, который знал толк в литературе, близко общался с Михаилом Пришвином и сам прекрасно владел русским словом. Книги Айтматова (изданный в свое время "Молодой гвардии" трехтомник) я видел и в строго отобранный, небольшой домашней библиотеке Святослава Рихтера и Нины Дорлиак... Айтматов - не цеховое явление. Став профессиональным писателем, он так и не стал частью профессиональной среды. Он ощущает свою зависимость от своей совести, от тенденций мирового развития, от реальной жизни народа в Киргизии и России, от которой себя ни на секунду не отделяет. Но он не зависит от состояния умов литературной среды, в которой и сегодня чувствует себя не слишком уютно. Зато среди простых читателей в разных концах мира Айтматову всегда дышится легко. Недаром его сочинения изданы на ста пятидесяти четырех языках, в том числе языках малочисленных народов. Писатель из далекой Киргизии, Айтматов воспринимается сегодняшним культурным миром в ряду классиков современной литературы. При этом всем ясно, как глубоко он связан с русской культурой, русским словом, русской литературой, русским читателем. Писатель в совершенстве владеет родным киргизским языком, но русский для него куда больше, чем "язык межнационального общения". Он для него - язык творчества, язык его книг, языка, на котором писатель Айтматов "дышит" в мировом культурном пространстве, оставаясь самим собой и ощущая себя причастным к великой русской литературе, охраняющей и спасающей душу во всех испытаниях художественного существования в непридуманной Действительности - "И в разъренном океане, средь грозных волн и бурной тымы, И в аравийском Урагане, И в дуновении Чумы"... Творчество Айтматова - это одновременно философская проза и стихийно-лирическое поэтическое повествование. Его новаторство заключается в редкостно ес-

тественном сопряжении глубоко народной природы воплощенных им человеческих характеров, глубинного ощущения надмирной Целостности живой природы и ее обитателей, и, наконец, интонационного авторского присутствия-участия, присутствия-сострадания в объективном одушевленном мире живых страстей и божественных установлений. Айтматов предложил читающему миру оригинальную структуру осмысливания современной действительности как надисторической целостности национальной художественной мифологии и реально действующих нравственных, духовных установлений, закрепляющихся всякий раз заново в новой исторической повседневности и тесно соприкасающихся с новейшими социальными и общественно-государственными, политическими, религиозными условиями, сопровождающими и поддерживающими человека, который существует в одной действительности с Автором-писателем, размышающим о мире "на будущее", таинственно подключенном к "прошлому". Айтматов часто предстает в своих произведениях как провидец. Он раньше, точнее и тоньше многих других в современной литературе разглядел опасные тенденции жизни современного человечества. В заметке 1821 года "О вдохновении и восторге" Пушкин написал: "Спокойствие - необходимо условие прекрасного". Именно Спокойствия остро не достает сегодня в жизни и в литературе, если рассматривать ее как Высокое искусство. Чингиз Айтматов - источник Спокойствия, художественного равновесия и той настоящей правды о жизни и людях, что возвышает языки людей, язык литературы. Чингиз Айтматов принадлежит к писателям толстовского типа, в которых, по слову Пруста, живет внутренний закон и которых отличают величие, спокойствие и поразительная зоркость. Можно назвать это проявлением божественного дара, еще точнее - божественной воли, которая через слово является нам в образе людей и событий, в образе времени. Автор как проводник высшей воли одновременно властен и не властен над своими героями. Он их увидел раньше, чем мы, но мы видим их не вслед за ним, а одновременно с ним, даже безотносительно к нему. Сегодня, перечитывая хорошо знакомые айтматовские книги или впервые открывая их, мы испытываем объединяющее

нас всех живое волнение, которое рождается подлинностью переживаний автора, ведь Айтматов никогда не ощущает себя выше события и не остается рядом с ним, он пребывает внутри него. Проза Айтматова оригинальна, узнаваема, неповторима. Она будто бы непричастна "авторству". Автор рассказывает нам о событиях, людях, трагедии и радости жизни, о любви, что соединяет человека и человечество. И если герой Достоевского утверждает, что «красота спасет мир», то герой Айтматова будто говорят: «Мир спасет Любовь». И одно другому не противоречит, одно с другим связано глубинной связью... В повести «Материнское поле» обозначено эпическое начало жизни - символический образ Поля, Голос матери. Земля как бы говорит человеческим голосом. Голос матери слышен из некой нереальности. Однако за всем этим стоит реальная и очень правдивая жизнь. Когда-то Дмитрий Шостакович, горячо любивший Айтматова, высказал в беседе с писателем мысль о том, что новое время может родить художников не меньшего масштаба, чем Шекспир, важно только заключить весь мир в одном себе (у Айтматова есть этюд о Шостаковиче – «Весь мир в одном себе»). Но способен ли художник вместить весь мир, разве душа его равна миру? Звучит, пожалуй, чересчур высокопарно и даже высокомерно. Видно, смысл все-таки в чем-то другом. «Весь мир в одном себе» - означает сочувствие всему в мире, всем, кто встречается в пути, ибо каждый из живущих имеет собственное мировое значение. С детства жизнь открыла Айтматову трагическое и лирическое в емком, романтически сильном восприятии. Она поразила его своей многогранностью. Явились вместе ощущения конца и начала, обозначились человеческая злоба и человеческая вечная доброта, несправедливость и высшая справедливость. Читатели, знакомые с биографией писателя, знают, что его отец, один из руководителей Киргизии той поры, в период жестоких репрессий эпохи «культы личности», предчувствуя свою гибель, успел отправить семью из Москвы, где он учился в академии, в родную Киргизию, в горы, где они должны были затеряться и выжить. Чингиз Торекулович не раз рассказывал и писал о своей бабушке, подобно пушкинской Арине Родионовне рассказывавшей ему прекрасные сказки, разбудившей и почувствово-

вавшей в нем поэтическую душу. В ранней юности, в 14 лет, грамотный и образованный подросток служил в сельсовете: собирал налоги и разносил извещения о павших на полях войны. Уже потом молодой зоотехник Айтматов приехал в Москву учиться на Высших литературных курсах. Здесь, в общежитии на Тверском бульваре он завершал свою «Джамилю»... Айтматов удивительный писатель. Сила его не только в мощном эмоциональном токе, которым пронизаны все его произведения. Не только в глубокой проницательности и проницательности. Айтматов - настоящий мудрец, а художник и мудрец - не одно и тоже. Его творческая Фантазия открывает реальность. Реальность, которая по сути своей фантастична. Айтматов - писатель от Бога. У Айтматова все естественно, органично. Он не просто мыслитель - он народный человек, что бывает не со всяким художником. Как публичный оратор он, может быть, не такой уж сильный, найдется посильнее, если исходить из формальных критериях. Но когда он начинает говорить своим чуть монотонным голосом, вы сразу начинаете чувствовать биение его сердца. Он по-настоящему добр, ибо искренен и талантлив. Я помню, как во время одного из «Иссык-кульских форумов» в Женеве, во время заключительной пресс-конференции во Дворце наций было объявлено, что Иосифу Бродскому присуждена Нобелевская премия. Айтматова обступили журналисты, и он сказал, что судьба Бродского необычна, и он искренне рад тому, как высоко отмечен труд и талант писателя из России. И хотя на сегодняшний день Бродского, возможно, лучше знают на Западе, чем на Родине, присуждение Нобелевской премии станет импульсом к новой жизни поэта в своем народе. Что-то непременно будет переосмыслено. Он говорил искренне, доброжелательно и серьезно - ему изначально свойственно ощущение серьезности жизни. У Льва Толстого в дневниках есть запись, которая была особенно дорога композитору Валерию Гаврилину: «Вышел, посмотрел на закат и понял, что жизнь человеческая - это шутка». Ощущение, что жизнь человеческая не шутка, очень характерно для Айтматова. Стендаль говорил о Моцарте: «Моцарт не умел шутить с любовью». И Айтматов не умеет шутить с любовью. Для него это слишком серьезно. И коль серьезно, значит, смело.

Потому у него такая смелая Джамиля, потому такая неожиданная история разворачивается в "Первом учителе", когда акт насилия вдруг рождает состояние очищения. У Айтматова исключительно развито чувство, которое Бахтин определил как чувство "вины и ответственности". У него интуитивно глубокое ощущение того, что происходит в мире с людьми. Отсюда такие безысходно трагические финалы его сочинений. Герой "И дальше века длится день" погибает, герой "Плахи", совершая свой акт отмщения (Бостон), повергает и себя в гибельную бездну отчаяния: никто не знает, придет ли он сдаваться властям, или покончит с собой, отпустив коня и взглядываясь с высоты в летящие воды Иссык-Куля, что зовут его, как мальчика из "Белого парохода". Герой романа "Тавро Касандры" космический монах Филофей обрекает себя на погибель в космосе, ибо сознает свою вину перед людьми. Соединение вины и ответственности и у самого Айтматова и его героев вполне органично. Писатель чувствует себя виноватым в том, в чем он совершенно не виноват. Он сознает вину людей, вину искусства перед жизнью. Будучи художником, он понимает, что искусство не может переделать мир, оно пытается только его украсить, смягчить его восприятие. Но и жизнь виновата перед искусством, потому как она не в состоянии обеспечить условия для его органического развития. Айтматов человек исключительных качеств. Уже много лет я счастлив близко общаться с ним и могу сказать, что это человек покоряющей интуиции и человеческой теплоты. За тысячи километров он может почувствовать ваше настроение, состояние души. Он словно подключен если не к каждому из нас, то к близким людям, и через них ко многим, многим другим. Он доверчив, пытлив, умеет собирать опыт разных людей и, концентрируя его, присовокуплять к своему опыту. Чингиз Айтматов - по-настоящему честный художник. Он не думает о значении своего творчества. Он думает только о том, чтобы продолжить разговор с людьми и не наговорить им пустых слов. Он все время пишет новое и откладывает, и начинает нечто другое. Если бы это был просто профессиональный беллетрист, он писал бы одно сочинение за другим. Но Айтматов - художник, который должен выносить свой замысел,

поверить, что его новое кому-то нужно. Иногда ему кажется, что другим не интересно то, что дорого ему. Со строгим вниманием наблюдает он современный литературный процесс. Не все ему в нем близко. Но он пристально всматривается в него, стараясь не изменить самому себе. Его чувство ответственности перед самим собой чрезвычайно велико. Творчество Айтматова вдохновлено идеями и образами XX века, и оно вдохновляет людей разных культур. Одним из лучших театральных спектаклей для меня остается инсценировка по роману "И дальше века длится день" литовского режиссера Эймунтаса Некрошиося. Айтматов - соавтор пьес "Восхождение на Фудзияму" и "Размышления о Сократе". По произведениям Айтматова написаны музыкальные сочинения, поставлены балеты, снято множество фильмов. Он внес большой вклад в развитие национального кинематографа, несколько лет возглавлял Союз кинематографистов Киргизии. Но главное в его творчестве - напоенность поэзией. Он наблюдает реалистическую жизнь и осмысливает ее душой. А душа эта - поистине душа поэта, в которой все пронизывает и объединяет лирическая стихия. Думаю, именно поэтическая сущность Айтматова - ключ к его интуиции и ее источник. Он в высшей степени тактен в отношениях с людьми, он их любит. И пробуждает у читателя ответную любовь. Каждый великий художник, в сущности, всю жизнь пишет одно сочинение, говорит об одном и том же, не задумываясь о материальных благах и рыночной конъюнктуре. В Айтматове есть ощущение живого процесса жизни и ее проблем. Поэтому не случайно этот Поэт оказался столпом актуальным писателем. Он первым ощутил болевую область кровоточащих проблем жизни. Дезертир с фронта Великой Отечественной и отношение к нему близких людей в повести "Лицом к лицу" - тема, развитая в дальнейшем другими писателями, и прежде всего Валентином Распутным. Айтматов резко и смело заговорил о вырождении личности у людей, пользовавшихся данной им властью для собственной выгоды. Он одним из первых почувствовал всю гибельность стихии наркомании, ощущал великую роль религии в современной жизни. Не случайно известный проповедник протоиерей Александр Мень высоко ценил Айтматова и в своих лекциях о

мирои культуры подробно разбирал "Плаху", весьма убедительно сопоставляя Айтматова, с одной стороны, с Михаилом Булгаковым, а с другой - с Томасом Манном. Айтматов мыслит сущностью, он обладает способностью наполнить новым могучим содержанием поэтический образ. Так, строку из стихотворения Бориса Пастернака ("И дальше века длится день") Айтматов наполнил таким могучим вселенским содержанием, что она дала имя роману. Сколько поэзии и величия в его простых словах о поездах, идущих с Востока на Запад и с Запада на Восток! Они звучат, как музыка. Мы словно ощущаем ход времени, как в свиридовской музике к фильму "Время, вперед!", где есть ощущение и страха быстротечности жизни, и радости неостановимого движения. Новые поколения читателей смогут заново прочесть произведения писателя разных лет. Книги Айтматова выражают неумолимость бытия, но одновременно они проникнуты ощущением нашей причастности к Бытию, а не просто к каждому прожитому дню. Потому айтматовская неумолимость бытия и трагична, и прекрасна. Творчество Айтматова тесно сопрягается, на мой взгляд, с творчеством великого русского писателя Андрея Платонова. И там, и здесь особый язык. Язык, сложившийся по поэтическим законам, не вычитанным из книг по стиховедению но идущим от строя души. Потрясение от айтматовских книг происходит не от того, что он хочет нас напугать, погрузить в море страха и безысходности но от того, что он сильно чувствует, и также сильно уповаet на то, что человек достоин лучшей участи. Вопрос Петра Ильича Чайковского самому себе в одной из его дневниковых записей: "Так ли я живу? Справедливо ли поступаю?" - владеет душой писателя и его героев. И мы тоже ждем от Айтматова продолжения жизни его героев и нового рассказа о нашей жизни. Мы верим, что он о нас узнает что-то такое, чего мы сами не знаем. А перечитывание того, что он уже сделал, позволяет нам еще раз осознать, увидеть себя в самом неожиданном материале, не просто в зеркале, где мы узнаем свои черты, а в каком-то отражении на небесном своде, где каждому есть место, где все отличны друг от друга, и все друг на друга похожи. Это ощущение единения людей не по принципу места проживания, европейства,

азиатства или евразийства, а по одному-единственному критерию: "человек - не человек". Айтматов утверждает право человека на жизнь, духовную свободу, но и его великую ответственность за жизнь на земле, за жизнь своего народа и других народов в не меньшей степени. Незабываем скрип снега под ногами женщины, что в романе "Тавро Кассандры" тайно оставляет своего младенца, рожденного в войну от пришельца-завоевателя, на крыльце чужого дома. - И герой этот, Андрей Крыльцов (найденный на крыльце), становится человеком невероятного ума, но при этом на какое-то время теряет свой внутренний человеческий облик, и обретает уже цену собственной жизни. Мысль, высказанная в романе, неожиданна - свобода умирать, свобода не жить, свобода выбора между жизнью и смертью. Если Чайковский или, к примеру Шостакович оставил и нам неотразимые художественные свидетельства страха перед смертью и жалости к людям, то другие художники, такие, как Мусоргский, Свиридов, воспринимали тему крушения жизни в совершенно ином, эпическом плане. Мусоргский не знал страха смерти. Самосожжение в finale "Хованщины" - это возышение через смерть, возвращение к небесной жизни в другой ипостаси. Почему соплеменники отказались от Христа и требовали от Пилата: "Распни его"? Они ожидали, что Христос непременно должен изменить их жизнь на Земле. Они не понимали, что он свидетельствовал им об иной жизни, о жизни на Небе. Но пока они живут на Земле, они должны охранять в себе то, что способно открыть им небесную жизнь, царство небесное. Книги Чингиза Айтматова сферой своей повергают душу человека в то состояние, в котором он способен думать о жизни в мире ином. Симптоматическая черта творчества Айтматова как уже сложившегося целостного явления в литературе XX столетия состоит в том, что его проза предполагает существование не конкретного читателя, а образа читателя, конгениального и адекватного образам автора и его героев. В прозе Айтматова есть определенное магическое начало, которое улавливается не столько из слов, сколько из музыки слова, из интонации, из выстраданного (страдание - это, по сути, звук) отношения автора к своему придуманному герою, который становится для

него реальным человеком, хотя и может нести в себе черты идеи, даже обретать облик идеи. У Айтматова есть эта способность - идея придать портрет, облик, живые черты, от чего идея не перестает быть идеей. Но идея эта выстрадана живым человеком и извлечена из человеческих взаимоотношений, из наблюдений человека-писателя за другими людьми, из наблюдений человека очень доброго и способного ощутить ход вещей в современном мире как нечто неумолимое, но при этом сотканное из плоти и крови и душевных мук, из живых переживаний. Идеи Айтматова - это идеи, которые рождаются в душах живых людей и движутся живыми людьми, с ними же умирая. В его книгах мысль - боль, а не пространство, в котором можно смоделировать и проявить ту или иную художественную, литературную, структурную или даже философскую тенденцию, дать волю не фантазии, а разгулу мастерства, "полистилистики", "монохромности" или какой-либо иной "игры". Настоящих писателей, которые суть писатели изначальные, от Бога, в отличие от ставших писателями от "культурности", от владеющих пером и языком внутренне беззастенчивых в обращении со словом, временем и сознанием читателя людей - можно было бы разделить на реалистов в самом высоком смысле этого слова и тех, кто привержен условному, «знакомому» письму. Айтматов не может быть отнесен ни к тем, ни к другим. Он Поэт, и в этом его сила и главная отличительная особенность. Но его поэтическая сущность, его поэтика связаны не только и не столько с процессом сочинения, с процессом художественного самовыявления, сколько с моментом наблюдения за жизнью, участия в жизни, с отношением к людям и проблемам, которые люди пытаются решить, но которые изначально неразрешимы. Я полагаю, что Айтматов - один из самых трагических современных писателей, ибо все, о чем он говорит, он "выводит" из житейской ситуации в ситуацию рока, ситуацию, по сути, космическую, даже когда дело с космосом не связано. С высоты человеческого космоса он видит мировой космос, как в романе "Тавро Кассандры", где авторский космос и космос как среда обитания героя соединились, слились и поглотили друг друга. Есть в прозе Айтматова оглушительно трагическая и щемящая интонация. В страдании и сострадании

она может соединить все доступные авторскому и читательскому сознанию миры в нечто единое и целостное - в цельное ощущение мира как средоточия экспериментального безумия, веками выработанных норм человеческой и религиозной морали и неумолимой стихии, именуемой "свобода". В романе Айтматова "Тавро Кассандры" свобода уже не только обнажила грудь, как на полотне Делакруа. Она не только победила на баррикадах. Она победила и тех, кто победил, держа Ее в своих руках, как знамя. Свобода раскрепостила человека, раскрепостила героя романа - ученого Андрея Крыльцова. Она дала ему возможность почувствовать себя гением, сотворить нечто гениально ужасное. И оставила возможность освободиться от самой себя, уйти в космос, внутренний и буквальный, совершив уникальное самопострижение в монахи, обрести дар прозрения человеческой преджизни, жизни от зарождения до рождения, познать и объявить миру о фантастической способности еще не родившегося человека распорядиться собой, решая, хочет ли он жить в нынешнем мире (фантазия "Из ересей XX века", как явствует из подзаголовка романа). Этот приговор жизни из уст еще не родившегося человека принуждает айтматовского героя обратить к миру слово-напутствие и слово-прощение, мольбу об искуплении собственной земной вины. Так он обретает право уйти в небытие, остьаться в космосе вне космического корабля, стать ничем, сохранив для людей свободу существования в жизни и смерти, свободу от гнета цивилизаций, от безликой участи "иксродов". После романа "И дальше века длится день" в языке, в обиход и в наше сознание вошло айтматовское слово-понятие "манкурт". В новом романе - "Тавро Кассандры" - Айтматов оперирует еще одним новым словом-понятием "иксерод". Это человек, который получает жизнь от неизвестного отца и неизвестной матери и вынашивается, рождается на свет неизвестной женщиной. Наверное, все-таки дело не в тайне "генетического со знания", но во внутреннем устройстве человека, пусть и родившегося от вполне реальных родителей. Его внутренний мир может быть столь же загадочным, и под влиянием мощных внешних сил может преодолеть зависимость и от жизни отца, и от жизни матери. Слишком велики и сильны

влияния на всякого нового человека в этом то ~~ми~~ пышно расцветающем, то ли пышно угасающем мире... "Слово как слепок вечности" - есть такая строка у Айтматова. Слово его будто доносится к нам издалека, из Мира вечных истин. Но, может быть, это сам сегодняшний день взыскиает к истинам вечности, и они говорят сегодня с людьми его - Чингиза Айтматова - дивным, негромким, сотрясающим совестливую память голосом, мудро внушающим доверие к людям и веру в естественную божественность хода будущей жизни. Книги Айтматова и всю его писательскую, общественную и государственную жизнь органически сопрягает его природная народность, чисто народная признанность служению людям. Его голос можно расслышать сердцем. А сердце человеческое в высокие минуты жизни обращено к Богу. И об этом тоже свидетельствует творчество Чингиза Айтматова - писателя, состоявшегося в мировой литературе как явление художественное, но и духовное. Строки Айтматова - музыка. Их надо расслышать. Их звучащие волны несут в себе тайну любви и божественную тревогу...

## ТВОРЧЕСТВО ПИСАТЕЛЯ ЧИНГИЗА АЙТМАТОВА И СОВРЕМЕННЫЕ ИДЕОЛОГИЧЕСКИЕ ПРОБЛЕМЫ В ЖИЗНИ ОБЩЕСТВА

И. Т. АЙТМАТОВ,  
*Академик Национальной  
Академии наук  
Кыргызской Республики*

Жизнь и творчество великих людей всегда были связаны с интересами стран и народов. Так творческая и общественная деятельность Чингиза Айтматова, как писателя, мыслителя и гуманиста охватывает огромные земные пространства, общечеловеческие судьбы и интересы, философские проблемы жизни человека на Земле и в то же время его повести и романы - это рассказы о жизни наших простых людей, об их душевной любви, о трудных и драматических событиях в их бытие, о поисках жизненных путей в современном сложном и драматичном мире. Общая связь человеческой жизни с природой, с историей развития общества, с формированием цивилизации и отношений между людьми - все эти вопросы нашли отражение в произведениях Чингиза Айтматова.

Для современной идеологической жизни общества и государства разных стран вопросы, получившие отражение в художественных произведениях и общественных публикациях писателя, освещенные в средствах массовой информации сегодня представляют особую общественную актуальность. Чтобы обеспечить нормальные процессы развития государственной и общественной жизни в бывших советских республиках необходимо проводить среди населения, начиная со школьных лет, широкую и передовую идеологическую работу. Основные принципы этой идеологической работы должны активно внедряться в сознание населения через пропаганду идей важнейших художественных произведений писателей, поэтов, композиторов, театралов, деятелей киноискусства. В этом смысле

ле в самом обществе постоянно и систематически должна проводиться работа по внедрению в сознание людей идей гуманизма, любви, взаимного уважения, интернационализма, дружественных отношений, мирной и трудолюбивой жизни.

К сожалению, реальной жизни человека существенно бытуют факторы противостояния людей друг другу. Факторы противостояния государств еще с древних веков обуславливали массовую гибель людей, воюющих сторон, разрушение городов и сел, экономические, социальные и политические кризисы противоборствующих государств.

Вторая мировая война на Земле, начатая в середине XX-го столетия под воздействием идеологии и методов фашистских режимов в странах Европы и Азии, завершился поражением фашистских стран и сбором в 1945 году американскими военными силами первых атомных бомб на японские города Хиросима и Нагасаки, где погибло более 220 тыс. человек.

В своей записи "Плач перелетной птицы" Чингиз Айтматов: "...я лечу с журавлями и сам журавль, я лечу с журавлями темной ночью по звездам, днем над нивами и городами. Думаю думу свою. Лечу и плачу... Что журавлины слезы? ...смахните с лица! И все же, и все же, и все же, упаси вас, о люди, от бед нелюдских, упаси вас от пожаров неугасимых, от кровавых побоищ неудержимых, упаси вас от дел непоправимых, упаси вас, о люди, от бед нелюдских!..."

Один из ведущих и крупных аналитиков и рецензентов произведений художественной литературы XX-го века Георгий Гачев в своей книге "Чингиз Айтматов в свете мировой культуры" в предисловии к данной книге еще 1977 году, т.е. 36 лет тому назад писал: "О Чингизе Айтматове написано уже много, но, как правило, - в жанре рецензий и журнальных статей. Между тем творчество его достойно более пристального анализа; интересно рассмотреть его в контексте мировой культуры. Это возможно, во-первых, потому, что творчество Айтматова есть вклад Киргизии в культуру мира; а во-вторых, если просветить его на экране истории мировой культуры, в нем открываются те смыслы, которых не видно при воздействии на него вплотную, только из сегодняшнего времени. Дело в том, что Киргизия в условиях советского общества за полвека прош-

ла ускоренный путь от патриархально - феодального строя – к социализму, тот путь, что в России занял сотни и сотни лет, а в других странах мира – и того больше. Это был скачок - но с последующим заполнением. Ибо многое из того, что происходило в обществе и культуре (развитие личности и гражданственности в людях, форм общественного сознания, смена эпох культуры: Ренессанс, Классицизм, Просвещение, Романтизм, Реализм и др., переход от сказки к науке, от поэтического состояния к рационалистическому, от патриархальных добродетелей – к современной эпохе) задним числом проходило и осуществлялось в бытие и культуре Киргизского народа в условиях социализма. Видны эти процессы и в повестях Айтматова. В написанных им в молодые годы маленьких бесхитростных повестях есть художественная бездонность и философская глубина, и дают они повод к размышлению как о современных, так и вечных проблемах человеческой жизни, культуры, сознания.

Произведения Чингиза Айтматова стали неотъемлемым элементом и фактором жизни нашей за последние десятилетия: они питают дух – думами, душу – переживаниями, воображение – красотой, углубляют в нас внутреннего человека. Чингиз Айтматов – подлинно: спутник жизни, кормильец дум и выражатель чувств нашего поколения" (Георгий Гачев, "Чингиз Айтматов в свете мировой культуры", 1977г.). С тех пор о нашем великом писателе Чингизе Айтматове не только в Кыргызстане, не только в бывшем Советском Союзе, но и во многих странах мира было написано много публикаций с высокой оценкой его литературного творчества, с признанием его великих заслуг перед читателями мира.

Сегодня для стран СНГ, особенно тюркоязычных республик, литературные произведения Чингиза Айтматова должны быть своего рода философскими и жизненными источниками формирования морально-идеологической основы развития современного общества. Сегодня нужна большая идеологическая работа на всех уровнях жизни. Это особая область, требующая от государства и общества огромной и кропотливой работы, как среди населения, так и в общегосударственных и региональных структурах.

Большая морально-идеологическая и воспитательная работа должна проводиться в школах, ВУЗах, трудовых коллективах. Большое государственное и общественное внимание должно отводиться существенному укреплению и развитию в стране современной культуры, передовой цивилизации, основанных на гуманистических, духовных и общечеловеческих принципах жизнедеятельности общества. При этом важнейшим духовно-идеологическим источником воспитательной работы среди населения должны быть труды великих писателей, деятелей культуры, образования и науки.

Говоря о значении идеально-воспитательной работы среди детей школьного и дошкольного возраста, я хотел бы подчеркнуть роль родительских общественно-политических взглядов и отношений на примере родителей Чингиза. Природа дала Чингизу глубокий талант, как будущему крупному писателю и общественному деятелю. В зависимости, прежде всего от родительских идейных отношений и некоторых внешних факторов жизни в подростке могут формироваться соответствующие начальные морально-этические и духовные взгляды и чувства. Так, например, морально-идейный мир наших родителей формировали в Чингизе уже в детские годы глубокую духовность, осмысленные взгляды на поведение человека в обществе. Естественно, в те советские 30-е годы XX-го столетия, когда отец Торекул Айтматов работал на руководящих партийных и государственных должностях, а наша мама Нагима Айтматова была высококультурной и образованной личностью, которая мыслила о государственных и народных проблемах жизни республики с позиции построения в СССР передового коммунизма. Соответственно этому и морально-этические принципы человека Чингизом уже в детские годы осмысливались с учетом соответствующих духовных взглядов, которые в нем формировались.

Последующее школьное воспитание в первом и втором классах в московской школе, а затем с третьего по седьмой класс в средних школах в Кировском и Покровском (Манасском) районах Таласской области также укрепили те общественные взгляды, основы которых были заложены родителями. И совершенно не случайно уже в четвертом классе

Чингиз написал свой первый интересный, именно патриотического характера рассказ о советском пограничнике, задержавшем нарушителей нашей государственной границы. Этот рассказ Чингиза преподаватели читали школьникам соответствующих классов. Нужно отметить, что учителя, которые работали в то время в Кировской и Покровской средних школах, были образованными, глубоко идейными, честными и чистыми преподавателями. И уж в те годы, они обращали особое внимание на ученика Чингиза Айтматова, предвидя в нем будущую выдающуюся личность. И хотя учителя знали, что он является сыном «врага народа», они видели в нем ученика, которому можно было доверять и доверяли проведение полезной воспитательной работы с трудными учащимися в классе.

Можно привести и другой пример глубокого патриотического духа школьников времен Великой Отечественной войны. Когда в 1941 году началась война, перед началом учебного года в августе месяце во дворе, где проживали семьи работников райуполкомзага, вдруг исчезли семеро мальчишек в возрасте от 11-12 до 15 лет. Среди них был и Чингиз. Лишь на третий день стало известно, что мальчишки двора решили уехать воевать с фашистами, чтобы защитить нашу Родину. Дети хотели уехать на войну на поездах, проходивших на фронте. Это был интернациональный состав детей – патриотов: здесь были и русские, и киргизы, и немцы, и татары. Они просили солдат, проезжавших на фронте в поездах, взять их на войну, но их не взяли и родители успели детей задержать. Родители задержали детей на железнодорожном вокзале в Джамбуле (Казахстан).

И сегодня проведение в школах и в общественных кругах идеально – воспитательной работы по пропаганде передовых идей, изложенных в произведениях Чингиза Айтматова и других видных писателей стран СНГ и зарубежья, является крупной актуальной идеологической задачей нашего времени. Творчество Чингиза Айтматова еще в его молодые годы было в поле особого внимания у читателей не только Центрально азиатских республик, но и других тюркоязычных стран, расположенных за пределами региона. В частности, это относится к

Азербайджану (Кавказ) и Турции (Западная Азия, Южная Европа).

Как известно, 2008 год в Кыргызской Республике был объявлен Годом Чингиза Айтматова. В знак дружбы народов Кыргызстана и Азербайджана при содействии Фонда поддержки политики тюркязычных государств, с 24 февраля по 1 марта 2008 года в Баку были проведены официальные мероприятия, посвящённые объявленному Году Чингиза Айтматова. В указанные дни Фондом была организована поездка Чингиза Айтматова в Баку. Сопровождавшую писателя делегацию из Кыргызстана возглавлял руководитель Фонда поддержки политики тюркязычных государств Нуслет Мамедов. Члены делегации, журналисты Александр Тузов (газета "Вечерний Бишкек") и Назира Ахметова (Кыргызское ТВ) вели репортажи из Баку в режиме реального времени.

При поддержке этого международного мероприятия администрацией главы Азербайджана, Президентом республики Ильхам Алиев принял Чингиза Айтматова и руководителя Фонда Нуслета Мамедова. Итогом этой памятной встречи стало награждение Чингиза Торекуловича Президентом Алиевым Орденом "Достлуг" ("Дружба") за порядковым номером 1.

Семья Айтматовых и родственники глубоко благодарна Президенту Азербайджана Ильхаму Алиеву за награждение Чингиза Айтматова высоким государственным орденом. Также Айтматовы благодарны Нуслету Мамедову за проведенные организационные мероприятия, которые были связаны с Годом Чингиза Айтматова.



"İnsanlar mənə onların adından danışmaq hüququ  
veriblər, mən də bütün həyatım boyu sübut  
etməliyəm ki, onlar yanılmayıblar.  
Yoxsa, mən kiməm, nəçiyəm?"

**Çingiz AYTMATOV**

## ƏSƏRİMİ OXUCULAR SEVMƏDİ SON MÜSAHİBƏ

- 10 illik susqunluğunuz nə ilə bağlı idi?

- Təəssüf ki, 1996-ci ildə çapdan çıxan "Kassandra damğası" adlı kitabım oxucular tərəfindən başqa kitablarımıla müqayisədə yüksək qiymətləndirilmədi. Baxmayaraq ki, mən özüm onu olduqca yüksək qiymətləndirirəm. Əlbətta, oxucu hər zaman seçimində həqiqidir. Bu da məni vadar etdi ki, ciddi düşünüm və özümü analiz edim. Məni həmişə dostlarının düşüncələri kimi, oxucularının düşüncəsi də maraqlandırıb. Onlardan daim soruşuram: "Bu maraqlıdır, yoxsa yox". O ki qaldı, "Dağlar sürüşəndə, yaxud da əbədi galin" romanına, orada yenidənqurmadan sonrakı qloballaşmanın konkret insanların həyatına necə təsir etdiyini, bizi necə dəyişdiyini göstərməyə cəhd etmişəm.

### MARKESDƏN BAŞQA HEÇ KİM YAZA BİLMƏZDİ

- Uzun illər dostluq etdiyiniz Qabriel Qarsiya Markes ilə indi görüşüsünüz mü? Siz onun son sensasiyon romanı olan "Mənim kədərli fahisələrimin xatirələri"ni necə qiymətləndirirsınız?

- Markeslə mən 90-cı illərin əvvəllerində tanış olmuşam. Onda o hələ məşhurluğunu saxlaya bilməş Moskva Film Festivalına gəlməmişdi. Sonra biz onunla müxtəlif ölkələrdə çox görüşdük və dostluğumuz yarandı. Təəssüf ki, indi Markes ağır xəstədir. Buna baxmayaraq, 80 yaşılı kişi həyatında olan bütün qadınları xatırlayır və yalnız bütün insanlığın yüksək dəyərləndirdiyi gözəl faktlardan söz açır.

Markesin anladığı və qələmə aldığı sevginin mahiyyətini, indiki dövrdə eyni gözəllik və incəliklə qələmə ala biləcək başqa bir yazıçı yoxdur.

- Lui Araqon ciddi şəkildə deyib ki, "Cəmilə" ən gözəl sevgi povesti dir...

- Tale mənə Sovet Rusiyasına bağlılığı olan Lui Araqonla dost olmaq şansı verdi. Yeri gəlmışkən, bu gün Fransa ziyalıları onun bu asılılığını bağışlaya bilmirlər. Guya ki, onun milyonlarla tirajlı kitablarının sponsoru SSRİ olub – bu tamamilə ağılsız iddiadır. Lui Araqon heç bir zülmə və mühafizəkarlıq dözməyən, mükəmməl bir insan idi. O mənim "Cəmilə" povestimi ilk dəfə fransız dilinə tərcümə edib və mənim yaradıcılığımın dünyaya açılmasına səbəbkər olub.

### ÖZ XALQIMIN ÖVLADIYAM

- Rəsul Həmzətov sizi şeirində "yarıavropalı-yarıasiyalı" adlandırbıb...

- Bəli, bu şeiri mənim köhnə dostum Rəsul Həmzətov 60 illiyimə yazıb. Mən iki dilli yazıçıyam. Yeri gəlmışkən, mən yeni romanım "Dağlar sürşəndə, yaxud da əbədi galin" i rus dilində yazmışam və o sonradan qırğız dilinə tərcümə edilib. Həqiqətən də, fantastik roman olan "Kassandra damğası" çıxdıqdan sonra məni "kosmopolit" adlandırdılar ki, mən bunu çox böyük humor kimi qəbul etdim.

Mənim kimi bir şəxsədə kosmopolitlik nə gəzir? Hələ mənim dünyagörüşüm bir yana, Avropana yaşasam da, rusca yazsam da, əlbətta, mən öz xalqımın övladıyam. Bir qırğız oğlu kimi, Avrasiyaya integrasiyanın tərəfdarıyam. Tarixən Rusiya və Asiya qonşu olublar. Əgər biz birləşsək, daha enerjili, daha canibərk olarıq və dünyada heç kim bize bata bilməz. Bir sözlə, bir olsaq, əriyib yox olmarıq, güclü olarıq.

- Biografik əsəriniz olan "Qırğızistanda uşaqlıq" kitabında atanızın həbsi barədə yazmısınız.

- Bir alman yazıçısı hər zaman məndən uşaqlığım barədə soruşur, onları diktafonə qeyd edir və sonra öz kitabında çap edir.

Beləliklə də, “Qırğızıstanda uşaqlıq” ortaya çıxır, amma əvvəlcə Almaniyada. Atam fəal partiya rəhbərlərindən olub, Moskvaya “qırmızı professorlar” məktəbində təhsil almağa gəlib. Anam və mən də içlərində olmaqla 4 uşaq da atamın dalınca SSRİ-nin paytaxtına gedirik və orada cəmisi yarım il yaşaya bilirik. 1 sentyabr 1937-ci ildə atam bizi Kazan vağzalına aparıb və qona mindirdi və bizimlə sağlınladı.. Ondan sonra bir daha onu görmədi. Biz ata yurdumuz olan aula qayıtdıq və yaşamağa davam etdik, onu isə 1938-ci ildə güləllərlər. Bütün varlılığını qəbul etmədiyim stalinizmin bizim şurumuzu saldığı təhlükəni və bizə etdiklərinin və bunların nə ilə nəticələnə biləcəyini anlamlaq üçün çox vaxt lazım idi.

- Doğrudurmu ki, Qorbaçovun beyninə yenidənqurmayı siz səlmisiniz?

- 1986-ci ildə biz İssik-Kul gölünün yanında dünyanın ən məşhur yazıçılarının iştirak etdiyi bir forum təşkil etmişdik. Qeyd edim ki, onların hər birinin SSRİ-yə gələməsi üçün partiyaya icazə üçün müraciət etmişəm. Biz o qədər sadələvh idik ki... İnanrırdıq ki, ölkələr arası inamızlıq divarın təkcə “Gelin, mehriban olaq!” çağırışı ilə uğura bilərik. Sən demə, bu bir utopiya idi. Lakin İssik-Kul forumunda ilk dəfə olaraq “asas olan başarı dəyərlərdir, sinif maraqlar yox” prinsipi səsləndirildi və daha sonra Qorbaçov buna sahib çıxdı. Onunla birlikdə də, “aşkarlıq”, “yeni planetar düşüncə” və “yenidənqurma” sözləri də yarandı..

## QANDALLI GƏNCLƏRİ KONVOY APARIRDİ

- “Körpü”də siz narkotika mövzusunu heç gözlənilmədən qlobal və hətta mənəvi səviyyədə qaldıran ilklərdən biri oldunuz...

- Mən “Körpü”nu yazanda SSRİ-də narkomaniya mövzusu hələ qadağan idi, narkotika isə təzə-təzə üzə çıxırdı. İndi isə narkomaniya özüne belə böyük miqyasda yer edib, bəzi ölkələrdə, məsələn, Əfqanıstanda onun istehsali üçün əməlli-başlı laboratoriya-

lar və zavodlar qurulub, artıq mən bu haqda bədii yaradıcılığımda nəsə deyə bilmərəm. “Körpü”nün süjetini mənə hayatın özü nağlı edib, daha dəqiq desəm – bir görüş. Qatarla gedirdim, diqqatimi obraklı desəm, “Çayırlıq” stansiyalarından birində qolu qandallı gənclərdən ibarət bir qrupu milis konvoyunun aparması çəkdi. Dözmədəm, vəqfondan düşdüm və maraqlandım ki, cavan oğlanların təqsiri nədir. Dəma, həmin cavanlar qatarla anaşa gətirməyə cəhd ediblər və yaxalanıblar. Bu hadisə mənə çox ciddi təsir etdi və cinayətkarlarla görüşüb, onların həyatlarını, hədəflərini və səbəbləri öyrəndim.

“Körpü”dən sonra mən çalışdım ki, geniş ictimai fikrə çatdırıdım ki, narkomaniya terrorizmin sağmal inayidir. Onun qarşısını almaq və bununla da terrorizmə qalib gəlmək üçün yoxsulluğun qarşısını almalyıq. Yoxsa kəndliyə çatənə becmək qarğıdalıdan daha sarfəli görünəcək və nəticədə dünyani narkotika, terrorizm, QİÇS və başqa bu kimi təhlükələrlə təhdid etməyə daha geniş zəmin yaranacaq.

Hazırladı: Vüqar Qurdqanlı

**Мария Любимовна КОПЫЛЕНКО,  
заслуженный журналист Украины**

Это интервью Чингиз Торекулович Айтматов дал украинской журналистке Марии Копыленко давно, в 1997 году. По причинам, которые теперь не имеют значения, оно не было опубликовано. Мы публикуем его сейчас, когда Чингиза Торекуловича, увы, уже нет в живых, потому что уверены: всегда интересно заглянуть в собственную историю и узнать, что думал о тех или иных ее событиях, которые остро отзываются и в сегодняшней нашей жизни, такой выдающейся писатель, общественный деятель и мудрый человек, как он.

Мы встретились с Чингизом Айтматовым в гостинице, расположенной недалеко от вокзала "Виктория" и королевских конюшень, прилегающих к Букингемскому дворцу. Я тогда не догадалась спросить очень почитаемого мною писателя, был ли это его первый визит в британскую столицу. Для меня же это было одним из первых больших интервью в качестве штатного сотрудника украинской редакции Всемирной службы Би-би-си.

Конец 90-х годов — особый период в нашей общей недавней истории. Именно в это время на постсоветском пространстве происходила утрата демократических иллюзий и наивной веры в общечеловеческие ценности. На смену им уже шло весьма ощущимое наступление жестокого олигархического капитализма с его pragmatizmом и откровенным цинизмом. Не случайно значительную часть интервью Айтматов посвящает Иссык-Кульскому форуму. Собственно, это и было условием нашей встречи. Ему хотелось оповестить широкую мировую общественность о том, что форум, который в свое время стал одним из проявлений духовной кульминации перестройки, продолжает существовать, его духовный заряд не иссяк, ценности не поблекли и могут положительно влиять на развитие человечества. Увы, теперь уже очевидно, насколько это было

иллюзорно. Высказанные Айтматовым опасения, к сожалению, оправдались и в полной мере ударили по всем, с той только разницей, что сейчас никакие деятели культуры не в состоянии предотвратить или хотя бы затормозить подобные процессы.

Айтматову суждено было не только стать свидетелем расцвета, заката и краха тоталитарной империи, но и в полной мере ощутить на себе все восторги и разочарования на пути становления нового независимого государства Киргизия, включая бурные события "тюльпановой революции" весной 2005 года.

В августе же 1997-го, когда мы беседовали с Чингизом Айтматовым в Лондоне, ему оставалось еще долгих 10 лет жизни (писатель скончался в мае 2008-го). Беседа наша касалась широкого спектра гуманитарных вопросов, хотя писательское чутье Айтматова уже подсказывало ему, какие "людоедские" времена ждут нас впереди.

**Ч.А.:** Было время, когда мы как бы оборонялись от русского языка, защищали свои языки, чтобы их сохранить, чтобы они не утратили своей значимости, полностью не исчезли. Ведь в официальных сферах они уже почти не использовались, наши языки. А сейчас другая, мне кажется, крайность. Сейчас надо, наоборот, русский язык защищать, чтобы сохранить его в той мере, в какой он нам необходим. Потерять с таким трудом нажитое историческое культурное достояние, мне кажется, тоже было бы неразумно. Поэтому у русского языка должен быть, мне кажется, особый статус в наших странах. Не потому, что мы тем самым якобы хотим подчеркнуть наше и без того положительное отношение к России, а для того, чтобы русский язык сохранился для нас самих как средство общения с остальным миром, как инструмент и как наше собственное культурное достояние, естественно.

**М.К.:** Чингиз Торекулович, вы, безусловно, были и остаетесь киргизским писателем, но пишете по-русски.

**Ч.А.:** Я писал и на киргизском, и на русском.

**М.К.:** А как вы себя ощущаете — киргизским писателем, гражданином мира или "Homo Soveticus"? Как бы вы определили свою этническую принадлежность?

**Ч.А.:** Недавно "Независимая газета" брала у меня интервью, и первый вопрос был похожим — кем вы себя считаете: мусульманином, христианином, буддистом или еще кем-то? Я сказал: и тем, и другим, и третьим, и еще космополитом. То есть для меня многое в мире сейчас имеет общую сущность, общую основу. Поэтому я не очень терзаюсь раздумьями или комплексом: кто я, что я... Конечно, безусловно, у меня есть своя страна, своя родина, свой народ, свой язык. Это никем не отменяется и неотменяется, но приобретать новые духовные гуманистические ценности — это только прибыль, только польза и для отдельной личности, и для культуры целого народа. Я всегда при случае напоминаю молодым: ваш родной, как у нас говорят, "материнский" язык, он был и остается с вами навсегда, ради его сохранения мы многое пытались сделать, но не думайте, что он исчерпывает все наши потребности. Каждый новый приобретенный язык — это новое бесценное достояние любого человека.

**М.К.:** В этой связи вот такой вопрос: какой вы видите роль Центральной Азии вообще во взаимоотношениях с Россией на новом этапе?

**Ч.А.:** Ну, так в целом очень трудно сказать. Страны Центрально-Азиатского региона имеют свои политические и экономические взаимосвязи, существуют определенные межгосударственные структуры и таким образом создается некая цельность. Особенно это касается Узбекистана, Казахстана и Киргизстана — эти три республики имеют долгосрочные договоры, в которых оговорены положения, которые помогают нам сосуществовать и поддерживать друг друга в этот момент, чрезвычайно трудный, сложный в том плане, что новое, к чему стремимся, еще не достигнуто, не обретено. Я имею в виду новый уровень жизни, производительности и прочая. И в то же время народам Центральной Азии, как и всем другим, надо оставаться самими собой и выживать, сохраняя не только свою независимость, но и культуру. В этом смысле необходимость

взаимодействия трех республик, которые я назвал, да и в целом Центральной Азии уже, как мне думается, постигнута и государственными лидерами, и политическими силами. Никто не подвергает ее никакому сомнению. Без взаимодействия невозможно. Так что в определенном смысле внутренняя цельность Центральной Азии существует.

А что касается России, мне думается, что, несмотря на некоторые высказывания отдельных политических фигур, в целом вся наша центрально-азиатская общность как была, так и остается к России в положительном расположении. Мы считаем, что без России невозможно сейчас что-либо осуществить так, как того хотелось бы. Можно, конечно, долго искать другие пути и связи, но зачем это надо, когда уже есть Россия. Несмотря на то что сама она переживает глубокий кризис, что перед ней стоит много новых проблем и задач, тем не менее, Россия — это мировой уровень, в частности и проблем даже. Поэтому те связи, которые у нас были с Россией, мне кажется, необходимо сохранять в наших же интересах. И в интересах России тоже, мне думается, чтобы прежние отношения сохранялись в необходимом объеме и нужном ракурсе.

**М.К.:** Но существует Китай, который проявляет сейчас очень большой интерес к Центральной Азии. Как вы считаете, есть ли какая-то перспектива в этом направлении?

**Ч.А.:** Если кто-то проявляет к тебе интерес, сам по себе этот факт надо приветствовать. Пусть проявляют.

**М.К.:** Но тут получается либо-либо. Каждый тянет Центральную Азию в свою сторону.

**Ч.А.:** Я бы не сказал. Почему мы должны быть раздираемы между двумя полюсами? Конечно, у нас с одной стороны Россия, с другой стороны Китай — это две мощные притягательные силы. Но это вовсе не значит, что надо целиком и полностью переходить на ту или на другую сторону. Надо иметь отношения и с той, и с другой сторонами — с каждой в своих сферах и, так сказать, своих измерениях. И все это должно исходить из сугубо цивилизованных побуждений. Я думаю, предполагать, что Китай будет особо благоволить к нам, не

стоит. Так не надо и рассчитывать, да этого и не должно быть, надо просто поддерживать цивилизованные и взаимовыгодные отношения.

**М.К.:** Существует тенденция — она наблюдается на всем постсоветском пространстве — отрицания прошлого и поисков какого-то совершенно нового будущего, которое совсем не похоже на прошлое. По крайней мере, надежда найти его.

**Ч.А.:** Это невозможно. Начисто, абсолютно отринуть прошлое невозможно. Даже если кто и задастся такой целью. Прошлое продолжает жить в настоящем, и его истоки могут продолжать питать будущее. Все дело в том, в какой мере и что именно отрицать из прошлого. Разумеется, то, что и тогда, и сейчас было и остается для нас помехой, проблемой, то, что нам мешает быть самими собой. Совершенно разумно и логично, когда мы отказываемся от того, что является для нас обузой, путами и создает осложнения. Но многое ведь остается, многое из прошлого опыта нажито мудростью, страданиями, трудом, это же наше достояние. Почему мы должны от этого так просто отказываться, не обеспечив себе настоящего и будущего? Поэтому я думаю, что далеко не все надо отрицать.

**М.К.:** А что касается Иссык-Кульского форума, который имел важное значение в горбачевское время, он ведь продолжается. Изменился ли его смысл сейчас?

**Ч.А.:** Да, я хотел бы об этом сказать, это мне особенно близко, потому что предыдущие вопросы — это вопросы общеполитические, а я не претендую на то, чтобы делать какие-то исключительные умозаключения в этой сфере. Иссык-Кульский форум, конечно, был и остается сейчас большим событием в нашей общественной жизни. И тогда, десять, даже одиннадцать лет тому назад, осенью 1986 года, когда мы впервые собрались, он был, я бы сказал, весьма знаменательным событием. Почему? Потому что это было уже начало, или даже подъем перестроечной эпохи. И перестройка привлекала к нам большое внимание во всем мире. Не знаю, повторится ли когда-нибудь нечто подобное, чтобы мир был настолько вовлечечен в

наши проблемы и проявлял такой интерес к нам, я имею в виду — ко всем нам тогдашним, к советским людям, к советскому обществу. Тогда, в ту пору, перестройка, что бы о ней ни говорили, как бы ее ни поносили, явила собой перелом эпохи, я думаю, история еще не раз оценит это. Более того, если бы не перестройка, неизвестно, что было бы со всеми нами вместе взятыми, где бы мы сейчас находились и в каком состоянии.

**М.К.:** Вы имеете в виду, например, реки?

**Ч.А.:** Дело не в реках. Реки могли быть повернуты, могли быть не повернуты. Но то, что мы избежали третьей мировой войны, это гораздо серьезней, чем поворот рек. Я убежден, что перестройка явилась, может быть, выше как средство, как способ избежания мировой катастрофы. Теперь мы можем спокойно рассуждать и даже иронизировать, но это было именно так. Я это подчеркиваю потому, что мне сейчас хочется сказать кое-что по поводу Иссык-Кульского форума.

Иссык-Кульский форум, естественно, лишь маленько проявление перестроичного движения. До того мы не могли, например, без разрешения властей куда-то поехать, с кем-то встретиться, участвовать в каких-то конференциях или беседовать между собой как близкие люди. А вот тогда мы настолько почувствовали себя самими собой, что мне удалось собрать у нас, на периферии империи, круг людей, очень близких мне. Я и прежде с ними встречался, мы были знакомы, общались, обсуждали какие-то проблемы, но тут впервые произошла встреча на личном уровне, в частном порядке, эта встреча не курировалась никакими инстанциями. Поэтому-то тогда это было событием, уникальным событием. Вдруг кто-то кого-то пригласил, и спокойно эти люди смогли приехать, собраться, к нам было обращено внимание прессы, о нас знали все, и никто ни в чем нам тогда не препятствовал. И разговоры наши носили совершенно иной характер, тогда для нас очень нужный, актуальный, начиная с того, что есть борьба за мир, — то, о чем мы сейчас уже забыли, теперь это для нас сказка какая-то. Напрасно, кстати, напрасно. Один перевал взяли, но надо и другие перевалы брать.

И вот тогда мы собрались и обсудили многие вопросы, в том числе культурного свойства, проблемы литературы, искусства, проблемы религии тоже впервые мы затронули. А тогда это было настолько необычным, оглушительным даже, я бы сказал, что вся страна следила за горсткой людей, которые собирались поговорить искренне, начистоту, что-то выразить самим фактом этой встречи.

Горбачев не только нас приветствовал, но и пригласил к себе. Он увидел необходимость встретиться именно с этими людьми, с участниками Иссык-Кульского форума. И мы прибыли в Москву, встретились с ним, и впервые тогда, на нашей встрече, была провозглашена истина о том, что общечеловеческие ценности выше классовых, национальных и прочих. Сейчас это не удивляет, а тогда казалось невообразимым заявить подобную формулу.

Впоследствии, как вы знаете, перестройка познала свои высоты и падения. Потом стала пройденным этапом. Пошли новые исторические преобразования, к которым мы все имеем отношение, в том числе ваша Украина, великая Украина. Но я еще раз хочу сказать: пусть Украина знает себе цену, но пусть помнит, что без перестройки я не знаю, когда, в какие времена и каким другим образом она могла бы стать той Украиной, какой она является сейчас. Это мое убеждение, и оно касается не только Украины.

Более того, если взять в крупном историческом плане и в большом, общечеловеческом масштабе, я считаю, что, пожалуй, ничего подобного человечество не переживало, не достигало на пути своего развития. Великое счастье, дар небес, что без конфликтов, без войн, без кровопролития, почти исключительно на добром слове, да так оно и есть — на добром слове размежевались, образовались, стали независимыми. Если бы этого не произошло тогда, позже было бы, конечно, гораздо сложнее, труднее. А теперь достигнуто новое историческое состояние человечества. Оно проявляется в том, что можно, оказывается, можно без насилия, без столкновений физических, на основе цивилизованного взаимопонимания достичь вели-

чайших исторических изменений в судьбах народов, в судьбах мира. Пользуясь случаем, хочу сказать, что испытываю глубочайшее удовлетворение от того, что и Украина стала сегодняшней Украиной именно на этом пути.

**М.К.: Вернемся к Иссык-Кульскому форуму...**

**Ч.А.:** Да, к нынешнему Иссык-Кульскому форуму. Меня, видите, все заносит к воспоминаниям. Нынешний Иссык-Кульский форум это продолжение, "продукт" того, что было прежде. Если раньше, в ту пору, в пору еще холодной войны, противостояний, блоковых разделений мира мы могли только обозначить, наметить некоторые важнейшие проблемы, то сейчас мы увидели, что они стали исключительно актуальной для нас жизненной реальностью. Опять мы съехались с разных сторон — американцы, европейцы и наши азиаты, жалко, что от Украины никого не было. Но у нас все происходит на личностной основе — кто-то не хочет приехать, кто-то не может. Тут нет никаких обязательств, точного распределения: вот такие, мол, страны непременно должны участвовать, такого нет.

Так вот, на нынешнем форуме мы затронули, мне кажется, очень важную, великую тему — национальные и глобальные аспекты культур XXI века. Ведь XXI век это уже завтра, Бог даст — доживем. Эта тема особенно важна сейчас для бывших советских республик, для народов, обретших национальное самосознание, им сейчас очень важно понять, в чем сила, в чем жизнеспособность национальных культур и в чем необходимость глобализации общечеловеческого культурного процесса. Это огромная тема.

Мы пытались проследить, например, и проанализировать, что является собой нынешняя цивилизация в этом смысле, что означает тот факт, что мы столкнулись с так называемой массовой культурой, которая не знает границ, не ведает пощады ни к кому и ни к чему. Наверное, вы тоже чувствуете это у себя на Украине. Массовая культура безлика и в то же время всемогуща. Как быть? Остановить невозможно. Отрицать невозможно. Запретить невозможно. А национальные культуры

могут быть погребены под шквалом этой массовой культуры. Вот об этом мы и пытались рассуждать.

Но, с другой стороны, ограничиваться только пределами национальной культуры, возвеличить ее до такой степени, чтобы противопоставлять ее всему окружающему миру и другим национальным культурам, нельзя, это тоже ведет к страшным бедствиям. Это в конечном итоге может привести к кровопролитию. Мне кажется, многое из того, что произошло на Балканах, на Кавказе, происходило именно потому, что люди не могут совместить свои культурные национальные ценности с ценностями соседей, и в результате начинаются бедствия. Мы много об этом говорили.

Наконец, мы затронули вопросы, касающиеся современных религий, их функций, их роли и предназначения. И опять мы увидели, что и религии тоже должны быть именно духовным отображением человечества, а не политическим средством и инструментом политической борьбы. Как только религия вступает в политическую сферу и действует как политическая сила, она утрачивает свою божественную предназначенност, и это тоже может, увы, привести опять же к кровопролитию. У нас под боком это творится в Таджикистане. Гражданская война. Никто — ни сверху, ни снизу, ни сбоку — не вторгался, никто не трогал их. Такое происходит даже в пределах одной религии, одной конфессии: разные течения, разные страсти, а недальновидные люди используют это в своих интересах, и в целом весь народ оказывается втянутым и несет крест страшной, неутихающей войны внутри себя, внутри своей страны. В значительной мере это все происходит оттого, что интеллигенция с самого начала не может должным образом твердо обозначить позицию: недопустимо, чтобы народ втягивали в междуусобицы, разделяли на разные лагеря. Об этом тоже у нас шла речь.

И наконец, новая действительность. Появились "новые русские", у вас, видимо, — "новые украинцы" и так далее. Дай им бог, пусть они процветают. Но если они эгоистично будут думать только о собственном капитале, куда-то его уводить для

сохранности, не думая о том, что будет внутри страны, это чревато большими бедствиями.

Сейчас повсюду у нас уровень образования падает, потому что оно становится далеко не всем доступно. А человек, не получивший хотя бы определенный минимум образования, это уже по-своему опасный человек для общества, он всегда легко подвержен влиянию массовой информации и массовой культуры. Вот почему мы призываем новую прослойку людей, тех, у кого сосредоточены капиталы и кто может влиять на средства массовой информации, чтобы они подумали о том, как сделать, чтобы молодежь имела возможность учиться. Образование не должно быть исключительной привилегией, данной одному, а другому — нет, потому что это опасным бumerангом вернется к нам же.

Вот такие примерные выводы мы сделали. Обсуждали мы много чего и другого, и не только обсуждали. Все это делалось достоянием общественности через средства массовой информации. Многие президенты проявили к нам исключительное внимание и приветствовали нас, а также генеральный директор ЮНЕСКО Федерико Майор. Он, кстати, участник еще первого Иссык-Кульского форума.

**М.К.: Каким по счету был нынешний форум?**

**Ч.А.:** Уже пятым. Но мы считаем его вторым. Тот, перестроечный период — одно, нынешний, постперестроечный, — другое. Но преемственность сохраняется, и, кстати, что очень показательно, на нынешнем форуме был Михаил Сергеевич Горбачев. Видимо, для него Иссык-Кульский форум оказался настолько важным моментом его былой жизни, его судьбы, что он и сейчас принял в нем участие. Многие тревожились: как отнесется к нему общественность. Должен сказать, что принимали его исключительно тепло. Люди уже понимают, что прошлое есть прошлое и что он имеет величайшие заслуги.

Был еще, специально прилетел, поскольку придает этому какое-то свое особенное, видимо, значение, президент Турции Демирель. Видите, какие разные персоны находят нечто общее

на почве Иссык-Кульского форума. Теперь мы будем обобщать материал и, думаю, издадим сборник.

М.К.: Еще один актуальнейший вопрос. Так называемые "горячие точки" прожигают все постсоветское пространство. Какими видятся вам перспективы разрешения породивших их проблем? Как мы можем избавиться от этих конфликтов и можем ли?

Ч.А.: Вряд ли я скажу что-нибудь новое. Но поскольку Таджикистан у нас под боком, а дальше, тоже практически под боком, — Афганистан, то этот конфликт мне "ближе". Здесь, мне кажется, единственный путь — это путь, который был бы способен уменьшить, а в идеале — исключить, активные непосредственные вторжения религиозных деятелей и самой религии как политического фактора. Без этого никакого усмирения духа, мне кажется, не получится. Нужен компромисс. Надо понять, что религия изначальна. Только отказ религий от светской борьбы за власть может помочь усмирить подобные конфликты. Религия должна отойти от борьбы за светскую власть, остальное, мне думается, должно происходить на демократической основе, через референдумы, например. Но я не знаю, как это сделать.

М.К.: Сейчас много говорят об исламском фундаментализме. Некоторые нынешние конфликты — его проявление?

Ч.А.: Может и так, но дело тут не в самом исламе. Ислам, как любая другая религия, предназначен для того, чтобы содействовать духу человеческому, его приближению к божественным началам. Вот главное, и ислам этому служит. Но любую религию, в том числе христианскую, можно исказить и превратить в нечто иное, спекулируя на этих же идеях. Поэтому, конечно, есть свои сложности и у нас, я имею в виду Узбекистан, Казахстан, Киргизию, да и Туркмению в какой-то степени, но у нас, мне думается, все-таки есть иммунитет, чувство самосохранения в этом смысле, в основном мы воспринимаем религию так, как ее следует воспринимать.

М.К.: Все эти современные проблемы отражаются в вашем творчестве. Работаете ли вы сейчас над чем-то новым?

Ч.А.: Ну конечно, все, что я вижу и переживаю, все, с чем сталкиваюсь, неизбежно включается в мое мышление, в видение, в творчество. Если не впрямую, то косвенным образом. Есть разные замыслы, но что успеется, что не успеется — одному Богу ведомо. Надеюсь, что напишу еще что-нибудь, быть может, интересное. Хотя, увы, литература сейчас — думаю, и на Украине — переживает не лучшие времена. Она вдруг оказалась невостребованной: другие интересы, другие заботы, другие страсти поглощают наших бывших читателей, а новые, может быть, вообще не знают, какая радость и какая пища для ума по-настоящему большое чтение. Компьютер и прочие технические устройства их всецело поглощают и полностью устраивают. Поэтому надо думать, как быть, и думать надо всем вместе, что дальше будет с книгой?

М.К.: Это не только наша проблема.

Ч.А.: Да, это общемировая проблема, но у нас она наиболее сильно, резко проявилась, потому что до недавней поры мы были действительно читающим обществом. Чтение возмещало, компенсировало нам очень многое из того, чего жаждала наша душа в тоталитарных условиях. Сейчас другое положение.

М.К.: У вас есть какие-то официальные функции в Киргизии?

Ч.А.: Есть, конечно. Я, как у нас говорят, как груженый верблюд. Он идет по пустыне, а на нем груз везут. Так и я. Впервые, я член парламента. Но кроме этого у нас возникла Ассамблея культур народов Центральной Азии. Штаб-квартира в Ташкенте. Я президент этой ассамблеи. Диапазон деятельности этой ассамблеи не поддается измерению, все проблемы культурного порядка так или иначе касаются назначения нашей ассамблеи, и это требует, в том числе от меня, большой затраты времени и сил. Мы, например, летом собрались в Ташкенте и обсуждали проблемы новых национальных поэзий, потому что

поэзия сейчас тоже находится в загоне. Каждый поэт вдруг оказался наедине с собой. В начале октября мы соберемся в Алма-Ате и будем рассматривать очень актуальную проблему — проблему современной творческой молодежи, потому что, с одной стороны, она оказалась забыта, не пользуется вниманием и заботой, а с другой — некоторые представители этой творческой молодежи решили опровергнуть все прошлое скопом и начать нечто совершенно новое и невообразимое. Вот все это вместе взятое и требует большого напряжения сил, внимания и времени многое съедает.

Лондон, август 1997 г.

**Борис МИНАЕВ,**  
*корреспондент*

**Автор:** Чингиз Торекулович, если позволите, начну с вопроса из области фантазий и предположений: если бы ваш мальчик из "Белого парохода" остался жив, кем бы он стал сейчас?

**Чингиз Айтматов:** Мне и придумывать ничего не надо, не надо фантазировать. У этой истории есть конец, придуманный самой жизнью. Как вы помните, мальчик из "Белого парохода" в конце книги уплыл по реке. Уплыл навсегда. Ну, так вот, где-то в конце 80-х я в составе советской делегации, вместе с М.С.Горбачевым, впервые был в Китае. Кстати, примерно в то время, когда в Пекине случились эти всемирно известные события на площади Тяньаньмэнь. Кстати, случились тоже ведь под влиянием перестройки. И вот из Пекинского аэропорта нас привезли в какие-то коттеджи, чтобы мы отдохнули с дороги. Я вошел в свой коттедж, и вдруг сразу раздается звонок. Молодой парень, говорит на киргизском. Ну, это уже удивительно... "Здравствуй, отец! ("Ата" по-киргизски). С приездом. Это я, твой сын". Ну, я онемел, конечно. Но отвечаю ему в тон, шутливо: "Здорово, сынок. Ты кто? Откуда взялся?" - "А я тот самый мальчик, который уплыл по реке... А выплыл здесь, в Китае". Потом оказалось, что это один из студентов-киргизов, которые тут, в Китае, учатся. Эти ребята заранее узнали, что я приеду в составе горбачевской делегации, добыли телефонный номер.

**АВ: Эмигранты?**

**Ч.А.:** Нет. Это киргизы из приграничных районов. Китайские граждане. Просто так прошла граница, что часть казахского и киргизского населения осталась в Китае. Казахов там один миллион живет, наших тысяч триста... Ну, я подошел к Горбачеву: "Михаил Сергеевич, вот только приехал, уже сын у

меня объявился". Он был, конечно, поражен - какой сын, откуда? Я объяснил ему, в чем дело, посмеялись вместе. Потом была очень хорошая встреча с этими студентами-киргизами, много вопросов задавали. Встретил я и того парня, что представился мальчиком из "Белого парохода". "Это ты мой сынок?" Улыбается... "Извините меня, Чингиз Торекулович". Да. Вот такая странная встреча. Сейчас это поколение тридцати-тилетних. Кстати, наиболее мобильное, динамичное. Они уже многое прошли, многое поняли, у них есть опыт. И с другой стороны, они готовы ко всем вызовам нового века. Они сейчас ведут историю за узелочку.

**АВ:** А куда ведут?

**Ч.А.:** А вот это большой вопрос... Вы же живете в России, видите, как много сейчас дискуссий о путях развития мира, сколько политических платформ, идеологических. Все предлагаю разные пути. А выбрать надо один.

**АВ:** В романе "И дольше века длится день" вы нарисовали довольно мрачный образ нового мирового порядка - "паритет" между СССР и США, некую жесткую военно-политическую систему. Паритет рухнул? И нужен ли он сейчас?

**Ч.А.:** Конечно, в "Бурном полустанке" паритет выглядит мрачновато, но ведь эта вещь писалась на пике холодной войны. Человечеством владел страх атомной угрозы. Сегодня все по-другому. Я думаю, что "паритет" не просто возможность, а жизненная необходимость. Для всего мирового сообщества. И Россия как раз находится в центре этого процесса. И географически, и geopolitically. Китай, вы сами это знаете, за последнее время накопил тоже огромную мощь. Запад - само собой. Между всеми этими центрами нужно находить способы взаимодействия. Любым путем. Так что паритет нужен. И возможен.

**АВ:** Чингиз Торекулович, а как вы относитесь к антиглобализму? Он ведь сейчас в большой моде у писателей...

**Ч.А.:** Я к глобализму отношусь хорошо. К антиглобализму, соответственно, плохо. Глобализм много возможностей открывает перед нами. Но и много трудностей создает. В

области культуры, в области нравственности он несет людям нового века огромные испытания. Но в целом, повторяю, я положительно отношусь к глобализму. Без него развитие человечества просто невозможно. Человечество – взаимосвязанная система. Просто в силу современных технологий, в силу того, как наш мир сейчас устроен. От этого никуда не денешься.

**АВ:** И все же - испытание глобализмом. Вы сами так формулируете. В чем оно, прежде всего?

**Ч.А.:** Как раз накануне нашей беседы я выступал в Москве, на медиафоруме. Речь шла о мировом терроризме. Откуда на нас прет эта сила, что с ней делать? Конечно, мировой глобализм дает тенденцию к мировому терроризму, это факт. Лет двадцать назад все было еще по-другому. Предположим, произошло нападение на мирных жителей где-то в горах, в степях, ну кто бы о нем узнал? Даже такая трагедия, как Беслан, осталась бы трагедией Кавказа, не более того. Сегодня террористы рассчитывают, прежде всего, на мировую информационную сеть. Им не важен итог этой схватки, потерпят они поражение или нет. Важно, чтобы весь мир содрогнулся. Вот это и есть испытание глобализмом. И мы говорили как раз о том, что мировое информационное сообщество должно если не ставить информационные перегородки, заслоны, то хотя бы вводить какие-то общие правила, некие законы, общие для борьбы с терроризмом. Чтобы не было так, что в одних странах это событие освещается так, в других иначе. Чтобы отношение к этим событиям было общим. Чтобы не создавать эту волну ужаса, страха.

**АВ:** Информационный паритет?

**Ч.А.:** В общем-то, да.

**АВ:** Все ваши книги связаны с родной Киргизией, с ее людьми и природой. Но ведь и Москва для вас - родной город. По крайней мере, вы иногда об этом говорите...

**Ч.А.:** Да, ранние мои годы прошли в Москве. На улице Воровского, 5. Этот дом и сейчас там стоит. В нем находилось общежитие Института красной профессуры, где учился мой отец Торекул Айтматов. Слушателями института были партийные

работники из Средней Азии, с Кавказа, из разных мест. Им преподавали марксизм-ленинизм в основном. Но в конце тридцатых начались репрессии среди слушателей. Многих арестовали. Отец заранее все предчувствовал. И в сентябре 1937-го он посадил нас на поезд с Казанского вокзала, я очень хорошо это помню, и отправил в родные места. Куда нам было возвращаться? Во Фрунзе тоже было небезопасно. Наша судьба сама собой связалась с единственной точкой на земле, где мы могли переждать надвигающуюся беду. Этой точкой был Маймак, а точнее, родина отца село Шекер. Маймак - это станция, где останавливаются поезда. Там же в Маймаке заканчивается равнина, земля постепенно становится холмистой, начинается предгорье. Ехали пять суток. Нас было четверо детей и мама. Я самый старший. Младшей сестренке Розе было всего полгода, мама была с младенцем на руках. Ночью вышли на нашей станции. Ночевали на улице. Утром нас кто-то обнаружил. Никакого телеграфа, телефона в тех местах не было, конечно, поэтому позвонить и предупредить мы не могли. Для родственников это была полная неожиданность. Тем более что родной аул отца, Шекер, находился километрах в двадцати от того места, куда мы приехали, от станции Маймак. Ну, наконец, нас забрали, посадили на телегу. И мы оказались у родных людей... Поселили нас. В первые же дни нам принесли самые необходимые вещи, одеяла, что-то еще. Потом кто-то пригнал несколько овец, кто-то дал корову. И вот мы, благодаря помощи родственников, благодаря отцовской семье, стали жить.

**АВ:** А что было потом?

**Ч.А.:** Когда после ареста отца мы вернулись из Москвы, все заботы о нас взял на себя младший брат отца Рыскулбек. А ведь тогда ему было всего двадцать пять лет. Он был очень способным и глубоко образованным для того времени человеком. Рассказывали, что своим именем "Чингиз" я обязан именно ему. Для нас, детей старшего брата, он сделал все, что было в его силах. Я помню, как часто его вызывали на допросы в район, не давали работать. В одну из ночей глубокой осени 1937 года приехали трое людей из органов и забрали его. Той

ночью я, словно предчувствуя неладное, несколько раз просыпался в испуге. Помню ласковый голос дяди: "Спи, не бойся, я рядом". Дядю Рыскулбека мы больше так и не увидели, он исчез. Позже до нас дошла весть, что он умер в одном из лагерей в Бурятии. Но жизнь продолжалась. Я ходил в русскую школу. В четырнадцать лет, когда всех забрали на фронт, стал секретарем сельсовета. Поступил учиться на зоотехника. Позже стал писать...

**АВ:** Вы, как и другие представители поколения шестидесятников - Аксенов, Окуджава, например, - пережили в раннем детстве арест отца. Мне кажется, это определило главный поворот советской литературы в 60-е годы. Весь ее внутренний дух протеста. Это так?

**Ч.А.:** Не знаю, как именно это сказалось на литературе. Но нашу человеческую судьбу это определило совершенно точно.

**АВ:** Вы сейчас видитесь с Горбачевым?

**Ч.А.:** Не часто, но вижусь. И перезваниваюсь. Да вот недавно виделись, в Милане, на всемирной конференции, которая была посвящена двадцатилетию перестройки. Он там делал большой доклад.

**АВ:** Он не испытывает сейчас разочарование в том, что сделал?

**Ч.А.:** Разочарование? Напротив. Перестройка оказала громадное влияние не только на наши страны. Она на весь мир оказала влияние. Мир стал совершенно другим после перестройки. Стал развиваться в ином направлении. Это сейчас общепризнанный факт. В чем же ему разочаровываться?

**АВ:** Раз уж мы заговорили о перестройке, не могу не задать вам один болезненный вопрос. Хрущевские реформы начались с разоблачений сталинизма. Перестройка подхватила эту эстафету - статьи в "Огоньке" о репрессиях, о зверствах сталинских палачей. А может быть, здесь невольно произошла некая подмена понятий? Причем еще во времена Хрущева... Ведь сложно поверить, что внутри генералитета, внутри партийной элиты не вызревал реальный заговор против Сталина. Возможно, что страх перед заговором имел под собой реальную

основу? Что это была не просто паранойя вождя, не просто панический страх Сталина.

**Ч.А.:** Вы знаете, это действительно самый болезненный вопрос нашей эпохи. У меня есть в этом смысле одно непоколебимое убеждение: величайшая заслуга Хрущева (обо всем остальном, что он делал, я не берусь судить) в том, что он первым поднял руку на культа Сталина. Никто не смел даже думать вопреки этому культу. Даже в мыслях никто из тогдашней элиты, как вы говорите, такого не держал... А он первый открыл эту возможность. И мир перевернулся. Эпоха перевернулась, все человечество. Поэтому я всю жизнь благодарен Хрущеву.

**АВ:** И тем не менее некоторые историки сейчас уже открыто говорят о том, что Тухачевский реально мог представлять угрозу Сталину...

**Ч.А.:** Ну, хорошо, а сейчас, в нынешней политике, ведь тоже кто-то для кого-то представляет угрозу, или, скажем иначе, составляет конкуренцию. Вот, например, сейчас Касьянов якобы желает вернуться в большую политику, так что, его надо убивать теперь?

**АВ:** Ну, сейчас уже другая эпоха...

**Ч.А.:** Вот именно. А тогда без суда и следствия, причем просто по указанию людей, по доносу не одного человека, не двух - миллионами уничтожали! Вот такая была эпоха.

**АВ:** Чингиз Торекулович, но ведь шла Гражданская война. Официально она продолжалась до 1921 года, но фактически-то дольше... Народ продолжал сопротивляться большевикам. Вот вашего отца, насколько я знаю, арестовали по обвинению в принадлежности к так называемой Джамбульской партии. Но ведь такая партия реально была. У нее же были какие-то цели и задачи?

**Ч.А.:** Я не думаю, что причина репрессий - Гражданская война. Или какие-то ее последствия. Положение вещей было совсем другим, и в Киргизии в том числе. Никто открыто не сопротивлялся советской власти, и уж тем более народ, никто не шел вопреки истории, но сами власти все время выискивали

пути, выискивали повод, возможность уничтожить как можно больше людей.

**АВ:** Вы стали дипломатом при Горбачеве. А как это случилось?

**Ч.А.:** Я при Горбачеве четыре года был членом Президентского совета. Это очень ответственная работа. Я стал буквально задыхаться, времени для литературы совсем не оставалось. Однажды встретился с ним и буквально взмолился: "Михаил Сергеевич, отпустите! Хочу писать, заниматься творчеством!" Он подумал и говорит: знаешь что, мы тебе поможем. Надо тебе поехать послом в какую-нибудь страну. Вот так через некоторое время я стал послом СССР, потом России в Люксембурге, послом Киргизии в странах Бенилюкса. Снова появилось время писать.

**АВ:** Как ваша повесть "Джамиля" оказалась во Франции, у Луи Арагона? Через переводчика (кажется, это был Ревич)? Или по каким-то другим каналам? Ведь именно с нее началась ваша всемирная известность.

**Ч.А.:** Да очень просто оказалась. Она ведь была опубликована в "Новом мире". Вот и все.

**АВ:** Вы открыли для себя в литературе за последние годы какие-то новые имена?

**Ч.А.:** Да нет, что-то никого в последнее время для себя не открыл. Если по большому счету. Ни у нас, ни на Востоке, ни на Западе.

**АВ:** Чингиз Торекулович, одновременно с вами, в 50-е и 60-е годы, в мировой литературе появилось множество ярких имен: Маркес, Сэлинджер, Воннегут, Фаулз, Апдейк, да всех и не перечислить. Получается, время титанов кончилось? Роман как жанр перестал нести людям откровение, истину о мире? Может быть, это связано с тем, что в мире больше нечего осмыслять? И главные испытания для человечества позади?

**Ч.А.:** Да, безусловно. Сакральное, философское значение романа, да и вообще литературы, сейчас потеряно. На время ли, навсегда? Кто знает... Да это и по тиражам видно. Раньше мои книги издавались тиражом миллиона экземпляров. Сейчас

количество читателей серьезной литературы стало значительно меньше. Наступит ли для романа новый золотой век? Время покажет.

**АВ:** Кто из западных писателей на вас оказал наибольшее влияние?

**Ч.А.:** Когда-то я был близок Хемингуэю. Когда-то, в самом начале. Позднее уже не чувствовал такой привязанности. Я вообще так читаю книги: читаю и сразу делаю свой внутренний анализ, что-то мне близко, что-то не подходит. Но привязанности такой ни к кому уже не чувствую. А Хемингуэя я очень в свое время любил.

**АВ:** Вы перечитываете свои старые вещи? Не хочется что-то изменить, исправить?

**Ч.А.:** Нет времени перечитывать. Что касается исправлений, дополнений - все, что можно, я уже переделал, исправил. Вот, например, повесть "Лицом к лицу", о дезертире, одна из первых моих повестей. В годы перестройки я ее заново дописал. Там появился новый эпизод, когда хоронят его мать, мать дезертира, он где-то на окраине кладбища прячется в кустах, боится появиться. Для него это страшная трагедия. Мать хоронят, а он не может подойти, потому что его схватят. Потом, когда ее похоронили, когда все ушли, он кинулся на могилу и плакал, и вызывал, просил Бога его простить. Вот этот кусок раньше не мог появиться. Хотя идея была, но это было бы... слишком вызывающе для тех лет.

**АВ:** Не опубликовали бы?

**Ч.А.:** Не опубликовали бы, потому что сострадание читателя на его стороне. А с этой вещью в свое время, когда я ее только опубликовал, была целая история. Состоялся партком союза писателей Киргизии, где я подвергся жесточайшему разносу: как это так, героем повести является дезертир, что это вообще за герой, то есть меня критиковали уже за то, что я решил писать о дезертире, а не о герое. Потом через двадцать лет появилась повесть Распутина на ту же тему, о дезертире. В газетах были такие истории: человек спрятался в джунглях во время японской войны, а вышел к людям через сорок лет.

Представляете? А я уже тогда, в конце пятидесятых, поставил перед читателем эту проблему - должен ли быть у человека выбор, воевать ему или не воевать?

**АВ:** Первые повести вы написали на киргизском. А потом писали сразу на русском. На каком языке труднее писать?

**Ч.А.:** Да на обоих трудно. Писать вообще очень трудно.

**АВ:** Чингиз Торекулович, вы часто бываете в своих родных местах, в Шекере?

**Ч.А.:** Конечно, бываю. Последние лет пять, правда, не был, но поеду обязательно.

**АВ:** Там что-то осталось из того, что вы помните еще по детству?

**Ч.А.:** Конечно, осталось. Но в целом изменений очень много: дома другие, дороги, электричество, машины... Тогда ездили больше на лошадях, на ослах.

**АВ:** А вообще, как меняется психология человека, который каждый день видит горы?

**Ч.А.:** Горы... Ну, что вам сказать? Конечно, человек, который каждый день видит горы, по-другому воспринимает мир: ведь у него перед глазами постоянно что-то огромное. Вечность перед глазами. Но горы - не просто горы, это же целый образ жизни. Я помню, когда еще был корреспондентом газеты "Правда", ко мне в гости приехал индийский журналист, я повез ему показывать свою деревню. И вот мы вышли на станции, и вдруг он говорит: "Чингиз, я хочу туда". - "Куда?" - "Вон туда, где снег. Хочу его потрогать..." Представляете, он ни разу не видел снега! А вы знаете, что такое снег в горах? Снег - это жизнь. Вот сейчас в киргизских горах бурно идет золотодобыча. Это разрешено на государственном уровне, и золотодобывающие компании, и наши, и иностранные, активно ведут разработку. А что такое разработка? Это взрывы. Сходят ледники, тает снег. А снег в горах - это наши реки, это вода для пастбищ, это жизнь, это дороже золота! Нельзя так с природой! И вот сейчас пишу книгу, она так и называется - "Снег и золото". Пока, правда, написал только половину.

**АВ:** Вы долго жили в Европе. Чем, на ваш взгляд, европейский человек отличается от, скажем так, евразийского? Если брать главное - его философию, психологию...

**Ч.А.:** Вы знаете, по большому счету, ничем. Благодаря образованию, науке, культуре, университетам, телевидению, интернету все эти различия сглаживаются. Но естественно, главной проблемой таких стран, как Киргизия, остается бедность. И здесь можно полагаться только на рыночную экономику, только она может помочь преодолеть этот барьер.

**АВ:** Раньше полагались на Советский Союз. Он выполнял эту миссию - все республики, все народы старались жить по единому советскому стандарту, подтягиваться до него. А теперь кто подтягивает?

**Ч.А.:** Я уже сказал: а теперь подтягивает мировая глобальная система. Только она. Только на нее можно надеяться.

**АВ:** Чингиз Торекулович, но ведь тогда получается, что одни страны и народы всегда будут опережать другие... Равенство невозможно?

**Ч.А.:** Равенство невозможно. Все не могут жить одинаково. Но стремиться к этой вершине нужно всегда.

**АВ:** Вы рассказали про "золотой" киргизский снег, снег в горах. Существует идея, что такие страны, как Киргизия, Россия и другие, в будущем будут торговаться с Западом чистой водой, чистым воздухом. Чистым снегом. Что вы об этом думаете?

**Ч.А.:** Все возможно. Понять бы еще, как им торговать.

**АВ:** Почти во всех ваших повестях и романах есть одна особенность: главными героями там всегда являются не только люди, но и животные. Вы о них пишете, как о людях. Почему так? Что это для вас значит?


**Ч.А.:** Не знаю почему, но это действительно так. Это мое право. Пока перед глазами не возникнет какой-то зверь, какой-то образ - не могу писать. Вот сейчас я пишу новый роман, там тоже в конце и в начале обязательно будет один зверь. Обязательно...

*Интервью было взято в 2005 году Борисом Минаевым для книги "Автограф века"*






Əslində hər insan  
bir romandır və  
bir az qəhrəmandır.  
Gün gələr anlar ki,  
xərclədiyi tək şey  
xəyalları deyil, zamandır.


**Çingiz AYTMATOV**











Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  
Çingiz Aytmatovu "Dostluq"  
ordeni ilə təltif edərkən



Çingiz Aytmatov, Anar və Oljas Süleymenovla



Yazıcının Bakı səfərinin görüntüləri



Çingiz Aytmatovla xoş anlar





Çingiz Aytmatov və Hüseynbala Mirələmov



Elçin İsgəndərzadə Çingiz Aytmatova  
mükafat təqdim edərkən




Çingiz Aytmatov Südabə Sərvi ilə





Çingiz Aytmatov və Adil Cəmil




## МЕЖДУНАРОДНАЯ КОНФЕРЕНЦИЯ

«МИР ЧИНГИЗА АЙТМАТОВА:  
ИНТЕГРАЦИЯ И ДИАЛОГ КУЛЬТУР»

ОРГАНІЗАТОРЫ:


МЕЖПАРЛАМЕНТСКАЯ АССАМБЛЕЯ ГОСУДАРСТВ - УЧАСНИКОВ СНГ  
ЖОГОРКУ КЕНЕШ КЫРГЫЗСКОЙ РЕСПУБЛИКИ  
РОССИЙСКАЯ НАЦИОНАЛЬНАЯ БИБЛИОТЕКА

22-23 ноября 2012 года  
Санкт-Петербург





Çingiz Aytmatov və Leyla Gərayzadə



Mən ümumiyyətlə həyatı bir  
faciə kimi hiss edirəm.  
Həyat təsdiqədici sonuclu  
bir faciə kimi...

Çingiz AYTMATOV



## MÜNDƏRİCAT

Ön söz.....	3
Ömürdən səhifələr.....	12
Hidayat Orucov. Zamandan uca yaziçi-mütəsəkkir .....	17
Anar. Onunla biz də fəxr edirik.....	30
İsa Həbibbaylı. Qırğız ruhunun ədəbiyyat heykəli .....	35
İmamverdi Əbilov. Narahatlığın eپopeyasi .....	42
Şahmar Əkbərzadə. Çingiz Aytmatov türk ruhunun tanrı dağıdır .....	45
Cəmil Əlibayov. Man necə “Çingizləşdim” .....	47
Oljas Süleymenov. Fenomen .....	48
Nizami Cəfərov. Böyük mədəniyyətin övladı, yaxud varisliyin poetikası .....	50
Kamil Vəli Nərimanoğlu. Böyük sözün övladı .....	55
Azər Turan. Çingiz Aytmatovun ağ buludu .....	58
Hüseynbala Miroləmov. Ruhunu gözlərindən gördüm .....	65
Elçin İsgəndərzadə. Çingiz Aytmatov: “Türk Birliyinin formalamaşmasının on gözl modeli Türkiyo-Azərbaycan münasibətləridir.” .....	72
Adil Cəmil. Türk təfəkkürünün danılınmaz dühəsi .....	76
Azər Abdulla. Şəhərmi maraqlıdır, yoxsa insanlar? .....	79
Nərgiz Cabbarlı. Dünüyani tasira salmaq bacarığı .....	85
Südabə Sərv. Çingiz Aytmatov fenomeni .....	87
Fəxrəddin Meydanlı. Çingiz, sən yenidən doğulassan! .....	96
Zərdüşt Şəfi. “Madonna qar üstündə” qalıb... .....	106
Aiىdос Саримов .....	111
İlgiz Aytmatov. Yaziçi Çingiz Aytmatovun yaradıcılığı və cəmiyyət hayatındə müasir ideoloji problemlər .....	114
Arif Məmmədov. Ç.Aytmatov nəsriндə kosmos və xaos....	119
Nizami Tağısoy. «Öldürməli, ölməli» .....	130



Fərrux Məmmədov. "İnsan həm ovçudur, həm də şikardır" .....	135
Salidə Şərifsova. Çingiz Aytmatovun postsovət ədəbi irsi: Problematika və janr konstruksiyasının xüsusiyyətləri .....	145
Leyla Gərayzadə. Çingiz Aytmatov və Azərbaycan .....	149
Ülviyyə Hüseynova. Çingiz Aytmatovun yaradıcılığında Türk təfakkürünün bədii inikası .....	154
Vladimir Ogniev. "Neokonченный" человек .....	161
Evgenij Sidorov.....	171
Г.Т. Ботоканова. О некоторых философских идеях в творчестве Чингиза Айтматова.....	175
Дилар Амантай. Чингиз Айтматов и современная проза .....	180
Вячеслав Тимирбаев. И жизнь, и слезы, и любовь.....	184
Елена Белеванцева. «Вечная невеста» Чингиза Айтматова.....	192
Евгений Шаблиовский. Слово о Чингизе Айтматове ..	196
Андрей Золотов. Чингиз Айтматов - строки жизни .....	210
И.Т. Айтматов. Творчество писателя Чингиза Айтматова и современные идеологические проблемы в жизни общества .....	223
Мария Любимовна Копыленко.....	234
Борис Минаев.....	247

ÇİNGİZ AYTMATOV-  
TÜRK RUHUNUN QƏLƏBƏSİ

Nəşriyyat redaktoru  
Ələddin Əsəzdəzadə

Dizayner və  
kompiüter operatoru  
Ayhan Osmanova

Korrektor  
Səkina Umar qızı

**Kitab**  
“Nağıl Evi” nəşriyyatında nəşrə  
hazırlanmış və ofset üsulu ilə  
çap olunmuşdur.

Çapa imzalanmışdır: 01.11.2013  
Formatı 60x84/16. Həcmi 17.75 ç.v.  
Tirajı: 500 nüsxə.

Aaf-276992



**Elnarə Akimova**

1978-ci ildə Sumqayıt şəhərində anadan olub. 1995-99-cu illerde Bakı Dövlət Universitetinin filologiya fakültəsində bakalavr, 1999-2001-ci illərdə isə magistr təhsili alıb, 2001-2004-cü illerde AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aspirantura-sında təhsilini davam etdirib. 2006-ci ildə "Müstəqillik dövründə Azərbaycanda ədəbi tənqid (90-cı illər)" mövzusunda namizədilik disser-tasiyası müdafiə edib.

Filologiya üzrə felsefə doktoru, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi və doktorantıdır.

2012-ci ildə AYB-nin gənc istedadlar üçün nəzərdə tutulmuş Prezident təqaüdünə, 2013-cü ildə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Qızıl Kəlme" mükafatı çərçivəsində "Şans" ödülüne layiq görüllüb.